

**Gülağa Məmi oğlu Qənbərov**

**QORUYUCU KONSTRUKSIYALARIN  
İSTİLİK FİZİKASI**

Bakı – 2003

BBK 38.113  
UDK 697.1 (075.8)

69  
G 93

Elmi redaktoru: t.e.n. dosent M.Ə.Mərdanov

Rəy verənlər: t.e.d. Professor, Azərbaycan Respublikası  
Milli Elmlər Akademiyasının müxbir üzvü Q.İ.Calalov  
t.e.n. dosent N.B.Ağayev

252508


**Gülağa Məmi oğlu Qənbərov**  
**Qoruyucu konstruksiyaların istilik fizikası. Bakı, Elm,**  
**2003, 236 səh., şəkilli**

ISBN5-8066-1540-5

Bina və qurğuların xarici qoruyucu konstruksiyalarının stasionar və qeyri-stasionar istilik-nəməlik ötürülməsi prosesləri, binanın hava rejimləri, istilik dayanıqlığı, istiliyin tənzimlənməsinin bəzi məsələləri, istilik proseslərinin amplitud-faza xarakteristikası, mikroiqlimi təmin edən sistemlərə verilən istiliye sərf olunan yanacaq-inerji resurslarına qənaət edilməsi, qoruyucu konstruksiyalarda istilik kütlə mübadiləsi proseslərinin məqsədyönlü idarə olunması məsələlərinin həlli şərh edilmişdir.

Xarici qoruyucu konstruksiyaların istilik fizikası problemləri ilə məşğul olan elmi işçilər, aspirantlar, magistrler, inşaat-memarlıq sahəsində çalışan, layihə-konstruktur müəssisələrində işləyən mütəxəssislər və ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulmuşdur.

Q 1603000000  
655(07) – 2003



©Qənbərov G.M.  
Elm nəşriyyatı, 2003

## ÖN SÖZ

Elm və texnikanın inkişafı inşaat istilik fizikası sahəsində mütəxəssislər və tədqiqatçılardan bina və qurğuların xarici qoruyucu konstruksiyalarında baş verən istilik-kütlə mübadiləsi prosesləri problemlərinin öyrənilməsi məslələrini tələb edir. Xarici qoruyucu konstruksiyaların layihələndirilməsi və istismarı zamanı istilik-kütlə mübadiləsi prosesinin nəzəri və eksperimental tədqiqi böyük əhəmiyyət kəsb edir.

Otaqlarda istilik şəraitinin təmin olunması və komfort şəratın yaradılması üçün xarici qoruyucu konstruksiyalarda istilik və kütlə mübadiləsi proseslərinin analizi və hesabatı aparılmalıdır. Bu proseslərə baxmaq üçün aşağıdakıları bilmək lazımdır:

- ◆ daxili iqlim göstəricilərinə olan tələbat;
- ◆ səthlərdə istilik-kütlə mübadiləsi prosesləri;
- ◆ xarici qoruyucu konstruksiyalardan ötürülən istilik, nömlük və havanın xüsusiyyətləri;
- ◆ xarici havanın parametrlərinin xarakteristikası və dəyişmə qanuna uyğunluqları.

Hal-hazırda xarici qoruyucu konstruksiyaların istilik mübadiləsi proseslərinin tədqiqinə həsr edilmiş çoxlu sayda tədqiqat işləri mövcuddur. Həmin işlərdə mikroiqlimi təmin edən sistemlərə daim artan tələbatı ödəmək, həmçinin bununla əlaqədar olaraq yanacaq-enerji resurslarına qənayət etmək üçün elmi əsaslandırılmış metodlar verilmişdir.

Xarici qoruyucu konstruksiyaların istilik ötürməsi riyazi modeləsdirmə və bu əsas üzərində qurulmuş kənar şərtləri ödəyən istilikötürmənin diferensial tənliyinə əsaslanır.

Lakin xarici qoruyucu konstruksiyalarda istilikötürmənin həlli və hesabatı hal-hazırkı dövrdə stasionar rejimdə aparılır. Bu onunla əlaqədardır ki, istilikkeçirmə tənliyinin qeyri-stasinar şəraitdə həlli mürəkkəb integrallar və törəmələrin kombinasiyası şəklində olan qeyri elementar funksiyalar yasitəsilə ifadə olunur. Bu isə qoruyucu konstruksiyaların səthində və daxilində istilik-kütlə mübadiləsi proseslərini analiz etməyə imkan vermir.

Kitabda xarici qoruyucu konstruksiyalarda qeyri-stasinar şəraitdə istilik rejimlərinin sadələşdirilmiş modelləri verilmişdir. Bu modellər yuxarıda göstərilmiş çatışmamazlıqları aradan qaldırır.

Həmçinin kitabda qoruyucu konstruksiyalarda istilik proseslörini nəzərə almaqla istilik təchizatı sistemlərinin iş rejimlərinin model-ləşdirilməsi və istilik mərkəzlərində sərf olunan yanacağın miqdarının təyin edilməsi, eləcə də, xarici qoruyucu konstruksiyalarda istilik-kütlə mübadiləsi proseslərinin məqsədönlü idarə olunması məsələlərinə baxılmışdır.

Kitabda qoruyucu konstruksiyalarda istilik proseslərinin amplitud-faza xarakteristikası təhlil edilərkən harmonik təsirlərə dinamik sistemin reaksiyası öyrənilmiş, ötürücü funksiyaların amplitud-faza xarakteristikası təhlil edilmiş və bu üsul ilə konstruksiyanın temperaturkeçirmə əmsalı təyin edilmişdir. Kitabda həmçinin otaqların daxilində istilik komfortunu təmin etmək üçün istilik effektivliyinin optimallaşdırılması məsələləri şərh edilmişdir.

Kitab yazılırkən oxucunun ümumi riyaziyyat kursu və istilik-keçirmə nəzəriyyəsi haqda məlumatı olduğu nəzərə alınmışdır. Lakin bununla yanaşı kitabın birinci fəslində bina və qurğuların daxilində istilik rejimlərinə müfəssəl baxılmışdır.

Kitabda olan məlumatlar xarici qoruyucu konstruksiyaların layihələndirilməsi ilə məşğul olan layihə-konstruktur müəssisələrində işləyən mütəxəssislər üçün kifayət edər.

Müəllif kitab üzərində işləyən zaman öz xeyirxah köməkliyini əsirgəməmiş t.e.d. professor A.Mehrabova, Azərbaycan Dövlət Layihə İnstitutunun baş mütəxəssisi A.Qocamanlıya, Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunun baş mütəxəssisi E.Həsənova, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin «Şelflayihətikinti» İB-nin elektroenergetika idarəsinin baş mühəndisi V.Salahova, Bakı şəhərin «Bakı Tikinti və şəhərin İnkışafı» departamentinin rəisi X.Günəşova və rəy verənlərə öz təşəkkürünü bildirir.

Müəllif inanır ki, bu kitab inşaat istilik fizikası sahəsi üzrə məşğul olan elmi və mühəndis işçiləri üçün faydalı ola bilər. Rəy və nöqsanlarınızı aşağıdakı ünvana göndərməyiniz xahiş olunur: Bakı şəhəri, F. Ağayev 14

## Şərti işarələr və onların əsas ölçü vahidləri

- $Q$  - istilik seli, istilik gücü,  $vt$  (kkal/saat);  
 $q$  - istilik selinin sıxlığı,  $vt / m^2$  (kkal/m<sup>2</sup> saat);  
 $t$  - temperatur,  ${}^0\text{C}$  ( $K$ );  
 $\Delta t$  - temperaturlar fərqi,  ${}^0\text{C}$  ( $K$ );  
 $Y$  - nisbi izafə kəmiyyət (temperatur, nəmlik potensialı və s.)  
 $\tau$  - vaxt, zaman; saat, saniyə  
 $T$  - vaxtin dövrü; saat, saniyə  
 $C$  - səthin şüalanması, (kkal/m<sup>2</sup> saat  $K^4$ );  
 $\varepsilon$  - nisbi şüalanma əmsali  
 $\varphi$  - bucaq əmsali  
 $\alpha$  - istilik mübadilə əmsali (kkal/m<sup>2</sup> saat  ${}^0\text{C}$ )  
 $\beta$  - temperaturun həcmi genişlənmə əmsali,  $1/K$  ( $1/{}^0\text{C}$ )  
 $g$  - sərbəstdüşmə təcili,  $m/\text{san}^2$ ;  
 $\vartheta$  - kinematik özlük'lər əmsali,  $\text{m}^2/\text{san}$   
 $\rho$  - sıxlıq (həcmi kütlə),  $\text{kq}/\text{m}^3$ ;  
 $\lambda$  - istilikkeçirmə əmsali,  $vt / m K$ , (kkal/m saat  ${}^0\text{C}$ )  
 $C$  - kütlə istilik tutumu, coul (kq. K) (kkal/kq  ${}^0\text{C}$ )  
 $K$  - istilikötürmə əmsali,  $vt / m^2 K$  (kkal/m<sup>2</sup> saat  ${}^0\text{C}$ )  
 $R$  - termiki müqavimət  $m^2 k / vt$  ( $\text{m}^2$  saat  ${}^0\text{C}/\text{kkal}$ )  
 $L$  - həcmi hava sərfi,  $\text{m}^3/\text{saat}$   
 $J$  - kütlə hava sərfi,  $\text{kq}/\text{m}^2 \text{saat}$   
 $P$  - təzyiq, Pa ( $\text{kq}/\text{m}^2$ ); mm c. st, mm su st;  
 $u$  - nəmliksaxlama;  $\text{kq}/\text{kq}$ ;  
 $\theta$  - nəmlik potensialı,  ${}^0\text{B}$ ;  
 $\varphi$  - havanın nisbi nəmliyi;  
 $\alpha$  - nəmlik keçirmə,  $\text{kq}/\text{m}^2$  saat  ${}^0\text{B}$ ;  
 $i$  - nəmlik selinin sıxlığı,  $\text{kq}/\text{m}^2$  saat;  
 $\eta$  - nəmlik tutumu;  $(\text{kq}/\text{kq}) / {}^0\text{B}$ ;  
 $\beta$  - nəmlik mübadiləsi əmsali,  $\text{kq}/\text{m}^2$  saat  ${}^0\text{B}$ ;  
 $\delta$  - qalınlıq,  $\text{m}$ ;  
 $H$  - binanın hündürlüyü,  $\text{m}$ ;  
 $A$  - kəmiyyətin rəqslərinin amplitudası;  
 $v$  - temperatur rəqslərinin amplitudasının sönmə göstəricisi;

- $\varepsilon$  - rəqslərin zamana görə gecikməsi, saat;  
 $D$  - istilik əlaməti, istilik massivliyi göstəricisi, şərti qalınlıq;  
 $S$  - materialın istilikmənimsəmə əmsali,  $vt/m^2 K$  (kkal/m<sup>2</sup> saat °C);  
 $\gamma$  - istilik mənimmsəmə göstəricisi;  $vt/m^2 K$  (kkal/m<sup>2</sup> saat °C);  
 $B_p$  - istilik udma göstəricisi  $vt/m^2 K$  (kkal/m<sup>2</sup> saat 0C);  
 $R_h$  - havakeçirməyə qarşı müqavimət, m<sup>2</sup>saat Pa/kq;  
 $k$  - aerodinamik əmsal;  
 $d$  - nəm havanın nəmsaxlaması, kq/kq;  
 $J$  - günəş radiasiyasının intensivliyi (kkal/m<sup>2</sup> saat );

- $Bi$  - Bio kriteriyası  
 $Pr$  - Prandtl kriteriyası  
 $Gr$  - Qrashof kriteriyası  
 $Ra$  - Reley kriteriyası  
 $Re$  - Reynolds kriteriyası  
 $Nu$  - Nüsselt kriteriyası  
 $Ar$  - Arximed kriteriyası  
 $F0$  - Fürye kriteriyası

## GİRİŞ

Bina və qurğuların daxilində istilik şəraitini təmin etmək üçün müvafiq istilik-texniki hesabatlar aparılmalıdır. Müxtəlif iqlimə malik rayonlarda layihələndirilən və inşa edilən bina və qurğulara bir sıra texniki tələbatlar təqdim edilir. Həmin tələbatlardan biri daxili mühitin və xarici qoruyucu konstruksiyaların sanitariyagigiyena vəziyyətinin normal hali hesab edilir. Bina və qurğuların daxilindəki mühitin və xarici qoruyucu konstruksiyaların normal hali bilavasitə tikinti rayonunun xarici iqlim göstəricilərinin toplusu kimi xarakterizə edilən iqlim şəraitindən aslidir. Bina və qurğuların daxilində istənilən mikroiqlimi yaratmaq üçün xarici qoruyucu konstruksiyalar tətbiq edilir və bu konstruksiyalar tikinti rayonunda baş verən və arası kəsilmədən dəyişən iqlim göstəricilərinin təsirinə məruz qalaraq, iki mühiti bir-birindən ayırr. Xarici qoruyucu konstruksiyalar xarici və daxili mühiti bir-birindən ayırmalı onlar arasında sərhəd təşkil edir və həmin konstruksiyalarda arasıkəsilməz, qeyri-stasionar istilik-kütlə mübadiləsi prosesləri gedir.

Xarici mühitdə temperatur, nisbi nəmlik, küləyin sürəti və istiqaməti, günəş radasiyası, atmosfer yığıntıları və s. iqlim göstəriciləri binalara və onların konstruksiyalarına təsir göstərir və hətta onların xarici görünüşünü formalaşdırır. Xarici görünüşün formalaşması şübhəsiz ki, bina tikmədə uzun müddəli evalyusianın nəticəsidir. Məlumdur ki, binaların memarlıq nöqtəyi-nəzərindən görkəmi tikinti rayonunun iqlim göstəricisindən asılı olaraq fərqlənir. Məsələn, Avropa memarlığı Yapon memarlığından, Şərqi ölkələri memarlığı Skandinav ölkələri memarlığından və s. Kütləvi tikinti zamanı eyni tipli bina və qurğular inşa etmək məqsədi ilə eyni və yaxud yaxın iqlim şəraitinə malik regionlar və tikinti rayonlarının sərhədləri müəyyənləşdirilir. Belə rayonlara iqlim rayonları deyilir.

Bina və qurğuların xarici qoruyucu konstruksiyaları xarici mühitin qeyri-stasionar halda dəyişən iqlim göstəricilərinin təsiri nə məruz qalmasına baxmayaraq daxili mühitə təqdim edilən tələbatlara cavab verən mikroiqlimi müəyyən dərəcədə təmin edir. Bununla yanaşı xarici qoruyucu konstruksiyalarda qeyri-stasionar istilik və kütlə mübadiləsi prosesləri gedir. Bu proseslərin kon-

ruksiyalarda birgə getməsinə baxmayaraq, həmin konstruksiyalar hər bir iqlim göstəricisinə görə ayrıca hesablanır və nəticədə istənilən iqlim rayonu üçün layihələndirilir və tətbiq edilir. Konstruksiyanın ayrı-ayrı iqlim göstəricilərinə görə hesablanması mühit üçün iqlimin riyazi modelinin olmaması üzündən aparılır. Mühitin riyazi modelinin tərtibi çətin riyazi məsələ hesab edildiyindən, hazırda konstruksiyalar stasionar rejimdə ayrı-ayrı iqlim göstəricilərinə əsasən layihələndirlər.

Xarici qoruyucu konstruksiyaların hesabatı və layihələndirilməsində əsas gösəricilərdən biri həmin konstruksiyaların istili-kötürməyə qarşı müqavimətləridir. Bu göstərici nəinki konstruksiyanın normal istilik rejimini təmin edir, eyni zamanda həmin konstruksiyalardan itirilən istiliyin miqdarnı da təyin etməyə kömək edir. Konstruksiyalardan itirilən istiliyə əsasən otaqların istilik itkiləri və istilik balansı tərtib edilir.

Xarici və daxili temperatur göstəricilərinin konstruksiyaya dövrü təsiri onların ilin qış və yay dövrlərində həmin göstəricilərin dəyişmə amplitudlarına qarşı dözümlüyünü tədqiq etməyi tələb edir. Hazırda xarici qoruyucu konstruksiyalarda dövrü temperatur göstəricisinin təsiri zamanı hesabat metodları məlumdur və bu hesabatlara konstruksiyaların istilik dözümlülüyü hesabatı deyilir.

Temperatur göstəricilərinin təsirindən başqa, layihələndirilən xarici qoruyucu konstruksiyani buxar keçiriciliyinə və havakeçiriciliyinə görə də hesablaması lazımdır. Bu hesabatlardan sonra, əgər layihələndirilən konstruksiya bütün tələbatlara cavab verəsə, həmin konstruksiyalarda və otaqlarda mikroiqlimi təmin edən sistemlər tətbiq edildikdə, normal istilik-nəmlik rejimlərini əldə etmək olar.

## FƏSİL I. BİNA VƏ QURĞULARIN DAXİLİNDƏ İSTİLIK REJİMLƏRİ

Otaqların daxilində istilik şəraiti yaranan proseslər və amillər toplusuna binaların istilik rejimləri deyilir. Bina və qurğuların otaqlarında xarici havanın arası kəsilmədən dəyişən temperaturundan, günəş radiasiyasının intensivliyindən, küləyin sürətindən, xarici havanın nəmliyindən, atmosfer çöküntülərindən və qrunṭ sularından xarici qoruyucu konstruksiyalar qoruyur. Buna görə də bina və qurğuların otaqlarının daxilində müəyyən olunmuş mikroklimat yaratmaq lazımdır. Yuxarıda göstərilən atmosfer təsirlərini nəzərə almaqla xarici qoruyucu konstruksiyaların istilik-nəmlik nöqtəyi nəzərindən layihələndirilməsi bina və qurğuların daxilində təbii mikroiqlim şəraiti yaratmazsa, onda daxili mühitin parametrlərinin müəyyən həddə saxlanılması üçün xüsusi kondisioner sistemlərindən istifadə edilir.

Otaqların daxilində istilik şəraitini yaranan proseslərin bir-birilə əlaqəsini nəzərə almaq vacibdir. Belə ki, onların qarşılıqlı təsiri otaqların daxilində komfort şərait yaratmaq üçün əsas əlamət ola bilər. Məsələn, havanın filtrasiyası xarici qoruyucu konstruksiyani nəmləşdirə bilər, bu isə qış dövründə otaqların istilik itkisinin bir neçə dəfə artmasına səbəb olar. Həmçinin bu vaxt otaqlarda əlverişli hava şəraitinin yaradılması üçün xarici mühitlə hava və nəmlik mübadiləsinin təşkil olunması vacibdir.

### §1.1 Otaqlarda istilik mübadiləsi

Bina və qurğuların istismarı zamanı insanların komfort istilik hissəyyatını, istehsal proseslərinin normal getməsini, xarici qoruyucu konstruksiyaların uzun-ömürlülüyüünü və bir sıra məssələlərin həllini təmin etmək otaqların istilik rejimlərində asılıdır.

Yuxarıda qeyd edildiyi kimi bina və qurğularda ayrı-ayrı otaqlar xarici mühitlə qoruyucu konstruksiyalar vasitəsilə ayrılır və onların daxilində tələb edilən mikroiqlim yaradılır.

Xarici qoruyucu konstruksiyalar arası kəsilmədən xarici iqlim göstəricilərinin təsirinə məruz qalır və bu zaman otaqların daxilində yaşayış və yaxud texnoloji proseslər üçün müəyyən şərait yaratmaq lazımdır. Xarici və daxili mühitin temperaturlar fərqi,

güneş radyasiyası və küləyin təsiri nəticəsində qoruyucu konstruksiyalarda arasıksilməz istilik mübadiləsi prosesləri gedir. Bununla yanaşı bütün qoruyucu konstruksiyalarda kütlə mübadiləsi, yəni hava və nəmlik keçiriciliyi prosesləri baş verir. Kütlə mübadiləsi həmin konstruksiyaların temperatur rejimlərilə yanaşı nəmlik rejimlərinə də təsir göstərir. Öz növbəsində temperatur və nəmlik rejimlərinin qeyri-normal hali qoruyucu konstruksiyaların fiziki xassələrini pisləşdirir, daxili mühitin mikroiqlimini istənilən hədə saxlamağa mane olur.

Ona görə də qoruyucu konstruksiyaların hesabatı və layihələndirilməsi zamanı daxili və xarici mühitin iqlim parametrlərini, daxili mühitdə tələb edilən mikroiqlimi, həmçinin konstruksiyanı təşkil edən inşaat materiallarının fiziki xassələrini bilmək lazımdır.

Otaqlarda istilik rejimləri bir sıra amillərin birgə təsiri nəticəsində yaranır. Bu amillər əsasən mühitin temperaturu, hərəkət sürəti, nəmlüyü, hava axıntıları, otaqların hündürlüyü və döşəməsi boyu temperatur qradiyentinin olması, ətraf səthlərdən şüalanma yolu ilə otağa verilən istilik miqdarı, həmin səthlərin temperaturu, forması və şüalanma xassələrindən ibarətdir.


Otaqların istilik rejimlərinin formallaşmasında əsas məsələlər dən biri onu təşkil edən səthlərdə istilik mübaləsi məsələsidir. Otaqların hər hansı səthində istilik balansı (Şəkil 1.1) aşağıdakı tənlik şəklində yazılıa bilər:

$$S + K + I = 0 \quad (1.1)$$

Buradan istilik mübadiləsinin şüalanma, konvektiv və istilikkeçirmə yolu ilə baş verdiyi aydın olur.

İlin qış dövründə qoruyucu konstruksiyalar otaqları xarici aşağı temperaturdan və küləkdən qoruyur, isitmə sistemi isə daxildə lazım olan temperatur təmin edir.

İsimə sisteminin həlli zamanı qoruyucu konstruksiyaların layihələndirilməsi və qızdırıcı cihazların seçilməsi



Şəkil 1.1.

Otaqlarda istilik mübadiləsinin ümumi sxemi

binaların daxilində normal istilik şəraitinin yaranmasına səbəb olmalıdır.

İlin yay dövründə günəş şüalarının təsirindən və yaxud xarici isti havanın otaqlara gətirdiyi istilikdən qorunma məsələləri bina və qurğularda bir sıra konstruktiv elementlərin tətbiq edilməsini tələb edir. Konstruktiv elementlərin və günəşdən qoruyucu qurğuların tətbiqi otaqların daxilində tələb edilən istilik şəraitini yaratmadıqda kondisioner sistemlərindən istifadə edilir. Kondisioner sistemlərinin tətbiqi, şübhəsiz ki, bina və qurğuların dəyərini artırmış olur. Buna görə də kondisioner sistemləri yüksək istilik şəraiti tələb edən otaq və ya binalarda tətbiq edilir.

## §1.2. Şüalanma yolu ilə istilik mübadiləsi

İlin həm qış, həm də yay dövrlərində otaqların ayrı-ayrı səthlərinin temperaturu eyni olmadığından onlar arasında istilik mübadiləsi prosesi baş verir. Bu istilik mübadiləsi əsasən şüalanma yolu ilə baş verdiyindən əvvəlcə şüalanmanın xarakteri və qanunlarını nəzərdən keçirək.

Qeyd etmək lazımdır ki, qızmış səthdən ətrafa yayılan istilik şüası elektromaqnit dalğaları vasitəsilə baş verir. Elektromaqnit dalğalarının rəqsləri dalğanın uzunluğu boyunca müxtəlif qiymətlərə malikdir. İstilik şüalanması əsasən spektrin infraqırmızı sahəsinə yığılır.

Elektromaqnit dalğalarının uzunluğu ilə şüalanmanın spektral intensivliyi arasındaki asılılıq **Plank qanunu** ilə ifadə olunur. Bu qanuna görə şüalanmanın spektral intensivliyi aşağıdakı kimi ifadə edilir.

$$J = \frac{C_1}{\lambda^5} \left( e^{\frac{C_2}{\lambda T}} - 1 \right)^{-1} \quad (1.2)$$

Burada  $C_1$ ,  $C_2$ - I və II Plank sabitləri;  $\lambda$ -elektromaqnit dalğalarının uzunluğu olub 0,8-40 mk qəbul edilir;  $T$ - qızmış səthin temperaturudur.

Otaqların daxili səthindəki nisbətən kiçik temperaturlara uyğun istilik şüalanması dalğanın uzunluğu ilə müqayisədə kiçik

sahəni zəbt edir. Bu eyni uzunluqlardan ibarət olan dalgalardır. Dalğanın uzunluğu şüalanmanın maksimal intensivliyinə uyğun gəlir.

Şüalanmanın maksimal intensivliyinə uyğun dalğa uzunluğu isə **Vin qanununa** əsasən təyin edilə bilər:

$$\lambda_{max} = \frac{a}{T} \quad (1.3)$$

Burada  $a$ - şüalanma sabiti olub  $0,29 \text{ sm} \cdot \text{K}^{-\alpha}$  bərabərdir.

Qızılış səthin temperaturu ilə şüalanma sıxlığı arasındaki asılılıq **Stefan-Boltsman** qanununa əsasən ifadə edilir:

$$E_0 = \int_0^{\infty} J_{\lambda} d\lambda = C_0 \left( \frac{T}{100} \right)^4 \quad (1.4)$$

Burada  $C_0$  - mütləq qara cismin şüalanma əmsalı olub  $5,77 \text{ vt}/(\text{m}^2 \cdot \text{K}^4)$  qəbul edilir.

Qeyd etmək lazımdır ki, boz səthlərdən qara səthlərə nisbətən az istilik şüalanır. Bu səthlərə düşən şüalanma istilik selinin hamisi udulmur və onun bir hissəsi qaytarılır. Buna **Kirxhof** qanunu deyilir.

Boz cisimlər üçün

$$C = \varepsilon C_0 \quad (1.5)$$


$\varepsilon$  -səthin qaralıq dərəcəsi olub ölçüsüz kəmiyyətdir. Boz səthlər üçün  $\varepsilon < 1$  olur.

Udulma və eks olma xüsusiyyətləri materialın növündən, onun səthinin temperaturundan şüalanma dalgasının uzunluğundan və şüalanmanın səthə düşmə bucağından asılıdır.

Lambert qanunu şüalanmanın sıxlığını və intensivliyini aşağıdakı şəkildə ifadə edir.

$$dE_0 = \frac{E}{\pi} d\omega \cos \varphi \quad (1.6)$$

**Şəkil 1.2.** İki səth arasında şüalanma istilik mübadiləsi



$$dJ_{\phi} = \frac{J}{\pi} d\omega \cos \varphi \quad (1.7)$$

İndi isə otağın iki səthi arasında gedən şüalanma yolu ilə istilik mübadiləsinə baxaq. Həmin səthlərdən elementar  $dF_1$  və  $dF_2$  sahələrini ayıraq (şəkil 1.2). **Stefan-Boltsman** qanununa görə  $dF_1$  səthi ətrafa aşağıdakı miqdarda istilik şüalandırmış olacaq:

$$dq_1 = C_0 \left( \frac{T_1}{100} \right)^4 dF_1 \quad (1.8)$$

$dF_1$  səthinə normal istiqamətdə şüalanmanın intensivliyi isə  $dq_1$  istilik miqdarından  $\pi$  dəfə az olacaq:

$$dq_n = \frac{dq_1}{\pi} = \frac{1}{\pi} C_0 \left( \frac{T_1}{100} \right)^4 dF_1 \quad (1.9)$$

$dF_2$  elementar səth istiqamətdə hər hansı  $\beta_1$  bucağı altında şüalanmanın intensivliyi

$$dq_{\beta_1} = \frac{1}{\pi} C_0 \left( \frac{T_1}{100} \right)^4 \cos \beta_1 dF_1 \quad (1.10)$$

$d\omega_1$  cismani bucaq sərhəddində istilik seli

$$d^2q_1 = \frac{1}{\pi} C_0 \left( \frac{T_1}{100} \right)^4 \cos \beta_1 d\omega_1 dF_1 \quad (1.11)$$

$d\omega_1$  cismani bucağını təyin edək

$$d\omega_1 = \frac{dF_2 \cos \beta_2}{R^2}.$$

$R$  - iki səth arasındakı məsafədir.

Bu zaman istilik selini aşağıdakı düsturla təyin etmək olar:

$$d^2q_1 = C_0 \left( \frac{T_1}{100} \right)^4 \frac{\cos \beta_1 \cos \beta_2}{\pi R^2} dF_1 dF_2 \quad (1.12)$$

(1.12) ifadəsini analogi olaraq  $d^2q_2$  istilik seli üçün də yazmaq olar. Nəticədə  $dF_1$  səthindəki  $dF_2$  səthinə şüalanma yolu ilə istilik mübadiləsi aşağıdakı şəkildə yazılırlar:

$$d^2Q_{1-2} = d^2q_1 - d^2q_2 = \\ = C_0 \cdot \frac{\cos \beta_1 \cos \beta_2}{\pi R^2} dF_1 dF_2 \left[ \left( \frac{T_1}{100} \right)^4 - \left( \frac{T_2}{100} \right)^4 \right] \quad (1.13)$$

burada  $\frac{\cos \beta_1 \cos \beta_2}{\pi R^2} dF_2 = \varphi_{dF_1 - dF_2}$  qəbul etsək

$$d^2Q_{1-2} = C_0 \cdot \varphi_{dF_1 - dF_2} \cdot dF_1 \left[ \left( \frac{T_1}{100} \right)^4 - \left( \frac{T_2}{100} \right)^4 \right] \quad (1.14)$$

alariq.

(1.14) tənliyini iki dəfə integrallasaq, I səthdən II səthə şüalanma yolu ilə verilən ümumi istilik miqdarı təyin edilmiş olar.

$$Q_{1-2} = C_0 \cdot \varphi_{1-2} \cdot dF_2 \left[ \left( \frac{T_1}{100} \right)^4 - \left( \frac{T_2}{100} \right)^4 \right] \quad (1.15)$$

burada

$$\varphi_{1-2} = \frac{1}{F_1 F_2} \int \int \frac{\cos \beta_1 \cos \beta_2}{\pi R^2} dF_1 dF_2$$

(1.15) tənliyini boz cisimlər üçün yazaq

$$Q_{1-2} = \varepsilon_{1-2} C_0 \cdot \phi_{1-2} \cdot F \left[ \left( \frac{T_1}{100} \right)^4 - \left( \frac{T_2}{100} \right)^4 \right] \quad (1.16)$$

burada

$$\varepsilon_{1-2} = \frac{I}{\frac{I}{\varepsilon_1} + \frac{I}{\varepsilon_2} - I}$$

$\varepsilon_1$  və  $\varepsilon_2$  - səthlərin nisbi şüalanma əmsallarıdır.

Çox vaxt hesablama zamanı

$$\left[ \left( \frac{T_1}{100} \right)^4 - \left( \frac{T_2}{100} \right)^4 \right] = b_{1-2} (\tau_1 - \tau_2)$$

qəbul edilir.

Bu bərabərlik mühəndis hesablamaları üçün yararlı hesab edilir. Burada  $b_{1-2}$  - temperatur əmsalı olub aşağıdakı düsturla təyin edilir.


$$b_{j-2} = 0.81 + 0.01\tau_{op} \quad (1.17)$$

Beləliklə  $Q_{1-2}$  istilik miqdarı aşağıdakı sadələşdirilmiş düsturdan təyin edilə bilər.

$$Q_{1-2} = \epsilon_{1-2} C_0 \cdot b_{1-2} \cdot (\tau_1 - \tau_2) \cdot \phi_{1-2} F_1 \quad (1.18)$$

### § 1.3 Konvektiv istilik mübadiləsi

Ümumi istilik mübadiləsi zamanı şüalanma yolu ilə istilik mübadiləsindən başqa konveksiya yolu ilə istilik mübadiləsi də baş verir. Daxili mühitin sərbəst və məcburi konveksiyası otaqlarda istilik mübadiləsinə səbəb olur. Otağın ayrı-ayrı hissələrindəki müxtəlif temperaturlu havanın həcm çəkiləri fərqi nə əsasən *sərbəst konveksiya*, havanın mexaniki hərəkəti zamanı isə *məcburi konveksiya* yaranır.



**Şekil 1.3.** Sərbəst konveksiya zamanı  
sərhəd töbəqələri

Konvektiv istilik mübadiləsi mühitin hərəkət rejimdən asılıdır. Mühitin aşağıdakı hərəkət rejimləri mövcuddur.

$Re < 2 \cdot 10^3$  - laminar;

$$Re = 2 \cdot 10^3 - 10^4 - \text{kecid};$$

$Re \geq 10^4$  - turbulent (şəkil 1.3)

Hər hansı səthlə mühit arasındakı təbii konvektiv selin intensivliyi aşağıdakı ifadədən təyin edilə bilər:

$$Gr \cdot Pr = \frac{\beta g \ell^3 \Delta t}{v^2} Pr \quad (1.19)$$

burada  $\beta$  - havanın temperaturdan genişlənmə əmsalı,  $g$  - sərbəstdüşmə təcili,  $v$  - kinematik özlülük əmsalı,  $\ell$  - hava seli istiqamətində səthin təyinedici ölçüsü,  $\Delta t$  - səthin temperaturu ilə mühitin temperaturu arasındaki fərqdir.

Prandtl kriterisini otağın daxilindəki hava üçün  $Pr = 0,709$  qəbul etmək olar.

**Prandtl kriterisi** ilə **Qroshof kriterisinin ( $Gr$ )** hasilini çox vaxt **Releya kriterisi ( $Ra$ )** ilə işarə edirlər. Havanın temperaturu çox kiçik diapazonda olduqda **Prandtl kriterisi** praktiki olaraq sabit olur.

Sərbəst konveksiya zamanı laminar rejim şəraitində istilik mübadiləsinin qanuna uyğunluqlarına baxaq.


Laminar rejimdə sərhəd təbəqələrinin hidrodinamiki ( $\delta$ ) və istilik ( $\delta_1$ ) qalınlıqları praktiki olaraq bərabərdir. Sərhəd təbəqəsində temperatur və sürətin paylanması qanuna uyğunluğu şəkil 1.4.-də verilmişdir. Havanın maksimal sürəti ( $V_{max}$ ) səthdən  $0,38\delta$  məsafəsində olur. Havanın hərəkət istiqamətində sərhəd təbəqəsinin qalınlığını aşağıdakı ifadədən təyin etmək olar:

$$\frac{\delta}{x} = 5.34 Gr_x^{-1/4} \quad (1.20)$$

burada  $Gr_x$  -  $x$  xarakter ölçüsündə təyin olunan Qroshof kriterisidir.  $t=20^{\circ}\text{C}$  olduqda və (1.20) düsturunda (1.19) ifadəsini nəzərə alsaq, alıq:

$$\delta = 5.34 \left( 1.48 \cdot 10^8 \right)^{1/4} \cdot x^{1/4} \cdot \Delta t^{-1/4} = 4.83 \cdot 10^{-2} \left( \frac{x}{\Delta t} \right)^{1/4} \quad (1.21)$$

Istilik mübadiləsinin intensivliyi sərhəd təbəqəsinin qalınlığından asılıdır. Səthin başlanğıcında sərhəd təbəqəsinin qalınl-



Şəkil 1.4. Sərbəst konveksiya zamanı sərhəd təbəqəsində sürət və temperaturun dəyişmə qanuna uyğunluqları

lığının ( $\delta$ ) kiçik qiymətində istilik mübadiləsi ən böyük qiymətə malik olur. Hərəkət istiqamətində sərhəd təbəqəsinin qalınlığı artır, istilik mübadiləsinin intensivliyi isə azalır.

$Pr = 0,709$  olduqda ixtiyari  $x$  kəsiyində istilik mübadiləsinin intensivliyini ifadə edən kriteriyal tənliyi aşağıdakı şəkildə yaza bilərik:

$$Nu_x = 0,356 Gr_x^{1/4} \quad (1.22)$$

Nüsselt kriterisinin lokal qiyməti isə

$$Nu_x = \alpha_{kx} x / \lambda \quad (1.23)$$

Burada  $\alpha_{kx}$  -  $x$  kəsiyində konvektiv istilik mübadiləsi əmsalının lokal qiyməti;  $\lambda$  - havanın istilikkeçirmə əmsalıdır.

Daxili havanın temperaturu  $t_d = 20^\circ$  olduqda (1.22) tənliyini aşağıdakı kimi sadələşdirmek olar.

$$\frac{\alpha_{kx} \cdot x}{0.0257} = 0.356 \left[ \frac{9.81 \cdot x^3 \cdot \Delta t}{293(15.06 \cdot 10^{-6})^2} \right]^{1/4};$$

$$\alpha_{kx} = 1.04 (\Delta t / x)^{1/4}; \quad (1.24)$$

Konvektiv istilik mübadiləsi əmsalının  $(0, \ell)$  intervalında orta qiymətini təyin edək.

$$\alpha_k = \frac{1}{\ell} \int_0^\ell \alpha_{kx} dx = \frac{1}{\ell} \int_0^\ell 1.04 \left( \frac{\Delta t}{x} \right)^{1/4} dx = \frac{1}{\ell} \int_0^\ell 1.04 \frac{1}{\Delta t^{1/4}} x^{-1/4} dx =$$

$$= \frac{1}{\ell} \cdot 1.04 \cdot \frac{1}{\Delta t^{1/4}} \cdot \frac{4}{3} x^{3/4} \Big|_0^\ell = \frac{4}{3} \cdot 1.04 \cdot \frac{1}{\Delta t^{1/4}} \frac{1}{\ell} \cdot \ell^{3/4} =$$

$$= \frac{4}{3} \cdot 1.04 \cdot \left( \frac{\Delta t}{\ell} \right)^{1/4} = 1.39 \left( \frac{\Delta t}{\ell} \right)^{1/4}$$

$$\alpha_k = 1.39 \left( \frac{\Delta t}{\ell} \right)^{1/4} \quad (1.25)$$

Səthin başlanğıcından hər hansı  $\ell_{kr}$  məsafəsində axın laminar rejimdən turbulent rejimə keçir. Bu kəsik üçün

$(Gr \cdot Pr)_{kr} \approx 2 \cdot 10^7$  qəbul edilir. Ekkertə görə hava üçün bu keçid  $Gr = 10^9$  olduqda baş verir.

**Reynolds kriterisi**  $\ell_{kr}$ -də 550-yə bərabər olur.

$t_d = 20^\circ C$  və  $Gr_{kr} = 10^8$  olduqda  $Gr_{kr} = 1,48 \cdot 10^8 \ell_{kr} \cdot \Delta t = 10^9$  buradan

$$\ell_{kr} = 1,89 \cdot \Delta t^{1/3} \quad (1.26)$$

$(0; \ell_{kr})$  intervalında laminar rejim şəraitində konvektiv istilik mübadiləsi əmsalının orta qiyməti

$$\alpha_k = 1,17 \Delta t^{1/3} \quad (1.27)$$

olar.

Laminar rejimdən kənarda sərhəd təbəqəsində turbulent rejim baş verir.

Ümumiyyətlə konvektiv istilik mübadiləsi aşağıdakı kriterial tənlik vasitəsilə ifadə edilir.

$$Nu = C(Gr \cdot Pr)^n \quad (1.28)$$

Burada  $Nu = \frac{\alpha \ell}{\lambda}$  - Nüsselt kriterisi,  $Gr = \frac{\beta g \ell^3 \Delta t}{\nu^2}$  - Qroshof kriterisi,  $Pr = \frac{\nu}{a}$  - Prandtl kriterisi,  $C$  və  $n$  empirik əmsallar olub  $Gr \cdot Pr$ -in müəyyən qiymətləri üçün müxtəlif qiymətlərə malikdir.

(1.28) tənliyi turbulent rejim oblastında aşağıdakı şəkildə yazılı bilər.


$$Nu_x = 0,135(Gr_x \cdot Pr_x)^{1/3} \quad (1.29)$$

Daxili havanın temperaturu  $t_d = 18^\circ C$  olduqda turbulent rejim oblastında konvektiv istilik mübadiləsi əmsalının qiyməti

$$\alpha_{kr} = 1,66 \sqrt[3]{\Delta t} \quad (1.30)$$

olar.

(1.30) ifadəsindən göründüyü kimi konvektiv istilik mübadiləsi əmsali x həndəsi parametrindən asılı deyil və turbulent rejimin bütün oblastında sabit qalır. Konvektiv istilik mübadiləsinin bu xüsusiyyətinə avtomodel konvektiv istilik mübadiləsi deyilir.



Şəkil 1.5. Məcburi konveksiya zamanı sərhəd təbəqəsi

Odur ki, bu oblastda konvektivlik istilik mübadiləsi əmsalının orta qiyməti onun lokal qiymətinə bərabər olacaq.

$$\alpha_k = \alpha_{kx} = 1.66^3 \sqrt{\Delta t} \quad (1.31)$$

**Məcburi və qarışq konveksiya.** Məcburi konveksiya havanın mexaniki hərəkəti zamanı yaranır. Məcburi konveksiya şəratitində sərhəd təbəqəsinin qalınlığı sərbəst konveksiyyaya nisbətən çox kiçikdir (şəkil 1.5). Axının başlangıç oblastında səthin yaxınlığında laminar sərhəd təbəqəsi yaranır. Axının laminar rejim oblastında Nüsselt kriterisinin lokal qiyməti

$$Nu_x = \alpha_{kx} \frac{x}{\ell},$$

$Pr = 0,709$  olduqda

$$Nu_x = 0.297 Re_x^{0.5} \quad (1.32)$$

Burada  $Re$  - Reynolds kriterisidir.

$$Re = \frac{v\ell}{\nu}$$

Daxili havanın temperaturu  $18^{\circ}\text{C}$  olduqda (1.32) tənliyində havanın fiziki xarakteristikasının qiymətlərini nəzərə alsaq konvektiv istilik mübadiləsi əmsalının lokal qiyməti

$$\alpha_{kx} = 1.97 \left( \frac{v}{x} \right)^{0.5} \quad (1.33)$$

Konvektiv istilik mübadiləsi əmsalının orta qiymətini isə (1.25) tənliyində olduğu kimi hesablaşsaq, alarıq:

$$\alpha_{kx} = 2\alpha_{xk} = 3.94 \left( \frac{v}{x} \right)^{0.5} \quad (1.34)$$

Reynolds ədədinin qiyməti  $Re=5 \cdot 10^5$  olduqda proses turbulent sərhəd təbəqəsinə keçir.

Daxili havanın temperaturu  $20^{\circ}\text{C}$  olduqda  $\ell_{kr}$ -in qiymətini aşağıdakı bərabərlikdən təyin edərik:

$$Re_{kr} = \frac{v\ell_{kp}}{15.6 \cdot 10^{-6}} = 5 \cdot 10^5$$

Buradan

$$\ell_{kr} = 7.8 \left( \frac{1}{v} \right) \quad (1.35)$$

Turbulent sərhəd təbəqəsində səthin yaxınlığında kiçik laminer təbəqə ( $\delta_x$ ) qalır və burada ancaq istilikkeçirmə prosesi baş verir.  $Pr = 0,709$  olduqda məcburi konveksiya zamanı turbulent rejim oblastında lokal istilik mübadiləsi aşağıdakı ifadə vasitəsilə təyin edilə bilər.

$$Nu_x = \frac{0.021 Re_x^{0.8}}{1 - 0.4 Re_x^{-0.1}} \quad (1.36)$$

Sərhəd təbəqəsinin uzunluğu boyu turbulent rejim olduğunu qəbul edib (1.36) ifadəsinə integrallasaq konvektiv istilik mübadiləsi əmsalının orta qiymətinə uyğun Nüsselt kriterisini aşağıdakı şəkildə alarıq:

$$Nu = 0.032 Re_x^{0.8} \quad (1.37)$$

Daxili havanın temperaturu  $20^{\circ}\text{C}$  olduqda (1.37) ifadəsindən konvektiv istilik mübadiləsi əmsalının orta qiyməti

$$\alpha_k = 5.95 v^{0.8} \cdot x^{-0.2} \quad (1.38)$$

O. Krişer sərbəst və məcburi konveksiya arasında qarışq rejim konveksiya olduğu fikrinə gəlmişdir. Qarışq rejimdə konveksiyani şərti Reynolds kriterisinə əsasən təyin etmək olar:

$$Re_s = Re + \sqrt{\frac{Gr}{2}} \quad (1.39)$$

Burada  $Re$  - məcburi hava seli üçün təyin edilmiş Reynolds kriterisi,  $Gr$  - sərbəst konveksiya şərti üçün təyin edilmiş Qroshof kriterisidir.

Qarışq konveksiya şərtində istilik mübadiləsinin orta konvektiv əmsalı aşağıdakı ifadədən təyin edilə bilər.

$$Nu = 0,46 Re_s^{0.5} \quad (1.40)$$

Yuxarıda qeyd etdiyimiz düsturlar ancaq izotermik səthlərdə konvektiv istilik mübadiləsini hesablamaq üçün yararlıdır. Bəzən hava selinin hərəkət etdiyi səthin temperaturu və yaxud havanın temperaturu dəyişmiş olur. Temperaturun dəyişməsinin laminar rejim zamanı təsiri daha aydın hiss edilir. Turbulent rejimdə isə temperaturun dəyişmə göstəricisini nəzərə almamaq olar. Bəzən hava axını bu və ya digər səth boyu otağa daxil edilir. Bu hal binalarda ventilyasiya sistemlerinin tətbiqi ilə əlaqədar olaraq baş verir. Belə axınlarda səth arasında istilik mübadiləsi onların konvektiv istilik mubadiləsi əmsalından asılıdır. Bu əmsal aşağıdakı kriterial tənlikdən təyin edilə bilər.

$$Nu_x = 0.104 Re_x^{0.8} \left( \frac{a}{x} \right)^{0.4} \quad (1.41)$$

Konvektiv istilik mübadiləsi əmsalının orta qiyməti

$$\alpha_k = 2,5 \alpha_{kx} \quad (1.42)$$

burada  $a$ -havanın daxil olduğu açılığının eni,  $\alpha_{kx}$  - yerli konvektiv istilik mübadilə əmsalıdır.

#### **§1.4. Bina və qurğuların qoruyucu konstruksiyalarının istilikkeçirməsi**

Bina və qurğuların daxilində komfort istilik şəratının yaradılması üçün həmin bina və qurğuları xarici iqlim təsirlərindən izolə edən xarici qoruyucu konstruksiyaların istilik-texniki nöqteyi-nəzərindən layihələndirilməsi vacib məsələdir. Belə konstruksiyanın səthində şüalanma və konveksiya yolu ilə istilik mübadiləsi prosesi, qalınlığı boyu isə istilikkeçirmə prosesi gedir. İlin qış dövründə daxili və xarici havanın temperaturları fərqliyə görə istilik konstruksiyanın en kəsiyi boyu xarici mühitə itirilir. Yay dövründə isə həmin konstruksiya günəş şüasının getirdiyi istiliyə və yaxud temperatur dəyişkənliyinə qarşı işlənməli olur.

Bu nöqteyi-nəzərdən konstruksiyanın ayrı-ayrı qatlarının istilikkeçirməsini təyin etmək vacib məsələlərdən biridir. «İstilikötürmə» kursundan məlum olduğu kimi konstruksiyaların qalınlığı

boyu istilikkeçirmə prosesi Fürye qanununa tabe olur. Bu qanuna görə istilik səli temperatur qradiyenti ilə mütənasibdir.

$$q = -\lambda \frac{dt}{dx} \quad (1.43)$$

Burada  $\lambda$  - mütənasiblik əmsalı olub istilikkeçirmə əmsalı adlanır.  $\frac{dt}{dx}$  - temperatur qradiyentidir. Mənfi işarəsi istilik selinin istiqamətinin temperatur qradiyentinin istiqamətinin əksinə olduğunu göstərir.

**Istilikkeçirmə əmsalı** istilikkeçirmə prosesində qoruyucu konsruksiyanın vahid qalınlığında temperatur  $1^{\circ}\text{C}$  dəyişdikdə vahid səthdən vahid zamanda keçən istiliyin miqdarını xarakterizə edir. İstilikkeçirmə əmsalı müxtəlif materiallar üçün müxtəlif qiymətlərə malikdir. Bununla yanaşı istilikkeçirmə əmsalı materialın tərkibindən, strukturundan və istilik-nəmlik halından asılıdır.

Istilikkeçirmə əmsalı müxtəlif temperatur və nəmlikdə aşağıdakı ifadələrə görə təyin edilə bilər:

$$\lambda_i = \lambda_0 [1 + b(t - t_0)] \quad (1.44)$$

$$\lambda_v = \lambda_0 \left[ 1 - \frac{aw}{100} \right] \quad (1.45)$$

Burada  $\lambda_0$  -  $t_0$  temperaturunda materialın istilikkeçirmə əmsalı,  $b$  təcrübə yolu ilə təyin edilmiş sabit kəmiyyətdir.

«İstilikötürmə» kursundan məlumdur ki, istilikkeçirmənin diferensial tənliyi ümumi şəkildə aşağıdakı kimi ifadə olunur:

$$\frac{\partial t}{\partial \tau} = \frac{\lambda}{c\rho} \left( \frac{\partial^2 t}{\partial x^2} + \frac{\partial^2 t}{\partial y^2} + \frac{\partial^2 t}{\partial z^2} \right) + \frac{q_v}{c\rho} \quad (1.46)$$

Burada  $\frac{\lambda}{c\rho} = a$  - temperaturkeçirmə əmsalı olub istiliyin konstruksiyasının materialının həcmi boyu paylanma sürətini xarakterizə edir,  $c\rho$  - həcmi istilik tutumu,  $q_v$  - daxili həcmi istilik mənbəyinin istiliyidir.

Xarici inşaat konstruksiyalarında istilikkeçirmə əsasən bir is-  
tiqamətdə getdiyindən (1.46) tənliyini aşağıdakı şəkildə yazmaq  
olar:

$$\frac{\partial t}{\partial \tau} = a \frac{\partial^2 t}{\partial x^2} \quad (1.47)$$

(1.47) tənliyinə *istilikkeçirmənin diferensial tənliyi* deyilir.

Xarici qoruyucu konstruksiyalarda baş verən istilik prosesləri-  
ni tədqiq etmək üçün (1.47) tənliyini həll etmək lazımdır.

Qeyri-stasionar istilikötürmənin istənilən məsələsini həll et-  
mək üçün (1.47) tənliyi ilə yanaşı aşağıdakı şərtlər də verilməli-  
dir:

**Başlangıç şərtlər.** Başlangıç zamanında xarici qoruyucu  
konstruksiyaların qalınlığı boyu və səthlərində temperaturun də-  
yişmə qanuna uyğunluğu verilir və ümumi şəkildə aşağıdakı kimi  
ifadə olunur.

$$t_{bas} = t(x, 0) \quad (1.48)$$

Qeyd etmək lazımdır ki, konstruksiyanın səthlərində dövrü  
tekrar olunan istilik mübadiləsi şəraitində başlangıç şərti nəzərə  
almamaq olar.

**Sərhəd şərtləri.** Konstruksiyanın xarakterik səthlərində istilik  
mübadiləsinin getdiyi şərait məlum olmalıdır. Sərhəd şərtlərinin  
düzgün verilməsi prosesin riyazi modelini tamamlayır və baş ve-  
rən fiziki hadisələri bütövlükdə və dəqiq tədqiq etməyə imkan  
verir.

İstilikkeçirmə tənliyinin riyazi həlli üçün 4 cür sərhəd şərti  
tətbiq edilir.

**I növ sərhəd şərti.** Konstruksiyanın daxili və xarici səthlə-  
rində temperaturun dəyişmə qanunu məlumdur və riyazi şəkildə  
aşağıdakı kimi yazılır:

$$\begin{aligned} t(x, \tau)_{x=0} &= t(0, \tau) \\ t(x, \tau)_{x=\delta} &= t(\delta, \tau) \end{aligned} \quad (1.49)$$

**II növ sərhəd şərti.** Konstruksiyanın daxili və xarici səthlə-  
rində istilik selinin dəyişmə qanuna uyğunluqları məlum olub  
aşağıdakı kimi yazılır.

$$\begin{aligned} q(x, \tau)_{x=0} &= q(0, \tau) \\ q(x, \tau)_{x=\delta} &= q(\delta, \tau) \end{aligned} \quad (1.50)$$

**III növ sərhəd şərti.** Konstruksiyanın səthi ilə mühit arasında temperaturlar fərqliyə görə istilik mübadiləsi baş verir. Odur ki, III növ sərhəd şərtlərini aşağıdakı kimi yaza bilərik.

$$\begin{aligned} x = 0 \quad -\lambda \frac{\partial t}{\partial x} &= \alpha_d (t_d - t) \\ x = \delta \quad -\lambda \frac{\partial t}{\partial x} &= \alpha_x (t - t_x) \end{aligned} \quad (1.51)$$

Yay dövründə günəş radiasiyasının konstruksiyanın xarici səthinə gətirdiyi istiliyi nəzərə alsaq (1.51) tənliyinin II hissəsi aşağıdakı şəklə düşər.

$$-\lambda \frac{\partial t}{\partial x} = \alpha_x (t - t_x) + p_x q_x \quad (1.52)$$

**IV növ sərhəd şərti.** Konstruksiyaların qatlarının birləşdiyi yerdə istiliyin və temperaturun qiymətləri bərabər olmalıdır:

$$x = x_1; \quad \begin{cases} -\lambda_1 \frac{\partial t_1}{\partial x} = \lambda_2 \frac{\partial t_2}{\partial x} \\ t_1 = t_2 \end{cases} \quad (1.53)$$

Konstruksiyanın daxilində istilik mənbəyi varsa, onda (1.53) sərhəd şərtləri aşağıdakı şəkildə yazılırlar.

$$x = x_1; \quad \begin{cases} -\lambda_1 \frac{\partial t_1}{\partial x} + q_0 = \lambda_2 \frac{\partial t_2}{\partial x} \\ t_1 = t_2 \end{cases} \quad (1.54)$$

Qeyd etmək lazımdır ki, xarici qoruyucu konstruksiyaların istilikötürməsinin hesabatı zamanı ən çox III və IV növ sərhəd şərtləri istifadə edilir.

## §1.5. Bina və qurğuların daxilində istilik balansı

Bina və qurğuların daxilində hava soyuq və isti səthlərlə görüşdükdə, həmçinin hava mübadiləsi prosesi zamanı soyuyur və ya qızır. Kiçik otaqlarda konvektiv istiliyin və ventilyasiya axınlarının təsirindən hava qarışır. Buna görə də istilik mübadiləsinin hesabatı zamanı otağın bütün həcmi boyu havanın temperaturunu sabit qəbul etmək olar.

Bina və qurğuların daxilində istilik balansı tənliyi aşağıdakı şəkildə yazılıa biler:

$$\sum \alpha_{ki}(\tau_i - t_l)F_i \pm Q_d = 0 \quad (1.55)$$

burada  $\alpha_{ki}$ -konvektiv istilik mübadiləsi əmsalının orta qiyməti,  $Q_d$ -konvektiv istiliyin miqdari olub otağın havasına verilən və ya otaqdan götürülən istiliyin miqdarına bərabər qəbul edilir.

$Q_d$  istiliyinə otağa vurucu ventilyasiya sistemləri vasitəsilə daxil olan havanın istiliyi də daxildir. Əgər bunları (1.55) ifadəsində ayrıca toplanan kimi göstərsek yazarıq:

$$\sum_{i=1} \alpha_{ki}(\tau_i - \tau_d)F_i \pm L_k cp(t_k - t_d) + L_0 cp(t_d - t_{xe}) \pm Q = 0 \quad (1.56)$$

(1.56) tənliyi bina və qurğuların daxilindəki havanın istilik balansı tənliyidir. Birinci toplanan konvektiv istilik mübadiləsini, II və III toplananlar isə vurucu ventilyasiya sistemləri vasitəsilə daxil olan havanın istiliyini göstərir.

## §1.6. İnsanlarla ətraf mühit arasında istilik balansı

Bina və qurğuların daxilində insanların həyat fəaliyyəti üçün əlverişli istilik şəraiti yaratmaq üçün mikroiqlimi təmin edən sistemlərdən istifadə edilir. İnsanların özünü hissətmə və işləmə qabiliyyəti insan orqanizminin fizioloji istilik tənzimləmə sisteminin işlənməsindən asılıdır. İnsan orqanizminin normal fəaliyyət göstərməsi üçün bədənin temperaturu  $36,6^{\circ}\text{C}$  olmalıdır. Bədəndə sabit temperaturun saxlanması üçün insan orqanizmi daim istilik hasil edir ki, bu da ətraf mühitə verilir. İnsanların fizioloji və emosional vəziyyətindən, onun paltarı, yaşı, gördüyü işin növündən,

orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq ətraf mühitə itirilən istiliyin miqdarı müxtəlif ola bilər.

İnsanı əhatə edən mühitlə insan orqanizmi arasında arasıkəsilməz istilik mübadiləsi gedir. Orqanizmin ümumi istilik balansı aşağıdakı təənliklə xarakterizə edilir:

$$Q_i \pm Q_i^k \pm Q_i^s - Q_i^b - Q_i^{m.i.} - Q_i^I \pm \Delta Q_i = 0 \quad (1.57)$$

Burada  $Q_i$ -orqanizmin hasil etdiyi istilik miqdarı,  $Q_i^k$ ,  $Q_i^s$ ,  $Q_i^b$  - müvafiq olaraq konveksiya və şüalanma yolu ilə istilik mübadiləsindən alınan və orqanizmin səthindən nəmliyin buxarlanmasına sərf edilən istilik miqdarı,  $Q_i^{m.i.}$  - mexaniki işə sərf edilən istilik miqdarı,  $Q_i^I$  - fizioloji proseslərə sərf edilən istilik,  $\Delta Q_i$  - orqanizmdə istilik artıqlığı və ya çatışmamazlığını ifadə edir.

Görülən işin ağırlıq dərəcəsindən asılı olaraq insan orqanizmi müəyyən miqdarda istilik hasil edir. Mexaniki işə sərf edilən istilik miqdarı  $Q_i^{m.i.}$  istiliyin əlavə hasilatının 5-35%-ni təşkil edir. Əgər orqanizmdə istilik miqdarı balans təşkil etmirse, bu vaxt orqanizmdə istilik artıqlığı müşahidə edilir və onun temperaturu artmış olur. İstilik çatışmamazlığı baş verdikdə isə orqanizmin soyumasına səbəb olur. Qeyd etmək lazımdır ki, həm temperaturun artması, həm də istilik çatışmaması zamanı orqanizmin istilik tənzimlənməsi orqanizmə kömək edir. Lakin orqanizmin istilik tənzimlənməsi məhdud olduğundan mühitin istilik halını nizama salmaq lazımdır. İnsan bədəninin temperaturunun ətraf mühitdə istilik artıqlığı və yaxud çatışmamazlığı nəticəsində yol veriləcək dəyişməsi  $0,4-1,11^\circ\text{C}$  hesab edilir. Bu zaman orqanizm özünü qeyri-normal şəraitdə hiss edir və bu şəraite diskomfort şərait deyilir.

İnsan orqanizminin ətraf mühitə verdiyi istiliyin intensivliyi həmin mühitin temperaturundan, hərəkət sürətindən, nisbi nəmliyindən, mühitdəki səthlərin temperaturundan və ölçülərində asılıdır. Bütün bu göstəricilərin mühitdə elə qiymətləri ola bilər ki, insan orqanizmi istilik tarzlığını qoruyub saxlayar. Əks halda orqanizm üçün diskomfort mühit yaranar ki, bu mühitdə onun yaşaması və yaxud fəaliyyət göstərməsi çətin olur.

İnsan bədəni ilə mühit arasında istilik mübadiləsi zamanı şüalanma yolu ilə istilik mübadiləsini aşağıdakı düsturdan təyin etmək olar.

$$Q_i^s = 2.51(35 - t_R) \quad (1.58)$$

Konvektiv istilik mübadiləsinin intensivliyi isə mühitin temperaturu və hərəkət sürətindən asılıdır.

$$Q_i^k = 10.29\sqrt{v}(35 - t_R) \quad (1.59)$$

Beləliklə, orqanizmin ətraf mühitlə istilik mübadiləsi zamanı əldə edilən istilik miqdarı aşağıdakı şəkildə yazılmış olar:

$$Q_i^{s+k} = (2.51 + 10.29\sqrt{v})(35 - t_0) \quad (1.60)$$

Burada  $t_0$ -otağın temperaturunu ifadə edir və aşağıdakı şəkil-də təyin edilir.

$$t_0 = \frac{t_d + t_R}{2} \quad (1.61)$$

Qeyd etmək lazımdır ki, (1.60) düsturu yüngül iş görülen zaman düzgün hesab edilə bilər. İşin ağırlıq dərəcəsi artdıqca ətrafa verilən istiliyin miqdarı da artmış olur. Bundan başqa ətraf mühitlə insan bədəni arasında istilik mübadiləsində geyilən paltarın da əhəmiyyəti böyükdür. Deyilənləri nəzərə alaraq bu hal üçün ətraf mühitə verilən istilik miqdarını aşağıdakı düsturdan təyin etmək lazımdır.

$$Q_i^{s+k} = \beta_1 \beta_2 (2.51 + 8.87\sqrt{v})(35 - t_0) \quad (1.62)$$

Burada  $\beta_1$ - işin ağırlığını nəzərə alan əmsal,  $\beta_2$ - paltarın növünə görə qəbul olunmuş əmsaldır.

Bədənin səthindəki nəmliyin buxarlanmasına sərf edilən istiliyin miqdarı

$$Q_i^b = 2.51v^{0.8}(5.59 - e_d) \quad (1.63)$$

Burada  $e_d$ -daxili havanın tərkibindəki su buxarının elastikliyi, 5,59- isə insan bədəninin derisinin səthində su buxarının elastikliyidir.

Qeyd etmək lazımdır ki, orqanizmin ümumi istilik balansından başqa bədənin ayrı-ayrı hissələrinin istilik hələ da ümumi əhval-ruhiyyəyə müəyyən təsir göstərir. Tədqiqatlar əsasında öyrənilmişdir ki, insanın başı radiasiya yolu ilə verilən istiliyə daha həs-

sasdır və ona şüalanma yolu ilə təsir edildikdə diskomfortluluq meydana çıxır. Ayaqlar isə istiliyə həsas olduğundan ilin qış dövründə döşəmənin səthinin temperaturu otağın daxili temperaturundan  $2,5^{\circ}\text{C}$ -dən az olmamalıdır. Bir çox gigiyenistlər hesab edirlər ki, insanın başına nisbətən kürəyinin yuxarı hissəsi soyumağa daha həssasdır.

### § 1.7. Daxili mühitdə komfort şərtlər

Otaqlarda mikroiqlimin parametrləri bir-birilə müəyyən əlaqədə olmaqla, lazım olan həddi keçmirsə, bu zaman istilik nöqtəyi-nəzərindən komfort şərait yaranmış olur. Otaqların istilik şəraiti əsasən daxili havanın temperaturundan və ətraf səthlərdən, yeni temperatur şəraitindən asılıdır. Otaqların temperatur şəraiti iki növ komfort temperatur şərtinə görə təyin edilir. I şərt - ümumiyyətlə, otaqların daxilində, II şərt isə isti və soyuq səthlər yaxınlığında işçi zonada komfort temperaturun yaradılmasından ibarətdir.

**Birinci komfort şərt** otağın elə ümumi temperaturunu ifadə edir ki, həmin otaqda insan heç bir istilik və soyuqluq hiss etməsin. Burada insan bədəninin istilik hissiyyatı müəyyən dərəcədə radiasiya temperaturu  $t_R$  və mühitin temperaturundan asılıdır. Radiasiya temperaturu aşağıdakı ifadədən təyin edilə bilər:

$$t_R = \sum \varphi_{i-i} \cdot t_i \quad (1.64)$$

Burada  $\varphi_{i-i}$  - insanın otağın ortasında durduğu vəziyyətdən  $t_i$  temperaturlu səthlərə şüaburaxma əmsalıdır.

Burada insan bədəninin şüalanma və konvektiv yolla ətraf mühitlə istilik mübadiləsi tənliyini istilik balansına əsasən aşağıdakı şəkildə yazmaq olar:

$$Q_i^{s+x} = F_i^s \sum C_{i-i} \varphi_{i-i} b_{i-i} (\tau_i - \tau_b) + F_u^k \alpha_k (\tau_i - \tau_d) \quad (1.65)$$

və yaxud

$$Q_i^{s+x} = F_b^s \alpha_s (\tau_i - t_R) + F_i^k \alpha_k (\tau_i - \tau_d) \quad (1.66)$$

Burada  $F_i^s$ ,  $F_i^k$  - müvafiq olaraq insan orqanizminin şüalanma və konvektiv istilik mübadiləsi üçün istilikvermə səthləri,  $\alpha_s$ ,  $\alpha_k$  -

müvafiq olaraq şüalanma və konvektiv istilik mübadilə əmsalları,  $\tau_i$ - geyinmiş insan bədəninin səthinin temperaturudur.

(1.66) tənliyini aşağıdakı şəkildə də yazmaq olar:

$$t_R = \frac{F_i^s \alpha_s \tau_i + F_i^k \alpha_k \tau_i - Q_i^{s+k}}{F_u^s \alpha_s} - \frac{F_i^k \alpha_k}{F_i^s \alpha_s} \cdot t_d \quad (1.67)$$

(1.67) tənliyi otaqların temperatur şəraitinin birinci komfort şərtinin ümumi tənliyidir.

İlin qış dövrü üçün:  $\tau_i = 25^\circ\text{C}$ ,  $\alpha_k = 2,3$ ,  $\alpha_s = 5,1$ ,  $F_i^k = 1,9 \text{ m}^2$ ,  $F_i^s = 1,7 \text{ m}^2$  qəbul edilir. Onda (1.67) tənliyindən ilin qış dövrü üçün

$$t_R = \frac{336 - Q_i^{s+k}}{8.7} - 0.57 \cdot t_d \quad (1.68)$$

alarıq.

İlin qış dövründə ictimai və yaşayış binalarında insan orqanizminin ətraf mühitə verdiyi istilik ( $Q_i^{s+k}$ ) miqdarı 87 vt-dir. On-da (1.68) tənliyindən yazarıq:

$$t_R = 29 - 0.57 \cdot t_d \quad (1.69)$$

İlin yay dövrü üçün (1.67) tənliyi aşağıdakı kimi olar:

$$t_R = \frac{385 - Q_i^{s+k}}{7.65} - 0.5 \cdot t_d \quad (1.70)$$

$$Q_i^{s+k} = 64 \text{ vt olduqda}$$

$$t_R = 36 - 0.5 \cdot t_d \quad (1.71)$$

olar.

(1.71) tənliyinə yay üçün normalaşdırılmış  $t_0$  daxil etsək

$$t_R = 1,5t_0 - 0,57t_d \pm 1,5^\circ \quad (1.72)$$

Burada orta temperaturdan  $\pm 1,5^\circ\text{C}$  kənara çıxmaya yol verilir. İlin yay dövründə  $t_0$ -in qiymətini yüngül işdə  $26^\circ\text{C}$ , sakit işdə  $24^\circ\text{C}$ , ağır işdə  $22^\circ\text{C}$  qəbul etmək olar.

**İkinci komfort şərt** insan bədəninin isti və soyuq səthlər yaxılığında isitilik mübadiləsinin intensivliyini məhdudlaşdırır. Burada əsas məsələ şüalanma yolu ilə istilik mübadiləsinin intensivliyi olduğundan elementar səth üçün

$$Q_i^{s+k} = C\varphi b_{i-s}(\tau_i - \tau_s) + C(1-\varphi)b_{i-de}(\tau_i - \tau_{de}) \quad (1.73)$$

Burada  $C$ -şüalanmanın getirilmiş əmsalı olub  $4,65 \text{ vt}/(\text{m}^2\text{k}^4)$  qəbul edilir.  $\varphi$ -qarşılıqlı şüalanma əmsalı,  $b$ -temperatur əmsalıdır.  $b_{i-n}=1,05-1,15$

(1.73) tənliyini sadələşdirdikdə

$$Q_i^{s+k} = 5.34(30 - \tau_s) + 58(1 - \varphi) \quad (1.74)$$

(1.74) tənliyindən  $\tau_s$ -ni təyin edək.

$$\tau_s = 19.2 + \frac{58 - Q_i^s}{5.3\varphi_{i-s}} \quad (1.75)$$

$Q_i^s \geq 11,6 \text{ vt/m}^2$  olarsa, (1.75) tənliyini aşağıdakı kimi yazarıq

$$\tau_s \leq 19.2 + \frac{8.7}{\varphi_{i-s}} \quad (1.76)$$

(1.76) tənliyi isti səthdə maksimal temperaturu təyin etmək üçün istifadə edilə bilər.

$Q_i^s$ -in ilin yay dövründə məlum qiymətinə əsasən soyuq səthdə optimal temperaturu aşağıdakı ifadədən təyin etmək olar:

$$\tau_{s_n}^{b.b} \geq 23 - \frac{5}{\varphi_{i-s}} \quad (1.77)$$

İlin qış dövründə isti səthdə maksimal, yay dövründə isə soyuq səthdə minimal temperaturları təyin edən (1.76) və (1.77) tənlikləri ikinci komfort şərtin əsasını təşkil edir.

Qeyd etmək lazımdır ki, yay dövründə səthin minimal temperaturu həmin səthdə su buxarlarının kondensata çevrilə biləcək ehtimalına da cavab verməlidir. Yəni bu sətlərdə həmin temperaturda kondensasiya prosesi baş verməməlidir.

İnsanla səth arasında qarşılıqlı şüalanma əmsalı təxminini olaraq aşağıdakı ifadədən təyin edilə bilər.

$$\varphi_{i-s} = 1 - 0.8 \frac{x}{\ell} \quad (1.78)$$

Burada  $\ell = \sqrt{F_n}$  - panelin xarakterik ölçüsüdür.

Qızdırıcı cihazların səthində normalara uyğun aşağıdakı temperatur həddi qəbul edilir: divar və arakəsmələrdə  $+45^\circ\text{C}$ , tavanlarda  $+28-33^\circ\text{C}$ , döşəmələrdə  $+30^\circ\text{C}$ .

## FƏSİL II. QORUYUCU KONSTRUKSİYALarda STASİONAR İSTİLİKÖTÜRMƏ VƏ NƏMLİK REJİMLƏRİ

Xarici qoruyucu konstruksiyalar layihələndirilən zaman əsas məsələ bina və qurğuların daxilində insan orqanizminin və texnoloji proseslərin tələb etdiyi mikroiqlimi təmin etməkdən ibarətdir. Layihələndirilən xarici qoruyucu konstruksiya nəinki daxili mühitdə mikroiqlimi təmin etməli, eyni zamanda normal istilik-nəmlik tələbatlarına malik olmalıdır.

Xarici qoruyucu konstruksiyanın qalınlığı boyunca istiliyin və nəmliyin ötürülməsi proseslərini xarakterizə edən fiziki kəmiyyətlər zaman keçdikcə dəyişməz qalarsa, bu proseslərə stasionar proses deyilir. Bu cür prosesler qoruyucu konstruksiyalarda istilik-ötürmə və ya nəmlikötürmənin ən sadə halı hesab edilir.

Xarici qoruyucu konstruksiyalarda istilik və nəmlik proseslərinin birgə getməsinə baxmayaraq həmin konstruksiyalar hər bir iqlim göstəricisine görə ayrıca hesablanır və nəticədə hər bir iqlim rayonu üçün layihələndirilir və tətbiq edilir. Konstruksiyaların ayrı-ayrı iqlim göstəricilərinə görə hesablanması mühit üçün iqlimin riyazi modelinin olmaması üzündən aparılır. Mühitin riyazi modelinin tərtibi çətin riyazi məsələ hesab edildiyindən hazırda xarici qoruyucu konstruksiyalar stasionar rejimdə ayrı-ayrı iqlim göstəricilərinə əsasən layihələndirilir.

Qeyd etmək lazımdır ki, xarici qoruyucu konstruksiyaların daxili səthinə şüalanma və konveksiya yolu ilə müəyyən olunmuş miqdarda istilik ötürülür. İlın qış dövründə həmin istilik konstruksiyanın qalınlığından xarici mühitə doğru itirilir. Xarici qoruyucu konstruksiyanın materialının istilik mühafizə xüsusiyyəti itirilən istiliyin miqdарını azaldır. Stasionar şəraitdə otaqdan xarici qoruyucu konstruksiyanın daxili səthinin mənimsədiyi bütün istilik xarici mühitə ötürülür. İlın qış dövründə bu cür rejim daxili və xarici mühitin temperturlarının cüzi rəqslerində mümkündür.

Məlumdur ki, xarici qoruyucu konstruksiyalar havakeçirmə və sorbsiya xüsusiyyətlərinə malikdirlər. Odur ki, qoruyucu konstruksiyanın qalınlığı boyu nəmlikötürmə prosesi baş verir və bu proses konstruksiyanın nəmləməsinə səbəb olmamalıdır.

Xarici qoruyucu konstruksiyalar qrunut suları və çəp yağışlarının təsirindən nəmləndikdə onu aradan qaldırma üsullarından biri də günəş şüalarının gətirdiyi istilik və daxili istilik mənbəyinin istiliyi ola bilər.

### §2.1. Qoruyucu konstruksiyalarda stasionar istilikötürmə

Qoruyucu konstruksiyalarda zamana görə bütün parametrləri dəyişməyen istilikötürmə prosesləri stasionar adlanıb istilikötürmənin ən sadə hali sayılır.

Birölkülü stasionar istilikkeçirmə tənliyini aşağıdakı şəkildə yazmaq olar.

$$\lambda \frac{d^2 t}{dx^2} = 0 \quad (2.1)$$

(2.1) tənliyi adı bircins diferensial tənlikdir və tənliyin ümumi həlli

$$t = c_1 x + c_2 \quad (2.2)$$

şəklində verilir.

(2.2) ifadəsinə əsasən  $\delta$  qalınığında xarici qoruyucu konstruksiyaların temperatur sahəsini təyin etmək olar.

$c_1$  və  $c_2$  sabitlərinin təyini zamanı konstruksiyanın daxili və xarici səthlərində istilik mübadiləsinin getdiyi şəraiti təyin edən sərhəd şərtləri məlum olmalıdır. Odur ki, sərhəd şərtlərini aşağıdakı kimi yazaq.

$$x = 0; \quad -\lambda \frac{dt}{dx} = \alpha_d (t_d - t_0) \quad (2.3)$$

$$x = \delta; \quad -\lambda \frac{dt}{dx} = \alpha_x (t_\delta - t_x)$$

(2.3) şərtindən istifadə etməklə (2.2)-dən aşağıdakı ifadəni taparıq.

$$t(x) = t_d - \frac{t_d - t_x}{R_{us}} \left( R_{d.s.} + \frac{x}{\lambda} \right) \quad (2.4)$$

Burada  $t_d$ ,  $t_x$  – daxili və xarici havanın temperaturları,  $\alpha_d$ ,  $\alpha_x$  – qoruyucu konstruksiyalarının daxili və xarici səthlərinin istilik mübadiləsi əmsalları;  $R_{um}$ ,  $R_{d.s}$  – qoruyucu konstruksiyanın ümumi istilikötürmə və daxili səthinin termiki müqavimətləridir.

$$\begin{aligned} R_{d.s} &= \frac{1}{\alpha_d} \\ R_{um} &= \frac{1}{\alpha_d} + \frac{\delta}{\lambda} + \frac{1}{\alpha_x} \end{aligned} \quad (2.5)$$

Qeyd etmək lazımdır ki, (2.3.) ifadəsi xarici qoruyucu konstruksiyannın qalınlığı boyu temperatur sahəsini göstərir və bu düsturla  $\delta$  qalınlıqlı konstruksiyanın istənilən nöqtəsində temperatur göstəricisini təyin etmək olar.

Konstruksiyanın daxili səthinin temperaturunu təyin etmək üçün (2.4) ifadəsindən yazarıq:

$$t_{d.s} = t_d - \frac{t_d - t_x}{R_{um}} R_{d.s}. \quad (2.6)$$

(2.6.) ifadəsini aşağıdakı şəkildə də yazmaq olar:

$$\frac{t_d - t_{d.s}}{R_{g.s}} = \frac{t_d - t_x}{R_{um}} \quad (2.7)$$

Bu tənliyə *istilik banalsı tənliyi* deyilir. Bərabərliyin hər iki tərəfi konstruksiyadan keçən istilik selinin miqdarını ifadə edir.

$$q = \frac{t_d - t_x}{R_{um}} \quad (2.8)$$

F səthinə malik xarici qoruyucu konstruksiyanın istilik itkisi aşağıdakı ifadəyə əsasən təyin edilə bilər.

$$Q = qF = q \frac{t_d - t_x}{R_{um}} \quad (2.9)$$

Qeyd etmək lazımdır ki, istilik itkisi miqdarını təyin edən zaman xarici qoruyucu konstruksiyaların xarici mühitə görə vəziyyətini nəzər almaq lazımdır. Divar, yasti dam və s. xarici mühitlə birbaşa görüşür, dam örtüyü olan çardaq, zirzəmili döşəmə və s. isə xarici mühitlə birbaşa görüşmür. Bu zaman daxili və xarici mühitlər arasındaki temperaturlar fərqi qeyd edilən kon-

ruksiyalar üçün düzgün hesab edile bilməz. Odur ki, temperaturlar fərqi qoruyucu konstruksiyanın xarici mühitə görə vəziyyətini nəzərə alan nəmsalına vurmaq lazımdır. Bu zaman (2.4) və (2.9) ifadələrini müvafiq olaraq aşağıdakı şəkildə yazmaq olar.

$$t(x) = t_d - \frac{(t_d - t_x)n}{R_{um}} \left( R_{d.s.} + \frac{x}{\lambda} \right) \quad (2.10)$$

$$Q = F \frac{(t_d - t_x)n}{R_{um}} \quad (2.11)$$

## § 2.2 Xarici qoruyucu konstruksiyaların termiki müqavimətlərinin təyini

Xarici qoruyucu konstruksiyaların istilikötürməyə qarşı göstərdikləri müqavimətlər onların termiki müqavimətlərini xarakterizə edir. Qeyd etmək lazımdır ki, xarici qoruyucu konstruksiyalar daxili və xarici mühiti bir-birindən ayırmır və burada istilik mübadiləsi prosesi baş verir. Odur ki, bina və qurğuların xarici qoruyucu konstruksiyalarının tikinti rayonunun iqlim şəraitinə uyğun layihələndirilməsi vacib məsələlərdən biridir. Belə ki, hər bir tikinti rayonunda tikiləcək binanın qoruyucu konstruksiyalarının tələb etdiyi termiki müqavimətini təyin etmək lazımdır.

İstilik balansının (2.7) tənliyindən ümumi termiki müqaviməti təyin edək

$$R_{um} = \frac{t_d - t_x}{t_d - t_{d.s.}} R_{d.s.} \quad (2.12)$$

Burada  $t_{d.s.}$  və  $R_{d.s.}$ - müvafiq olaraq konstruksiyanın daxili səthinin temperaturu və termiki müqavimətidir.

Qeyd etmək lazımdır ki, sanitər-gigiyenik tələbata uyğun olaraq konstruksiyanın daxili səthinin temperaturu onun buraxıla bilən temperaturundan kiçik olmamalıdır.

Daxili mühitin ikinci komfort şərtinə görə bina və qurğuların xarici qoruyucu konstruksiyaların daxili səthinin buraxıla bilən temperaturu eə bir qiymətə malik olmalıdır ki, insan həmin konstruksiyanın yaxınlığında intensiv soyuma hiss etməsin. Həmçinin

konstruksiyanın daxili səthinin buraxıla bilən temperaturu həmin səthdə su buxarlarının kondensata çevrilə biləcək ehtimalını aradan qaldırmalıdır. Yəni bu səthdə kondensasiya prosesi baş verməməlidir. Buna görə də konstruksiyanın daxili səthinin temperaturunun buraxıla bilən qiyməti ( $t_{d.s}^{bur.bil}$ ) daxili havanın şəh nöqtəsinin temperaturundan yüksək olmalıdır.

Həmçinin qeyd etmək lazımdır ki, tikinti rayonunda tikilecək binanın xarici qoruyucu konstruksiyalarının istilikötürmə müqavimətinin təyini zamanı temperatur göstəricilərindən başqa seçilmiş konstruksiyaların xarici mühitə görə vəziyyətini nəzərə almaq lazımdır.

Ona görə də hər bir tikinti rayonunda tikilecək binanın qoruyucu konstruksiyalarının tələb edilən istilikötürmə müqavimətini təyin etmək üçün (2.12) tənliyini aşağıdakı şəkildə yazmaq olar.

$$R_{um}^{t.e} = \frac{(t_d - t_x)n}{\Delta t^n \cdot \alpha_d} \quad (2.13)$$

$$\text{Burada } \alpha_d = \frac{1}{R_d}; \quad \Delta t^n = t_d - t_{d.s}.$$

$n$  - konstruksiyanın xarici mühitə görə vəziyyətini nəzərə alan əmsal olub, cədvəl 2.3-ə əsasən qəbul edilir;  $t_d$  - daxili havanın temperaturu olub, layihələndirilən müvafiq bina və qurğuların təyinatından asılı olaraq DÜİST 12.1.005-76-ya əsasən qəbul edilir;  $t_x$  - xarici havanın hesabat qış temperaturu olub, qoruyucu konstruksiyaların istilik ətalətini nəzərə almaqla, tikinti rayonu üçün İN və Q 2-01.01-82-dən aşağıdakı kimi qəbul edilir:

a) «atalətsiz» xarici konstruksiyalar üçün ( $D < 1,5$ )  $-0,98$  təminatlı ən soyuq sutkanın orta temperaturu;

b) «az ətalətli» xarici konstruksiyalar üçün ( $1,5 \leq D < 4$ )  $-0,92$  təminatlı ən soyuq sutkalıq temperaturu;

v) «orta ətalətli» xarici konstruksiyalar üçün ( $4 \leq D < 7$ )  $-0,92$  təminatlı ən soyuq sutkalıq və beşgünlük hesabat temperaturlarının orta qiyməti;

q) «atalətli» xarici konstruksiyalar üçün ( $D \geq 7$ )  $-0,92$  təminatlı ən soyuq beşgünlük orta temperatur.

$\Delta t'$  daxili mühit ilə xarici qoruyucu konstruksiyanın daxili səthinin temperaturları arasındaki normativ fərqli olub, cədvəl 2.1-ə əsasən qəbul edilir;  $\alpha_d$ - xarici qoruyucu konstruksiyanın daxili səthində istilik mübadilə əmsali olub, cədvəl 2.2-ə əsasən qəbul edilir.

Cədvəl 2.1

**Daxili mühitlə konstruksiyanın daxili səthi arasında  
normativ temperaturlar fərqi,  $\Delta t$**

№	Bina və otaqlar	Normativ temperatur fərqi		
		Xarici divarlar üçün	Örtükli və çar- daqlı tavanlar üçün	Kəcidi, zirzəni və döşənə üstündəki örtükliar üçün
1	Yaşayış və xəstəxana binaları, dö- ğum evləri, internatlar, uşaq bağça- ları, körpələr evi.	6	4	2
2	Dispanserlər, ambulatoriyalar, po- lik-linikalar, məktəblər.	6	4,5	2,5
3	Yuxarıda adları çəkilməyən bütün mülkü binalarda, sənaye müəssisələ- rinin binaları və otaqlarında (nəm texnoloji proses olmayan haldə)	7	5,5	2,5
4	Quru iş şəraitli istehsalat binaları	$(t_d - t_s)$ 10°C – dən çox olmamalı	0,8 ( $t_d - t_s$ ) 8°C – dən çox ol- mamalı	2,5
5	Normal iş şəraitli istehsalat binaları	$(t_d - t_s)$ 8°C-dən çox ol- mamalı	0,8 ( $t_d - t_s$ ) 7°C-dən çox ol- mamalı	2,5
6	Nəm və yaş texnoloji proses gedən köməkçi istehsalat – mülki binalar	$(t_d - t_s)$	0,8 ( $t_d - t_s$ )	3,5
7	Kartof və meyvə tərəvəz saxlanılan binalar	$(t_d - t_s)$	$(t_d - t_s)$	2,5
8	Çoxlu miqdarda aşkar izafî istilik ayıran ( $2,3 \text{ vt/m}^3$ – dən çox) və daxili havanın nisbi nəmliyi 50% - dən çox olmayan istehsalat binaları	12	12	2,5

*Qeyd:*  $t_d$  – şəhərnəmə temperaturu, daxili mühitin hesabat temperaturuna və nəmliliyin uyğun DÜİST 12. 1. 005 – 76 – dan seçilir; kartof və meyvə tərəvəz saxlanılan binalarda şəhərnəmə temperaturu və nisbi nəmliyi maksimal yol verilən qiymətə uyğun seçmək lazımdır.

Cədvəl 2.2

**Qoruyucu konstruksiyaların daxili səthinin istilikvermə əmsali,  $\alpha_d$** 

Nö	Qoruyucu konstruksiyaların daxili səthi	Istilik vermə əmsali $\alpha_d$ t/m <sup>2</sup> dər
1	Divar, döşəmə, yasti və ya qabarıqlı tavan səthlər $h/a \leq 0,3$ ( $h$ – qabırğanın hündürlüyü, $a$ – qabırğalar arasındaki məsafə) olan halda	8,7
2	Qabırğalı tavan $h/a \leq 0,3$ olan halda	7,6
3	Zenit fanları	9,9

*Qeyd:* Heyvandarlıq və quşçuluq binalarının qoruyucu konstruksiyalarının daxili səthinin istilikvermə əmsalının ( $\alpha_d$ ) qiyməti İN və Q 2.10.03 – 84 –dən seçilir.

Cədvəl 2.3

**Qoruyucu konstruksiyaların xarici mühitlə əlaqəsini nəzərə alan əmsal (n)**

Nö	Qoruyucu konstruksiyalar	n
1	Xarici divardar, örtükler, damı ədədi materiallardan olan çardaqlı örtükler və kecid örtükleri	1,0
2	Xarici hava ilə əlaqəsi olan soyuq zirzəmилerin örtükleri, çardaq örtükleri (damı rulon materialdan olan)	0,9
3	Divarlarında təbii işıq üçün gözlükleri olan isidilməyən zirzəmilerin örtükleri	0,75
4	Divarlarında təbii işıq üçün gözlüyü olmayan və yer səviyyəsindən yuxarıda yerləşən isidilməyən zirzəmilerin örtükleri	0,6
5	Yer səviyyəsindən aşağıda yerləşən isidilməyən texniki döşəməaltılarının örtükleri	0,4

Cədvəl 2.4

**Qoruyucu konstruksiyaların xarici səthinin istilikvermə əmsali,  $\alpha_x$** 

Nö	Qoruyucu konstruksiyaların xarici səthi	Istilik vermə əmsali, $\alpha_x$ vt/m <sup>2</sup> dər
1	Xarici divarlar, örtükler, kecid örtükleri və şimal inşaat – iqlim zonasında soyuq zirzəmi üstündəki örtükler	23
2	Xarici mühitlə əlaqəsi olan soyuq zirzəmилerin üstündəki örtükler	17
3	Çardaq və divarlarında təbii işıq üçün gözlükler olan isidilməyən zirzəmilerin üstündəki örtükler	12
4	Divarlarında təbii işıq üçün gözlükler olmayan və yer səviyyəsindən yuxarıda yerləşən isidilməyən zirzəmələr, yer səviyyəsindən aşağıda yerləşən isidilməyən texniki döşəməaltılarının üstündəki örtükler	6

## Qapalı hava qatının termiki müqaviməti

Hava qatının qalınlığı, m.	Qapalı qatın termiki müqaviməti $R_{h,q}$ , $\text{m}^2 \text{dət/Bt}$			
	İstilik axını aşağıdan yuxarıya istiqamətləndikdə		İstilik axımı yuxarıdan aşağı istiqamətləndikdə	
	Havanın qatının temperaturu			
Müsbət olduqda	Mənfi olduqda	Müsbət olduqda	Mənfi olduqda	
0,1	0,13	0,15	0,14	0,15
0,2	0,14	0,15	0,15	0,19
0,3	0,14	0,16	0,16	0,21
0,5	0,14	0,17	0,17	0,22
0,1	0,15	0,18	0,18	0,23
0,15	0,15	0,18	0,19	0,24
0,2 – 0,3	0,15	0,19	0,19	0,24

Qeyd etmək lazımdır ki, iki otaq arasındaki temperaturlar fərqi  $3^\circ\text{C}$ -dən çox olduqda daxili konstruksiyalar üçün tələb edilən istilikötürmə müqaviməti ( $R_{im}^{t,e}$ ) təyin edilməlidir. Belə konstruksiyalar  $R_{im}^{t,e}$  üçün təyin edilərkən  $n=1$ ,  $t_x$  isə daha soyuq otağın hesabat temperaturu qəbul edilir.

Tələb edilən istilikötürmə müqavimətini təyin etdikdən sonra binanın xarici qoruyucu konstruksiyalarını layihələndirmək olar. Sanitariya-gigiyena şərtlərinə əsasən layihələndirilən konstruksiyaların ümumi istilikötürmə müqavimətləri tikinti rayonunun tələb edilən istilikötürmə müqavimətindən kiçik olmamalıdır:

$$R_{im} \geq R_{im}^{t,e}$$

Qapalı hava boşluğu və en kəsiyi bircins olan çoxqat konstruksiyalarının ümumi istilikötürmə müqavimətini təyin etmək üçün (2.5) düsturundan istifadə edilir və aşağıdakı şəkildə yazılı bilər.

$$R_{um} = R_d + \sum R_i + R_{h,b} + R_x \quad (2.14)$$

Burada  $R_d$ ,  $R_x$  - müvafiq olaraq konstruksiyanın daxili və xarici səthlərindəki istilik mübadiləsinə göstərilən termiki müqavimət;  $R_x = \frac{1}{\alpha_x}$ ;  $\alpha_x$  - xarici qoruyucu konstruksiyanın xarici səthinin istilik mübadilə əmsalı olub cədvəl 2.4-ə əsasən təyin edilir,

$\sum R_i$  - layihələndirilən konstruksiyanın qatlarının termiki müqavimətlərinin cəmi;  $R_{h,b}$  - konstruksiyasının daxilindəki hava boşluğunun termiki müqaviməti olub cədvəl 2.5-dən qəbul edilir. Qeyd etmək lazımdır ki, ventilyasiya edilən hava qatı ilə qoruyucu konstruksiyaların xarici səthi arasında yerləşən qat nəzərə alınmır.  $\sum R_i$  - aşağıdakı kimi təyin edilir.

$$\sum R_i = R_1 + R_2 + \dots + R_n \quad (2.15)$$

Burada  $R_1, R_2, \dots, R_n$  - qoruyucu konstruksiyanın əsasını təşkil edən ayrı-ayrı qatların termiki müqavimətləri olub aşağıdakı düsturla təyin edilə bilər:

$$R = \frac{\delta}{\lambda} \quad (2.16)$$

$\delta$  -qatin qalınlığı,  $\lambda$  -qatin materiallarının istilikkeçirmə əmsali olub, konstruksiyanın müxtəlif nömlük rejimlərində A və B şəraitindən asılı olaraq əlavə 1-e əsasən qəbul edilir.

Qoruyucu konstruksiyaların en kəsiyi bircins olmadıqda (boşluqlu bloklar, boşluqlu dəmir beton örtüklər və s.) onların termiki müqavimətləri aşağıdakı ardıcılıqla təyin edilir:

a) müstəviləri istilik axınına normal istiqamətdə olan qoruyucu konstruksiyalar bircins (birqat) və bircins olmayan (müxtəlif materiallardan ibarət) sahələrə bölgündükdən sonra termiki müqaviməti aşağıdakı düsturla hesablanır:

$$R_\alpha = \frac{F_1 + F_2 + \dots + F_n}{\frac{F_1}{R_1} + \frac{F_2}{R_2} + \dots + \frac{F_n}{R_n}} \quad (2.17)$$

Burada  $F_1, F_2, \dots, F_n$  - ayrı-ayrı hissələrin sahəsi,  $R_1, R_2, \dots, R_n$  - ayrı-ayrı hissələrin termiki müqavimətləri olub, bircins hissələr üçün (2.16) düsturu, bircins olmayan hissələr üçün isə (2.17) düsturu ilə təyin edilir.

b) müstəviləri istilik axınına perpendikulyar istiqamətdə olan qoruyucu konstruksiya bircins və bircins olmayan hissələrə bölünür.

Bu halda bircins hissələr üçün termiki müqavimət (2.16) bircins olmayan hissələr üçün isə (2.17) düsturu ilə hesablanır. İstilik

axınına perpendikulyar müstəvi üzrə termiki müqavimət ( $R_b$ ) isə bircins olmayan hissələrin termiki müqavimətlərinin cəmi kimi hesablanır. Bircins olmayan hissələrin orta istilikeçirmə əmsalı aşağıdakı düsturdan təyin edilir.

$$\lambda_{or} = \frac{\lambda_1 F_1 + \lambda_2 F_2 + \dots + \lambda_n F_n}{F_1 + F_2 + \dots + F_n} \quad (2.18)$$

Burada  $\lambda_1, \lambda_2, \dots, \lambda_n$  - qatların istilikeçirmə əmsalları,  $F_1, F_2, \dots, F_n$  - qatların tutduğu sahələridir.

Qapalı hava təbəqəsi üçün ekvivalent istilikeçirmə əmsalı aşağıdakı kimi təyin edilə bilər:

$$\lambda_e = \frac{\delta}{R_{h,q}} \quad (2.19)$$

Beləliklə, bircins olmayan qoruyucu konstruksiyanın termiki müqaviməti aşağıdakı düsturla təyin edilir:

$$R_u^{ges} = \frac{R_a + 2R_b}{3} \quad (2.20)$$

Bu zaman aşağıdakı şərt ödənilməlidir:

$$\frac{R_a - R_b}{R_a} \cdot 100\% \leq 25$$

Bu şərt ödənilmədikdə qoruyucu konstruksiyanı müstəvi hesab etmək olmaz. Onda qoruyucu konstruksiyanın termiki müqavimət aşağıdakı kimi təyin edilməlidir.

$t_d$  və  $t_x$  temperaturlarına görə konstruksiyanın daxili və xarici səthlərindəki temperaturlar təyin edilir. İstilik selinin hesabat qiyməti aşağıdakı düsturla təyin edilə bilər:

$$q_r^{hesabi} = \alpha_d (t_d - t_{d,s}^{or}) = \alpha_x (t_{x,s}^{or} - t_x) \quad (2.21)$$

Burada  $t_{d,s}^{or}, t_{x,s}^{or}$  - müvafiq olaraq konstruksiyanın daxili və xarici səthlərinin orta temperaturlarıdır.

Bu zaman konstruksiyanın termiki müqaviməti aşağıdakı düsturla hesablanır:

$$R_k^{ges} = \frac{t_{d,s}^{or} - t_{x,s}^{or}}{q^{hesabi}} \quad (2.22)$$

Bircins olmayan konstruksiyaların istilikötürmə müqaviməti isə aşağıdakı düsturla təyin edilə bilər:

$$R_{um} = \frac{t_d - t_x}{q_{hesabi}} \quad (2.23)$$

Yaşayış binalarında xarici panel divarlar üçün aşağıdakı bərabərlik qəbul edilir:

$$R_{um} = R_{um} \cdot r \quad (2.24)$$

Burada  $R_{um}^{sorti}$  - panel divarlarının istilikötürmə müqaviməti olub, şərti olaraq (2.15) və (2.16) düsturlarına əsasən təyin edilir;  $r$  - istilik texnikası nöqtəyi-nəzərindən bircinslilik əmsalı olub cədvəl 2.6-dan qəbul edilir.

Cədvəl 2.6

#### Panel divarlar üçün bircinslik əmsali ( $r$ )

1. Qabırğalı və istilik izolyasiyalı üçqat beton konstruksiyaları üçün  $r$  əmsali aşağıdakı düsturla hesablanır.

$$r = r_1 r_2$$

burada  $r_1$  - qabırğalı konstruksiyanın nisbi sahəsinin nəzərə alan əmsal olub, aşağıdakı cədvəldən qəbul edilir.

$R_y$ şərti, $m^2$ dər /vt	$F_1 / F_2$ olduqda $r_1$		
	0,25	0,15	0,05
3,1	0,5	0,56	0,79
2,1	0,67	0,73	0,83
1,7	0,76	0,80	0,86
1,4	0,83	0,85	0,87

Cədvəldə aşağıda işaretlər qəbul edilir.

$F_1$  - konstruksiyanın qabırğasının sahəsi,  $m^2$ .

$F_2$  - konstruksiyanın sahəsi (qapı və pəncərələrin sahələri nəzərə alınmır),  $m^2$ .

$r_2$  - qabırğalı konstruksiyaların sıxlığını nəzərə alan əmsal olub, aşağıdakı cədvəldən qəbul edilir.

Materialın sıxlığı $\gamma_0$ , $kg/m^3$	1000	1200	1400	1600	2400
$r_2$	1,0	1,0	1,9	1,8	1,6

**Qeyd:** Qalınlığı 0,3 m-dən az olan üçqat konstruksiyalar üçün  $r$  əmsalını 0,9-a vurmaq lazımdır.  $r_1$  və  $r_2$  - nin aralıq qiymətlərinin cədvəldən interpolasiya etməklə tapmaq olar.

Bilavasitə qrunt üzerinde yerleşen döşəmələrin istilik itkiləri təyin edilən zaman döşəmənin sahəsini xarici divar konstruksiyasına nəzərən dörd şərti zonaya bölüb, onların hər biri üçün İN və Q-dan şərti termiki müqavimət qəbul edirlər. Qeyd etmək lazımdır ki, bu müqavimətlər soyuq döşəmələrə aiddir. İsidilmiş döşəmələrdə isə zonalar üçün termiki müqavimətlər aşağıdakı düsturdan təyin edilə bilər:

$$R_{i.d.} = R_{s.d} + \sum \frac{\delta_{i.q.}}{\lambda_{i.q.}} \quad (2.25)$$

Burada  $R_{s.d}$  və  $\sum \frac{\delta_{i.q.}}{\lambda_{i.q.}}$  - müvafiq olaraq soyuq döşəmə zonası-

nın və istileşdirici qatın termiki müqavimətləridir.

Qrunt üzerinde yerleşen döşəmələrin konstruksiyalarda laqalardan istifadə edilirsə, belə döşəmələrin ayrı-ayrı zonalarının termiki müqaviməti aşağıdakı düsturdan təyin edilə bilər.

$$R_d = \frac{1}{0.85} R_{i.d.} \quad (2.26)$$

Bəzən tikinti rayonunda binanın qoruyucu konstruksiyaları layihələndirilərkən bu və ya digər qatların qalınlıqlarının seçilməsində müəyyən çətinliklərə rast gəlinir. Məsələn, divar konstruksiyasında hörgü qatının, istilik izolyasiya qatının, çardaq və döşəmə konstruksiyalarda həmçinin istilik izolyasiya qatlarının qalınlığını  $R_{\text{üm}} = R_{\text{üm}}^{i.e}$  şərtinə əsasən təyin etmək olar.


Həmçinin konstruksiyanın qatının materialının istilikkeçirmə əmsalını təyin etməklə onun növünü də seçmək olar.

Qoruyucu konstruksiyaların istilik ətaləti aşağıdakı düsturla hesablanır.

$$D = R_1 S_1 + R_2 S_2 + \dots + R_n S_n \quad (2.27)$$

burada  $S_1, S_2, \dots, S_n$  - qoruyucu konstruksiyaların qatlarının istilikmənimsəmə əmsali olub əlavə 1-dən götürülür. Qeyd etmək lazımdır ki, konstruksiyanın qapalı hava qatının istilikmənimsəmə əmsali sıfır bərabər qəbul edilir.

**Misal.** Üçqat divar konstruksiya üçün ümumi istilikötürmə mütqavimətini və istilik-izolyasiya qatının tələb olunan qalınlığını təyin etməli



Tikinti rayonu-Bakı şəhəri  
Konstruksiyanın qatları

1) xarici qat: (beton)  
 $\rho = 2400 \text{ kg/m}^3$

$$\lambda = 1,454 \text{ vt/mK}$$

$$S = 14,54 \text{ vt/m}^2\text{K}$$

$$\delta = 0,025 \text{ m}$$

2) istilik-izolyasiya qatı (köpüklü beton)

$$\rho = 600 \text{ kg/m}^3$$

$$\lambda = 0,174 \text{ vt/mK}$$

$$S = 2,51 \text{ vt/m}^2\text{K}$$

$$\delta = ?$$

3) daxili qat (beton)

$$\rho = 2400 \text{ kg/m}^3$$

$$\lambda = 1,454 \text{ vt/mK}$$

$$S = 14,54 \text{ vt/m}^2\text{K}$$

$$\delta = 0,015 \text{ m}$$

Otağın daxili temperaturu  $t_d = 18^\circ\text{C}$

**Həlli:** Bakı şəhəri üçün İN və Q 2.01.01-86-ya əsasən  $t_x^{s.b.} = -5^\circ\text{C}$ ,  $t_{x,o}^{s.s.} = -7^\circ\text{C}$ . Xarici divar konstruksiyaları üçün cədvəl 2.1 - 2.3-dən  $n = 1$ ,  $\Delta t^n = 6^\circ\text{C}$ ,  $\alpha_d = 8,7 \text{ vt/m}^2\text{K}$  olduğunu təyin edərik.

Fərz edək ki, divar konstruksiyası orta ətalətlidir. Onda xarici havanın temperaturunu aşağıdakı kimi təyin edə bilərik.

$$t_x = \frac{(-5) + (-7)}{2} = -6^\circ\text{C}$$

Divar konstruksiyası üçün tələb edilən istilikötürmə mütqavimətini hesablayaq.

$$R_{um}^{n.e.} = \frac{[18 - (-6)] \cdot 1}{6 \cdot 8.7} = 0.46 \text{ m}^2\text{K}/\text{vt}$$

Konstruksiyanın ümumi istilikötürmə müqavimətini təyin edək.

$$R_{um} = R_d + R_l + R_2 + R_x = \frac{1}{8.7} + \frac{0.025}{1.454} + \frac{x}{0.174} + \frac{0.015}{1.454} + \frac{1}{23} = 0.186 + \frac{x}{0.174}$$

Şərtindən  $R_{um} = R_{um}^{t.e.}$  qəbul etsək

$$0.46 = 0.186 + \frac{x}{0.174}$$

$$x = 0.48 \text{ m}$$

alarıq.

Konstruksiyanın istilik ətalətini təyin edək

$$R_{um}^{t.e.} = R_1 S_1 + R_2 S_2 + R_3 S_3 = \frac{0.025}{1.454} \cdot 14.54 + \frac{0.048}{0.174} \cdot 2.51 + \frac{0.015}{1.454} \cdot 14.54 = 1.09 < 1.5$$

Bu cür divar konstruksiyası ətalətsiz xarici qoruyucu konstruksiyadır. Deməli, istilik-izolyasiya qatının qalınlığını təyin etmək üçün xarici havanın temperaturunu  $t_x = -9^\circ\text{C}$  qəbul etmək lazımdır.

$$R_{um}^{t.e.} = \frac{(18 - (-9)) \cdot 1}{6 \cdot 8.7} = 0.517 \text{ m}^2\text{k}/\text{vt}$$

Istilik-izolyasiya qatının qalınlığını təyin edək

$$0.517 = 0.186 + \frac{x}{0.174}; \text{ burada } x = 0,058 \text{ m}$$

Istilik izolyasiya qatının qalınlığını  $\delta_{i.i.} = 0,06 \text{ m}$  qəbul edək.

Onda ümumi istilikötürmə müqaviməti


$$R_{um} = 0.115 + \frac{0.025}{1.454} + \frac{0.06}{0.174} + \frac{0.015}{1.454} + 0.043 = 0.53 > 0.517$$

$$R_{um} = 0.53 \text{ m}^2\text{K}/\text{vm}$$

olar.

## §2.3 Xarici qoruyucu konstruksiyalarda stasionar istilikötürmənin xüsusi halları

Müasir bina və qurğuların istiliyi daha intensiv keçirən müxtəlif elementli xarici konstruksiyaları, panel konstruksiyaların birləşdiyi hissələr, ən nehayət xarici konstruksiyaların birləşdiyi künc hissələr istilikötürmə nöqteyi-nəzərindən adı müstəvi və bircinsli konstruksiyalardan fərqlənir və istilik-nəmlik rejimi baxımından müəyyən maraq doğurur.



Şəkil 2.1.

İntensiv istilikkeçirən elementlərə olan qoruyucu konstruksiyaların müxtəlif şəxəmləri hesab edilir.

Əgər element çox böyük sahəni əhatə edirsə, bu zaman onun daxili səthinin temperaturu aşağıdakı düsturla təyin edilə bilər:

$$t_{d.s.} = t_d - \frac{n(t_d - t_x)}{R_{um} \cdot \alpha_d} \quad (2.28)$$

Konstruksiyalarda intensiv istilikkeçirən elementlər əsasən Şəkil 2.1-ə uyğun tətbiq edilir.

Şəkil 2.1-də göstərilən konstruksiyalarda daxili səthdəki temperaturun şəh düşmə temperaturundan kiçik olmaması şərti əsas götürülməklə daxili səthdəki temperaturun və həmin zonannın istilik itkisinin təyini vacibdir.

İstiliyi daha intensiv keçirən element metaldan olduqda, onun daxili səthdəki temperatur aşağıdakı düsturdan təyin edilə bilər.

İstiliyi daha intensiv keçirən elementə malik xarici qoruyucu konstruksiyalara baxıldığda əsasən onun daxili səthindəki temperatur və həmin zonadan itirilən istilik miqdarının təyin edilməsi əsas məsələ

$$t_{d.s} = t_d - \frac{(t_d - t_x)}{R_{um}^s \cdot \alpha_d} \left[ 1 + \eta \left( \frac{R_{um}^s}{R_{um}} - 1 \right) \right] \quad (2.29)$$

Qeyri-metal elementlər tətbiq edildikdə isə,

$$t_{d.s} = t_d - \frac{(t_d - t_x) \cdot n}{R_{um}^s \cdot \alpha_d} [1 + \xi R_{um}^s \cdot \alpha_d] \quad (2.30)$$

burada  $R_{um}$  və  $R_{um}^s$  - müvafiq olaraq istiliyi daha intensiv keçirən element olduğu yerdə və ondan kənarda istilikötürməyə qarşı göstərilən müqavimətlər;  $\eta$ ,  $\xi$  isə İN və Q-dan şəkil 2.1-də göstərilən sxemlərə uyğun qəbul edilən əmsallardır.

(2.29) və (2.30) düsturları vasitəsilə təyin edilən daxili səthin temperaturu istiliyi daha intensiv keçirən elementlə təchiz edilmiş sahədən ötürürlən istilik miqdarını tapmağa imkan verir.

Tədqiqatlar göstərir ki, xarici qoruyucu divar konstruksiyalarının künc hissələrinin bayır tərəfindən itirilən istilik itkisi adı divar səthindən itirilən istilik miqdardından 32% az olur. Əksinə, daxili səthdən xarici səthə tərəf ötürürlən istilik isə 18% çox olur. İstilik itirmənin belə halları şübhəsiz ki, künc konstruksiyasının forması ilə əlaqədardır.

Eynicinsli xarici qoruyucu konstruksiyaların künc hissələrindən itirilən istilik itkilərini aşağıdakı düsturdan təyin etmək olar:

$$Q_k = \frac{1}{R_{um}} (t_g - t_x) \cdot 2\lambda R_{ym} \cdot f_k = 2\lambda (t_g - t_x) \cdot f_k \quad (2.31)$$

burada  $f_k$ -xarici qoruyucu konstruksiyanın künc hissəsinin forma amili olub 0,68-ə bərabər qəbul edilir.

Xarici künc konstruksiyalarından itirlən əlavə istilik aşağıdakı düsturdan təyin edilə bilər:

$$\Delta Q_k = 2\lambda (t_d - t_x) (f_k - 1) \quad (2.32)$$

İtirilən əlavə istilik şübhəsiz ki, xarici künc konstruksiyasının temperatur sahəsinə mənfi təsir göstərir.

Temperatur sahəsinin aşağı düşməsi künc konstruksiyalarını sanitariya-gigiyena tələbatları nöqtəyi-nəzərindən yararsızlaşdırıbilər. Bildiyimiz kimi aşağı temperaturlarda həm künc konstruksiyalarının daxili səthində, həm də en kəsiyi boyu su buxarının kondensasiyası prosesi gedə bilər. Belə proseslərin baş verməməsi

üçün həmin konstruksiyaların temperatur rejimlərini yaxşılaşdırmaq lazımdır. Bunun üçün bir sıra texniki tədbirlərdən istifadə edilir. Məsələn, onun daxili küncünə istiləşdirici materiallar əlavə etmək və yaxud mərkəzi isitmə sistemlərində tətbiq edilən dayaqları həmin künc hissələrdə yerləşdirmek və s. Bundan başqa künc hissələrin qarşısında ev əşyalarının, xüsusən mebelin qoyulmaması tövsiyyə edilir.

#### **§2.4. Daxili mühitdə nəmlik rejimi. Qoruyucu konstruksiyalarda buxarkeçirməyə qarşı müqavimətlər**

Xarici qoruyucu konstruksiyaların qalınlığı boyunca nəmlik-ötürmə prosesi baş verir və bu proses onun nəmləşməsinə getirib çıxarmamalıdır. Konstruksiyanın materialının nəmliliyinin kifayət qədər artması onun uzunömürlüyünü azaldır və istilik mühafizə keyfiyyətinin pisləşməsinə səbəb olur.

Qeyd etmək lazımdır ki, otaqların daxilindəki hava xarici havaya nisbətən daha yüksək nəmliliyə malikdir. Havanın tərkibində nəmlik doymuş su buxarı şəklində öz əksini tapır. Otaq temperaturunda su buxarının elastikliyi daha yüksək olduğundan nəmlik qoruyucu konstruksiyanın en kəsiyi boyu hərəkət edərək xarici mühitə keçməyə can atacaq. Nəmlikötürmə prosesi zamanı konstruksiyanın ayrı-ayrı qatları nəmlənə bilər. Bu isə qoruyucu konstruksiyanın istilik izolyasiya keyfiyyətinin itirilməsinə səbəb olur. Buna görə də xarici qoruyucu konstruksiyaların istilikötürməsinin hesabatı zamanı konstruksiyanın materialının nəmlik vəziyyəti əsas amillərdən biridir.

Xarici qoruyucu konstruksiyaların nəmlikötürlməsinin hesabatı zamanı daxili mühitin nəmlik rejimini bilmək lazımdır. Məlumdur ki, daxili otaqlarda nəmlik ayrılmaları baş verir.

Nəmlik ayırmalarının mənbəyi yaşayış binalarında yemək hazırlanması, döşəmənin yuyulması, paltar qaynadılması və s., ictimai binalarda insanların orada olması və sənaye binalarında texnoloji proseslərdir. Daxili mühitin havası izafə nəmliliyi assimilyasiya edə bilər və otaqların ventilyasiyası zamanı onu rədd etmək olar. Havanın tərkibindəki nəmliliyin miqdarı onun nəmlik saxlaması ilə

xarakterizə olunur. 1 kq quru havanın tərkibində olan  $d(q)$  nəmliyə nəmliksaxlama deyilir. Nəmliksaxlamanın nəmlik vəziyyəti su buxarının parsial təzyiqi və ya elastikliyi, həmçinin nisbi nəmliyi ilə xarakterizə ounur.

Havanın tərkibindəki su buxarının elastikliyi artdıqca nəmliksaxlama artır.  $d$ -nin  $e$ -dən asılı olaraq dəyişməsi havanın nəmlik tutumunu xarakterizə edir. Yəni su buxarının elastikləri fərqi ( $\Delta e$ ) 1 Pa artdıqca havanın nəmliksaxlamasının nə qədər artması havanın nəmlik tutumunu göstərir:

$$\eta_{hava} = \frac{\Delta d}{\Delta e} \quad (2.33)$$

Tam doymuş havanın elastikliyi onun temperaturundan asılıdır. Doymuş havanın temperaturu artdıqca  $E$  böyüyür.  $E$  ilə  $t_{dov}$ -nın təxminini asılılığı aşağıdakı kimi ifadə edilə bilər.

$$E = 476 + (11,5 + 1,61t_{dov})^2 \quad (2.34)$$

$t_{dov}$ -doymuş havanın temperaturu olub aşağıdakı kimi təyin edilə bilər:

$$t_{dov} = 37,2 - (7 - 0,0015E)^2 \quad (2.35)$$

Otağın daxilindəki havanın nəmlik balansı tənliyini aşağıdakı kimi yaza bilərik:

$$\sum G_{vur,i} d_{vur,i} + \sum W_i - \sum G_{sor,i} d_{sor,i} = 0 \quad (2.36)$$

burada  $G$ -hava mübadiləsinin kütle sərfi kq/saat;  $d$ -havanın nəmliksaxlaması, q/kq;  $W$ -nəmlik ayırmalarının intensivliyidir, kq/saat.

$d_{vur} \approx d_{dax}$ , və  $\sum G_{vur} = \sum G_{sor} = \sum G$  qəbul etsək onda otaqdakı havanın nəmlik saxlamasını təyin etmək üçün aşağıdakı ifadəni alarıq:

$$d_{hava} = \frac{\sum G d_{vur} + \sum W}{\sum G} \quad (2.37)$$

Otağın həcmi boyu hava eyni nəmliyə malikdir. Daxili havanın nəmliksaxlaması sutka ərzində və il boyu mütəmadi olaraq dəyişir. Daxili havanını nəmliyi artıb azaldıqca otağın qoruyucu konstruksiyasının daxili səthi nəmliyi qəbul etmək və vermək

xüsusiyyətinə malikdir. Nəm havanın su buxarının konstruksiyanın səthinə ötürülməsi diffuziya hadisəsinin köməkliyi ilə baş verir. Əgər konstruksiyanın daxili səthi su buxarını sorbsiya edirsə bu zaman səthin yaxınlığında hava qatında su buxarının konsentrasiyası azalır. Konsentrasiya fərqi hesabına su buxarının diffuziyası baş verir. Havanın tərkibindəki su buxarının diffuziya əmsalı aşağıdakı düsturla təyin edilir.

$$D = D_0 \frac{0.101}{P} \left( \frac{T}{273} \right)^{1.81} \quad (2.38)$$

burada  $T=273\text{K}$  və  $P=0,101 \text{ MPa}$  olduqda  $D_0=0,08$  olur.

Havanın tərkibindəki su buxarının diffuziya əmsalını su buxarının elastikliyi qarşıyentindən də asılı olaraq təyin etmek olar. Elastikliyin dəyişməsi təsirində nəmliyin yerini dəyişməsinə *buxarkeçirmə* deyilir. 1q nəm havanın konstruksiyanın  $1\text{m}^2$  sahəsindən 1 saat ərzində havanın su buxarının elastikliyinin  $1\text{m}$ -də dəyişməsi buxarkeçmə əmsalını ( $\mu$ ) xarakterizə edir. Buxarkeçmə əmsalının diffuziya əmsalından asılılığı aşağıdakı kimi ifadə edilir.

$$\mu = 231 \frac{D}{T} \quad (2.39)$$

Mühəndis hesabatları zamanı buxar selinin qiyməti aşağıdakı kimi təyin edilə bilər.

$$i = \beta_e (e_d - e_{d.s.}) \quad (2.40)$$

burada  $\beta_e$ -səthdə nəmlik mübadiləsi əmsalı,  $\text{q}/\text{m}^2\text{saat MPa}$ ;  $e_d$ ,  $e_{d.s.}$  - müvafiq olaraq otaqdakı havanın və konstruksiyanın daxili səthindəki su buxarının elastikliyidir,  $\text{MPa}$ .

Səthdə nəmlik mübadiləsi əmsalı ( $\beta_e$ ) təbii konveksiya şəraitində aşağıdakı kimi hesablana bilər.

$$\beta_e = 42.9 \Delta t^{1/3} \cdot \Delta e^{2/5} \quad (2.41)$$

burada  $\Delta t$  və  $\Delta e$  - müvafiq olaraq daxili mühit ilə konstruksiyanın səthindəki temperaturlar fərqi və su buxarının elastikliyidir.

Konstruksiyanın nəmlik keçirməsi zamanı doymuş su buxarları onun en kəsiyindən buxar halında keçirə, belə konstruksiyalar

buxarkeçirmə nöqtəyi-nəzərindən əlverişli hesab edilə bilər. Konstruksiyaların en kəsiyi boyu su buxarı öz elastikliyini itirib kondensata çevrilirsə, belə konstruksiyaların tətbiqi yaramaz. En kəsik boyu yaranmış kondensat konstruksiyanın nəqliyə halını pisləşdirir və onun istilikkeçirmə xassəsini dəyişir. Kondensatın buza çevrilməsi isə arasıxəsilməz fasılərlə baş verdikdə konstruksiyanın dağılımasına səbəb ola bilər. Bunun üçün konstruksiyaların istilik texniki hesabatı aparılan zaman onun buxarkeçirməyə qarşı müqavimətinin təyin edilməsi zərurəti yaranır. Buxarkeçirməyə qarşı müqavimət ( $R_b$ ) ilə qalınlığı boyu konstruksiyada nəqliyin yiğilmaması şərtinə görə hər bir konstruksiya üçün buxarkeçirməyə qarşı tələb eilən  $R_{b1}^{t.e}$  və xarici havanın mənfi orta aylıq temperaturlu dövründə nəqliyin qarşısının alınması şərtinə görə buxarkeçirməyə qarşı tələb edilən  $R_{b2}^{t.e}$  müqavimətlərdən kiçik olmamalıdır.

$$R_b \geq R_{b1}^{t.e}; \quad R_b \geq R_{b2}^{t.e} \quad (2.42)$$

burada

$$R_b = R_{b1} + R_{b2} + \dots + R_{bn} \quad (2.43)$$

$R_{b1}, R_{b2}, \dots, R_{bn}$  - konstruksiyani təşkil edən qatların buxarkeçirməyə qarşı müqavimətləridir (cədvəl 2.7)

$$R = \frac{\delta}{\mu} \quad (2.44)$$

$$R_{b1}^{t.e.} = \frac{(e_d - E) R_{x.b.}}{E - e_x} \quad (2.45)$$

$$R_{b2}^{t.e.} = \frac{0.0024(e_d - E)}{\gamma_w \delta_w \Delta W_{or} + \eta} \quad (2.46)$$

burada  $e_d$ -daxili havanının hesabat temperaturu və nisbi nəqliyinə uyğun su buxarının elastikliyi olub aşağıdakı kimi təyin edilir.

**Nazik təbəqə və vərəqə şəkilli buxar izolyasiya materiallarının  
buxarkeçirmə müqaviməti,  $R_6$**

No	Material	Qatın qalınlığı, mm	Buxarkeçirmə müqaviməti $R_6$ m <sup>2</sup> .saat Pa/mq
1	Adi karton	1,3	0,016
2	Asbest – sement vərəqlər	6	0,3
3	Gips tavalar (quru suvaq)	10	0,12
4	Bərk ağac - pambıq tavalar	10	0,11
5	Yumşaq ağac - pambıq tavalar	12,5	0,05
6	Bir dəfə çəkilmiş qaynar bitum	2	0,3
7	İki dəfə çəkilmiş qaynar bitum	4	0,48
8	Əvvəlcədən qruntlananmış və şpatellənmiş səthlərə iki dəfə çəkilmiş yağılı boyası	-	0,64
9	E'mal rənglərlə rəng örtüyü	-	0,48
10	İzolə edici mastika örtüyü	2	0,60
11	Bitum – kükersola mastika örtüyü (birqat)	1	0,64
12	Bitum – kükersola mastika örtüyü (ikiqat)	2	1,1
13	Perqamin	0,4	0,33
14	Polietilen təbəqə	0,16	7,3
15	Ruberoid	1,5	1,1
16	Tol	1	0,4
17	Üçqat yapışdırılmış faner	3	0,15

$$e_d = \frac{E_d \cdot \varphi_d}{100} \quad (2.47)$$

$\delta$  -qoruyucu konstruksiyanı təşkil edən qatların qalınlığı, m;  
 $\mu$  - qoruyucu konstruksiyanı təşkil edən qatların materiallarının buxarkeçirmə əmsalı, m/mq saat Pa;  $e_x$  -xarici havada il ərzində su buxarının elastikliyinin orta qiyməti;  $Z_0$  -xarici havanın mənfi aylıq temperaturları dövründə nəmlənmə müddəti;  $E_0$  -kondensat əmələ gəlməsi gözlənilən müstəvidə havanın orta aylıq temperaturu mənfi olan dövrdə su buxarının elastikliyi;  $\gamma_w$  -nəmlənmiş qatın

materialının sıxlığı olub  $\gamma_0$ -a bərabər qəbul edilir;  $\delta_w$  - qoruyucu konstruksiyanın nəmlənmiş qatının qalınlığı olub birqat konstruksiyalarda ümumi qalınlığının 2/3 hissəsini, çoxqat konstruksiyalarada isə istilik izolə qatının qalınlığı qəbul edilir;  $\Delta W_{or} - Z_0$  nəmləmə dövründə qatın materialında nəmliyin yol verilən nisbi artımı (%);  $E$  - illik istismar müddətində kondensasiya əmələ gələn müstəvidə su buxarının elastikliyi olub aşağıdakı düsturla təyin edilir:

$$E = \frac{1}{12} (E_1 Z_1 + E_2 Z_2 + E_3 Z_3) \quad (2.48)$$

$E_1, E_2, E_3$  - xarici havanını müvafiq olaraq qış, keçid və yay dövrlərindeki orta temperaturlarına uyğun kondensasiya əmələ gələn müstəvidə su buxarının elastikliyi, Pa;  $Z_1, Z_2, Z_3$  - müvafiq olaraq qış, keçid və yay dövrünün aylarla müddətidir.

a) qış dövrünə xarici havanın orta aylıq temperaturu-  $5^{\circ}\text{C}$ -dən kiçik olan aylar;

b) keçid dövrünə xarici havanın orta aylıq temperaturu-  $5^{\circ}\text{C}$ -dən böyük və  $+5^{\circ}\text{C}$ -dən kiçik olan aylar;

v) yay dövrünə xarici havanın orta aylıq temperaturu  $+5^{\circ}\text{C}$ -dən böyük olan aylar aid edilir.

$\eta$  -aşağıdakı düsturla təyin edilir.

$$\eta = \frac{0.0024(E_0 - e_{xm})Z_0}{R_{x,b}} \quad (2.49)$$

burada  $e_{xm}$  - xarici havanın orta aylıq temperaturu mənfi olan dövrdə su buxarının elastikliyinin orta qiymətidir.  $R_{x,b}$  - kondensasiya əmələ gelmə ehtimalı olan müstəvilə konstruksiyanın xarici səthi arasındaki hissənin buxarkeçirməyə qarşı müqaviməti olub, birqat konstruksiyada daxili səthə nəzərən qalınlığın 2/3 hissəsinin, çoxqat konstruksiyalarda isə istiləşdirici qatdan onun xarici səthinə qədər olan hissənin müqaviməti qəbul edilir.

Qoruyucu konstruksiyaların buxarkeçirməyə qarşı ümumi müqaviməti aşağıdakı düsturla təyin edilə bilər.

$$R_{umb.} = R_{1b} + R_{2b} + \dots + R_{nb} = \frac{\delta_1}{\mu_1} + \frac{\delta_2}{\mu_2} + \dots + \frac{\delta_n}{\mu_n} \quad (2.50)$$

Qeyd etmək lazımdır ki, buxar keçirməyə qarşı ümumi müqavimət tələb edilən müqavimətdən kiçik olmamalıdır.

Çardaq örtüyü konstruksiyasının və ya ventilyasiya edilən birləşmiş dam konstruksiyasının buxarkeçirməyə qarşı tələb edilən müqaviməti aşağıdakı düsturla təyin edilə bilər.

$$R_b^{t,e} = 0.0012(e_d - e_{x,m}) \quad (2.51)$$

### § 2.5 Qoruyucu konstruksiyaların nəqlik halının hesabatı.

**Temperatur və nəqlik sahələrinin təsviri. Su buxarının kondensasiya əmələ gətirdiyi hissənin aradan qaldırılması üsulları**

Konstruksiyanın istenilən hissəsində su buxarının elastikliyini təyin etmək üçün sorbsiya olunan mühitdə buxar diffuziyasının stasionar diferensial tənliyini aşağıdakı kimi yazmaq olar.

$$\mu \frac{d^2 e}{dx^2} = 0 \quad (2.52)$$

(2.52) tənliyinin həlli

$$e = Ax + B \quad (2.53)$$

şəklində olar. A və B integrallar sabitlərini təyin etmək üçün sərhəd şərtləri qəbul edək. Burada qeyd etmək lazımdır ki, konstruksiyanın daxili və xarici səthlərindəki buxarkeçirməyə qarşı müqavimətlər çox kiçik olduqlarından birinci növ sərhəd şərtləri qəbul etmək olar.

$$\begin{aligned} x = 0; & \quad e = e_d \\ x = \delta; & \quad e = e_x \end{aligned} \quad (2.54)$$


(2.53) və (2.54) tənliklərinin birgə həlli aşağıdakı ifadəni verər:

$$e(x) = e_d - \frac{e_d - e_x}{R_{un.b}} R_{b-x} \quad (2.55)$$

Çoxqat konstruksiyalar üçün (2.55) ifadəsini aşağıdakı şəkildə yazmaq olar.

$$e(x) = e_d - \frac{e_d - e_x}{R_{un.b}} \sum_{n=1} R_b \quad (2.56)$$

burada  $\sum_{n=1} R_b$ -araştırılan qatla daxili səth arasındaki qatların buxarkeçirməyə qarşı müqavimətlərinin cəmidir.



Şəkil 2.2.

Temperatur və nəmlik sahələrinin qrafik təsviri

Çoxqat konstruksiyalarda qatların sərhəddində (2.10) düsturu ilə təyin edilən temperatur və temperatura uyğun su buxarının maksimal elastikliyi ( $E$ ) habelə (2.56) düsturu ilə təyin edilən su buxarrının həmin sərhədlərdə elastik-liyinin qiyməti temperatur və nəmlik şkalasına uyğun qrafik şəkildə təsvir edilir (şəkil 2.2). Qurulan  $E$  və  $e$  xətləri bir-birilə kəsişmirsə, deməli konstruksiya daxilində kondensasiya prosesi baş vermir. Öks

halda konstruksiya daxilində buxar kondensata çevriləcəkdir. Bu zonanın enini təyin etmək üçün  $e_d$  və  $e_x$  nöqtələrindən  $E$  əyri xəttinə toxunanlar çəkib onunla əyrinin kəsişdikləri  $E_1$  və  $E_2$  nöqtələrini təyin etmək lazımdır. Həmin nöqtələr arasında qalan zona kondensat zonasını göstərir. Xarici konstruksiyaların nəmlik şəraiti müxtəlif qatların hansı ardıcılıqla yerləşməsi xüsusi təsir göstərir. Belə ki, konstruksiyanın en kəsiyi boyunca kondensasiya prosesini azaltmaq və ya aradan qaldırmaq məqsədilə konstruksiyanın daxili səthini az buxarkeçirən məsaməsiz materiallardan, xarici səthini isə istilikkeçirən və nisbətən yüksək buxarkeçirmə qabiliyyətinə malik materiallardan (məsələn, yüngül beton, məsaməli suvaq, məsaməli təbii üzlük daşları və s.) layihələndirmək lazımdır. Qatların bu şəkildə yerləşməsi konstruksiyanın istiliyə davamlılığını da artırılmış olacaqdır. Buxarı az keçirən material kimi müxtəlif lak məmulatları, bitum mastikası, yüksək keyfiyyəti yağılı boyalar, izolyasiya üçün ruberoid, perqamin, tol və s. işlədilə bilər.

Beləliklə, konstruksiya üçün normal nəmlik şəraiti kondensasiya zonası başlayan müstəvidən ( $E_2$  nöqtəsindən keçən şaquli müstəvidən) sonra yerləşdirmək şərtilə buxar-izolyasiya materialı

vasitəsilə yaradılır. Adətən, buxar-izolyasiya materialı daxili suvaq qatının altında nəzərdə tutulur.

## §2.6. İnfiltasiyanı nəzərə almaqla xarici qoruyucu konstruksiyalarda stasionar nəmlikkeçirmə

Mikroiqimi təmin edilən binaların daxilindəki hava xarici havaya nisbetən daha yüksək nəmliyə malikdir. Qoruyucu konstruksiyalarda nəmlikkeçirmənin hesabatı zamanı otaqlarda havanın nəmlik vəziyyətini bilmək vacib məsələdir. Havadakı nəmliyin miqdarı onun nəmlik vəziyyətinin elastikliyi ilə xarakterizə olunur. Hava müəyyən miqdarda nemtutma qabiliyyətinə malikdir.  $20^{\circ}\text{C}$ -də hər 1 kq quru havada tam doymuş halda 15q su buxarı tutulur. Aşağı temperaturlarda havanın nəmliktutma qabiliyyəti azalır ( $-12^{\circ}\text{C}$ -də 1,5q), temperatur arttıkca isə artır ( $40^{\circ}\text{C}$ -də 50 q.).

Hava quru olduqca ondan su buxarını tutmaq üçün böyük qüvvə tələb edilir. Yüksək nisbi nəmlikdə havanın nəmlik tutması zəifləyir və onun doymuş halında kiçik damcilar şəklində düşür. Su buxarının elastikliyi keyfiyyətcə havada nəmliyin sərbəst enerjisi kimi xarakterizə olunur. Su buxarının elastikliyi sıfırdan maksimal elastikliyə qədər artır. Su buxarının maksimal elastikliyi havanın tam doymuş halına və nəmliyin sərbəst enerjisinin maksimal qiymətinə uyğundur. Buna görə də su buxarının elastikliyinə havada su buxarının energetik potensial dəyişdiricisi kimi baxmaq olar. Nəmliyin havada su buxarının elastikliyinin yüksək qiymətində olan yerdən kiçik qiymət olan yerə hərəketi zamanı diffuziya baş verir.

Daxili və xarici mühitin temperatur və nəmlik fərqlərinə, eyni zamanda konstruksiyaların havakeçirməsinə görə qoruyucu konstruksiyalarda nəmlikkeçirmə hadisəsi baş verir. Otaq temperaturunda su buxarının elastikliyi daha yüksək olduğundan nəmlik qoruyucu konstruksiyalardan xaricə keçməyə can atacaq. Konstruksiyanın nəmlik keçirməsi zamanı doymuş su buxarları onun en kəsiyindən buxar halında keçirsə, belə konstruksiyalar buxarkeçirmə nöqtəyi-nəzərindən əlverişli hesab edilə bilər. Konstruksiyanın en kəsiyi boyu su buxarı öz elastikliyini itirib kondensata çevrilirsə,

belə konstruksiyaların tətbiqi yaramaz. En kəsik boyu yaranmış kondensat qoruyucu konstruksiyaların nəmlik halını pisləşdirir və onun istilikkeçirmə xassəsini dəyişir. Kondensatın buza çevrilməsi isə arasıkəsilməz fasılələrlə baş verdiğdə konstruksiyanın dağılmamasına səbəb ola bilər.

İnfiltrasiyanı nəzərə almaqla stasionar nəmlikkeçirmə tənliyini aşağıdakı kimi yazmaq olar.

$$\mu \frac{d^2 e}{dx^2} - \eta_h w \frac{de}{dx} = 0 \quad (2.57)$$

(2.57) tənliyinin həlli

$$t = A + \frac{\mu}{\eta_h w} e^{\frac{\eta_h w}{\mu} x} \quad (2.58)$$

şəklində verilir.

A və B integralları sabitlərini təyin etmək üçün aşağıdakı sərhəd şərtlərini yazaq.

$$\begin{aligned} x = 0; \quad & -\lambda \frac{de}{dx} = \beta_1 (e_d - e_{d.s.}) \\ x = \delta; \quad & -\lambda \frac{de}{dx} = \beta_2 (e_{x.s.} - e_x) \end{aligned} \quad (2.59)$$

burada

$$\begin{aligned} \beta_1 &= \beta_d + \eta_h w, \\ \beta_2 &= \beta_x + \eta_h w. \end{aligned} \quad (2.60)$$

$\beta_d$  və  $\beta_x$ -daxili və xarici səthlərin nəmlik mübadilə əmsaları olub aşağıdakı düsturla təyin edilir.

$$\beta = 42.9 \Delta t^{1/3} \cdot \Delta e^{2/5}$$

(2.58) və (2.59) tənliklərinin birgə həlli aşağıdakı ifadəni verir.

$$e = e_d - (e_d - e_x) \frac{e^{\frac{\eta_h w}{\mu} x} + \frac{\eta_h w}{\beta_1} - 1}{\left(1 + \frac{\eta_h w}{\beta_2}\right) e^{\frac{\eta_h w}{\mu} \delta} + \frac{\eta_h w}{\beta_1} - 1} \quad (2.61)$$

Qeyd etmək lazımdır ki, konstruksiyanın daxili və xarici səthlərinin nəmlilik mübadiləsi müqavimətləri çox kiçik kəmiyyətdir. Odur ki,

$$\frac{1}{\beta_1} = \frac{1}{\beta_2} = 0 \quad (2.62)$$

qəbul etmək olar.

Onda (2.61) ifadəsini aşağıdakı kimi yazmaq olar.

$$e = e_d - (e_d - e_x) \frac{\frac{\eta_h w}{\mu} x - 1}{\frac{\eta_h w}{\mu} \delta} \quad (2.63)$$

Konstruksiyanın en kəsiyi boyunca nəmlilik selinin qiymətini təyin edək.

$$i = -\mu \frac{de}{dx} = \eta_h w (e_d - e_x) \frac{\frac{\eta_h w}{\mu} x}{\frac{\eta_h w}{\mu} \delta - 1} \quad (2.64)$$

## §2.7. Konstruksiyalarda maye şəkilli nəmlikkeçirmə

Xarci qoruyucu konstruksiyalarda nəmliyin buxar halında keçirilməsindən başqa maye şəkilli nəmlikkeçirmə də mövcuddur. Maye şəkilli nəmlikkeçirmə qoruyucu konstruksiyalarda müəyyən səbəblərdən yaranır və onun yerdəyişməsi nəmlilik qradiyenti ilə düz mütənasib hesab edilir. Binaların inşası, kapilyar sovurma nəticəsində qrunṭ sularının müəyyən hüdürlüyü qədər qalxdığı, çəp yağışlarının xarici səthi islatması, binaların istismarı dövründə konstruksiyaların daxili səthinin islanması, konstruksiyanın en kəsiyi boyunca su buxarının kondensasiyası zamanı konstruksiyalar nəmlənmış olur. Qeyd etmək lazımdır ki, maye halında olan nəmliyin konstruksiyanın en kəsiyi boyunca hərəkəti yüksək nəmlilikdən alçaq nəmliliyə tərəf istiqamətlənir. Nəmliyin konstruksiyada hərəkəti onun ancaq sərbəst halında baş verir. Nəmlənmənin birinci mərhələsində maye halındaki nəmlik kapilyarlar şəklində yığılır və daha sonra bu nəmlik yığımları artıqca birləşir və ma-

yenin hərəkəti baş verir. maye halında nəmliyin hərəkəti üçün aşağıdakı ifadəni yazmaq olar.

$$i = -k\rho_0 \frac{du}{dx} \quad (2.65)$$

Burada k-materialın nəmlikkeçirmə əmsalı,  $\rho_0$ -mütləq quru materialın sıxlığı,  $\frac{du}{dx}$  - nəmliksaxlama qradiyentidir.

Çəp yağışlar xarici qoruyucu konstruksiyaların səthinə düşdükdən sonra məyyən dərinliyə keçməsi də vacib məsələlərdən biridir. Bu məsələ xüsusən yüksək sürətli hava şəraitinə malik tikinti rayonlarında daha diqqətlə öyrənilməlidir. Belə tikinti rayonlarında konstruksiyaların səthinə düşən maye şəkilli nəmlik küleyin sürətinin təsirindən müəyyən dərinliyə, hətta panel binalarda panellərin birləşdiyi hissələrdən daxili səthə də keçir. Bu zaman infiltrasiyanı nəzəre almaqla həmin konstruksiyaların stasionar nəmlikkeçirmə prosesi aşağıdakı diferensial tənlik vasitəsilə ifadə edilə bilər:

$$\frac{d}{dx} \left( k \frac{du}{dx} \right) - \frac{w}{\rho_0} \frac{du}{dx} = 0 \quad (2.66)$$

Qeyd etmək lazımdır ki,  $\frac{w}{\rho_0} \frac{du}{dx}$  - ifadəsi küleyin sürətinin təsirindən konstruksiyanın səthinə düşən maye şəkilli nəmliyin müəyyən dərinliyə hərəkətini nəzərə alır. Belə ki,

$$\frac{w}{\rho_0} = v \quad (2.67)$$

(2.66) tənliyini həll etmək üçün aşağıdakı sərhəd şərtlərini qəbul edək.

$$x = 0 \quad u = u_{max}; \quad x = \delta, \quad u = u_n \quad (2.68)$$

Qoyulmuş məsələni həll etmək üçün aşağıdakı ifadəni qəbul edək:

$$f(u) = \int_0^u \frac{k(u)}{k_0} du \quad (2.69)$$

burada  $k_0 = k(0)$

Onda

$$\frac{df}{dx} = \frac{k(u)}{k_0} \frac{du}{dx} \quad k(u) \frac{du}{dx} = k_0 \frac{df}{dx}$$

$$\frac{d^2 f}{dx^2} = \frac{k(u)}{k_0} \left[ \frac{1}{k(u)} \frac{dk(u)}{du} \left( \frac{du}{dx} \right)^2 + \frac{d^2 u}{dx^2} \right] \quad (2.70)$$

və ya

$$\frac{k_0}{k(u)} \frac{d^2 f}{dx^2} = \frac{d^2 u}{dx^2} + \frac{1}{k(u)} \frac{dk(u)}{du} \left( \frac{du}{dx} \right)^2$$

(2.69) və (2.70) ifadələrini (2.66) və (2.68) ifadələrində nəzərə alsaq məsələnin qoyuluşunu və sərhəd şərtlərini yeni dəyişənli  $f(u)$  funksiyasına görə aşağıdakı şəkildə yazmaq olar.

$$\frac{d^2 f}{dx^2} - \frac{w}{\rho_0} \frac{1}{k} \frac{df}{dx} = 0 \quad (2.71)$$

$$x=0, \quad f(u)=u_{max}; \quad (2.72)$$

$$x=\delta, \quad f(u)=u_n$$

Qeyd etmək lazımdır ki, praktiki hesablamalar zamanı xarici qoruyucu konstruksiyalar üçün qəbul etmək olar ki,

$$\frac{w}{\rho_0} \cdot \frac{1}{k} = A = const \quad (2.73)$$

(2.72) sərhəd şərtlərini nəzərə almaqla (2.71) tənliyinin həlli aşağıdakı şəkildə olar.

$$f(u) = u_{max} - \frac{(u_{max} - u_n)}{1 - e^{A\delta}} (1 - e^{Ax}) \quad (2.74)$$

Əgər materialın nəmlikeçirmə əmsalı  $k=k_0(1+mu)$  şəklində olarsa onda (2.69) ifadəsindən alarıq

$$f(u) = \int_0^u \frac{k(u)}{k_0} du = \int_0^u \frac{k_0(1+m)}{k_0} du = u + \frac{m}{2} u^2 \quad (2.75)$$

(2.75) ifadəsini (2.74)-də nəzərə alsaq

$$u = \frac{-1 \pm \sqrt{1 + 2m \left( u_{max} - \frac{u_{max} - u_n}{1 - e^{A\delta}} (1 - e^{Ax}) \right)}}{m} \quad (2.76)$$

alıraq.

Nəzərə alsaq ki, qoruyucu konstruksiyanın nəmlik saxlama-sının ədədi qiyməti müsbətdir, onda (2.76) tənliyini aşağıdakı şəkildə yazmaq olar.

$$u = \frac{\sqrt{1 + 2m \left( u_{max} - \frac{u_{max} - u_n}{1 - e^{A\delta}} (1 - e^{Ax}) \right)} - 1}{m} \quad (2.77)$$

(2.77) ifadəsindən maye şəklindəki nəmliyin infiltrasiya zamanı konstruksiyanın en kəsiyi boyunca keçmə dərinliyi aşağıdakı düsturla təyin edilə bilər:

$$l = \frac{1}{A} \ln \left[ 1 - \left( u_{max} - \frac{(um+1)^2 - 1}{2m} \right) \frac{1 - e^{A\delta}}{u_{max} - u_n} \right] \quad (2.78)$$

Maye şəklində nəmliyin miqdarı isə aşağıdakı düsturdan təyin edilə bilər:

$$G = k\rho_0 \frac{A(u_{max} - u_n)e^{Ax}}{(1 - e^{Ab}) \sqrt{1 + 2m \left( u_{max} - \frac{u_{max} - u_n}{1 - e^{A\delta}} (1 - e^{Ax}) \right)}} \quad (2.79)$$

Maye ilə nəmlənmiş konstruksiyalar müəyyən müddətdə qurumağa qabildirsə və nəmliyin müəyyən dərinliyə qədər buraxıla bilən sərhəddi məlumdursa, həmin konstruksiya nəmlikkeçirməyə görə aşağıdakı ifadələrlə qiymətləndirilə bilər:

$$\frac{\frac{1}{A} \ln \left[ 1 - \left( u_{max} - \frac{(um+1)^2 - 1}{2m} \right) \frac{1 - e^{A\delta}}{u_{max} - u_n} \right]}{[\ell]} \leq \lambda \quad (2.80)$$

$$\frac{k\rho_0 A(u_{max} - u_n)e^{Ax}}{G(1 - e^{Ab}) \sqrt{1 + 2m \left( u_{max} - \frac{u_{max} - u_n}{1 - e^{A\delta}} (1 - e^{Ax}) \right)}} \leq \lambda \quad (2.81)$$

## §2.8 Günəş şüallarının istiliyini nəzərə almaqla qoruyucu konstruksiyalarda istilikötürmə

Bina və qurğuların xarici qoruyucu konstruksiyalarını layihələndirən zaman günəş radiasiyasının getirdiyi istiliyin miqdarını nəzərə almaq lazımdır. Günəş radiasiyasının getirdiyi istilik tikinti rayonunun yerləşdiyi coğrafi en dairədən və konstruksiyanın səthinin cəhətlərə görə vəziyyətindən asılı olaraq konstruksiyanın səthinə düşür. Şüalanma yolu ilə düşən bu istiliyin bir hissəsi eks edilir, bir hissəsi konstruksiya tərəfindən udulur və konstruksiyanın en kəsiyi boyu istilikkeçirməyə sərf olunur və bir hissəsi isə konvektiv istilik mübadiləsi yolu ilə etraf mühitə səpelənir. Məsələnin qoyuluşunun analitik ifadəsini yazmaq üçün aşağıdakı şərti qəbul etmək lazımdır. Şüalanma yolu ilə verilən istilik konstruksiyanın səthində deyil, onun müəyyən qatında udulur. Ona görə də konstruksiyanın daxilində həcmi istilik mənbəyi əmələ gelir və bunun intensivliyi şüalanmanın yayılma istiqamətində azalır.

$dx$  qalınlığına daxil olmuş şüalanma səli sıxlığının ( $dE$ ) dəyişməsi şüalanma səli ( $E$ ) ilə mütənasibdir.

$$dE = -\gamma E dx \quad (2.82)$$

$\gamma$ -zəifləmə əmsalıdır.

(2.82) ifadəsini bəzən *Buqer qanununun diferensial forması* adlandırırlar.

(2.82) ifadəsini integrallayaq:

$$\int_{(1-r)E(0)}^{E(x)} \frac{dE}{E} = - \int_0^x \gamma dy \quad (2.83)$$

burada  $r$  -əksolma əmsalı,  $(1-r)E(0)$  isə konstruksiyanın  $x = \delta$  səthindən keçən şüalanma selinin sıxlığıdır.

(2.83) ifadəsindən alarıq

$$E(x) = (1-r)E(0) \cdot e^{-\gamma x} \quad (2.84)$$

(2.84) ifadəsi Buqer qanunu adlanır.

(2.84) ifadəsindən həcmi istilik mənbəyini təyin edək.

$$q = \frac{dE(x)}{dx} = \gamma(1-r)E(0)e^{-\gamma x} \quad (2.85)$$

Bu halda birölçülü stasionar istilikkeçirmə tənliyini aşağıdakı kimi yazmaq olar.

$$\lambda \frac{d^2t}{dx^2} - c_h w \frac{dt}{dx} + \gamma(1-r)E(0)e^{-rx} = 0 \quad (2.86)$$

(2.86) tənliyi ikinci tərtib adı bircins differensial tənlikdir və onun ümumi həlli

$$t = A + B \frac{\lambda}{c_h w} e^{\frac{c_h w}{\lambda}x} - \frac{(1-r)E(0)}{\lambda \gamma + c_h w} e^{-\gamma x} \quad (2.87)$$

Burada qeyd etmək lazımdır ki, (2.87) tənliyinin xüsusi həlli olan  $\frac{(1-r)E(0)}{\lambda \gamma + c_h w} e^{-\gamma x}$  ifadəsi variasiya üsulu ilə təyin edilmişdir. Bu

zaman tənliyin xüsusi həlli  $t = ce^{-rx}$  şəklində axtarılmışdır.

A və B integrallar sabitlərini təyin etmək üçün aşağıdakı sərhəd şərtlərini yazaq.

$$\begin{aligned} x = 0; \quad -\lambda \frac{dt}{dx} &= \alpha_1(t_d - t_0) \\ x = \delta; \quad -\lambda \frac{dt}{dx} &= \alpha_2(t_\delta - t_x) \end{aligned} \quad (2.88)$$

(2.87) və (2.88) tənliklərinin birgə həlli aşağıdakı ifadəni verir:

$$\begin{aligned} t = t_d - (t_d - t_x) \cdot &\left[ \frac{e^{\frac{c_h w}{\lambda}x} + \frac{c_h w}{\alpha_1} - 1}{\left( 1 + \frac{c_h w}{\alpha_2} \right) e^{\frac{c_h w}{\lambda}\delta} + \frac{c_h w}{\alpha_1} - 1} \right] + \\ &+ (1-r)E(0) \cdot \left( 1 - \frac{e^{\frac{c_h w}{\lambda}x} + \frac{c_h w}{\alpha_1} - 1}{\left( 1 + \frac{c_h w}{\alpha_2} \right) e^{\frac{c_h w}{\lambda}\delta} + \frac{c_h w}{\alpha_1} - 1} \right) \frac{\frac{1}{\lambda \gamma} + \frac{1}{\alpha_1}}{1 + \frac{c_h w}{\lambda \gamma}} + \end{aligned}$$

$$\begin{aligned}
& + (1-r)E(0) \cdot \frac{e^{\frac{c_h w}{\lambda}x} + \frac{c_h w}{\alpha_1} - 1}{\left(1 + \frac{c_h w}{\alpha_2}\right)e^{\frac{c_h w}{\lambda}\delta} + \frac{c_h w}{\alpha_1} - 1} \cdot \frac{\frac{1}{\lambda\gamma} + \frac{1}{\alpha_1}}{1 + \frac{c_h w}{\lambda\gamma}} e^{-\gamma\delta} - \\
& - (1-r)E(0) \cdot \frac{\frac{1}{\lambda\gamma}}{1 + \frac{c_h w}{\lambda\gamma}} e^{-rx} \\
& \quad (2.89)
\end{aligned}$$

Qoruyucu konstruksiyalarda infiltrasiya hadisəsi olmadıqda  $w=0$  olur. Bu halda (2.89) ifadəsində Lopital qaydasını tətbiq edib və  $w=0$  qəbul etsək alarıq:

$$\begin{aligned}
t &= t_d - (t_d - t_x) \cdot \frac{R_{d.c.} + R(x)}{R_{um}} + (1-r)E(0) \times \\
&\times \left( \frac{R + R_{x.c.} - R(x)}{R_{um}} \left( \frac{1}{\lambda\gamma} + \frac{1}{\alpha_d} \right) + \frac{R_d + R(x)}{R_{um}} \left( \frac{1}{\lambda\gamma} - \frac{1}{\alpha_d} \right) e^{-\gamma\delta} \right) - \\
&- (1-r)E(0) \cdot \frac{1}{\lambda\gamma} e^{-rx} \\
& \quad (2.90)
\end{aligned}$$

(2.89) ifadəsinin analizi göstərir ki,  $\gamma=0$  olduqda  $(1-r)E(0)$  miqdarda istilik qoruyucu konstruksiyadan tamamilə müqavimətisiz keçər və buna görə də daxili həcmi istilik mənbəyinin istilik miqdarı sıfır bərabər olur:

$$\lim_{\gamma \rightarrow 0} (1-r)E(0) e^{-rx} = 0$$

Belə ki,

$$\lim_{\gamma \rightarrow 0} \gamma \frac{\frac{1}{\lambda\gamma} + \frac{1}{\alpha_1}}{1 + \frac{c_h w}{\lambda\gamma}} = 0$$

Bu halda şüalanma udulma olmadan baş verir və konstruksiyanın qalınlığı boyunca temperaturun paylanması (2.10) düsturu ilə ifadə edilir.

$\gamma \rightarrow \infty$  olduqda  $(1-r)E(0)$  şüalanma istiliyi konstruksiyanın xarici səthinin ( $x=\delta$ ) yaxınlığında olan çox nazik qatda sönürlər və bunan görə də daxili həcmi istilik mənbəyinin istilik miqdarının təsirini nəzərə almamaq olar.

$$\lim_{\gamma \rightarrow \infty} \gamma (1-r)E(0)e^{-\gamma x} = 0$$

Belə ki,

$$\lim_{\gamma \rightarrow \infty} \gamma \frac{\frac{1}{\lambda \gamma} + \frac{1}{\alpha_1}}{1 + \frac{c_h w}{\lambda \gamma}} = \frac{1}{\alpha_1}$$

Bu halda  $\gamma$ -nın qiymətinin artması ilə həcmi istilik mənbəyinin istiliyi bütün konstruksiyanın həcmi boyunca təsir edir.

Qeyd etmək lazımdır ki, günəş şüalarının gətirdiyi istilik konstruksiyanın materialının istilikeçirmə əmsalinin temperaturundan asılı olaraq dəyişməsinə səbəb olur. Bu halda stasionar istilikkeçirmə tənliyi qeyri-bircins olur və həmin tənliyin riyazi həlli zamanı bir sıra çətinliklər meydana çıxır. Bu çətinlikləri aradan qaldırmaq məqsədilə günəş şüalarının gətirdiyi istiliyi və xarici soyuq havanın infiltrasiyasını nəzərə almaqla staionar istilik keçirmə tənliyini termiki müqavimət miqyasında aşağıdakı kimi yazmaq olar.

$$\frac{d^2 t}{dR^2} - c_h w \frac{dt}{dR} + \gamma \lambda (1-r) E(0) e^{-\gamma \lambda R} = 0 \quad (2.91)$$

(2.91) tənliyinin ümumi həllini aşağıdakı şəkildə yazmaq olar.

$$t = A + B \frac{1}{c_h w} e^{c_h w R} - \frac{(1-r) E(0)}{\gamma \lambda + c_v w} e^{-\gamma \lambda R} = 0 \quad (2.92)$$

A və B integral sabitlərini təyin etmək üçün aşağıda göstərilən birinci növ sərhəd şərtlərini qəbul edək:

$$\begin{aligned} R = 0 & \quad t = t_d \\ R = R_{\text{üm}} & \quad t = t_x \end{aligned} \quad (2.93)$$

Burada qeyd etmək laimdir ki, xarici qoruyucu konstruksiyaların səthlərində məsaməli qatın  $R_d$  və  $R_x$  ekvivalent istilik mübadiləsi müqavimətləri verilmişdir.

(2.92) və (2.93) ifadələrini birgə həll etsək nəticədə xarici qoruyucu konstruksiyanın en kəsiyi boyu temperatur sahəsini aşağıdakı şəkildə yaza bilərik:

$$t = t_d - (t_d - t_x) \cdot \frac{e^{c_h w R} - 1}{e^{c_h w R_{um}} - 1} - \frac{(1-r)E(0)}{\lambda\gamma + c_h w} \cdot (e^{-\gamma\lambda R_{um}} - 1) \times \\ \times \frac{e^{c_v w R} - 1}{e^{c_v w R_{um}} - 1} - \frac{(1-r)E(0)}{\lambda\gamma + c_h w} \cdot (e^{-\gamma\lambda R} - 1) \quad (2.94)$$

(2.94) ifadəsini diferensiyallasaq konstruksiyanın qalınlığı boyu istilik selinin miqdarnı aşağıdakı kimi təyin edə bilərik:

$$q = (t_d - t_x) \cdot \frac{c_h w e^{c_h w R}}{e^{c_h w R_{um}} - 1} + \frac{(1-r)E(0)}{\lambda\gamma + c_h w} \cdot (e^{-\gamma\lambda R_{um}} - 1) \times \\ \times \frac{c_h w e^{c_h w R}}{e^{c_h w R_{um}} - 1} + \frac{(1-r)E(0)}{\lambda\gamma + c_h w} \cdot \gamma\lambda e^{-\gamma\lambda R} \quad (2.95)$$

(2.95) tənliyində  $R=0$  qəbul etsək, onda yazarıq:

$$q = (t_d - t_x) \cdot \frac{c_h w}{e^{c_v w R_{um}} - 1} + \frac{(1-r)E(0)}{\lambda\gamma + c_v w} \cdot c_h w \cdot \frac{e^{-\gamma\lambda R_{um}} - 1}{e^{c_v w R_{um}} - 1} - \\ - \frac{(1-r)E(0)}{\lambda\gamma + c_v w} \cdot \gamma\lambda \quad (2.96)$$

(2.96) tənliyi günəş şüalarının istiliyini və xarici soyuq havanın infiltrasiyasını nəzərə almaqla ilin qış dövründə xarici qoruyucu konstruksiyaların daxili səthindən itən istiliyin miqdarnı göstərir. Bu tənlik vasitəsilə otaqlardan itən istiliyin miqdarnı və beləliklə isitmə sistemlərinin hesabatını aparmaq olar.

(2.94) tənliyindən konstruksiyanın daxili səthinin temperaturunu təyin etmək olar.  $x=0$  olduqda

$$\begin{aligned}
t_{d.c.} = & t_d - (t_d - t_x) \cdot \frac{\frac{c_h w}{\alpha_1}}{\left(1 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1} + \\
& + (1-r)E(0) \cdot \left( 1 - \frac{\frac{c_h w}{\alpha_1}}{\left(1 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1} \right) \frac{\frac{1}{\lambda \gamma} + \frac{1}{\alpha_1}}{1 + \frac{c_h w}{\lambda \gamma}} + \\
& + (1-r)E(0) \cdot \frac{\alpha_1}{\left(1 + \frac{c_h w}{\lambda \gamma}\right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1} \cdot \frac{\frac{1}{\lambda \gamma} + \frac{1}{\alpha_1}}{1 + \frac{c_h w}{\lambda \gamma}} e^{-\gamma \delta} - \\
& - (1-r)E(0) \frac{\frac{1}{\lambda \gamma}}{1 + \frac{c_h w}{\lambda \gamma}}
\end{aligned} \tag{2.97}$$

(2.97) tənliyindən günəş şüalarının istiliyinin xarici qoruyucu konstruksiyaların səthinə düşən zaman əks olma əmsalını təyin edək

$$\begin{aligned}
r = & 1 - \frac{1}{E(0)} \times \\
& \times \frac{\frac{c_h w_x}{\alpha_1} \Delta t - \left( \left(1 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1 \right) \Delta t^n}{\frac{1}{\lambda \gamma} \frac{c_h w}{\alpha_1} + \frac{1}{1 + \frac{c_h w}{\lambda \gamma}} \left[ \left(1 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} \delta} - 1 \right] + \frac{c_h w}{\alpha_1} \frac{\frac{1}{\lambda \gamma} - \frac{1}{\alpha_2}}{1 + \frac{c_h w}{\lambda \gamma}} e^{-\gamma \delta}}
\end{aligned} \tag{2.98}$$

burada  $\Delta t = t_d - t_x$ ,  $\Delta t^n = t_d - t_{d.s}$

Burada qeyd etmək lazımdır ki, sanitariya-gigiyena tələbləri-nə uyğun olaraq  $\Delta t''$  normalaşdırılır və divar kontruksiyası üçün  $\Delta t'' \geq 6^{\circ}\text{C}$  qəbul edilir.

(2.98) düsturu vasitəsilə ətraf mühitin bir sıra ekoloji məsələ-lərini həll etmək olar.

## §2.9. Xarici qoruyucu konstruksiyaların stasionar istilik - nəmlikkeçirməsi

Bina və qurğuların xarici qoruyucu konstruksiyaları layihə-ləndirilən zaman həmin bina və quruğuların daxilində insan orqanizminin və texnoloji proseslərin tələb etdiyi mikroiqlimi təmin etmək lazımdır. Layihələndirilən qoruyucu konstruksiyalar daxili mühitdə mikroiqlimi təmin etməklə yanaşı, həm də normal istilik-nəmlik tələbatlarına malik olmalıdır.

Qeyd etmək lazımdır ki, xarici qoruyucu konstruksiyalarda istilik və nəmlik prosesləri birlikdə baş verir. Qoruyucu konstruksiyalarda istilik-nəmlik mübadiləsi və havanın filtrasiyası bir-birilə əlaqəlidir. Ona görə də konstruksiyaların hesabatı zamanı onları birgə nəzərə almaq lazımdır.

Qoruyucu konstruksiyalarda istifadə olunan inşaat materiallarının eksoriyyəti mürəkkəb kapilyar-məsaməli olur və bu məsamələr nəm hava, maye şəkilli nəm və buz ilə dola bilər. Nəm inşaat konstruksiyasının en kəsiyi boyu istilikötürmə bir neçə yolla baş verir. Materialın bərk skeletində, maye şəkilli nəmin nazik təbəqəsində və buzda istilikkeçirmə, nəm hava ilə dolmuş məsamələrdə istilikkeçirmə ilə yanaşı konvektiv və şüa yolu ilə istilik mübadiləsi prosesləri baş verir. Nəmlik mübadiləsi proseslərində istilik maye- şəkilli nəm və buxar şəkilli nəmlik vasitəsilə köçürülr. İstiliyin müəyyən qədəri isə materialdan havanın filtrasiyası ilə köçürülr.

İnşaat konstruksiyalarının istilikkeçirməsi onun nəmliyindən asılıdır. Konstruksiyanın nəmliyi artdıqca onun istilik keçirməsi də artır. Bu onunla əlaqədardır ki, konstruksiyanın məsamələrində maye şəkilli nəm ilə hava qarışır. Maye şəkilli nəm ilə havanın qarışığının istilikkeçirmə əmsali böyük qiymətə malikdir. Konstru-

ruksiyanın müəyyən hissələrinin birləşməsində su təbəqəsi «su manjetləri» emələ gətirir ki, bu da əlaqə sahələrini genişləndirir və onlar arasında istilik mübadiləsi prosesləri baş verir.

Nəmliyin artması ilə əlaqədar olaraq yüksək temperaturda materialın istilikkeçirmə əmsalı sürətlə artır. Mənfi temperaturlarda nəmliyin artması istilikkeçirmə əmsalının artmasına səbəb olur.

Yuxarıda deyilənləri nəzərə alaraq, xarici qoruyucu konstruksiyalarda istilik-nəmlikkeçirmə proseslərinin birgə baş verməsinə baxmayaraq hal-hazırda inşaat norma və qaydalarına (İN və Q) əsasən konstruksiyaların hesabatı zamanı onlara ayrı-ayrılıqlıda baxılır.

Odur ki, qoruyucu konstruksiyalarda stasionar istilik-nəmlikkeçirmə proseslərini nəzərdən keçirək.

Məsələnin riyazi qoyuluşunu aşağıdakı kimi yazmaq olar.

$$\begin{cases} \lambda \frac{d^2 t}{dx^2} = 0 \\ k \frac{d^2 u}{dx^2} + k\delta_1 \frac{d^2 t}{dx^2} = 0 \end{cases} \quad (2.99)$$

$$x=0; \quad \begin{cases} -\lambda \frac{dt}{dx} - \alpha_d(t_d - t) - (1-\varepsilon)r\beta\rho_0(u - u_d) = 0 \\ k\rho_0 \frac{du}{dx} + k\rho_0\delta_1 \frac{dt}{dx} + \beta\rho_0(u - u_d) = 0 \end{cases} \quad (2.100)$$

$$x=\delta; \quad \begin{cases} \lambda \frac{dt}{dx} + \alpha_x(t - t_x) - (1-\varepsilon)r\beta\rho_0(u - u_x) = 0 \\ k\rho_0 \frac{du}{dx} + k\rho_0\delta_1 \frac{dt}{dx} + \beta\rho_0(u - u_x) = 0 \end{cases} \quad (2.101)$$

burada  $\lambda$ -qoruyucu konstruksiyanın istilikkeçirmə əmsali,  $vt/m \cdot dər$ ;  $\lambda$ -qoruyucu konstruksiyanın nəmlikkeçirmə əmsali,  $m^2/saat$ ;  $\delta_1$ -qoruyucu konstruksiyanın istilik-nəmlikkeçirmə əmsali,  $1/dər$ ;  $\alpha_d$  və  $\alpha_x$ - qoruyucu konstruksiyanın daxili və xarici səthlərində istilik mübadilə əmsalları,  $vt/m^2 \cdot dər$ ;  $r$ -xüsusi buxarlanma istiliyi  $Coul/kq$ ;  $\rho_0$ - mütləq quru materialın sıxlığı,  $kq/m^3$ ;  $\beta$ -konstruksiyada quruma zamanı kütlə mübadiləsi əmsali,

m/saat;  $t_d$  və  $t_x$  - daxili və xarici havanın temperaturu,  $^{\circ}\text{C}$ ;  $u_d$  və  $u_x$  -daxili və xarici havanın nömliksaxlaması, q/kq;  $\varepsilon$  -daxili buxaranma kriteriyasıdır və ölçüsüz kəmiyyət olub aşağıdakı kimi ifadə edilir.

$$0 \leq \varepsilon \leq 1$$

Əgər nömlik yerdəyişməsi yalnız nəm şəklində baş verirsə, onda  $\varepsilon=0$ ; buxar şəklində baş verirsə, onda  $\varepsilon=1$ .

(2.99) differensial tənliklər sisteminin həlli

$$t = Ax + B \quad (2.102)$$

$$u = Cx + D \quad (2.103)$$

Şəklində yazılı bilər.

(2.102) və (2.103) ifadələrinə əsasən  $\delta$  qalınlığında xarici qoruyucu konstruksiyaların temperatur və nömlik sahələrini təyin etmək olar.

A, B, C və D sabitlerini təyin etmək üçün konstruksiyanın daxili və xarici səthlərində istilik və nömlik mübadiləsinin baş verdiyi şəraiti təyin edən (2.100) və (2.101) sərhəd şərtlərindən istifadə etmək olar. Odur ki, (2.100), (2.101), (2.102) və (2.103) tənliklərinin birgə həlli aşağıdakı ifadələri verir:

$$t = t_d - (t_d - t_x) \frac{\frac{R_d - (1-\varepsilon)r\beta\rho_0k\delta}{\lambda} \frac{1}{\lambda} R_d + \frac{x}{\lambda}}{\frac{R_{un} - (1-\varepsilon)r\beta\rho_0k\delta}{\lambda} \frac{1}{\lambda} (R_d - R_x)} - \\ - (u_d - u_x) \frac{\frac{1}{\delta} (1-\varepsilon)r\beta\rho_0k \left( \frac{x}{\lambda} (R_d - R_x) - R_d (R_x + R) \right)}{\frac{R_{un} - (1-\varepsilon)r\beta\rho_0k\delta}{\lambda} \frac{1}{\lambda} (R_d - R_x)} \quad (2.104)$$

$$u = u_d - \frac{(u_d - u_x)}{\delta} + k \frac{\left( u_d - u_x \right) \frac{R_{un}}{R} + (t_d - t_x) \delta_t}{\beta \lambda \left( \frac{R_{un} - (1-\varepsilon)r\beta\rho_0k\delta}{\lambda} \frac{1}{\lambda} (R_d - R_x) \right)} \quad (2.105)$$

burada  $R_d$  və  $R_x$  – konstruksiyanın daxili və xarici səthərinin termiki müqaviməti olub aşağıdakı kimi təyin edilir.

$$R_d = \frac{1}{\alpha_d}; \quad R_x = \frac{1}{\alpha_x}$$

$R_{um}$  - konstruksiyanın ümumi istilikötürmə müqaviməti olub aşağıdakı kimi təyin edilir.

$$R_{um} = R_d + R + R_x = \frac{1}{\alpha_d} + \frac{\delta}{\lambda} + \frac{1}{\alpha_x} \quad (2.106)$$

Əgər xarici qoruyucu konstruksiyalarda nəmlik yerdəyişməsi buxar şəklində baş verərsə, onda  $\varepsilon = 1$  olur və (2.104) və (2.105) tənlikləri aşağıdakı şəkildə yazılıa bilər.

$$t = t_d - (t_d - t_x) \frac{\frac{x}{\lambda} + R_d}{R_{um}} \quad (2.107)$$

$$e = e_d - \frac{(e_d - e_x)}{R_b} \left( R_{b-x} - \frac{1}{\xi \rho_0 \beta} \right) + \frac{(t_d - t_x)}{R_0} R \frac{\delta_t}{(\xi \rho_0 \beta) \xi} \quad (2.108)$$

Qeyd etmək lazımdır ki, (2.108) ifadəsindən göründüyü kimi, nəmlik yerdəyişməsi buxar şəklində baş verdikdə daxili və xarici mühitin temperaturular və parzial təzyiqlər fərqiñə görə təbii şəkildə konstruksiyanın daxilində quruma prosesi gedir və kütlə mübadiləsi baş verir.

(2.107) ifadəsindən isə görünür ki, nəmlik yerdəyişməsi buxar şəklində baş verdikdə su buxarının elastikliyi (parzial təzyiqi) konstruksiyanın en kəsiyi boyunca temperatur sahəsinin dəyişməsinə təsir etmir.

$\frac{1}{\xi \rho \rho_0}$ -ifadəsi quruma baş verdikdə buxar keçirmə müqavimətidir.

**Misal.** Xarici qoruyucu konstruksiya qalınlıqları 0,25 m olan qırmızı kərpic və 0,2 m istilik izolyasiya qatı olan köpüklü beton-dan ibarətdir. Tikinti rayonu Bakı şəhəridir.  $t_x = -7^\circ\text{C}$ . Xarici havada su buxarının elastikliyi  $E_x = 6,5$  qPa, nisbi nəmliyi  $\varphi_x = 72\%$ ,

daxili mühitin parametrləri,  $t_d=20^{\circ}\text{C}$ ,  $\varphi_d=45\%$ ,  $e_d=9,18 \text{ qPa}$ . Konstruksiyanın materiallarının istilik-texniki göstəriciləri:  $\rho_k=1700 \text{ kg/m}^3$ ,  $\rho_{k.b.}=680 \text{ kg/m}^3$ ,  $\lambda_k=0,812 \text{ vt/m}^0\text{C}$ ,  $\lambda_{k.s.}=0,255 \text{ vt/m}^0\text{C}$

Bu cür xarici qoruyucu konstruksiyanın stasionar temperatur və nəmlik sahələrini təyin edək:

Konstruksiyanın ümumi istilikötürmə müqavimətini təyin edək:

$$R_{um} = R_d + R_l + R_2 + R_x = \frac{1}{8.7} + \frac{0.25}{0.812} + \frac{0.2}{0.255} + \frac{1}{23} = \\ = 0.155 + 0.308 + 0.784 + 0.043 = 1.25 \text{ m}^2 \text{ C/vt}$$

(2.10) ifadəsinə əsasən konstruksiyanın en kəsiyi boyunca temperatur sahəsini təyin edək:

$$t_{d.s.} = 20 - (20+7) \frac{0.115}{1.25} = 17.52^{\circ}\text{C}$$

$$t_{x=0.1} = 20 - (20+7) \frac{\left(0.115 + \frac{0.1}{0.255}\right)}{1.25} = 9.05^{\circ}\text{C}$$

$$t_{x=0.2} = 20 - (20+7) \frac{\left(0.115 + \frac{0.2}{0.255}\right)}{1.25} = -0.58^{\circ}\text{C}$$

$$t_{x=0.325} = 20 - (20+7) \frac{\left(0.115 + \frac{0.2}{0.255} + \frac{0.125}{0.812}\right)}{1.25} = -2.74^{\circ}\text{C}$$

$$t_{x.c} = 20 - (20+7) \frac{\left(0.115 + \frac{0.2}{0.255} + \frac{0.25}{0.812}\right)}{1.25} = -6.07^{\circ}\text{C}$$

Su buxarının maksimal elastikliyini təyin etmək üçün müvafiq qatlardakı temperaturun müvafiq qiymətinə əsasən cədvəldən yazarıq:

$$E_1=20 \text{ qPa}$$

$$E_2=11,52 \text{ qPa}$$

$$E_3=5,31 \text{ qPa}$$

$$E_4=4,9 \text{ qPa}$$

$$E_s = 3,65 \text{ qPa}$$

Konstruksiyanın en kəsiyi boyu su buxarının həqiqi elastiklini təyin edək.

Əvvəlcə konstruksiyanın ümumi buxar keçirmə müqavimətini təyin edək:

$$R_b = \frac{0.25}{0.11} + \frac{0.2}{0.15} = 2.273 + 1.333 = 3.606 \frac{m^2 saat Pa}{mq}$$

$$e_{d,s} = e_d = 9.18 \text{ qPa}$$

$$e_{x=0.1} = 9.18 - \frac{9.18 - 2.42}{3.606} \cdot \frac{0.1}{0.15} = 7.77 \text{ qPa}$$


$$e_{x=0.2} = 9.18 - \frac{9.18 - 2.42}{3.606} \cdot \frac{0.2}{0.15} = 6.68 \text{ qPa}$$

$$e_{x=0.325} = 9.18 - \frac{9.18 - 2.42}{3.606} \cdot \left( 1.333 + \frac{0.125}{0.11} \right) = 4.57 \text{ qPa}$$

$$e_{x,s} = 2.42 \text{ qPa}$$

Alınmış nəticələri qrafiki təsvir edək.

Şəkildən göründüyü kimi bu cür konstruksiya tətbiq edilsə konstruksiyanın daxilində kondensasiya prosesi baş verər və konstruksiyanın nəmlənməsinə səbəb olar.



Şəkil 2.3.

Kondensasiya əmələ gelən zonanı təyin edilməsi

Yuxarıda deyildiyi kimi qoruyucu konstruksiyalarda filtrasiyani nəzərə almaqla istilik-nəmlilikkeçirmə prosesləri praktiki əhəmiyyət kəsb edir. Odur ki, nəmlilik yerdəyişməsi buxar şəklində baş verdiğdə məsələnin riyazi qoyuluşunu aşağıdakı kimi yazmaq olar.

$$\frac{d}{dx} \left( \lambda \frac{dt}{dx} \right) - c_h w \frac{dt}{dx} = 0 \quad (2.109)$$

$$\frac{d}{dx} \left( \mu \frac{de}{dx} \right) - \eta_h w \frac{de}{dx} + \frac{\mu}{\xi} \delta_t \frac{1}{\lambda} \left( \frac{d}{dx} \left( \lambda \frac{dt}{dx} \right) - c_h w \frac{dt}{dx} \right) = 0 \quad (2.110)$$

Yuxarıda göstərilən diferenal tənliklər sisteminin həlli zamanı ortalığa çıxan bir sıra çətinlikləri aradan qaldırmaq məqsədilə termiki müqavimət və buxarkeçirmə müqavimətləri anlayışlarından istifadə edərək aşağıdakı şəkildə yazmaq olar.

$$\frac{d^2 t}{dR^2} - c_h w \frac{dt}{dR} = 0 \quad (2.111)$$

$$\frac{d^2 e}{dR_b^2} - \eta_h w \frac{de}{dR_b} = 0 \quad (2.112)$$

(2.111) və (2.112) tənliklərinin həlli aşağıdakı şəkildə yazılı bilər.

$$t = A + B \frac{1}{c_h w} e^{c_h w R} \quad (2.113)$$

$$e = C + D \frac{1}{\gamma_h w} e^{c_v w R_{b-x}} \quad (2.114)$$

A, B, C və D integrallar sabitlərini aşağıdakı sərhəd şərtlərindən tapmaq olar.

$$\begin{cases} R = 0; \\ R_b = 0; \end{cases} \quad \begin{cases} t = t_d \\ \frac{de}{dR_b} + \frac{\mu}{\xi} \delta_t \frac{1}{\lambda} \frac{dt}{dR} + \beta \rho_0 \xi (e - e_d) = 0 \end{cases} \quad (2.115)$$

$$\begin{cases} R = 0; \\ R_b = R_b; \end{cases} \quad \begin{cases} t = t_d \\ \frac{de}{dR_b} + \frac{\mu}{\xi} \delta_t \frac{1}{\lambda} \frac{dt}{dR} + \beta \rho_0 \xi (e - e_x) = 0 \end{cases} \quad (2.116)$$

Nəticədə konstruksiyanın en kəsiyi boyunca temperatur və su buxarının elastikliyinin dəyişmə qanunauyğunluğu aşağıdakı şəkildə olar:

$$t = t_d - (t_d - t_x) \frac{1 - e^{c_h w R}}{1 - e^{c_h w R_0}} \quad (2.117)$$


$$e = e_d - (e_d - e_x) \frac{1}{1 - e^{\eta_h w R_f}} \left( 1 - \frac{\beta \rho_{0\xi}}{\eta_h w + \beta \rho_{0\xi}} e^{\eta_h w R_{b-x}} \right) -$$

$$\begin{aligned} & \frac{\mu}{\xi} \delta_t \frac{c_h w}{\lambda} (t_d - t_x) \left[ \frac{1}{\beta \rho_{0\xi} (1 - e^{c_h w R_0})} \cdot \frac{2 e^{c_h w R_0}}{(1 - e^{\eta_h w R_n})} + \right. \\ & \left. + \frac{1 - 2 e^{c_h w R_0}}{(\eta_h w + \beta \rho_{0\xi}) (1 - e^{\eta_h w R_n})} e^{\eta_h w R_{b-x}} \right] \end{aligned}$$

(2.118)

## §2.10 Xarici qoruyucu konstruksiyalarda daxili istilik mənbəyini nəzərə almaqla istilikötürmə

Yuxarıda qeyd edildiyi kimi xarici soyuq havanın infiltrasiyası konstruksiyanın en kəsiyi boyunca hərəkət edərkən konstruksiyanın materialının məsamələrində nəmlik buxar şəklinə keçə bilər. Bu isə konstruksiyanın daxilində kondensasiya prosesinin yaranmasına səbəb ola bilər. Buna görə də qoruyucu konstruksiyaların istilikötürməsinin hesabatı zamanı kondensasiya prosesinin baş verməməsi üçün infiltrasiya yolu ilə həmin konstruksiyaya daxil olan xarici soyuq havanın miqdarını nəzərə almaq lazımdır.



Daxili istilik mənbəyindən də istifadə edilə bilər. Qeyd et-

mək lazımdır ki, daxili istilik mənbəyi nöqtəvari, həcmi və s. şəklində olur.

Xarici məsaməli divar konstruksiyaların istilikötürməsi zamanı nöqtəvari daxili istilik mənbəyinin nəzərə alınması böyük əhəmiyyət kəsb edir. Odur ki, məsələnin qoyuluşunun riyazi yazılışını aşağıdakı kimi yazmaq olar

$$\begin{aligned} \lambda \frac{d^2 t_1}{dx^2} - c_h w \frac{dt_1}{dx} &= 0 \\ \lambda \frac{d^2 t_2}{dx^2} - c_h w \frac{dt_2}{dx} &= 0 \end{aligned} \quad (2.119)$$

$$\begin{aligned} x = 0; \quad \lambda \frac{dt_1}{dx} &= \alpha_1 (t_1 - t_d) \\ x = x_1; \quad \begin{cases} t_1 = t_2 \\ -\lambda \frac{dt_1}{dx} + q_0 = -\lambda \frac{dt_2}{dx} \end{cases} & \\ x = \delta; \quad -\lambda \frac{dt_2}{dx} &= \alpha_2 (t_2 - t_x) \end{aligned} \quad (2.120)$$

burada  $\alpha_1$  və  $\alpha_2$  – infiltrasiyanı nəzərə almaqla konstruksiyanın daxili və xarici səthinin istilik mübadilə əmsalları olub aşağıdakı kimi təyin edilir.

$$\alpha_1 = \alpha_d + c_h w; \quad \alpha_2 = \alpha_x - c_h w$$

$c_h$ -havanın xüsusi istilik tutumu;  $w$ -isə infiltrasiya olunan xarici soyuq havanın miqdardır.

(2.119) və (2.120) tənliklər sisteminin birgə həlli aşağıdakı ifadələri verər:

$$t_1 = t_d - (t_d - t_x) \frac{e^{\frac{c_h w}{\lambda} x} + \frac{c_h w}{\alpha_1} - 1}{\left(1 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1} +$$

$$+ \frac{q_0}{c_h w} \cdot \frac{\left[ \left( 1 + \frac{c_h w}{\alpha_2} \right) e^{\frac{c_h w}{\lambda} (\delta - x_1)} + 1 \right] \left[ e^{\frac{c_h w}{\lambda} x} + \frac{c_h w}{\alpha_1} - 1 \right]}{\left( 1 + \frac{c_h w}{\alpha_2} \right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1} \quad (2.121)$$

$$t_1 = t_d - (t_d - t_x) \frac{e^{\frac{c_h w}{\lambda} x} + \frac{c_h w}{\alpha_1} - 1}{\left( 1 + \frac{c_h w}{\alpha_2} \right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1} +$$

$$+ \frac{q_0}{c_h w} \cdot \frac{\left[ \left( \frac{c_h w}{\alpha_1} - 1 \right) e^{-\frac{c_h w}{\lambda} x_1} + 1 \right] \left[ e^{\frac{c_h w}{\lambda} x} + \left( 1 + \frac{c_h w}{\alpha_2} \right) e^{\frac{c_h w}{\lambda} \delta} \right]}{\left( 1 + \frac{c_h w}{\alpha_2} \right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1} \quad (2.122)$$

(2.121) və (2.122) ifadələri xarici soyuq havanın infiltrasiyasını və daxili istilik mənbəyini nəzərə almaqla xarici qoruyucu konstruksiyanın en kəsiyi üzrə temperatur sahəsini göstərir və bu düsturlarla konstruksiyanın qalınlığı boyunca istənilən nöqtəsində temperatur göstəricisini təyin etmək olar.

Konstruksiyanın daxili səthinin temperaturunu təyin etmək üçün (2.121) ifadəsindən yazarıq.

$$t_{d,s} = t_d - (t_d - t_x) \frac{\frac{c_h w}{\alpha_1}}{\left(1 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1} + \\ + \frac{q_0}{c_h w} \cdot \frac{\left[ \left(1 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} (\delta - x_1)} + 1 \right] \frac{c_h w}{\alpha_1}}{\left(1 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1} \quad (2.123)$$

Konstruksiyanın xarici səthinin temperaturunu isə (2.122) ifadəsinə əsasən aşağıdakı kimi yaza bilərik:

$$t_{x,s} = t_d - (t_d - t_x) \frac{\frac{c_h w}{\alpha_1} e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1}{\left(1 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1} + \\ + \frac{q_0}{c_v w} \cdot \frac{\left[ \left(\frac{c_h w}{\alpha_1} - 1\right) e^{-\frac{c_h w}{\lambda} x_1} + 1 \right] \left(2 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} \delta}}{\left(1 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1} \quad (2.124)$$

Məlumdur ki, sanitariya-gigiyena tələbatına əsasən konstruksiyanın daxili səthinin temperaturu onun buraxıla bilən temperaturundan kiçik olmamalıdır. Belə ki, daxili mühitin ikinci komfort şərtinə görə bina və qurğuların xarici qoruyucu konstruksiyalarının daxili səthinin buraxıla bilən temperaturu elə bir qiymətə malik olmalıdır ki, həmin konstruksiyanın yaxınlığında insan intensiv soyuma hiss etməsin. Həmçinin konstruksiyanın daxili səthinin buraxıla bilən temperaturu həmin səthdə su buxarının kondensata çevrilməsinə imkan verməməlidir.

(2.123) ifadəsini aşağıdakı şəkildə yazmaq olar.

$$t_d - t_{d.s} = (t_d - t_x) \frac{\frac{c_h w}{\alpha_1}}{\left(1 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1} + \\ + \frac{q_0}{\alpha_1} \cdot \frac{1 + \left(1 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} (\delta - x_1)}}{\left(1 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1} \quad (2.125)$$

(2.125) ifadəsi daxili mühit ilə konstruksiyanın daxili səthinin temperaturları arasındaki fərqi ifadə edir. İnşaat norma və qaydalarında həmin fərq normativləşdirilir. Yəni

$$t_d - t_{d.s.} = \Delta t^n \geq [\Delta t^n]^{bur.bilən}$$

(2.125) ifadəsindən daxili istilik mənbəyinin yerləşdiriləcəyi yeri aşağıdakı kimi təyin etmək olar.

$$x_1 = \delta - \frac{\lambda}{c_h w} \ln \left\{ \frac{\Delta t^{or} \frac{c_h w}{\alpha_1} - \Delta t \left[ \left(1 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1 \right] \alpha_1 - q_0}{\left(1 + \frac{c_h w}{\alpha_2}\right) q_0} \right\} \quad (2.126)$$

(2.126) ifadəsindən daxili istilik mənbəyinin dərinliyini təyin etməklə yanaşı qoruyucu konstruksiyanın temperatur-nemlik rejiminin yaxşılaşdırılması tədbirlərinin tapılması üçün də istifadə edilə bilər.

(2.123) və (2.124) ifadələrindən daxili istilik mənbəyinə verilən istiliyin miqdarını aşağıdakı kimi yazarıq:

$$q_0 = c_h w \times$$

$$\times \frac{(t_{d.s.} - t_{x.s.}) \left[ \left( 1 + \frac{c_h w}{\alpha_2} \right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1 \right] - (t_{d.s.} - t_{x.s.}) \left( e^{\frac{c_h w}{\lambda} \delta} - 1 \right)}{\frac{c_h w}{\alpha_1} \left( 1 - e^{\frac{c_h w}{\lambda} (\delta - x_1)} \right) - \left( 2 + \frac{c_h w}{\alpha_2} \right) \left( 1 - e^{\frac{c_h w}{\lambda} x_1} \right) e^{\frac{c_h w}{\lambda} \delta}} \quad (2.127)$$

Alınmış (2.127) ifadəsi eksperimental tədqiqatlar zamanı ölçü cihazlarının köməkliyi ilə daxili istilik mənbəyinə verilən istiliyin miqdarını təyin etməyə imkan verir.

### FƏSİL III. BİNA VƏ QURĞULARIN HAVA REJİMLƏRİ. QORUYUCU KONSTRUKSİYALARIN İSTİLİKÖTÜRMƏ PROSESLƏRİNDE HAVAKEÇİRMƏNİN NƏZƏRƏ ALINMASI

Bina və qurğuların hava rejimləri otaqlarla xarici mühit arasında gedən hava mübadiləsi prosesinə deyilir. Bu zaman otaqların daxilində otağın perimetri boyunca, həmçinin konstruksiyannın qalınlığı boyu, hava kanallarında və s. hava hərəkət edir. Bina və qurğuların hava rejimləri ənənəvi olaraq üç məsələni birləşdirir: daxili, kənar və xarici.


Bina və qurğuların hava rejimləri məsələsinin ümumi fiziki-riyazi qoyuluşu ümumiləşdirilmiş şəkildə mümkündür. Məsələnin riyazi yazılışı turbulent hərəkət zamanı kütlə, enerji və impuls köçürmələrinin klassik tənlikləri ilə ifadə olunur.

Xarici qoruyucu konstruksiyaların hesabatı zamanı infiltrasiya və eksfiltrasiya hadisələrinin nəzərə alınması vacib məsələlərdən biridir. Xarici havanın infiltrasiyası əlavə istilik itkiləri yaradır. Daxili havanın eksfiltrasiyası isə qoruyucu konstruksiyani nəmləşdirir və onun istilik mühafizə xassəsini aşağı salır. Filtrasiya ilə konstruksiya arasında istilik mübadiləsi baş verir. Buna görə də bina və qurğuların hava rejimlərinin hesabatını aparan zaman qoruyucu konstruksiyaların istilikötürmə proseslərində havakeçirməni nəzərə almaq zərurəti yaranır.

#### §3.1 Bina və qurğuların hava rejimləri. Qoruyucu konstruksiyaların havakeçirməyə qarşı müqavimətləri

Bina və qurğuların hava rejimləri xarici qoruyucu konstruksiyaların havakeçirməsindən asılıdır.


Xarici mühitdəki sürətli hava axını öz hərəkəti istiqamətində hər hansı bina və qurğuya rast gəlirsə, onun əsas hissəsi binanın yan tərəflərindən keçib arxa tərəfdə öz yolunu davam edir (şəkil 3.1). Belə hərəkət zamanı binanın hava axını ilə görüşdüyü tərəfində dinamik təzyiq nəticəsində müsbət, arxa tərəfdə isə mənfi təzyiq yaranacaqdır. Ona görə də müsbət təzyiqə məruz qalan konstruksiyalarda ilin qış dövündə xarici soyuq havanının fil-



Şəkil 3.1.

filtrasiyası, mənfi təzyiqli hissələrində isə eksfiltrasiya prosesləri baş verəcəkdir.

Konstruksiyanın havakeçiriciliyinə küləyin təsirindən başqa, havanın həcm kütlələri fərqindən yaranan qravitasiya təzyiqi də müəyyən təsir göstərir. Bu təzyiqlər xarici qoruyucu konstruksiyalara şəkil 3.2-də göstərilən qaydada təsir edir.



$$P = P_t + P_v = 0,55H(\rho_x - \rho_d) + k \frac{v^2}{2} \rho_x$$

Şəkil 3.2. İzafî təzyiqlərin epyürləri.

Dinamik və qravitasiya təzyiqləri bina və qurğuların xarici qoruyucu konstruksiyalarına ayrı-ayrılıqda deyil, birlikdə təsir edir. Buna görə də daxili və xarici mühitlər arasında yaranan təzyiqlər fərqini aşağıdakı düsturdan təyin etmək olar.

$$\Delta P = 0.55H(\rho_x - \rho_d) + 0.03\rho_x v^2 \quad (3.1)$$

burada H-binanın hündürlüyü (yer səthindən karnızın yuxarı hissəsinə qədər olan məsafə),  $\rho_x$ ,  $\rho_d$ -müvafiq olaraq xarici və daxili havanın həcm çəkiləri olub aşağıdakı düsturdan təyin edilə bilər.

$$\rho = \frac{3463}{273 + t} \quad (3.2)$$

Burada t-havanın temperaturu,  $\rho_d$ -daxili havanın sıxlığı olub daxili havanın hesabat temperaturuna əsasən təyin edilir;  $\rho_x$  - xarici havanın sıxlığı olub xarici havanın 0,92 təminatlı orta soyuq beşgünlik temperaturuna əsasən təyin edilir,  $v$ -yanvar ayında rumblar üzrə təkrarı 16% və ondan çox olan küləklərin orta sürətlərinin maksimal qiymətidir. Eyni tipli layihələr üçün  $v$ -nin qiymətini 5 m/san, 1B və 1Q iqlim rayonlarında isə 8m/san qəbul etmək məsləhət görülür.  $v$ -yanvar ayı üçün orta sürətlərin maksimal qiymətidir.

Bütün bunlarla yanaşı hər bir xarici qoruyucu konstruksiyanın havakeçirməyə qarşı müqaviməti mövcuddur. Bu müqavimət çoxqat konstruksiyalar üçün aşağıdakı düsturdan təyin edilə bilər:

$$R_h = R_{h1} + R_{h2} + \dots + R_{hn} \quad (3.3)$$

burada  $R_{h1}, R_{h2}, \dots, R_{hn}$  – konstruksiyani təşkil edən ayrı-ayrı qatların materiallarının havakeçirməyə qarşı müqavimətləridir. Onların əddəti  $IN$  və  $Q$ -da verilir (cədvəl 3.1).

Konstruksiyanın daxilində hava qatı varsa, onun müqaviməti nəzərə alınmır.

Qeyd etmək lazımdır ki, xarici soyuq havanın infiltrasiyası xarici qoruyucu konstruksiyaların temperatur sahəsinə mənfi təsir göstərir və bu da konstruksiyanın yararsız hala düşməsinə səbəb olabilir. Buna görə də konstruksiyanın havakeçirməyə qarşı ümumi müqaviməti həmin konstruksiyalar üçün tələb edilən havakeçirmə müqavimətindən kiçik olmamalıdır:

**Qoruyucu konstruksiyalar üçün havakeçirənin normativ qiyməti,  $G^H$** 

Nö	Qoruyucu konstruksiyalar	Hava keçirmənin normativ qiyməti $G^H$ (kg/m . saat)
1	Yaşayış, ictimai və sənaye müəssisələrinin köməkçi otaqlarının xarici divarları , örtükləri və döşəmələri	0,5
2	Sənaye binalarının xarici divarları, örtükləri və döşəmələri	1
3	Mənzillərin giriş qapıları	1,5
4	Yaşayış, ictimai sənaye müəssisələrinin köməkçi otaqlarının xarici pəncərə və qapıları: kondisioner sistemləri ilə tə'min olunmuş sənaye binalarının pəncərələri; 0,92 tə'minatlı orta ən soyuq beşgündük temperatur - 40 <sup>0</sup> C - dən çox olan rayonlarda sənaye binalarının xarici qapı və darvazaları	10
5	Həmçinin, temperaturu - 40 <sup>0</sup> C və ondan aşağı olduqda	8
6	Sənaye binalarında üfüqü fanarlar, habelə 0,92 tə'minatlı orta ən soyuq beşgündük temperatur - 40 <sup>0</sup> C - dən çox olan rayonlarda, aşkar şəkildə ayrılan izafə istiliyin miqdarı 23 Bt/m <sup>2</sup> - dən böyük olan sənaye binalarının pəncərələri	15
7	Həmçinin, temperaturu - 40 <sup>0</sup> C və ondan aşağıda olduqda	10
8	0,92 tə'minatlı orta ən soyuq beşgündük temperatur - 40 <sup>0</sup> C - dən böyük olan rayonlarda aşkar şəkildə ayrılan izafə istiliyin miqdarı 23 Bt/m <sup>2</sup> - dən çox olan sənaye binalarının pəncərələri	30
9	Həmçinin, temperaturu - 40 <sup>0</sup> C və ondan aşağı olduqda	20

**Material və konstruksiyaların hava keçirmə müqaviməti,  $R_h$** 

Nö	Material və konstruksiyaların adları	Qatin qalınlığı, mm	Havakeçirmə müqaviməti, $R_h$ m <sup>2</sup> . saat. Pa/kq
1	2	3	4
1	Sal beton	100	19620
2	Qaz – slikat betonu	140	21
3	Balıqqlağı əhəngdaşı	500	6
4	İnşaat kartonu	1,3	64
5	Bir və ya bir neçə kərpic qalınlığında sement – qum məhlulu ilə kərpic hörgüsü	250 və artıq	18
6	Yarım kərpic qalınlığında sement-qum məhlulu ilə kərpic hörgüsü	120	2
7	Bir və ya bir neçə kərpic qalınlığında sement – posa məhlulu ilə kərpic hörgüsü	250 və artıq	9
8	Yarım kərpic qalınlığında sement – qum məhlulu ilə boşluqlu keramik kərpic hörgüsü	-	2
9	Yarım kərpic qalınlığında sement-posa ilə kərpic hörgüsü	120	1
10	Sement-qum məhlulu ilə yüngül beton-dasdan hörgü	400	13
11	Sement-posa məhlulu ilə yüngül beton – dasdan hörgü	400	1
12	Tikişləri tutulmuş asbestsement vərəqləri	6	196
13	Üzlük üçün adı kağız vərəqlər	-	20
14	Taxta üzlükler	20 – 25	0,1
15	Şpunt şəklində taxtadan üzlük	20 – 25	1,5
16	Arasında kağız olan ikiqat taxta	50	93
17	Tikişləri tutulmuş ağac lifli sementsiz yumşaq tavalar və yaxud fibrolit üzlük	15 – 70	2,5
18	Tikişləri tutulmamış ağac lifli sementsiz – yumşaq tavalar və yaxud fibrolit	15 – 70	0,5
19	Tikişləri tutulmuş ağac lifli sert vərəqə üzlük	10	33
20	Tikişləri tutulmuş quru gips mala üzlükler	10	20
21	Tikişsiz avtoklav köpük betonlar	100	1960
22	Adı köpük beton	100	196

<b>1</b>	<b>2</b>	<b>3</b>	<b>4</b>
23	Köpük polistrol	50 – 100	79
24	Köpük şüşə	120	Hava keçirmir
25	Sərt mineral pambıq tavalar	50	2
26	Ruberoid	1,5	Hava keçirmir
27	Tol	1,5	490
28	Tikişləri bağlanmış yapışdırılmış faner	3 – 4	2940
29	Tikişləri bağlanmış şlak beton	100	14
30	Daş və ya kərpic hörgülər üstündə sement – qum suvaq	15	373
31	Daş və ya kərpic hörgülər üstündə əhəng suvaq	15	142
32	Taxtanın üstündə əhəng-gips suvaq	20	17

Cədvəl 3.3

**Pəncərə, eyvan qapıları və fanar konstruksiyalarının  
havakeçirmə müqaviməti,  $R_h$**

Pəncərə konstruksiyaları	Açılmayan pəncərələrin sayı	$\Delta P = 10 \text{ Pa}$ olduqda, ağac cildli pəncərə ve konstruksiyalarının havakeçirmə müqaviməti, $R_h$ , $\text{m}^2$ . saat. $\text{Pa}/\text{kq}$		
		Köpük polietilen ilə kipləşdirilmiş	Rezinlə kipləşdirilmiş	Yanımyun məftilli kipləşdirilmiş
Birləşdirilmiş çərçivəli birqat	1	0,26	0,16	0,12
və ya ikiqat şüshəli	1	0,29	0,18	0,13
Ayrılmış çərçivəli	2	0,38	0,26	0,18
İkiqat şüshəli	1	0,30	0,18	0,14
Birləşdirilmiş və birqat çərçivəli	2	0,44	0,26	0,20
Üçqat şüshəli	3	0,56	0,37	0,27

**QEYD:** 1. Metal çərçivəli pənjərə konstruksiyaları və eyvan qapıları üçün havakeçirmə müqavimətinin qiymətini, yuxarıda göstərilən qiymətləri  $0,8$  əmsalına vurmaqla qəbul etmək lazımdır.  
 2. açılmayan pəncərələr üçün havakeçirmə müqavimətini  $1 \text{ m}^2$ .saat  $\text{Pa}/\text{kq}$ , zenit fanarları üçün isə  $0,5 \text{ m}^2$ .saat  $\text{Pa}/\text{kq}$  qəbul etmək lazımdır.

$$R_h \geq R_h^{t,e} \quad (3.4)$$

Havakeçirməyə qarşı tələb edilən müqavimət aşağıdakı düsturdan təyin edilir:

$$R_h^{t,e} = \frac{\Delta P}{G} \quad (3.5)$$

burada  $\Delta P$  -qoruyucu konstruksiyaların daxili və xarici səthləri üzrə havanın təzyiqlər fərqi;  $G^H$  -qoruyucu konstruksiyaların keçən normativ hava miqdarı olub IN və Q-dan qəbul olunur.

İctimai və yaşayış binalarının xarici pəncərə və qapılarının, həmçinin sənaye binalarının pəncərə və fanarlarının havakeçirmə müqavimətinin qiyməti tələb edilən qiymətdən az olmamalıdır.

$$R_h^{t,e} = \frac{1}{G^H} \left( \frac{\Delta P}{\Delta P_0} \right)^{2/3} \quad (3.6)$$

burada  $G^H$  -qoruyucu konstruksiyadan keçən normativ hava miqdarı;  $\Delta P$  -qoruyucu konstruksiyanın xarici və daxili səthləri üzrə təzyiqlər fərqi olub (3.1) düsturuna əsasən hesablanır;  $\Delta P_0 = 10 \text{ Pa}$  - havakeçirmə müqavimətinin təyin olunmuş qiymətinə uyğun havanın təzyiqlər fərqidir. Bu qiymətdən aşağı təzyiqlər fərqi üçün havakeçirməyə qarşı müqavimət təyin edilmir.

### §3.2. Havakeçirməni nəzərə almaqla qoruyucu konstruksiyaların istilik-ötürməsi

Xarici qoruyucu konstruksiyaların istismarı praktikası göstərir ki, sənaye tikintisi binalarının divar konstruksiyaları üçün geniş istifadə olunan yüngül və məsaməli betonlar kifayət qədər havakeçirmə qabiliyyətinə malikdirlər. Havakeçirmə otaqların istilik rejiminə kifayət qədər təsir edir və istilik itkilərinin artmasına səbəb olur. Xarici qoruyucu konstruksiyalardan filtrasiya yolu ilə keçən hava temperatur sahəsinin və səthlərdə istilik mübadiləsinin dəyişməsinə səbəb olur. Bu hadisə hava selinin istiliyinin köçürülməsi yolu ilə baş verir. Hava konstruksiyanın materialının məsamələri və kapılırları ilə kiçik sürətlə hərəkət edir. Bu halda

Reynolds ədədinin qiyməti  $Re=0,05$  olur və konstruksiyanın en kəsiyi boyunca məsəmə və kapilyarlarda havanın temperaturu konstruksiyanın bərk materialının temperaturuna praktiki olaraq bərabər olur. Bu fikir qoruyucu konstruksiyalarda havakeçirməni nəzərə almaqla istilikötürmə proseslərini riyazi yazılışını sadələşdirir. Məsələnin bu cür qoyuluşu F.V. Uşkovun tədqiqatlarında öz əksini tapmışdır.

Filtrasiyanı nəzərə almaqla birölkülü stasionar istilikkeçirmə tənliyi aşağıdakı kimi yazılı bilər:

$$\lambda \frac{d^2t}{dx^2} - c_h w \frac{dt}{dx} = 0 \quad (3.7)$$

(3.7) tənliyinin həlli

$$t = A + B \frac{\lambda}{c_h w} e^{\frac{c_h w}{\lambda} x} \quad (3.8)$$

şəklində verilir.

A və B integralları sabitlərini təyin etmək üçün aşağıdakı sərhəd şərtlərini yazaq.

$$x = 0; \quad -\lambda \frac{dt}{dx} = \alpha_1 (t_d - t_0) \quad (3.9)$$

$$x = \delta; \quad -\lambda \frac{dt}{dx} = \alpha_2 (t_\delta - t_x)$$

$$\text{burada } \alpha_1 = \alpha_d + c_h w, \quad \alpha_2 = \alpha_x - c_h w, \quad (3.10)$$

(3.1), (3.8) və (3.9) tənliklərinin birgə həlli aşağıdakı ifadəni verir:

$$t_1 = t_d - (t_d - t_x) \frac{e^{\frac{c_h w}{\lambda} x} + \frac{c_h w}{\alpha_1} - 1}{\left(1 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1} \quad (3.11)$$

Konstruksiyanın en kəsiyi boyunca istilik selini təyin edək.

$$q = -\lambda \frac{dt}{dx} = -(-\lambda) \frac{\frac{c_h w}{\lambda} e^{\frac{c_h w}{\lambda} x} (t_d - t_x)}{\left(1 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1} =$$

$$= (t_d - t_x) \frac{c_h w e^{\frac{c_h w}{\lambda} x}}{\left(1 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1} \quad (3.12)$$

Qoruyucu konstruksiya vasitəsilə otaqdan havanın eksfiltrasiyası zamanı konstruksiyanın en kəsiyi boyunca temperatur sahəsinin və istilik selinin miqdarının dəyişməsini təyin etmək üçün (3.11) və (3.12) ifadələrini  $w$  kəmiyyətinin mənfi qiymətinə vurmaq lazımdır.

Qoruyucu konstruksiyalarda filtrasiya hadisəsi olmadıqda  $w=0$  olur. Odur ki, (3.11) ifadəsində  $w=0$  qəbul etsək ifadə qeyri müəyyənlilikə çevrilir. Bunun üçün (16) düsturuna Lopital qaydasını tətbiq edək.

$$t = \lim_{w \rightarrow 0} \left[ t_d - (t_d - t_x) \frac{d \left( e^{\frac{c_h w}{\lambda} x} + \frac{c_h w}{\alpha_1} - 1 \right) / dw}{d \left( \left(1 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1 \right) / dw} \right] =$$

$$= \lim_{w \rightarrow 0} \left[ (t_d - t_x) \frac{\frac{c_h w}{\lambda} e^{\frac{c_h w}{\lambda} x} + \frac{c_h}{\alpha_1}}{\frac{c_h w}{\lambda} \delta e^{\frac{c_h w}{\lambda} \delta} \left(1 + \frac{c_h w}{\alpha_2}\right) + \frac{c_h}{\alpha_1} e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h}{\alpha_2}} \right] =$$

$$= t_d - (t_d - t_x) \frac{R_{d.s.} + \frac{x}{\lambda}}{R_{um}} \quad (3.13)$$

(3.12) ifadəsindən görünür ki, infiltrasiya zamanı qoruyucu konstruksiyanın daxili səthinin istilik seli, daha doğrusu otaqdan itən istilik itkisinin miqdarı konstruksiyanın en kəsiyi boyunca ən böyük qiymətə malikdir və konstruksiyanın xarici səthinə yaxınlaşdıqca istilik selinin miqdarı azalır.

Otaqlardan itən istilik itkisi konstruksiyanın daxili səthindən keçərək konstruksiyanın en kəsiyi boyunca hərəkət edir. Bu istiliyin bir hissəsi qoruyucu konstruksiyadan filtrasiya olunan xarici soyuq havanın isidilməsinə sərf olunur. Bəzən bu hadisəyə ekonomayzer effekti deyilir. Odur ki, qoruyucu konstruksiyanın daxili və xarici səthlərindəki istilik selinin fərqi (3.12) ifadəsindən aşağıdakı kimi təyin edilə bilər.

$$q_d - q_x = (t_d - t_x) \frac{c_h w \left( 1 - e^{-\frac{c_h w}{\lambda} \delta} \right)}{\left( 1 + \frac{c_h w}{\alpha_2} \right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1} \quad (3.14)$$

**Misal.** İnfiltasiyanı nəzərə almaqla keramzit betonundan ibarət olan divar konstruksiyasının daxili səthinin temperaturunu, istilik selinin qiymətini təyin etməli.

Ümumi istilikötürmə müqaviməti  $R_{iim} = 1,03 \text{ m}^2\text{K}/\text{vt}$ , qalınlığı  $\delta = 0,24 \text{ m}$ , istilikkeçirmə əmsali  $0,8 \text{ vt/mK}$ , infiltrasiya olunan havanın miqdarı  $w = 5,0 \text{ kq/m}^2\text{saat}$ , daxili havanın temperaturu  $t_d = 18^\circ\text{C}$ , xarici havanını temperaturu  $t_x = -5^\circ\text{C}$ , daxili səthin termiki müqaviməti  $R_d = 0,115 \text{ m}^2\text{K}/\text{vt}$ , havanını xüsusi istilik tutumu  $C_v = 1005 \text{ coul/kqK}$

(3.11) ifadəsindən konstruksiyanın daxili səthinin temperaturunu təyin etmək üçün  $x=0$  qəbul edək. Onda

$$t_{d.s.} = t_d - (t_d - t_x) \frac{\frac{\alpha_1}{\alpha_1}}{\left( 1 + \frac{c_h w}{\alpha_2} \right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1}$$

İnfiltasiyanı nəzərə almaqla konstruksiyanın daxili və xarici səthinin istilik mübadiləsi əmsallarını təyin edək.

$$\alpha_1 = \alpha_d + c_h w = 8.7 + 5 \cdot 1005 / 3600 = 10.1 vt / m^2 K$$

$$\alpha_2 = \alpha_H - c_h w = 23 - 5 \cdot 1005 / 3600 = 21.86 vt / m^2 K$$

Onda

$$t_{d.s.} = 18 - (18 + 5).$$

$$\frac{\frac{1005 \cdot 5}{10.1} \cdot \frac{1}{3600}}{\left(1 + \frac{1005 \cdot 5}{21.86} \cdot \frac{1}{3600}\right) e^{\frac{1005 \cdot 5}{0.8} \cdot \frac{0.24}{3600}} + \frac{1005 \cdot 5}{10.1} \cdot \frac{1}{3600} - 1} = \\ = 18 - 23 \frac{0.138}{(1 + 0.064)e^{0.41} + 0.138 - 1} = 13.9^0 C$$

(3.12) tənliyində  $x=0$  qəbul etsək konstruksiyanın daxili səthindən itən istiliyiin miqdarını təyin edə bilərik:

$$q_d = (t_d - t_x) \frac{c_h w}{\left(1 + \frac{c_h w}{\alpha_2}\right) e^{\frac{c_h w}{\lambda} \delta} + \frac{c_h w}{\alpha_1} - 1}$$

Onda

$$q_d = (18 + 5) \frac{\frac{1005 \cdot 5}{3600}}{\left(1 + \frac{1005 \cdot 5}{21.86} \cdot \frac{1}{3600}\right) e^{\frac{1005 \cdot 5}{0.8} \cdot \frac{0.24}{3600}} + \frac{1005 \cdot 5}{10.1} \cdot \frac{1}{3600} - 1} = \\ = 41.8 vt / m^2$$

İnfiltasiya olmadıqda konstruksiyanın daxili səthinin temperaturu

$$t_{d.s.} = 18 - (18 + 5) \frac{0.115}{1.03} = 15.43^0 C$$

İstilik selinin qiymətini isə

$$q_d = \frac{(18 + 5)}{1.03} = 21.9 vt / m^2$$

### §3.3. Xarici qoruyucu konstruksiyalarda əlavə istilik itkiləri

Bina və qurğularда əsas istilik itkilərindən başqa əlavə istilik itkiləri də mövcuddur ki, bu itkilərin təyin edilməsi daxili mühitdə mikroiqlimi təmin etmək üçün vacib hesab edilir. Əlavə istilik itkiləri birinci növbədə cəhətlərə görə qəbul edilir. Hər hansı bina-nın bütün otaqlarının xarici şaquli və maili divar, qapı və pəncərə konstruksiyaları, şimal, şərq, şimal-şərq və şimal-qərb cəhətə əsas istilik itkilərindən 0,1, cənub-qərb və qərb cəhətə isə 0,05 dəfə çox istilik itirir. İctimai və sənaye binaların otaqlarında xarici divarların sayı iki və daha artıq olduqda müvafiq olaraq 0,15 və 0,1 dəfə çox istilik itirilir. Həndürlüyü malik binalarda hava-istilik pərdələrlə təmin edilməyən xarici qapılar aşağıdakı miqdarda artıq istilik itirir:

Iki tamburlu üç qat qapılar-	0,2H
Aralarında tambur olan ikiqat qapılar-	0,27H
Tambursuz ikiqat qapılar-	0,34H
Birqat qapılar-	0,22H

Hava-istilik pərdəsilə təmin edilməyən tambursuz xarici qapılarda istilik itkisi 3 dəfə, tamburlu darvazalarda isə 1 dəfə artıq olur.

Konstruksiyaların yuxarıda göstərilən əlavə istilik itkilərindən başqa, xarici mühitdən bina və qurğuların xarici qoruyucu konstruksiyalarından infiltrasiya yolu ilə daxil olan soyuq havanın qızdırılmasına sərf edilən istilik miqdarını da nəzərə almaq lazımdır. Həmin istilik miqdarını aşağıdakı düstura əsasən təyin etmək olar.

$$Q_{int} = 28 \sum G_i \cdot c(t_d - t_x) \cdot k \quad (3.15)$$

burada  $\sum G_i$  - xarici qoruyucu konstruksiyalardan infiltrasiya yolu ilə daxil olan hava sərfi,  $c$ -havanın xüsusi istilik tutumu,  $t_d$ ,  $t_x$  - müvafiq olaraq otağın daxili və ilin qış dövründə xarici mühitin hesabat temperaturu,  $k$ -konstruksiyalarda hava selinin qarsılıqlı təsirini nəzərə alan əmsaldır. Bu əmsal divar panellərinin birləşmə hissəsi və üçqat pəncərə çərçivəsi üçün - 0,7, ayrıca çərçivəli pəncərə və balkon qapıları üçün - 0,8, birqat pəncərələr, birləşmiş çərçivəli pəncərə və balkon qapıları üçün - 1,0 qəbul edilir.

Əgər yaşayış və ictimai binaların otaqlarında təbii sorucu ventilyasiya sistemi mövcuddursa və belə sistem vasitəsilə bayırda atı-

lan havanın əvəzinə otağa qızdırılmış hava verilmirse, həmin otağa infiltrasiya yolu ilə daxil olan havanın qızdırılmasına sərf edilən istilik sərfi aşağıdakı düsturdan təyin edilməlidir:

$$Q_{inf} = 0.28 L \rho c (t_d - t_x) \quad (3.16)$$

burada  $L$ -xaric edilən havanın miqdarı olub, yaşayış binalarında yaşayış otağının və mətbəxtin hər  $1\text{m}^2$ -ə  $3\text{m}^3/\text{saat}$ -a bərabər xüsusi normativ sərf qəbul edilir,  $\rho$ -havanın sıxlığıdır.

Burada istilik sərfinin yuxarıda qeyd etdiyimiz (3.15) və (3.16) düsturları vasitəsilə təyini zamanı alınan nəticələrin böyüyü qəbul edilir.

Qoruyucu konstruksiyalardan infiltrasiya yolu ilə otağa daxil olan hava sərfini ( $\sum G_i$ ) aşağıdakı düsturdan təyin etmək olar:

$$\sum G_i = \frac{0.21 \sum \Delta P_1^{0.67} \cdot A_1}{R_1} + \frac{\sum \Delta P_2^{0.5} \cdot A_2}{R_1} + \sum \Delta P_3 \cdot 0.5\ell \quad (3.17)$$

burada  $\Delta P_1$ ,  $\Delta P_2$ ,  $\Delta P_3$  – müvafiq olaraq pəncərə, balkon qapıları, fanarlarda, xarici qapi və darvazalarda, panel divarların birləşmələrində xarici və daxili səthlərdəki təzyiqlər fərqi;  $A_1$ ,  $A_2$  – müvafiq olaraq pəncərə, balkon qapıları, fanarların, xarici və daxili qapıların, darvazaların sahələri;  $R_1$ ,  $R_2$  – müvafiq olaraq  $A_1$  və  $A_2$  sahəli elementlərin termiki müqavimətləri, l-divar panellərinin birləşmələrinin uzunluğuudur.

Təzyiqlər fərqi bütün hallarda aşağıdakı ifadədən təyin edilə bilər:

$$\Delta P_i = (H - h_i)(\rho_x - \rho_d) + 0.5 \rho_x v^2 (c_{e,H} - c_{e,\rho}) k - P_{int} \quad (3.18)$$

burada H-binanın hündürlüyü,  $h_i$  -yer səviyyəsindən baxılan elementin orta xəttinə qədər hündürlüyü,  $\rho_x$ ,  $\rho_d$ -xarici və daxili mühitdəki havanın xüsusi kütləsi, v-küləyin sürəti,  $c_{e,H}$ ,  $c_{e,\rho}$  -küləyin təsir etdiyi və etmədiyi səthlərdə aerodinamik əmsallar,  $k$  -küləyin sürət təzyiqinin dəyişməsini nəzərə alan əmsal,  $P_{int}$  -havanın şərti sabit təzyiqini ifadə edir.

Havanın xüsusi kütləsi isə aşağıdakı düsturla təyin edilir:

$$\rho = \frac{3463}{273 + t} \quad (3.19)$$

## FƏSİL IV. XARİCİ QORUYUCU KONSTRUKSIYALARDA QEYRİ-STASİONAR İSTİLİKÖTÜRMƏ VƏ NƏMLİK KEÇİRMƏ

Təbii şəraitdə xarici qoruyucu konstruksiyalardan ötürülən istilik və nəmlik rejimləri qeyri-stasionar rejimlərdir. Bir tərəfdən xarici havanın temperaturunun və nəmliyinin arasıkəsilməz dəyişməsi, günəş şüasının intensivliyinin dövrü təsiri, küləyin sürətinin və istiqamətinin müxtəlif qiyməti və cəhətləri, digər tərəfdən daxili mühitdə temperatur və nəmlik göstəricisinin normativ qiymətdən uzaqlaşması halları istilik və nəmlik ötürmə proseslərini mürekkeblişdirir. Buna görə də otaqların istilik və nəmlik rejimlərinin və kondisioner sistemlərinin elementlərinin hesabatının düzgün aparılması üçün xarici qoruyucu konstruksiyaların istilikötürmə və nəmlik keçirmə proseslərinə qeyri-stasionar proses kimi baxmaq lazımdır.

Dövrü isitmə sistemlərinin hesabatı, otaqlara istiliyin verilməsinin tənzimlənmə rejimlerinin teyini, isitmə sistemləri işə düşərkən qazanxanada və ya istilik mərkəzində yanma müddətinin teyini, qəza şəraitində isitmə sistemlərinin dayandırılmasının buraxıla bilən müddətinin teyini və s. zamanı istilikötürmə proseslərinin zamandan asılı olaraq dəyişmə qanuna uyğunluqlarından istifadə etmək lazımdır.

Xarici qoruyucu konstruksiyaların daxili səthinə şüalanma və konveksiya yolu ilə müəyyən miqdarda istilik ötürülür. Bu istilik ilin qış dövründə konstruksiyanın qalınlığından keçərək xarici mühitə ötürülür. Qoruyucu konstruksiyanın istilik izolyasiya qatı bu istiliyə müqavimət göstərir. Stasionar şəraitdə bu istiliyin həmisi xarici mühitə ötürülür.

İlin yay dövründə xarici qoruyucu konstruksiyalar otaqları günəş şüalarından qorunmalı və gün ərzində xarici havanın temperaturunun və günəş radasiyasının kəskin dəyişən rəqslerinə mane olmalıdır.

Həmçinin qeyd etmək lazımdır ki, xarici qoruyucu konstruksiyaların qalınlığında nəmlikötürmə prosesi baş verir və bu proses konstruksiyanın nəmlənməsinə səbəb olmamalıdır.

#### **§4.1. Xarici qoruyucu konstruksiyalarda qeyri-stasionar istilikkeçirmə proseslərinin klassik həll üsulları**

Təbii şəraitdə xarici qoruyucu konstruksiyalarda istilikötürmə rejimləri qeyri-stasionardır. Bu onunla əlaqədardır ki, xarici havanın temperaturu, günəş radiasiyasının intensivliyi, küləyin sürəti fasiləsiz olaraq dəyişir. Həmcinin daxili mühitin temperaturu da zamandan asılı olaraq dəyişir və onun rəqsi ayrı-ayrı dövrlərdə orta qiymətlər ətrafında baş verir. Buna görə də xarici qoruyucu konstruksiyaların istilikkeçirmə proseslərinin, bina və qurğuların daxili istilik rejimlərinin və mikroiqlimi təmin edən sistemlərinin elementlərinin hesabatı və tədqiqi zamanı prosesi daha dolğun əks etdirən qeyri-stasionar qəbul etmək lazımdır.

Qeyd etmək lazımdır ki, ilin ən isti və soyuq dövrlərində xarici havanın temperaturu və günəş radiasiyası kəskin dəyişir. Xarici qoruyucu konstruksiyaların layihələndirilməsi zamanı istilik-texniki hesabatlar aparılarkən qeyri-stasionar şəraiti nəzərə almaq lazımdır.

Dövri isitmə sistemlərinin və otaqlara istilik verilməsinin tənzimlənmə rejimlərinin hesabatı zamanı, həmcinin isitmə sistemləri işə düşərkən yanma vaxtının təyini zamanı, qəza vəziyyətində isitmə sistemlərinin buraxıla bilən dayanma müddətinin təyini və bir sıra başqa hallarda istilikötürmə proseslərinin zamandan asılı olaraq dəyişmə qanuna uyğunluğunu bilmək lazımdır.

Məlumdur ki, xarici qoruyucu konstruksiyalarda baş verən fiziki prosesi xarakterizə edən riyazi modeli analiz və tədqiq etmək üçün onu həll etmək lazımdır. Bunun həyata keçirilməsi əsasən aşağıda göstərilən iki mərhələdən ibarətdir:

1) riyazi modeli həll etmək üçün istifadə olunacaq həll üsulu seçilir;

2) seçilmiş üsulla alınmış həll analiz və tədqiq edilir.

Qeyd etmək lazımdır ki, həll üsulunun seçilməsi fiziki prosesi xarakterizə edən riyazi modelin həllində ən aparıcı və əhəmiyyətli mərhələdir. Bu mərhələnin düzgün başa çatdırılması xarici qoruyucu konstruksiyaların istilik rejimlərinin tədqiqatının və istilik-texniki hesabatlarının düzgünüyüňə birbaşa təsir göstərir.

Elmi-texnikanın müasir inkişafı ilə əlaqədar olaraq riyazi modelin həllinin tədqiq metodikaları əvvəlki illərdən fərqli olaraq

yeni mənə kəsb edir. Belə ki, əvvəller adı standart hesabatları aparmaq üçün müxtəlif cədvəllər və nöməqlərlərdən istifadə edilirdi. Hal-hazırda isə funksiyaların hesabatı, statistik hesabatlar, qrafiklərin çəkilişi və s. program paketləri vasitəsilə fərdi kompüterlərdə çox asanlıqla yerinə yetirilir.

Bütün hallarda alınmış nəticələrin qiymətləndirilməsində əsas problem onun praktiki istifadəsinin tələblərinə nə dərəcədə cavab verməyindən və digərlərinə nisbətən daha sadə olmasından ibarətdir.

Qeyd etmək lazımdır ki, istilikkeçirmə proseslərinin tədqiqi onun modelinin həllinin dəqiqliyinə riyazi cəhətdən riayət edilməsi istiqamətində deyil, onun praktiki səviyyəsinin yüksəldilməsindən ibarət olmalıdır. Riyazi modelin həllinin analitik, təcrübə və digər həll formalarından istifadə edildikdə yuxarıda deyilənlər nəzərə alınmalıdır.

İnşaat istilik fizikasında geniş istifadə olunan analitik həll üsulları aşağıdakılardır:

- dəyişənlərə ayırma üsulu və ya Fürye üsulu;
- mənbələr üsulu və ya Qrin funksiyası vasitəsilə həllin tapılması;
- potensial funksiyalar üsulu;
- sonlu integrallar çevirmələr üsulu (sinus, kosinus);
- sonsuz integrallar çevirmələr üsulu (Laplas, Mellin, Bessel);
- variasiya üsulları (Rits, Qalyorkin-Leybenzon, Kontoroviç, Bio və s.);
- kollogasiya üsulu;
- momentlər üsulu;
- integrallar münasibətlər üsulu;
- avtomodel həllər üsulu.

Geniş istifadə edilən ədədi üsullardan aşağıdakıları göstərmək olar:

- sonlu fərqlər üsulu;
- sonlu elementlər üsulu;
- sərhəd elementləri üsulu;
- statistik üsullar (Monte-Karlo);

Analogiya (ekvivalentləşdirmə) üsullarından isə aşağıdakıları göstərmək olar:

- hidro-istilik analogiya üsulu;
- elektrik-istilik analogiya üsulu;

Üsulun diüzgün seçilməsi son nəticənin mühəndis praktikasında istifadəsi üçün yararlı olmasını təmin edir. Qeyd edilən üsullar içərisində dəyişənlərə ayırma üsulu, sonlu və sonsuz integrallar çevirmələr və avtomodel həll üsulları praktikada xüsusilə geniş tətbiq edilir. Ona görə də bu üsulların praktiki istifadə üçün seçilməsi hallarına baxaq:

- tədqiq edilən obyektin sonsuz ölçülərə malik olduğu, daxili və xarici səthlərdə axtarılan funksiya verildiyi və ya bircins başlangıç şərt olduğu halda dəyişənlərə ayrılmış üsulunun seçilməsi effektivdir.

- qeyri-bircins sərhəd şərtləri verildiyi halda sonlu integrallar çevirmələri üsulunu tətbiq etmək daha məqsədə uyğundur.

- daha geniş spektrli məsələlərdə sonsuz integrallar çevirmələr üsulunu tətbiq etmək mümkündür. Bu halda integrallar çevirməsin-dən alınan həlldən həqiqi funksiyaya keçid ümumi qaydalarla mümkün deyilsə, təqribi üsullardan istifadə etmək olar.

Yuxarıda qeyd edilən üsulları tətbiq edən zaman aşağıda göstərilən amilləri nəzərə almaq lazımdır:

- 1) Verilmiş model tam və ziddiyətsiz olmalıdır.

Modelin tam olması üçün başlangıç şərtlərin sayı modeldə axtarılan funksiyanın zamana görə törəməsinin ən yüksək tərtibinə, sərhəd şərtlərinin sayı isə axtarılan funksiyanın koordinatlara görə törəməsinin ən yüksək tərtibinə bərabər olmalıdır. Modelin ziddiyətsizliyini ölçülər nəzəriyyəsinin köməyi ilə yoxlamaq olar.

- 2) Seçilmiş üsul qoyulmuş problemi həll etməlidir.

- 3) Həllin dəqiqliyi praktikanın tələblərinə cavab verməlidir.

Yuxarıda tətbiq edilən üsullar analitik həll verdiyinə baxmayaq, son nəticədə alınan funksiyaların (məsələn, transendent tənlikləri, integralları, sonsuz cəmləri) qiymətlərini hesablamaq üçün təqribi üsullardan istifadə edilir. Digər tərəfdən, modelə daxil olan parametrlər və sərhəd funksiyalarının dəqiqliyi də alınmış həllərə təsir edir.

Həllin ilkin verilənlərdən (sərhəd və başlangıç şərtlərdən) asılılığı dayanıqlıq nəzəriyyəsinin, modelə daxil olan parametrlərdən asılılığı isə həssaslıq nəzəriyyəsinin köməkliyi ilə yoxlanılır.

Yuxarıda qeyd edilən üsullardan bəzilərinə daha geniş şəkildə baxaq.


#### §4.2. Xarici qoruyucu konstruksiyaların istilik dayanıqlığı məsələsinin dəyişənlərə ayırma üsulu ilə analitik həlli

Təbii şəraitdə xarici mühitin temperaturunun arasikesilməz dəyişməsi, günəş şüasının periodik təsiri, küləyin sürətinin və istiqamətinin müxtəlif qiyməti və cəhətləri, digər tərəfdən daxili mühitdə temperatur göstəricisinin normativ qiymətdən kənarlaşması, həmçinin istilik ayrılmaları və istiliyin akkumulyasiyasının həmişə dəyişməsi halları xarici qoruyucu konstruksiyaların istilik-ötürmə proseslərini mürekkebləşdirir. Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən amillərin təsirindən qoruyucu konstruksiyaların səthlərində və ayrı-ayrı qatlarında temperatur zamanından asılı olaraq dəyişir. Bununla əlaqədar olaraq ayrı-ayrı qoruyucu konstruksiyalar temperatır dəyişməsini (temperatur rəqslərini) müxtəlif cür hiss edir.

Daxili və xarici mühitin temperaturlarından asılı olaraq bəzi konstruksiyaların en kəsiyi boyu temperatur sürətlə, bəzilərdə isə yavaş dəyişir. Buna görə də birinci növ konstruksiyalarda ikincilərə nisbətən xarici havanın temperatur rəqsləri onun daxili

səthinə və oradan da daxili mühitə sürətlə ötürülür. Xarici qoruyucu konstruksiyaların bu xüsusiyyətləri onların istilikdayanıqlığı ilə əlaqədardır.

Qoruyucu konstruksiyaların istilikdayanıqlığı inşaat istilik fizikasının əsas problemlərindən olub hal-hazırkı dövrдə tamamilə tam şəkildə həll edilmişdir. Bina görə də çoxqat qoruyucu konstruksiyalarnda temperatur rəqslərinin



Şəkil 4.1.

Qoruyucu konstruksiyalarda temperatur rəqslərinin sönmesi

ötürülməsi məsələsinin dəqiq analtik həllinə baxaq.

Məsələnin fiziki-riyazi qoyuluşu aşağıdakı kimidir: xarici mühitin temperaturu dövrü  $T$  və orta sabit temperaturun ( $t_{x,i} = \text{const}$ ) amplitudası ( $A_{t,x}$ ) ətrafında düzgün harmonik rəqs-lərlə zamanından asılı olaraq dəyişir. Daxili mühitin temperaturunu isə sabit qəbul edək ( $t_d = \text{const}$ ). Qoruyucu konstruksiyaların daxili və xarici səthlərindəki istilik mübadilə əmsalları  $\alpha_d$  və  $\alpha_x$ ; konstruksiyanın materialının istilikkeçirmə əmsali  $\lambda$ , istilik tutumu  $c$ , sıxlığı  $\rho$  və qalınlığı isə  $\delta$  –dir (şəkil 4.1).

Məsələnin riyazi qoyuluşu aşağıdakı kimidir.

$$c\rho \frac{\partial t}{\partial \tau} = \lambda \frac{\partial^2 t}{\partial x^2} \quad (4.1)$$

$$t(x, 0) = t_d - \frac{(t_d - t_x)}{R_{um}} (R_d + R(x)) \quad (4.2)$$

$$\begin{aligned} x = 0; \quad -\lambda \frac{\partial t}{\partial x} &= \alpha_d (t_d - t) \\ x = \delta; \quad -\lambda \frac{\partial t}{\partial x} &= \alpha_x (t - t_x) \end{aligned} \quad (4.3)$$

Çoxqat qoruyucu konstruksiyalarda qatların ayrı-ayrı birləşən həssələrində temperatur və istilik səli eyni qiymətə malikdir.

Xarici qoruyucu konstruksiyaların qalınlığı boyu temperatur rəqslərinin sönməsini təyin etmək üçün istənilən zaman anında ( $\tau$ ) konstruksiyanın en kəsiyi boyu temperatur sahəsini təyin etmək lazımdır.

Istilik dayanıqlığı nəzəriyyəsinin əsasını qoyanlar O.E. Vlasov və S.İ. Muromov yuxarıda göstərilən məsələnin riyazi həllini kompleks və hiperbolik funksiyalar vasitəsi ilə ifadə etmişlər. Bunu üçün qoyulmuş məsələnin həlli dəyişənlərə ayırma üsulu vasitəsilə həlli edilir. Bu zaman  $t(x, \tau)$  funksiyası  $X(x)$  və  $T(\tau)$  funksiyalarının hasilini şəklində axtarılır. Belə ki, bu funksiyalardan biriancaq koordinatdan, digəri isə zamanandan asılıdır.

$$t(x, \tau) = X(x) \cdot T(\tau) \quad (4.4)$$

$t(x, \tau)$  funksiyasının (4.4) şəklində axtarılmasına görə həmin üsula dəyişənlərə ayırma üsulu deyilir. (4.4) ifadəsini (4.1)-də nəzərə alsaq

$$c\rho \frac{\partial [X(x) \cdot T(\tau)]}{\partial \tau} = \lambda \frac{\partial^2 [X(x) \cdot T(\tau)]}{\partial x^2} \quad (4.5)$$

(4.5) ifadəsini diferensiallaşdırıqdan sonra zamana görə qruplaşdırısaq yazarıq:

$$\frac{1}{a} \cdot \frac{1}{T(\tau)} \cdot \frac{\partial [T(\tau)]}{\partial \tau} = \frac{1}{X(x)} \frac{\partial^2 [X(x)]}{\partial x^2} \quad (4.6)$$

burada  $a = \lambda/c\rho$

(4.6) ifadəsinin sol tərəfi  $x$  arqumentindən asılı deyil və onun necə dəyişməsindən asılı olmayıaraq həmişə sağ tərəfə bərabər olmalıdır. Həmçinin sağ tərəf də zamandan asılı deyil. Bu isə yalnız o vaxt ola bilər ki, (4.6) ifadəsi zamandan və koordinatdan asılı olmayan sabit  $\psi^2$  kəmiyyətinə bərabər olsun:

$$\frac{1}{a} \cdot \frac{1}{T(\tau)} \cdot \frac{\partial [T(\tau)]}{\partial \tau} = \psi^2 \quad (4.7)$$

$$\frac{1}{X(x)} \frac{\partial^2 [X(x)]}{\partial x^2} = \psi^2 \quad (4.8)$$

(4.7) diferensial tənliyinin həllini aşağıdakı şəkildə yazmaq olar:

$$T(\tau) = c_1 \cdot e^{a\psi^2 \tau} \quad (4.9)$$

Burada  $\psi^2$  kəmiyyətini elə seçmək lazımdır ki, axtarılan ifadə zamandan asılı olan dövrü funksiya olsun. (4.9) ifadəsi eksponentsiyal funksiyadır və bunun zamandan asılı olan dövrü funksiya olması üçün  $\psi^2$  kəmiyyətini aşağıdakı kimi qəbul etmək olar:

$$\psi^2 = \frac{i\omega}{a} \quad (4.10)$$

burada  $\omega$  -dairəvi tezlik olub aşağıdakı kimi ifadə olunur.

$$\omega = \frac{2\pi}{T}$$

Onda (4.9) ifadəsində (4.10)-nu nəzərə alsaq yazarıq:

$$T(x, \tau) = C_1 \cdot e^{i\omega\tau} \quad (4.11)$$

(4.8) diferensial tənliyinin həlli aşağıdakı kimi ifadə oluna bilər:

$$X(x) = C_1^1 sh \psi x + C_2^1 sh \psi x \quad (4.12)$$

burada  $C_1^1$  və  $C_2^1$  -inteqral sabitləri olub, məsələnin sərhəd şərtlərindən təyin edilə bilər.

(4.11) və (4.12) ifadələrini (4.4) tənliyində nəzərə alsaq yazarıq:

$$f(x, \tau) = (C_1 sh \psi x + C_2 sh \psi x) e^{\alpha \psi^2 \tau} \quad (4.13)$$

Fürye qanununa görə konstruksiyanın qalınlığı boyunca keçən istilik selinin miqdari temperatur qradiyenti ilə düz mütənasibdir.

$$q = -\lambda \frac{\partial t}{\partial x} \quad (4.14)$$

burada  $\lambda$  -materialın istilikkeçirmə əmsalıdır.

Mənfi işarəsi temperatur qradiyentinin istilik selinin əksinə istiqamətləndiyini göstərir.

(4.13) ifadəsini (4.14) tənliyində nəzərə alsaq istilik selinin zamandan asılı olaraq dəyişmə qanuna uyğunluğunu aşağıdakı şekildə göstərmək olar:

$$\begin{aligned} -q(x, \tau) &= \lambda \frac{\partial t}{\partial x} (C_1 sh \psi x + C_2 sh \psi x) e^{\alpha \psi^2 \tau} = \\ &= \lambda \sqrt{\frac{i\omega}{a}} (C_1 sh \psi x + C_2 sh \psi x) e^{\alpha \psi^2 \tau} = \\ &= \lambda \sqrt{\frac{i2\pi c\rho}{T\lambda}} (C_1 sh \psi x + C_2 sh \psi x) e^{\alpha \psi^2 \tau} = \\ &= \sqrt{\frac{i2\pi c\rho\lambda}{T}} (C_1 sh \psi x + C_2 sh \psi x) e^{\alpha \psi^2 \tau} = \\ &= S \sqrt{i} (C_1 sh \psi x + C_2 sh \psi x) e^{\alpha \psi^2 \tau} \end{aligned} \quad (4.15)$$

burada  $S$ -konstruksiyanın materialının istilikməniimsəmə əmsali olub, onun istilik-fiziki xarakteristikalarından ( $\lambda$  və  $c\rho$ ) və rəqslərin dövründən ( $T$ ) asılıdır.

$$S = \sqrt{\frac{2\pi}{T} c\rho\lambda} \quad (4.16)$$

Konstruksiyanın daxili səthində ( $x=0$ ) temperatur sahəsinin dəyişmə qanunauyğunluğunu (4.13) tənliyindən yazarıq:

$$t(0, \tau) = (C_1 \cdot 1 + C_2 \cdot 0) e^{\alpha\psi^2\tau} = C_1 e^{\alpha\psi^2\tau} \quad (4.17)$$

burada  $C_1$ -xarici qoruyucu konstruksiyanın daxili səthində başlanğıc fazanı nəzərə almaqla temperatur rəqslerinin amplitudasıdır. Əgər başlağıc zamanında konstruksiyanın daxili səthində temperaturun maksimal qiymətə bərabər olduğunu qəbul etsək, onda  $C_1$  integrallı sabiti daxili səthin temperatur rəqsinin amplitudası ilə eyni qiymətə malik olacaq. Onda konstruksiyanın daxili səthinin temperaturasının harmonik rəqsleri aşağıdakı şəkildə yazılı bilər:

$$t(0, \tau) = A_{t(0)} e^{\frac{2\pi\tau}{T} i} \quad (4.18)$$

(4.15) ifadəsindən konstruksiyanın daxili səthindən itən istilik selinin miqdarını yazarıq:

$$q(0, \tau) = S\sqrt{i}(C_1 \cdot 0 + C_2 \cdot 1) e^{\alpha\psi^2\tau} = S\sqrt{i}C_2 e^{\alpha\psi^2\tau} \quad (4.19)$$

Burada  $S\sqrt{i}$  ifadəsi başlanğıc fazanı nəzərə almaqla istilik selinin rəqsinin amplitudasına uyğun gəlir.  $S\sqrt{i}$  kompleks kəmiyyət olduğundan onun həqiqi hissəsi istilik selinin amplitudasına ( $A_{q(0)}$ ) bərabər olacaq. Beləliklə, konstruksiyanın daxili səthindəki şəraiti bilməklə  $t(x, \tau)$  və  $q(x, \tau)$  ifadələrini təyin etmək olar.

Istilik dayanlılığı nəzəriyyəsinə görə konstruksiyanın səthinin istilikmənimşəmə əmsalının təyin edilməsi mühüm əhəmiyyət kəsb edir. Ümumi halda bu kəmiyyət konstruksiyanın en kəsiyi boyu istənilən zamanında aşağıdakı kimi təyin edilir.

$$Y(x, \tau) = \frac{q(x, \tau)}{t(x, \tau)} \quad (4.20)$$

(4.13) və (4.15) ifadələrini (4.20)-də nəzərə alsaq yazarıq:

$$Y(x) = S\sqrt{i} \frac{(C_1 sh \psi x + C_2 ch \psi x)e^{a\psi^2 \tau}}{(C_1 ch \psi x + C_2 sh \psi x)e^{a\psi^2 \tau}} = S\sqrt{i} \frac{th \psi x + \frac{C_2}{C_1}}{1 + \frac{C_2}{C_1} th \psi x} \quad (4.21)$$

(4.21) ifadəsindən yazarıq:

$$Y(0, \tau) = S\sqrt{i} \cdot \frac{C_2}{C_1}$$

$$\text{Buradan } \frac{C_2}{C_1} = \frac{Y(0, \tau)}{S\sqrt{i}} \quad (4.22)$$

(4.22) tənliyini (4.21) ifadəsində nəzərə alsaq yazarıq:

$$Y(x) = S\sqrt{i} \frac{th SR\sqrt{i} + \frac{Y(0)}{S\sqrt{i}}}{1 + \frac{Y(0)}{S\sqrt{i}} th SR\sqrt{i}} \quad (4.23)$$

Burada

$$\psi x = \sqrt{\frac{\omega}{a}} ix = \sqrt{\frac{2\pi}{T} \cdot \frac{cp}{\lambda}} x \sqrt{i} = \sqrt{\frac{2\pi}{T} \cdot cp\lambda} \frac{x}{\lambda} \sqrt{i} = RS\sqrt{i} \quad (4.24)$$

Məlumdur ki, yuxarıda göstərildiyi kimi  $q$  və  $t$  ifadələri kimi istilikmənimsəmə əmsalı ( $Y$ ) da kompleks kəmiyyətlərlə ifadə olunur və onun modulu (həqiqi kəmiyyəti) amplitudlar nisbəti kimi təyin edilir.

$$Y_m(x) = \frac{A_{q(x)}}{A_{t(x)}} \quad (4.25)$$

Arqument ( $\varepsilon_{Y(x)}$ ) isə  $\varepsilon_{Y(x)} = \varepsilon_{q(x)} - \varepsilon_{t(x)}$  kimi təyin edilir.

Temperatur rəqslerinin sönmə əmsalını təyin edək. Onun qiyməti temperatur rəqslərinin konstruksiyanın daxili səthindən en kəsiyi boyunca keçən zaman neçə dəfə söndüyünü göstərir.

$$v(x) = \frac{t(x, \tau)}{t(x, 0)} = ch \psi x + \frac{Y(0)}{S\sqrt{i}} sh \psi x \quad (4.26)$$

$v(x)$  ifadəsini başqa şəkildə də almaq olar. (4.26) və (4.21) tənliklərindən istifadə etməklə aşağıdakı eyniliyi yazmaq olar:

$$1 + \frac{Y(x)}{S\sqrt{i}} = \frac{ch\psi x + \frac{Y(0)}{S\sqrt{i}} sh\psi x}{v(x)} + \frac{sh\psi x + \frac{Y(0)}{S\sqrt{i}} ch\psi x}{ch\psi x + \frac{Y(0)}{S\sqrt{i}} sh\psi x} = \\ = \frac{ch\psi x + sh\psi x + \frac{Y(0)}{S\sqrt{i}} (ch\psi x + sh\psi x)}{v(x)} = e^{\psi x} \frac{1 + \frac{Y(0)}{S\sqrt{i}}}{v(x)}$$

Buradan

$$v(x) = e^{\psi x} \frac{1 + \frac{Y(0)}{S\sqrt{i}}}{1 + \frac{Y(x)}{S\sqrt{i}}} = e^{RS\sqrt{i}} \frac{S\sqrt{i} + Y(0)}{S\sqrt{i} + Y(x)} \quad (4.27)$$

(4.23) və (4.27) ifadələrində göründüyü kimi  $v(x)$  və  $Y(x)$  kəmiyyətlərini təyin etmək üçün ancaq bir sərhəd şərti vermək lazımlı gəlir və daxili səthdə istilik mənimşəmə əmsalı  $Y(0)$  şəklində verilir.

(4.23) və (4.27) ifadələri çoxqat konstruksiyalar üçün aşağıdakı şəkildə yazılı bilər.

$$Y_n = \frac{S_n \sqrt{i} th R_n S_n \sqrt{i} + Y_{n-1}}{1 + \frac{Y_{n-1}}{S_n \sqrt{i}} th R_n S_n \sqrt{i}} \quad (4.28)$$

$$v(x) = e^{R_n S_n \sqrt{i}} \frac{S_n \sqrt{i} + Y_{n-1}}{S_n \sqrt{i} + Y_n} \quad (4.29)$$

Xarici havanın temperaturu konstruksiyanın xarici səthinə və oradan da konstruksiyanın qalınlığı boyunca keçən zaman temperatur rəqslerinin sönmə əmsalı aşağıdakı sərhəd şərtindən təyin edilir.


$$(t_x - t_{x,s}) \alpha_x = q_{x,s}. \quad (4.30)$$

$$Y_x = \frac{q_x}{t_{x.s.}} = \alpha_x \left( \frac{t_x}{t_{x.s.}} - 1 \right) = \alpha_x (v_x - 1) \quad (4.31)$$

$$v_x = \frac{t_x}{t_{x.s.}} = 1 + \frac{Y_x}{\alpha_x} = 1 + Y_x R_x \quad (4.32)$$

Çoxqat konstruksiyalarda xarici havanın temperatur rəqslərinin konstruksiyanın bütün qalınlığı boyu daxili səthə qədər sönmə əmsali ayrı-ayrı qatların və xarici havanın xarici səthə keçidi zamanı temperatur rəqslərinin sönməsi əmsallarının hasilinə barabərdir.

$$v = \prod v_n v_x \quad (4.33)$$



Şəkil 4.2.  $\text{thRS } \sqrt{I}$  funksiyasının modulunun (1), argumentinin (2) dəyişmə qrafiki

Burada  $\prod$  – hasil işarəsidir.

Beləliklə, xarici havanın temperaturunun rəqsisi, konstruksiyanın daxili və xarici səthlərinin istilik mübadilə əmsalları və konstruksiyanın istilik-fizi ki xarakteristikaları məlum olduqda temperatur rəqslərinin sönmə əmsalını təyin etmək olar. Sönmə əmsalı vasitəsilə isə konstruksiyanın en kəsiyi boyunca və daxili səthində temperaturun dəyişmə qanuna uyğunluğunu təyin etmək olar.

Yuxarıda alınan ifadələrin dəqiq hesabatı göründüyü kimi çətindir. Bu hesabat zamanı kompleks ədədlərdən, hiperbolik funksiyalardan, xüsusi cədvəl və qrafiklərdən istifadə etmək lazımdır. Adətən prartikada təqribi mühəndis metodlarından istifadə edilir.

Şəkil 4.2-də  $thRS\sqrt{i}$  funksiyasının arqumenti və modulu arasındakı asılılıq verilmişdir. Şəkildən göründüyü kimi  $RS < 1,0$  olduqda funksiyanın modulu təxminini olaraq RS-ə bərabər olur:

$$(thRS\sqrt{i})_m \approx RS \quad (4.34)$$

$RS > 1$  olduqda isə funksiyanın modulu 1-ə yaxın olur, yəni:

$$(thRS\sqrt{i})_m \approx 1.0 \quad (4.35)$$

$RS > 3,0$  olduqda da funksiyanın modulu 1-ə, arqumenti isə sıfıra yaxınlaşır.

$S$  və  $Y$ -nin təqribi formulalarında onların qiyməti istilik səli və temperaturun müvafiq amplitudalarının nisbətinə bərabərdir. Yuxarıda göstərilən sadələşdirmələri nəzərə almaqla  $R_n S_n < 1$  olduqda (4.28) ifadəsini aşağıdakı şəkildə yazmaq olar.

$$Y_n = \frac{S_n R_n S_n + Y_{n-1}}{1 + \frac{Y_{n-1} R_n S_n}{S_n}} = \frac{R_n S_n^2 + Y_{n-1}}{1 + R_n Y_{n-1}} \quad (4.36)$$

$R_n S_n < 1,0$  olduqda materialın qatı «nazik» adlanır.

«Qalın» qatlar üçün, yəni  $R_n S_n > 1$  olduqda (4.28) ifadəsini aşağıdakı şəkildə yazmaq olar.

$$Y_n = \frac{S_{n-1} \cdot 1 + Y_{n-1}}{1 + \frac{Y_{n-1}}{S_n}} = S_n \quad (4.37)$$

(4.36) ifadəsinin hesabatı zamanı ən böyük xəta konstruksiyanın daxili səthinin istilik məniməmə emsalını ( $Y_d$ ) təyin etdiqdə əmələ gəlir. Lakin çox vaxt mühəndis hesabatları zamanı təqribi hesablamalar analitik hesabatlarla üst-üstə düşür.

Qeyd etmək lazımdır ki, havanın filtrasiyası konstruksiyada temperatur rəqslerinə kifayət qədər təsir edir. Belə ki, təcrübə göstərir ki, havanın infiltrasiyası olmadıqda  $D=6$  olan hali üçün qatda rəqsin amplitudası 100 dəfə azalır. Havanın filtrasiyasının sürəti 10 m/san olduqda isə rəqsin amplitudası yalnız 12 dəfə azalır.

Konstruksiyanın şərti qalınlığı  $D \geq 1$  və havanın filtrasiyası  $W \leq 5 \text{ kg/m}^2 \text{ saat}$  olduqda (4.29) ifadəsini  $\exp(-c_h w R_{um}/2)$  ifadəsinə vurmaq lazımdır.

### §4.3. İlin qış dövründə xarici qoruyucu konstruksiyaların və otaqların istilik dayanıqlığı

Təbii şəraitdə xarici qoruyucu konstruksiyalardan ötürülən istilik rejimləri qeyri-stasionar rejimlərdir. Bir tərəfdən xarici mühitin temperaturunun arasıkəsilməz dəyişməsi, günəş şüasının periodik təsiri, küleyin sürətinin və istiqamətinin müxtəlif qiyməti və cəhətləri, digər tərəfdən daxili mühitdə temperatur göstəricisinin normativ qiymətdən çıxması halları istilikötürmə prosesini mürəkkəbləşdirir. İlini qış dövründə xarici temperaturun dəyişməsinin kəskinliyi, yay dövründə isə günəş şüasının maksimal dövrü təsiri xarici qoruyucu konstruksiyaların layihələndirilməsində nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, konstruksiyalar üçün qeyri-stasionar istilikötürmə rejimlərinin hesabatı zamanı müəyyən çətinliklərə rast gəlinir. Onların həlli üçün hazırda müxtəlif üsullar mövcuddur.

İstiliyin qeyri-bərabər miqdarda verilməsinə baxmayaraq, otaqların daxilində daxili hesabat temperaturundan kənara çıxma minimal qiymət alırsa, bu xassəyə otaqların istiliyə dayanıqlığı deyilir.

İlin qış dövründə isitmə sistemlərinin növündən asılı olaraq daxili temperaturun aşağıdakı amplitudaları qəbul edilir: mərkəzi isitmə sistemləri üçün  $A_{t_d} = \pm 1.5^0C$ , yerli isitmə sistemləri üçün  $A_{t_d} = \pm 3.0^0C$ .

Daxili mühitin temperaturunun dəyişmə amplitudası aşağıdakı düsturdan təyin edilir:

$$A_{t_d} = \frac{aMQ}{\sum B_i F_i} \quad (4.38)$$

burada  $a$ -isitmə sisteminin növündən asılı olaraq qəbul edilən əmsaldır. Hava isitmə sistemləri üçün 0,93, buخار isitmə sistemləri üçün 0,8, su və soba isitmə sistemləri üçün 0,7 qəbul edilir.  $M$ -qızdırıcı cihazların səthindən ətraf mühitə istiliyin qeyri-bərabər verilməsini nəzərə alan əmsaldır. Mərkəzi su isitmə sistemlərinin qızdırıcı cihazları üçün  $M=0,1$  qəbul olunur. İri hacmli binalar üçün buخار isitmə sistemləri və ya işləmə müddəti 18 saat, fasiləsi

6 saat, işləmə müddəti 12 saat, fasiləsi 12 saat, işləmə müddəti 6 saat, fasiləsi 18 saat olan sobalar tətbiq edildikdə, müvafiq olaraq  $M$  əmsalı  $0,8; 1,4$  və  $2,2$  qəbul edilir. İşləmə müddəti 6 saat olan yerli isitmə sistemləri tətbiq edildikdə  $M=1,5$ , sobanın divarının qalınlığı  $\frac{1}{2}$  kərpic olduqda  $M=0,5 - 0,95$ , sobanın divarının qalınlığı  $\frac{1}{4}$  kərpic olduqda  $M=0,9-2,0$  rus sobaları üçün  $M=0,35$  qəbul edilir.

$Q$ -otaqların istilik itkisi;  $F_i$ -istilik itirən səthlərin sahəsi,  $B_i$ --həmin səthlərin istilik udma əmsalıdır.

Istilik udma əmsali aşağıdakı düsturdan təyin edilir:

$$B_i = \frac{1}{\frac{1}{\alpha_d} + \frac{1}{Y_d}} \quad (4.39)$$

burada  $Y_d$  -daxili səthin istilikmənimsəmə əmsali:  $\alpha_d$  -daxili səthin istilik mübadilə əmsalıdır.

Qoruyucu konstruksiyaların daxili səthinin istilikmənimsəmə əmsali O.E. Vlasov metoduna əsasən aşağıdakı kimi təyin edilir.

Bir neçə təbəqədən ibarət konstruksiyalardan birinci təbəqə üçün  $D_1 \geq 1$  olarsa, bu zaman  $Y_d = S_1$  qəbul edilir.

$S_1$ -konstruksiyanın birinci qatının istilikmənimsəmə əmsalıdır.

Əgər  $D_1 < 1$  və  $D_1 + D_2 \geq 1$  olarsa

$$Y_d = \frac{R_1 S_1^2 + S_2}{1 + R_1 S_2} \quad (4.40)$$

burada  $R_1$  -birinci qatın istilik müqaviəti,  $S_1$  və  $S_2$  -müvafiq olaraq 1-ci və 2-ci qatların istilikmənimsəmə əmsallarıdır.

Materialın istilikmənimsəmə əmsalı aşağıdakı düstura əsasən təyin edilə bilər:

$$S = \sqrt{\frac{2\pi}{T} \lambda c \rho} \quad (4.41)$$

burada  $\lambda$ ,  $c$ ,  $\rho$  –müvafiq olaraq materialın istilikkeçirmə əmsalı, xüsusi istilik tutumunu və sıxlığını,  $T$  isə istilik selinin dəyişmə dövrünü ifadə edir.

$T=24$  saat olduqda

$$S = 0.51\sqrt{\lambda c \rho} \quad (4.42)$$

$T=12$  saat olduqda

$$S = 0.72\sqrt{\lambda c \rho}$$

$\lambda c \rho = b$ -istilik aktivliyi göstəricisidir. İlin qış dövründə iş rejimi fasiləli olan isitmə sistemləri tətbiq edildikdə otaqlarda daxili mühitin temperaturunun dövrü dəyişməsi müşahidə olunur. Bunu nla əlaqədar qızdırıcı cihazların müəyyən dövrdə ətraf mühitə qeyri-bərabər istilik verməsi xarici konstruksiyaların stasionar istilik rejimlərini pozmuş olur. Bu nöqtəyi-nəzərdən xarici konstruksiyalardan itirilən istiliyin qeyri-bərabərliyi azalmış olarsa, belə konstruksiyalar istiliyə davamlı hesab edilir. Xarici qoruyucu konstruksiyaların istilik dayanıqlığı aşağıdakı düsturla təyin edilir.

$$\psi = \frac{R_u}{R_d + \frac{M}{Y_d}} \quad (4.43)$$

Burada  $\psi$ -istilik dayanıqlığı əmsali,  $R_u$  - konstruksiyanın ümumi istilikötürmə müqaviməti,  $R_d$  - daxili səthin termiki müqavimətidir.

Mülki və yaşayış binalarında xarici qoruyucu konstruksiyaların istilik dayanıqlığı əmsalının normalaşdırılmış yol verilən qiyməti xarici havanın orta soyuq beş-günlük temperaturuna müvafiq qəbul edilir.

Orta soyuq beşgünlük temperatur $t_x^{s.b.}$	-10°C	-20°C	-30°C	-40°C	-50°C
Normativ istilik dayanıqlığı əmsali $\psi^H$	3,5	4,5	5,5	6,5	7,5

Əgər (4.43) düsturu ilə təyin edilmiş əmsal normativ qiymətlərdən kiçik olmazsa seçilmiş konstruksiya istiliyə dayanıqlı konstruksiya hesab edilir.

(4.43) düsturunda xarici qoruyucu konstruksiyanın ümumi istilikötürmə müqaviməti kütlə mübadiləsinin nəzərə alınmadığı şəkildə verilmişdir. Tədqiqatlar göstərir ki, konstruksiyanın istilikötürməyə qarşı müqavimətinə infiltrasiya və eksfiltrasiya, nəmlik rejimi, günəşin radiasiyası müəyyən təsir göstərir və bütün bunları nəzərə almaq həm vacib, həm də çətindir. Ayrı-ayrı hallar üçün istilikötürməyə qarşı müqaviməti təyin etsək, yuxarıda qeyd etdiklərimizi nəzərə alıb konstruksiyanın istiliyə dözümlüyünü daha da dəqiqləşdirmiş olarıq.

#### **§4.4. İlin yay dövründə xarici qoruyucu konstruksiyaların və otaqların istilik dayanıqlığı**

Yay aylarında bina və qurğuların daxilində müəyyən dərəcədə diskomfortluq hiss olunur. Bu hal şübhəsiz ki, xarici mühitin yüksək temperaturu və qoruyucu konstruksiyalara düşən günəş radiasiyasının təsiri nəticəsində baş verir.

Qeyd etmək lazımdır ki, qış dövründə olduğu kimi ilin yay dövründə də otaqların istilik rejimləri müəyyən tələbatları ödəməlidir. Bu nöqtəyi nəzərdən binalarda günəş radiasiyasının təsirini azaltmaq üçün bir sıra konstruktiv elementlər, yəni günəşdən qoruyan qurğular layihələndirilir. Tətbiq edilmiş elementlərin səmərəsi olmadıqda kondisioner sistemlərindən istifadə etmək lazımdır. Nəzərə almaq lazımdır ki, otaqlarda hündürlük üzrə temperatur düşgüsü müəyyən həddi aşmamalıdır. Belə ki, insanın ayağı ilə baş hissəsi arasındaki temperaturlar fərqi  $2,5^{\circ}\text{C}$ -dən çox olmamalıdır.

İyul ayında orta aylıq temperaturu  $21^{\circ}\text{C}$  və ondan yüksən olan tikinti rayonlarında tikilməsi nəzərdə tutulan və xarici divar konstruksiyalarının istilik ətaleti  $D<4,0$ , örtük konstruksiyalarında isə  $D<5,0$  olan yaşayış, xəstəxana, uşaq və körpələr evlərinin, həmçinin temperatur və nəmliyinin sabit saxlanması tələb olunan istehsalat binalarının daxili səthlərində temperaturun dəyişmə ampli-

tudu ( $A_{t_d}$ ) tələb edilən normativ amplitudadan artıq olmamalıdır.

Tələb edilən normativ temperatur amplitudası aşağıdakı düsturla təyin edilir.

$$A_{t_d}^{t,e} = 2.5 - 0.1(t_x - 21) \quad (4.44)$$

burada  $t_x$  –iyul ayında xarici mühitin orta aylıq temperaturudur.

Xarici mühitdə və qoruyucu konstruksiyanın daxili səthində temperaturların dəyişmə amplitudalarının nisbəti xarici mühitin temperaturunun dəyişmə amplitudasının sönməsini ifadə edir:

$$\nu = \frac{A_{t_x}^{\text{hesabi}}}{A_{t_d}} \quad (4.45)$$

(4.45) ifadəsindən  $A_{t_d}$  –ni təyin edək.

$$A_{t_d} = \frac{A_{t_x}^{\text{hesabi}}}{\nu} \quad (4.46)$$

Xarici mühitin temperatur dəyişməsinin hesabat amplitudası aşağıdakı düsturdan təyin edilə bilər:

$$A_{t_x}^{\text{hesabi}} = 0.5 A_{t_x} + \frac{\rho(J_{\max} - J_{\text{or}})}{\alpha_x} \quad (4.47)$$

burada  $A_{t_x}$  –iyul ayında xarici mühitin temperatur dəyişmələrinin maksimal amplitudası,  $\rho$  - qoruyucu konstruksiyanın xarici səthinin günəş radiasiyasını udma əmsalı,  $J_{\max}$ ,  $J_{\text{or}}$  - tikinti rayonunun coğrafi en dairəsinə görə günəş radiasiyalarının (düz və səpələnmiş) müvafiq olaraq maksimal və orta qiymətləri olub xarici divarlar üçün –qərb cəhətə yönəlmüş vertikal səthlərə, dam örtükləri üçün horizontal səthlərə düşən günəş radiasiyاسının qiymətləri qəbul edilir.  $\alpha_x$  – yay dövründə qoruyucu konstruksiyanın xarici səthində istilik mübadilesi əmsalı olub aşağıdakı düsturla təyin edilir.

$$\alpha_x = 1.16(0.5 + 10\sqrt{v}) \quad (4.48)$$

v -iyun ayında rumblar üzrə təkrarı 16% və ondan çox olan küləklərin orta sürətlərinin minimal qiymətidir.

Xarici mühitin temperaturunun dəyişmə amplitudasının sönmə əmsalını aşağıdakı düsturdan təyin etmək lazımdır:

$$v = 0.9 e^{\frac{D}{\sqrt{2}}} \frac{(S_1 + \alpha_d)(S_2 + Y_1) \dots (S_n + Y_{n-1})(\alpha_x + Y_n)}{(S_1 + Y_1)(S_2 + Y_2) \dots (S_n + Y_n)\alpha_x} \quad (4.49)$$

burada  $e=2,718$ - natural loqarifmin əsası,  $D$ -konstruksiyanın istilik ətaləti,  $S_1, S_2, \dots, S_n$  qoruyucu konstruksiyanın ayrı-ayrı qatlarının materiallarının istilikmənimsəmə əmsalları,  $Y_1, Y_2, \dots, Y_n$ - qoruyucu konstruksiyanın ayrı-ayrı qatlarının səthlərinin istilikmənimsəmə əmsalları,  $\alpha_d, \alpha_x$  - müvafiq olaraq daxili və xarici səthlərdə istilik mübadiləsi əmsallarıdır. Burada qatlar daxili səthdən nömrələnir.

Öger daxili səthdə  $D \geq 1$  olarsa, həmin səthdə  $Y=S$  qəbul edilir.  $D < 1$  olduqda isə  $Y$ -nü birinci təbəqədən başlayaraq hesabat yolu ilə tapmaq lazımdır. Birinci təbəqə üçün

$$Y_1 = \frac{R_l S_1^2 + \alpha_d}{1 + R_l \alpha_d} \quad (4.50)$$

$i$ -ci təbəqə üçün

$$Y_i = \frac{R_l S_i^2 + Y_{i-1}}{1 + R_l Y_{i-1}} \quad (4.51)$$

düsturundan təyin edilir.

#### §4.5. Sonsuz intégral çevirmələr üsulu (Laplas çevirməsi üsulu)

Xarici qoruyucu konstruksiyalarda qeyri-stasionar şəraitdə baş verən istilikkeçirmə proseslərini xarakterizə edən xüsusi törəməli diferensial tənliyin həllinin çəvrilmiş funksiya adlanan funksiyaya görə tənliyin həllinin tərs çevirməsi ilə üst-üstə düşməsi sonsuz intégral çevirmələri üsulu ideyasına əsaslanır. Deməli, xüsusi törəməli diferensial tənliklərə çevirmə tətbiq edildikdən sonra, o adı diferensial tənlik şəklində ifadə olunacaq. Deyilən xüsuiyyətləri özündə birləşdirən sonsuz intégral çevirmələri üsulundan biri də Laplas çevirməsi üsuludur.

Laplas çevirməsinin praktiki məsələlərin həllində istifadəsi üçün lazımlı olan bəzi xüsuiyyətləri ilə tanış olaq.

$t(x, \tau)$  funksiyasının Laplas çevirməsi aşağıdakı intégral şəklində yazılır.

$$\bar{t}(x, s) = L\{t(x, \tau)\} = \int_0^{\infty} t(x, \tau) e^{-s\tau} d\tau \quad (4.52)$$

burada  $s = a + bi$  şəklində olan kompleks ədəddir.  $i = \sqrt{-1}$  - xəyalı ədəd adlanır.

$t(x, \tau)$  funksiyasına orijinal və ya əsas funksiya,  $\bar{t}(x, s)$ -funksiyasına isə  $t(x, \tau)$  funksiyasının mənbəyi və ya Laplas çevirməsi deyilir.

Laplas çevirməsinin gələcəkdə istifadə edəcəyimiz bəzi xassələrini verək:

1) Sabitin Laplas çevirməsi

$$L\{a\} = \frac{a}{s} \quad (4.53)$$

2) Hevisayd funksiyasının Laplas çevirməsi

$$L\{\sigma(\tau - \tau_1)\} = \frac{e^{-s\tau_1}}{s} \quad (4.54)$$

3) Törəmənin Laplas çevirməsi

$$L\left\{\frac{\partial t(x, \tau)}{\partial \tau}\right\} = s\bar{t}(x, s) - t(x, 0) \quad (4.55)$$

4) İnteqralın Laplas çevirmesi

$$L\left\{\int_0^t t(x, \tau) d\tau\right\} = \frac{\bar{t}(x, s)}{s} \quad (4.56)$$

5) İki funksiyanın hasilinin Laplas çevirmesi

$$L\left[\int_0^\infty t(x, \tau) \cdot t(x, \tau - \tau_1) d\tau\right] = \bar{t}(x, s) \cdot \bar{t}_1(x, s) \quad (4.57)$$

6) İki funksiyanın nisbətinin Laplas çevirməsi

$$\bar{F}(s) = \frac{\bar{U}(s)}{\bar{V}(s)} \quad (4.58)$$

kimi göstərilirsə, onda  $\bar{F}(s)$  funksiyasının əası aşağıdakı qaydada təyin edilir:

a)  $\bar{V}(s)=0$  tənliyi həll edilib  $s = s_n$  kökləri tapılır.

b) Tapılmış  $s = s_n$  kökləri

$$F(t) = L^{-1}[\bar{F}(s)] = L^{-1}\left[\frac{\bar{U}(s)}{\bar{V}(s)}\right] = \sum \frac{U(s_n)}{V(s_n)} e^{-s_n t} \quad (4.59)$$

düsturunda nəzərə alınır və  $\bar{F}(s)$  funksiyasının əası təyin edilir. Qeyd etmek lazımdır ki, (4.59) düsuturu Hevisayd formulu adlanır

Laplas çevirməsinin praktiki məsələlərin həllində qarşıya çıxan aşağıdakı xüsusiyetlərini qeyd edək:

1) Laplas çevirməsi zamanı bircins başlangıç şərtlərin olmasına çalışmaq lazımdır. Əgər başlangıç şərtlər bircins deyilsə, xüsusü çevirmələrlə bircins şərtlərə keçmək lazımdır.

2) Tərs-Laplas çevirməsi aparmazdan əvvəl, baxılan ifadəni sadələşdirib onu Laplas və tərs-Laplas çevirmələri üçün mövcud olan cədvəl formalarından birinə gətirmək, həmçinin Laplas çevirmələrinin xassələrindən istifadə etmək lazımdır.

## §4.6. Xarici qoruyucu konstruksiyalarda istilik-kütlə mübadiləsi proseslərinin Laplas çevirmələri üsulu ilə tətqiqi

Hal-hazırkı dövrədə xarici qoruyucu konstruksiyaların hesabatı və layihəsi zamanı stasionar modellərdən istifadə olunur. Stasionar modellərin əsas çatışmayan cəhəti ondan ibarətdir ki, onlarda klimatoloji amillərin qeyri-stasionar dəyişmə xarakteri nəzərə alınmır və hesabat həmin göstəricilərin orta qiymətinə görə aparılır. Bu isə xarici qoruyucu konstruksiyaların növünün və onların materiallarının düzgün seçilməməsinə, eyni zamanda mikro-iqlimi təmin edən sistemlərin səmərəsiz (qeyri rasional) istifadəsinə gətirib çıxarır.

Xarici qoruyucu konstruksiyaların hesabatı zamanı qeyri-stasionar modellərdən istifadə edilməməsinin əsas sebəblərindən biri xüsusi törəməli diferensial tənliklərin həllində alınan mürəkkəb ifadələrlə bağlıdır. Alınmış mürəkkəb həll hesabat və layihə məqsədləri üçün yararsızdır. Odur ki, Laplas çevirmələri üsulunu tətbiq etməklə qeyri-stasionar şəraitdə yuxarıda göstərilən çatışmamazlıqları aradan qaldırmaq məqsədilə qoruyucu konstruksiyaların istilik-kütlə mübadiləsi proseslərinin hesabatını aparaq.

Divar konstruksiyası üçün xarici soyuq havanın infiltrasiyasını nəzərə almaqla temperatur sahəsi aşağıdakı tənliklə ifadə edilir:

$$c\rho \cdot \frac{\partial t(x,\tau)}{\partial \tau} = \lambda \frac{\partial t^2(x,\tau)}{\partial x^2} - c_h w \frac{\partial t(x,\tau)}{\partial x} \quad (4.60)$$

(4.60) tənliyyiyi həll etmək üçün aşağıdakı başlangıç və sərhəd şərtlərini qəbul edək:

$$t(x,0) = 0 \quad (4.61)$$

$$x = 0; \quad -\lambda \frac{\partial t(x,\tau)}{\partial x} = q_0(\tau) \quad (4.62)$$

$$x = \delta; \quad t(\delta,\tau) = 0$$

Laplas çevirməsinin §4.5-dəki xassələrini (4.60) tənliyinə tətbiq etsek və (4.61) başlangıç şərtini nəzərə alsaq aşağıdakı ikinci tərtib adı diferensiyal tənliyi alarıq:

$$\frac{d^2\bar{t}(x,s)}{dx^2} - \frac{1}{b} \frac{d\bar{t}(x,s)}{dx^2} - \frac{s}{a} \bar{t}(x,s) = 0 \quad (4.63)$$

burada  $a = \frac{\lambda}{c\rho}$ ;  $b = \frac{\lambda}{c_v w}$  (4.64)

(4.63) tənliyinin ümumi həlli aşağıdakı şəkildə yazılı bilər:

$$\bar{t}(x,s) = e^{\frac{x}{2b}} (A shkx + B chkx) \quad (4.65)$$

burada  $k = \sqrt{\frac{1}{4b^2} + \frac{s}{a}}$

A və B sabitləri sərhəd şərtlərindən tapılır.

(4.64) sərhəd şərtlərinə Laplas çevirməsini tətbiq etsək, ala-

$$x=0; -\lambda \frac{d\bar{t}(x,s)}{dx} = \bar{q}_0(s) \quad (4.66)$$

$$x=\delta; \bar{t}(\delta,s)=0$$

(4.65) tənliyindən temperatur qrädiyentini təyin edək.

$$\frac{d\bar{t}(x,s)}{dx} = e^{\frac{x}{2b}} \left[ \frac{1}{2b} (A shkx + B chkx) + (A chkx + B shkx) \right] \quad (4.67)$$

$x=0$  olduqda (4.67) tənliyindən yazarıq.

$$\frac{d\bar{t}(x,s)}{dx} = \frac{1}{2b} B + kA \quad (4.68)$$

$x=\delta$  olduqda isə (4.65) tənliyindən yazarıq.

$$\bar{t}(x,s) = e^{\frac{\delta}{2b}} (A shk\delta + B chk\delta) \quad (4.69)$$

(4.66), (4.68) və (4.69) tənliklərindən A və B sabitləri təyin edilir:

$$A = \frac{\bar{q}_0(s)}{\lambda} \cdot \frac{ch k \delta}{\frac{1}{2b} sh k \delta - k ch k \delta} \quad (4.70)$$

$$B = \frac{\bar{q}_0(s)}{\lambda} \cdot \frac{shk\delta}{\frac{1}{2b}shk\delta - kch\delta} \quad (4.71)$$

(4.65) tənliyində (4.70) və (4.71) ifadələrini nəzərə alsaq, yazarıq.

$$\bar{t}(x,s) = \frac{\bar{q}_0(s)}{\lambda} \cdot \frac{shk\delta(\delta-x)}{kch\delta - \frac{1}{2b}shk\delta} e^{\frac{x}{2b}} \quad (4.72)$$

(4.72) ifadəsindən konstruksiyanın daxili və xarici səthləri arasındaki temperatur düşgüsünü təyin edək.

$$\Delta \bar{t}(x,s) = \Delta \bar{t}(0,s) - \Delta \bar{t}(\delta,s) = \frac{\bar{q}_0(s)}{\lambda} \cdot \frac{shk\delta}{kch\delta - \frac{1}{2b}shk\delta} \quad (4.73)$$

(4.72) tənliyindən istilik selinin ifadəsini təyin edək.

$$\bar{q}(x,s) = -\lambda \frac{dt(x,s)}{dx} = \frac{kch\delta(\delta-x) - \frac{1}{2b}shk(\delta-x)}{kch\delta - \frac{1}{2b}shk\delta} e^{\frac{x}{2b}} \quad (4.74)$$

(4.74) ifadəsindən istilik selinin konstruksiyanın daxili və xarici səthləri arasındaki asılılığını yazarıq:

$$\bar{q}(\delta,s) = \bar{q}_0(s) \cdot \frac{k}{kch\delta - \frac{1}{2b}shk\delta} e^{\frac{\delta}{2b}} \quad (4.75)$$

(4.75) ifadəsini (4.73)-də nəzərə alsaq konstruksiyanın daxili və xarici səthləri arasındaki temperatur düşgüsünün konstruksiyanın xarici səthindəki istilik selindən asılılığını aşağıdakı kimi təyin edərik

$$\Delta \bar{t}(s) = \bar{q}(\delta,s) \cdot \frac{\delta}{\lambda} \cdot \frac{shk\delta}{k\delta} \quad (4.76)$$

Konstruksiyanın daxili və xarici səthlərindəki istilik selinin qiyməti aşağıdakı kimi təyin edilir:

$$q(0, \tau) = q_0(\tau) = \alpha_1(t_d - t(0, \tau)) \quad (4.77)$$

$$q(\delta, \tau) = \alpha_2(t(\delta, \tau) - t_x(\tau)) - P_x q_x \begin{cases} 2 \left( -0.5 - \cos \frac{\pi}{12} \tau, \quad \tau_1 \leq \tau \leq \tau_2 \right) \\ 0, \quad \tau < \tau_1, \quad \tau > \tau_2 \end{cases}$$

burada  $\tau_1 = 8(3n+1)$ ,  $\tau_2 = 8(3n+2)$ ,  $\tau \in Z$

(4.77) ifadələrindən yazılıq:

$$\Delta \bar{t}(s) = \bar{\theta} - \frac{\bar{q}_0(s)}{\alpha_1} - \frac{\bar{q}_0(\delta, s)}{\alpha_2} - P_x q_x \begin{cases} 2 \left( -\frac{0.5}{s} - \frac{s}{s^2 + \left(\frac{\pi}{12}\right)^2}, \quad s_1 \leq s \leq s_2 \right) \\ 0, \quad s < s_1, \quad s > s_2 \end{cases} \quad (4.78)$$

burada  $\bar{\theta} = t_d - t_x$  daxili və xarici mühitin temperaturlar fərqidir.

(4.78) ifadəsini (4.75) və (4.76) ifadələrində nəzər alsaq, yazılıq:

$$\begin{aligned} \bar{q}_0(s) &= \bar{\theta} \cdot \frac{1}{\frac{1}{\alpha_1} + \frac{1}{kch k \delta} - \frac{1}{2b} shk \delta \left( \frac{1}{\lambda} shk \delta + \frac{1}{\alpha_2} ke^{\frac{\delta}{2b}} \right)} \\ &\quad \times \begin{cases} 2 \left( -\frac{0.5}{s} - \frac{s}{s^2 + \left(\frac{\pi}{12}\right)^2}, \quad s_1 \leq s \leq s_2 \right) \\ 0, \quad s < s_1, \quad s > s_2 \end{cases} \\ -P_x q_x &= \frac{\alpha_2}{\alpha_1} + \frac{1}{kch k \delta - \frac{1}{2b} shk \delta \left( \frac{1}{\lambda} \alpha_2 shk \delta + ke^{\frac{\delta}{2b}} \right)} \end{aligned} \quad (4.79)$$

(4.79) tənliyində hiperbolik funksiyaların asimptotik ifadələrini nəzərə alıb onların birinci və ikinci hədləri ilə kifayətlənsək alarıq.

$$\bar{q}_0(s) = \bar{\theta} \cdot \bar{k}_1(s) - P_x q_x \bar{k}_2(s) \quad (4.80)$$

burada  $\bar{k}_1(s)$  və  $\bar{k}_2(s)$  —ötürmə funksiyalarıdır

$$\bar{k}_1(s) = \frac{k + ls}{1 + ns}$$

$$\bar{k}_2(s) = \frac{k_1 + l_1 s}{1 + n_1 s} \begin{cases} 2 \left( -\frac{0.5}{s} - \frac{s}{s^2 + \left(\frac{\pi}{12}\right)^2}, \quad s_1 \leq s \leq s_2 \right) \\ 0, \quad s < s_1, \quad s > s_2 \end{cases} \quad (4.81)$$

$$k = \frac{1 - \frac{\delta}{2b} + \frac{\delta^2}{8b^2} - \frac{\delta^3}{48b^3}}{\alpha_1 \left( 1 - \frac{\delta}{2b} + \frac{\delta^2}{8b^2} - \frac{\delta^3}{48b^3} \right) + \frac{\delta}{\lambda} + \frac{1}{\alpha_2} e^{\frac{\delta}{2b}} + \frac{\delta^2}{24b^2} \cdot \frac{\delta}{\lambda}}$$

$$l = \frac{\frac{\delta^2}{2\alpha} \left( 1 - \frac{\delta}{6b} \right)}{\alpha_1 \left( 1 - \frac{\delta}{2b} + \frac{\delta^2}{8b^2} - \frac{\delta^3}{48b^3} \right) + \frac{\delta}{\lambda} + \frac{1}{\alpha_2} e^{\frac{\delta}{2b}} + \frac{\delta^2}{24b^2} \cdot \frac{\delta}{\lambda}} \quad (4.82)$$

$$n = \frac{\delta^2}{2\alpha} \cdot \frac{\frac{1}{\alpha_1} + \frac{1}{3} \frac{\delta}{\lambda} - \frac{\delta}{6b}}{\alpha_1 \left( 1 - \frac{\delta}{2b} + \frac{\delta^2}{8b^2} - \frac{\delta^3}{48b^3} \right) + \frac{\delta}{\lambda} + \frac{1}{\alpha_2} e^{\frac{\delta}{2b}} + \frac{\delta^2}{24b^2} \cdot \frac{\delta}{\lambda}}$$

$$n = n_1, \quad k_1 = \frac{1}{\alpha_2} k, \quad l_1 = \frac{1}{\alpha_2} l$$

(4.80) ifadəsindən aşağıdakı adi diferensial tənliyi alarıq:

$$n \frac{dq_0}{d\tau} + q_0 = l \frac{d\theta}{d\tau} + k\theta - 2 \frac{P_x q_x}{\alpha_2} l \begin{cases} \sin \frac{\pi}{12}\tau, & \tau_1 < \tau < \tau_2 \\ 0, & \tau < \tau_1, \quad \tau > \tau_2 \end{cases} - \frac{P_x q_x}{\alpha_2} k \begin{cases} 2 \left( -0.5 - \cos \frac{\pi}{12}\tau \right), & \tau_1 \leq \tau \leq \tau_2 \\ 0, & \tau < \tau_1, \quad \tau > \tau_2 \end{cases} \quad (4.83)$$

Xarici qoruyucu konstruksiyalara xarici soyuq havanın infiltrasiyasını və günəş şüalarının təsirini nəzərə almaqla istilik itkisiniñ miqdarnıñ dəyişmə qanuna uyğunluğunu (4.83) ifadəsindən təyin etmək olar.

**Misal.** Qalınlığı  $\delta = 0,3$  m olan keramzitobeton divar konstruksiyasından itən istilik miqdarnı təyin edək.

Keramzitobeton divar konstruksiyasının istilikeçirmə əmsalı  $\lambda = 0,35$  vt/mdər

Daxili mühitin temperaturu  $t_d = 18^\circ\text{C}$

Xarici havanın temperaturu kəskin soyuma dövründə aşağıdakı kimi təyin edilir.

$$t_x = t_{x,q} + A_{t_x} \sin \omega \tau$$

$t_{x,q}$ -xarici havanını hesabatı qış teperaturudur. Bakı şəhəri üçün  $t_{x,q} = -5^\circ\text{C}$

$A_{t_x}$ -xarici havanını temperaturunun dəyişmə ampliatudasıdır.

$$A_{t_x} = -10^\circ\text{C}$$

$$\omega = \frac{2\pi}{T} \text{-dairəvi tezlikdir.}$$

$T$ -dövrdür.  $T = 120$  saat olduqda

$$\omega = \frac{2 \cdot 3.14}{120} = 0.052 \text{ saat}^{-1}$$

$\alpha_1$ -konstruksiyanın daxili səthinin istilik mübadilə əmsalıdır.

$$\alpha_1 = \alpha_d + c_h w$$

$\alpha_1 = 8.7 \text{ vt/m}^2\text{dər}$ ,  $c_L$ -soyuq havanın xüsusi istilik tutumudur.

$$c_h = 1006 \frac{\text{coul}}{\text{kq} \cdot \text{dər}}$$

$$W = 1.0 \frac{\text{kq}}{\text{m}^2 \text{ saat}} \text{ olduqda } \alpha_1 = 9 \frac{\text{vt}}{\text{m}^2 \text{ dər}}$$

$$W = 3.0 \frac{\text{kq}}{\text{m}^2 \text{ saat}} \text{ olduqda } \alpha_1 = 9.54 \frac{\text{vt}}{\text{m}^2 \text{ dər}}$$

$$W = 5.0 \frac{\text{kq}}{\text{m}^2 \text{ saat}} \text{ olduqda } \alpha_1 = 10.1 \frac{\text{vt}}{\text{m}^2 \text{ dər}}$$

$\alpha_2$ -konstruksiyani xarici səthinin istilik mübadilə əmsalıdır.

$$\alpha_2 = \alpha_x - c_h W$$

$$W = 1.0 \frac{\text{kq}}{\text{m}^2 \text{ saat}} \text{ olduqda } \alpha_2 = 23.02 \frac{\text{vt}}{\text{m}^2 \text{ dər}}$$

$$W = 3.0 \frac{\text{kq}}{\text{m}^2 \text{ saat}} \text{ olduqda } \alpha_2 = 22.46 \frac{\text{vt}}{\text{m}^2 \text{ dər}}$$

$$W = 5.0 \frac{\text{kq}}{\text{m}^2 \text{ saat}} \text{ olduqda } \alpha_2 = 21.90 \frac{\text{vt}}{\text{m}^2 \text{ dər}}$$

$\alpha$ -konstruksiyanın temperatukeçirmə əmsalıdır.  $\alpha = \frac{\lambda}{c\rho}$ ,



$$\alpha = 1.16 \cdot 10^{-6} \text{ m}^2/\text{saat}$$

$\rho$  -konstruksiyanın materialının sıxlığıdır.  $\rho = 1600 \text{ kq/m}^3$

(4.83) tənliyindən yuxarıda göstərilən göstəricilərə görə istilik itkisinin miqdari təyin edilir və şəkil 4.3-də göstərilir.

Şəkil 4.3-dən göründüyü kimi havanın filtrasiyası praktiki olaraq xarici qoruyucu konstruksiyanın səthlərindəki temperatur və istilik miqdalarının dəyişmə xarakterinə təsir etmir. İnfiltasiya olunan xarici soyuq havanın miqdarı arttıkça konstruksiyanın daxili səthində temperatur azalır, xarici səthində isə əksinə artır (eksfiltrasiya zamanı isə bunun əksi baş verir). Qrafikin analizi göstərir ki,  $W > 3 \text{ kq/m}^2 \text{ saat}$  olduqda daxili havanın tempereraturu

ilə konstruksiyanın daxili səthinin temperaturu arasındaki fərq, yəni normativ temperaturlar fərqi pozulur.



Şəkil 4.3.

Kəskin soyuma zamanı filtrasiyani nəzərə almaqla konstruksiyanın daxili və xarici səthlərində temperatur və istilik miqdarının dəyişmə qanuna uyğunluqları.

#### §4.7. Xarici qoruyucu konstruksiyaların birtərəfli qızması və ya soyuması

Mikroiqlimi təmin edən sistemlərin layihələndirilməsi və istismarı zamanı qoruyucu konstruksiyaların, o cümlədən divar konstruksiyasının birtərəfli qızması və ya soyuması böyük elmi və praktiki əhəmiyyət kəsb edir.

Xarici qoruyucu konstruksiyaların birtərəfli soyuması və ya qızması zamanı istilik prosesləri stasionar vəziyyətdən başqa vəziyyətə keçir. Buna keçid prosesi də deyilir. Bu istilik texnikasında ən çox yayılmış vəziyyətdir. Daxili və xarici mühitin parametrləri dəyişən zaman bircins qoruyucu konstruksiyaların daxili və xarici səthlərində yeni şərait yaranır və buna uyğun temperatur paylanması baş verir.

Konstruksiyada başlanğıc anda temperatur paylanması  $t(x,0)$ -dir. Daxili səthdə temperaturu isitmə sistemlərinin köməkliyi ilə yeni səviyyəyə yüksəldib sabit vəziyyətdə saxlayaq.  $t(0,t)=\text{const}$ . Konstruksiyanın xarici səthində isə temperatur dəyişməz qalır.

Məsələnin riyazi qoyuluşu verilmiş başlanğıc və sərhəd şərtləri daxilində aşağıdakı kimi olar

$$\lambda \frac{\partial t^2(x,\tau)}{\partial x^2} = c\rho \frac{\partial t(x,\tau)}{\partial \tau} \quad (4.84)$$

$$t(x,0) = 0 \quad (4.85)$$

$$x = 0; \quad -\lambda \frac{\partial t(x,\tau)}{\partial x} = q_0 = \text{const} \quad (4.86)$$

$$x = \delta; \quad -\lambda \frac{\partial t(x,\tau)}{\partial x} = \alpha_x(t - t_x(\tau))$$

Aşağıdakı ölçüsüz işaretələmələri qəbul edək.

$$\varphi = \frac{t}{t_0}; \quad \xi = \frac{x}{\delta}; \quad Fo = \frac{\alpha}{\delta^2} \tau, \quad \beta = \alpha_x \frac{\delta}{\lambda}, \quad \psi = \frac{q}{t_0} \cdot \frac{\delta}{\lambda} \quad (4.87)$$

(4.87) işaretələmələrini (4.84) – (4.86) tənliklərində nəzərə alsaq, yazarıq

$$\frac{d^2\varphi(\xi, Fo)}{d\xi^2} = \frac{d\varphi(\xi, Fo)}{dFo} \quad (4.88)$$

$$d\varphi(\xi, 0) = 0 \quad (4.89)$$

$$\begin{aligned} \xi = 0; \quad -\frac{d\varphi(\xi, Fo)}{d\xi} &= \psi_0 = const \\ \xi = 1; \quad -\frac{d\varphi(\xi, Fo)}{d\xi} &= \beta(\varphi - \varphi_x) \end{aligned} \quad (4.90)$$

(4.88) – (4.90) sərhət məsələsinin həlli üçün Laplas çevirməsindən istifadə edək. Onda

$$\frac{d^2\bar{\varphi}}{d\xi^2} - s\bar{\varphi} = 0 \quad (4.91)$$

$$\xi = 0; \quad -\frac{d\bar{\varphi}}{d\xi} = \frac{\psi_0}{s} \quad (4.92)$$

$$\xi = 1; \quad -\frac{d\bar{\varphi}}{d\xi} = \beta(\bar{\varphi} - \varphi_x)$$

$$\text{burada } \bar{\varphi}(\xi, s) = \int_0^\infty \varphi(\xi, Fo) e^{-sF_0} dFo \quad (4.93)$$

(4.91) tənliyinin həlli aşağıdakı kimi yazıla bilər.

$$\varphi(\xi, s) = Ash\sqrt{s}\xi + Bch\sqrt{s}\xi \quad (4.94)$$

A və B sabitləri (4.92) sərhəd şərtlərindən təyin edilir:

$$A = -\frac{\psi_0}{s\sqrt{s}} \quad (4.95)$$

$$B = \frac{\frac{\psi_0}{s} \left( ch\sqrt{s} + \frac{\beta}{\sqrt{s}} sh\sqrt{s} \right) + \beta\bar{\varphi}_x}{\beta ch\sqrt{s} + \sqrt{s} sh\sqrt{s}} \quad (4.96)$$

(4.94) tənliyində (4.95) və (4.96) ifadələrini nəzərə alsaq, ya-

zariq:

$$\bar{\varphi}(\xi, s) = \frac{\psi_0}{s} \cdot \frac{\beta sh\sqrt{s}(1-\xi) + \sqrt{s} ch\sqrt{s}(1-\xi)}{\sqrt{s}(\sqrt{s} sh\sqrt{s} + \beta ch\sqrt{s})} + \varphi_x \frac{\beta ch\sqrt{s}\xi}{\sqrt{s} sh\sqrt{s} + \beta ch\sqrt{s}} \quad (4.97)$$

(4.97) tənliyində hiperbolik funksiyaların asimptotik ifadələrini nəzərə alaql.

$$\bar{\varphi}(\xi, s) = \frac{\psi_0}{s} \cdot \frac{1 + \beta(1 - \xi) + \frac{(1 - \xi)^2}{2}s}{\beta + \left(1 + \frac{\beta}{2}\right)s} + \varphi_x(s) \frac{\beta + \left(1 + \frac{s}{2}\xi^2\right)}{\beta + \left(1 + \frac{\beta}{2}\right)s} \quad (4.98)$$

(4.98) ifadəsindən aşağıdakı diferensial tənliyi almaq olar.

$$\left(\frac{1}{2} + \frac{1}{\beta}\right) \frac{d\varphi}{dFo} + \varphi = \left(1 - \xi + \frac{1}{\beta}\right) \psi_0 + \varphi_0(Fo) + \frac{1}{2} \xi^2 \frac{d\varphi(Fo)}{dFo} \quad (4.99)$$

(4.99) tənliyinin aşağıdakı xüsusi hallarına baxaq.

Qoruyucu kontruksiyanın daxili səthi üçün ( $\xi = 0$ ) (4.99) tənliyi aşağıdakı şəklə düşər

$$\left(\frac{1}{2} + \frac{1}{\beta}\right) \frac{d\varphi}{dFo} + \varphi = \left(1 + \frac{1}{\beta}\right) \psi_0 + \varphi(Fo) \quad (4.100)$$

$$\varphi_x(Fo) = \varphi_{x.i.} + \varphi_{A_x} \sin \frac{2\pi}{Fo'} Fo \quad \text{olduqda} \quad (4.100)$$

tənliyindən yazarıq.

$$\left(\frac{1}{2} + \frac{1}{\beta}\right) \frac{d\varphi}{dFo} + \varphi = \left(1 + \frac{1}{\beta}\right) \psi_0 + \varphi_{x.i.} + \varphi_{A_x} \sin \frac{2\pi}{Fo'} Fo \quad (4.101)$$

Analoji olaraq, xarici havanın temperatrunun kəskin soyumasını nəzərə almaqla kontruksiyanın xarici səthi üçün ( $\xi = 1$ ) (4.99) tənliyini aşağıdakı şəkildə yazmaq olar.

$$\left(\frac{1}{2} + \frac{1}{\beta}\right) \frac{d\varphi}{dFo} + \varphi = \frac{1}{\beta} \psi_0 + \varphi_{x.i.} + \varphi_{A_x} \left( \sin \frac{2\pi}{Fo'} Fo + \frac{\pi}{Fo'} \cos \frac{2\pi}{Fo'} Fo \right) \quad (4.102)$$


**Misal.** Xarici havanın kəskin soyuması dövründə otaqlarda isitmə sistemləri işləməyən zaman 2; 4; 6; 8; 10; 12 saatdan sonra xarici divar kontruksiyasının daxili səthinin soyumasını hesablamalı.

Tikinti rayonu- Bakı şəhəri

Divar konstruksiyasının materialı-keramzitobeton -

$$\lambda = 0,35 \text{ vt/m}\cdot\text{d}\cdot\text{K}$$

İsitmə sistemleri dayandıqdan sonra konstruksiyanın daxili səthindən itən istilik miqdarını sıfır bərabər qəbul edək.



Şəkil 4.4.

Kəskin soyuma zamanı qoruyucu konstruksiyanın daxil səthinin soyuması

(4.100) tənliyinin nəticələrinin ədədi qiymətləri şəkil 4.4-də göstərilmişdir.

Şəkil 4.4-də göründüyü kimi, isitmə sistemlərində qəza baş verdikdə 6 saatdan ( $Fo = 0,0774$ ) sonra daxili mühit ilə xarici qoruyucu konstruksiyanın daxili səthinin temperaturu arasındaki normativ fərqə qoyulan hədd pozulur.

(4.100) və (4.102) ifadələrinin köməkliyi ilə

qoruyucu konstruksiyaların daxili və xarici səthlərinin temperaturları fərqi aşağıdakı kimi təyin edilə bilər.

$$\varphi(0, Fo) - \varphi(1, Fo) = \psi_0 - \varphi_{A_x} \frac{Fo'}{\left( 2\pi \left( 1 + \frac{2}{\beta} \right) \right)^2 + (Fo')^2} x$$

$$x \left\{ \cos \frac{2\pi}{Fo'} Fo + \frac{2\pi}{Fo'} \left( 1 + \frac{2}{\beta} \right) \sin \frac{2\pi}{Fo'} Fo - \exp \left( - \frac{Fo}{\left( \frac{1}{2} + \frac{1}{\beta} \right)} \right) \right\} \quad (4.103)$$

Əgər  $Fo = 0$  və  $Fo = Fo'$  olarsa (4.103) ifadəsindən alarıq:

$$\varphi(0, Fo) - \varphi(1, Fo) = \psi_0 \quad (4.104)$$

Xarici qoruyucu konstruksiyaların soyuma və ya qızmasının bu mərhələsi stasionar rejimə uyğun gəlir.

İsitmə sistemlərinin qəza vəziyyətində dayandırılması hali üçün (4.99) tənliyini aşağıdakı kimi yaza bilərik:

$$-\frac{d\varphi}{dFo} = \frac{1}{\left(\frac{1}{2} + \frac{1}{\beta}\right)} (\varphi - \varphi_H(Fo)) \quad (4.105)$$

burada  $\frac{1}{\left(\frac{1}{2} + \frac{1}{\beta}\right)} = \frac{1}{m}$  —qoruyucu divar konstruksiyanın qızma

və ya soyuma sürətini xarakterizə edən mütənasiblik əmsalıdır.

(4.105) ifadəsindən görünür ki, requlyar istilik rejimi şəraitində divar konstruksiyasının qızma və soyuma sürəti mühitin və konstruksiyanın səthinin temperaturları arasındaki fərqlə mütənasibdir. Divar konstruksiyasının qızma və ya soyuma sürətini xarakterizə edən mütənasiblik əmsali vasitəsilə konstruksiyanın xarakter ölçülərini, texniki-fiziki xüsusiyyətlərini, səthinin istilik mübadilə əmsalını və mühit temperatunun dəyişmə xarakterini təyin etmək olar.

#### §4.8. Qeyri-stasionar şəraitdə qoruyucu konstruksiyalarda havanın infiltrasiyasını nəzərə almaqla nəmlikötürmə

İstismar praktikası göstərir ki, sənaye tikintisi binalarında divar materialı kimi geniş istifadə olunan yüngül və məsaməli betonlar kifayət qədər havakeçiriciliyinə malikdir. Bu qoruyucu konstruksiyaların nəmlik rejiminə nəzərə çarpacaq dərəcədə təsir edir. Qiş dövründə soyuq havanın filtrasiyasını nəzərə almaqla məsaməli qoruyucu konstruksiyaların səthlərində nəmlik sahəsi və nəmlik mübadiləsi zamandan asılı olaraq dəyişir və bir sıra çətinliklər yaradır. Bu isə konstruksiyanın en kəsiyi boyu kondensat yaranmasına şərait yaradır. Belə ki, xarici soyuq havanın infiltrasiyası konstruksiyanın en kəsiyi boyunca hərəkət edərkən nəmlik sahəsinin yerinin dəyişməsinə səbəb olur və konstruksiyanın daxiliində otaqdan hərəkət edən su buxarının kondensata çevrilməsinə şərait yaradır. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, xarici soyuq havanın infiltrasiyası zamanı konstruksiyada quruma prosesinin getməsi haqda yayılmış fikirlər səhvdir. Doğrudur ki, xarici soyuq havanın nəmlik saxlaması daxili havanın nəmlik sax-

lamasına nisbətən azdır. Lakin konstruksiyanın daxili səthindəki temperaturun aşağı düşməsi su buxarının kondensata çevrilməsini sürətləndirir və xarici havanın kəskin soyuması zamanı kondensatın artmasına səbəb olacaq.

Bununla əlaqədar olaraq ilin qış dövründə xarici soyuq havanın kütlə mübadiləsini (infiltasiyاسını) nəzərə almaqla xarici qoruyucu konstruksiyaların nəmlik sahəsinin və səthlərində nəmlik mübadiləsinin tətqiqi müəyyən maraq kəsb edir.

Məsələnin riyazi qoyuluşu başlangıç və sərhəd şərtləri ilə birlidə aşağıdakı şəkildə yazaq:

$$\xi\rho \frac{\partial e}{\partial \tau} = \mu \frac{\partial^2 e}{\partial x^2} - \eta w \frac{\partial e}{\partial x} \quad (4.106)$$

$$e(x,0) = \varphi(x) \quad (4.107)$$

$$x = 0; \quad e(x,\tau) = e_d(\tau) \quad (4.108)$$

$$x = \delta; \quad e(\delta,\tau) = e_x(\tau)$$

Qeyd etmək lazımdır ki, kəskin soyumanın başlangıç dövründə xarici qoruyucu konstruksiyalarda qərarlaşmış nəmlik sahəsi müşahidə olunur. Bu halda başlangıç şərtin təsiri nəzərə alınmır və sıfıra bərabər qəbul etmək olar.

$$e(x,0) = 0 \quad (4.109)$$

Laplas çevirməsinə əsasən (4.106)-(4.108) ifadələri aşağıdakı şəkilə düzər.

$$\frac{d^2 \bar{e}}{dx^2} - \frac{\eta w}{\mu} \frac{d^2 \bar{e}}{dx} - \frac{\xi\rho}{\mu} \cdot \bar{s} \bar{e} = 0 \quad (4.110)$$

$$x = 0; \quad \bar{e}(0,s) = \bar{e}_d(s) \quad (4.111)$$

$$x = \delta; \quad \bar{e}(\delta,s) = \bar{e}_x(s)$$

(4.111)-şərtlərini nəzərə almaqla (4.110) tənliyinin həlli aşağıdakı şəkildə ola bilər.

$$\bar{e}(x,s) = \frac{\bar{e}_d shk(\delta - k) + e_x \exp(-\frac{\delta}{2b}) shkx \frac{x}{2b}}{shk\delta} e^{\frac{x}{2b}} \quad (4.112)$$

$$\text{burada } b = \frac{\mu}{\eta w}; \quad k = \sqrt{\left(\frac{w\eta}{2\mu}\right)^2 + \frac{\xi\rho}{\mu}s} \quad (4.113)$$

(4.112) tənliyinə tərs Laplas çevirməsini tətbiq etmək su buxarı elastikliyinin konstruksiyanın en kəsiyi boyunca zamandan asılı olaraq dəyişmə qanuna uyğunluğunu təyin edərik:

$$\begin{aligned}
 e(x, \tau) = & e_d(\tau) \exp\left(\frac{x}{2b}\right) \frac{\delta - x}{\delta} + e_x(\tau) \exp\left(-\frac{\delta - x}{2b}\right) \frac{x}{\delta} + \\
 & + \frac{2}{\pi} \exp\left(\frac{x}{2b}\right) \sum_{i=1}^{\infty} \frac{(-1)^i}{n} \sin\left(n\pi \frac{\delta - x}{b}\right) \cdot \int_0^{\tau} e_d(\tau) \cdot \\
 & \cdot e^{-\left[\left(\frac{n\pi}{\delta}\right)^2 \frac{\mu}{\xi\rho} + \frac{\mu}{\xi\rho} \left(\frac{w}{2\mu}\right)^2\right] \cdot (t-\tau)} d\tau + \frac{2}{\pi} \exp\left(-\frac{\delta - x}{2b}\right) \sum_{i=1}^{\infty} \frac{(-1)^i}{n} \cdot \\
 & \cdot \sin\left(n\pi \frac{x}{b}\right) \cdot \int_0^{\tau} e_x(\tau) e^{-\left[\left(\frac{n\pi}{\delta}\right)^2 \frac{\mu}{\xi\rho} + \frac{\mu}{\xi\rho} \left(\frac{w}{2\mu}\right)^2\right] \cdot (t-\tau)} d\tau
 \end{aligned} \tag{4.114}$$

#### §4.9. İkitərəfli quruma zamanı nəmlik potensialı əsasında xarici qoruyucu konstruksiyanın qeyri-stasionar nəmlikötürməsi

Hal-hazırda buxar diffuziyası və nəmlikkeçirmə nəzəriyyəsi-ne əsaslanaraq qoruyucu konstruksiyalarda nəmlikötürməsinin hesabatlarını aparmaq üçün bir çox üsullar vardır. Yüksek sorbsiyalı nəmlikli çoxqat konstruksiyalarda mürəkkəb sərhəd şətləri olduqda, müsbət və mənfi temperatur oblastlarında nəmlikötürməni hesablayarkən bu üsullardan istifadə etdikdə bir sıra çatışmamazlıqlar meydana çıxır və onlardan istifadə olunması çətinləşir. Stasionar və qeri stasionar nəmlikötürmədə potensial nəmlikdən istifadə olunması bütün bu çətinlikləri aradan qaldırır.

Xarici qoruyucu konstruksiyaların quraşdırılması zamanı onlarda adətən başlangıçda yüksək nəmlik ( $u_0, \theta_0$ ) qərarlaşır. Binalar istismara verildikdən sonra isə konstruksiyanın səthlərindəki nəmlik potensialı orta illik qiymətə uyğun gəlir. Bununla əlaqədar olaraq qoruyucu konstruksiyaların səthlərində verilmiş şəraitə uyğun quruma zamanı keçid prosesinin hesablanması zərurəti

yaranır. Məsələnin riyazi yazılışını aşağıdakı kimi ifadə etmək olar.

$$\eta\rho \frac{\partial\theta}{\partial\tau} = \alpha \frac{\partial^2\theta}{\partial x^2} \quad (4.115)$$

$$\theta(x,0) = \theta_d - \frac{\theta_d - \theta_x}{\delta} x \quad (4.116)$$

$$\begin{aligned} x = 0; & \quad \theta = \theta_d \\ x = \delta; & \quad \theta = \theta_x \end{aligned} \quad (4.117)$$

Qoyulmuş məsələni həll etmək üçün dəyişənlərə ayırma üsulundan istifadə edək. Bunun üçün  $\Delta\theta(x,\tau) = \theta(x,\tau) - \theta_0$  əvəzləməsini qəbul edək.  $\Delta\theta(x,\tau)$  funksiyasını  $\Delta\theta(x)$  və  $\Delta\theta(\tau)$  funksiyalarının hasilini şəklində axtaraq.

$$\Delta\theta(x,\tau) = \Delta\theta(x) \cdot \Delta\theta(\tau) \quad (4.118)$$

(4.118) ifadəsinin (4.115) tənliyində nəzərə alsaq, yazarıq.

$$\eta\rho \Delta\theta(x) \Delta\theta^1(\tau) = \alpha \Delta\theta(\tau) \Delta\theta''(x)$$

(4.119)

və ya

$$\frac{\Delta\theta''(x)}{\Delta\theta(x)} = \frac{\eta\rho}{\alpha} \frac{\Delta\theta^1(\tau)}{\Delta\theta(\tau)} \quad (4.120)$$

(4.120) ifadəsinin sol tərəfi zaman dan, sağ tərəfi isə x arqumentindən asılı deyil. Bu bərabərlik o vaxt mümkündür ki, hər iki tərəf sabit  $\psi$  ədədinə bərabər olsun.

$$\frac{\Delta\theta''(x)}{\Delta\theta(x)} = \frac{\eta\rho}{\alpha} \frac{\Delta\theta^1(\tau)}{\Delta\theta(\tau)} = \psi = const \quad (4.121)$$

(4.121) ifadəsindən aşağıdakılari yazmaq olar.

$$\Delta\theta''(x) - \psi \Delta\theta(x) = 0$$

$$\Delta\theta^1(\tau) - \frac{\eta\rho}{\alpha} \psi \Delta\theta(\tau) = 0 \quad (4.122)$$

Aydındır ki, (4.122) tənlikləri eyni zamanda sərhəd şərtlərini də ödəməlidir. Sərhəd şərtlərində  $\Delta\theta = \theta - \theta_0$  şərtini nəzərə almaqla (4.122) ifadəsin (4.116) tənliklərində nəzərə alaq.

$$\begin{aligned}\Delta\theta(0, \tau) &= \Delta\theta(0) \cdot \Delta\theta(\tau) = 0 \\ \Delta\theta(0, \tau) &= \Delta\theta(\delta) \cdot \Delta\theta(\tau) = 0\end{aligned}\quad (4.123)$$

(4.123) münasibəti ixtiyari  $\Delta\theta(\tau)$  funksiyası üçün ödənildiyindən, o yalnız aşağıdakı şərt daxilində doğru olar.

$$\begin{aligned}\Delta\theta(0) &= 0 \\ \Delta\theta(\delta) &= 0\end{aligned}\quad (4.124)$$

Bələliklə (4.122) tənliyinə (4.124) şərtləri ilə birlikdə baxaq.

$$\Delta\theta''(x) - \psi\Delta\theta(x) = 0 \quad (4.125)$$

$$\Delta\theta(0) = 0, \quad \Delta\theta(\delta) = 0$$

Aydındır ki,  $\psi$  parametrinin qiymətindən asılı olmayaraq (4.125) tənliyinin həmişə sıfıra bərabər olan həlli var.  $\Delta\theta(x) = 0$  Lakin parametrin qiymətinin seçilməsindən asılı olaraq  $\Delta\theta(x)$  funksiyasının sıfırdan fərqli həlləri də var. Həmin həlləri təyin etmək üçün  $\Delta\theta(x) = e^{kx}$  qəbul edib (4.125) tənliyində nəzərə alsaq  $k^2 - \psi = 0$  xarakteristik tənliyini alarıq.  $\psi = m^2$  işarə edib, aşağıdakı hallara baxaq.

1)  $\psi > 0$  Bu halda  $k = \pm m$ . Onda (4.125) tənliyinin ümumi həlli

$$\Delta\theta(x) = c_1 e^{mx} + c_2 e^{-mx} \quad (4.126)$$

olacaqdır. Bu ifadəni sərhəd şərtlərində nəzərə alsaq  $c_1$  və  $c_2$  integrallı sabitləri üçün

$$\begin{cases} c_1 + c_2 = 0 \\ c_1 e^{m\delta} + c_2 e^{-m\delta} = 0 \end{cases} \quad (4.127)$$

tənliklər sistemini alarıq. Sistemin əsas determinantı sıfırdan fərqli olduğu üçün onun yeganə  $c_1 = c_2 = 0$  həlli var. Bu isə o deməkdir ki, baxılan halda funksiyasının eyniliklə sıfır olmayan həlli yoxdur.

2)  $\psi = 0$  Bu halda xarakteristik tənliyin yalnız sıfır həlli var və (4.125) tənliyinin ümumi həlli

$$\Delta\theta(x) = c_1 + c_2 x \quad (4.128)$$

olacaqdır. Sərhəd şərtlərini nəzərə alsaq yenə də trivial  $c_1 = c_2 = 0$  həlli alarıq.

3)  $\psi < 0$  Bu halda xarakteristik tənliyin iki xəyali kökü var  $k = \pm m$ . Bu halda (4.125) tənliyinin ümumi həlli aşağıdakı kimi yazılıa bilər.

$$\Delta\theta(x) = c_1 \cos mx + c_2 \sin mx \quad (4.129)$$

(4.129) ifadəsini sərhəd şərtlərində nəzərə alsaq  $c_1 = 0$ ,  $c_2 \sin m\delta = 0$  alırq. Əgər  $c_2 = 0$  götürsək, onda  $\Delta\theta(x) = 0$  trivial həlli alarıq. Trivial olmayan həlli almaq üçün  $\sin m\delta = 0$  qəbul etmək lazımdır. Onda

$$m\delta = \pi n \text{ və ya } m = \frac{\pi n}{\delta}, \quad n \in \mathbb{Z} \quad (4.130)$$

alarıq. Alınmış nəticəni (4.129)-də nəzərə alsaq və  $\Delta\theta(x)$  funksiyasını  $n$ -in hər bir qeyd edilmiş qiymətində  $\Delta\theta_n(x)$  ilə işarə etsək aşağıdakı ifadəni yaza bilərik.

$$\Delta\theta_n(x) = c_n \sin \frac{\pi nx}{\delta} \quad (4.131)$$

$\Delta\theta(x)$  funksiyasının  $n$ -dən asılılığı  $n$ -in mənfi qiymətlərində də dəyişmədiyindən ( $c_n$  ixtiyari sabit olduğu üçün) sonrakı tədqiqatlarda onun ancaq müsbət qiymətlərini götürəcəyik.

$m = \frac{n\pi}{\delta}$ -kəmiyyətinə məxsusi ədədlər,  $\sin \frac{\pi nx}{\delta}$  funksiyasına isə məxsusi funksiyalar deyilir.

$m$ -parametrinin qiymətini  $\psi = m^2$  ifadəsində,  $\psi$ -nin qiymətini isə (4.122) tənliyində nəzərə alsaq

$$\begin{aligned} \psi &= -\left(\frac{n\pi}{\delta}\right)^2 \\ \Delta\theta'(\tau) + \frac{\eta}{\alpha} \left(\frac{n\pi}{\delta}\right)^2 \Delta\theta(\tau) &= 0 \end{aligned}$$

alınar. Axırıncı adı birinci tərtib difirensial tənliyin həlli

$$\Delta\theta(\tau) = Be^{-\left(\frac{n\pi}{\delta}\right)^2 \tau}$$

Bələdiyklə hər bir  $n \in \mathbb{Z}$  üçün aşağıdakı həlli alarıq.

$$\Delta\theta_n(x, \tau) = c_n \sin \frac{\pi n x}{\delta} e^{-\left(\frac{n\pi}{\delta}\right)^2 \frac{\eta\rho}{\alpha} \tau} \quad (4.132)$$

Aydındır ki,  $\Delta\theta_n(x, \tau)$  unksiyaları  $n$ -nin hər bir qiymətində (4.115) tənliyinin (4.116) başlanğıc şərtlərini ödəyir. (4.115) tənliyi xətti tənlik olduğundan onun üçün superpozisiya prinsipi doğrudur. Onda ümumi həll aşağıdakı kimi yazılaçır.

$$\Delta\theta_n(x, \tau) = \sum_{i=1}^{\infty} \Delta\theta_n(x, \tau) = \sum_{i=1}^{\infty} b_n \sin \frac{\pi n x}{\delta} e^{-\left(\frac{n\pi}{\delta}\right)^2 \frac{\eta\rho}{\alpha} \tau} \quad (4.133)$$

(4.133) tənliyiancaq sərhəd şərtlərini ödəyir. Başlanğıc şərtin ödənilməsi üçün (4.133) tənliyini (4.116) başlanğıc şərtində nəzər alaçır.

$$\Delta\theta_n(x, \tau) = \sum_{i=1}^{\infty} b_n \sin \frac{\pi n x}{\delta}$$

$b_n$  əmsalını təyin etmək üçün  $\left\{ \sin \frac{\pi n x}{\delta} \right\}$  sisteminin  $[0, \delta]$  orto-

qonallığı şərtindən istifadə edək.

$$\int_0^\delta \sin \frac{\pi n x}{\delta} \sin \frac{\pi m x}{\delta} dx = \begin{cases} 0 & n \neq m \\ \frac{\delta}{2} & n = m \end{cases} \quad (4.134)$$

(4.132) ifadəsinin hər tərəfini  $\left\{ \sin \frac{\pi n x}{\delta} \right\}$  -ə vurub  $[0, \delta]$  par-çasında integrallasaq və (4.134) şərtini nəzərə alsaq

$$b_n = \frac{2}{\delta} \left[ \theta_d \int_0^\delta \sin \frac{\pi n x}{\delta} dx - (\theta_d - \theta_x) \int_0^\delta \frac{x}{\delta} \sin \frac{\pi n x}{\delta} dx \right] \quad (4.135)$$

aləriq. Xüsusi cədvəllərdən istifadə etsək (4.135) ifadəsindəki iş-tirak edən integralları hesablaya bilərik.

$$b_n = \frac{\theta_b - \theta_x}{\pi n} \quad (4.136)$$

Beləliklə, (4.115)-(4.117) şəkilində qoyulmuş məsələnin həlli aşağıdakı kimi olacaq

$$\theta(x, \tau) = \theta_d - \frac{\theta_d - \theta_x}{\delta} x + \frac{\theta_d - \theta_x}{\pi} \sum_{i=1}^{\infty} \frac{\cos \frac{\pi x}{\delta} \tau}{n} \cos \frac{\pi n}{\delta} x \quad (4.137)$$

Yuxarıda deyilənləri ümumiləşdirib, dəyişənlərə ayırma üsulunun tətbiqinin alqoritmini aşağıdakı şəkildə verə bilerik:

1) Dəyişənlərə ayırma üsulu bircins (sağ tərfi sıfır olan) sərhəd şərtləri olduğu halda tətbiq edilir. Əger sərhəd şərtləri bircins deyilsə, o, bircins sərhəd şərtlərinə gətirilir. Bu halda həll iki funksiyanın cəmi şəklində axtarılır. Onlardan biri bircins tənliyi və qeyri-bircins sərhəd şərtlərini, digəri isə qeyri-bircins tənliyi, bircins başlanğıc və sərhəd şərtlərini ödəyir.

2) Axtarılan funksiya  $X(x) \cdot T(\tau)$  şəklində yazılır və verilmiş tənikdə nəzərə alınır, nəticədə naməlum  $\lambda$  parametri iştirak edə  $X(x)$  və  $T(\tau)$  funksiyalarına görə adı, xətti diferensial tənliklər alınır.

3) Alınmış adı diferensial tənliklərdən biri (sərhəd şərtləri bircins isə  $x$ -ə görə, başlanğıc şərtləri bircins isə  $\tau$ -ya görə) naməlum  $\lambda$  parametrinin hər bir halı üçün ( $\lambda < 0$ ,  $\lambda = 0$ ,  $\lambda > 0$ ) həll edilir və onların arasından trivial olmayan (eyniliklə sıfır olmayan) həll seçilir.

4) İkinci dəyişən üçün alınmış diferensial tənlik  $\lambda$  parametrinin artıq konkret qiyməti üçün həll edilir. Həll zamanı naməlum sabitlər bircins olmayan şərtlərdə verilən funksiyaların  $\lambda$  parametrisini təyin edən zaman alınmış məxsusi funksiyalar üzrə ayrılmışdan təyin edilir. Qeyd edək ki, adətən məxsusi funksiyalar sinus və yaxud kosinus funksiyaları olur.

## FƏSİL V. GÜNƏŞ ŞÜALARININ BİNA VƏ QURĞULARA TƏSİRİ

İlin yay dövründə günəş şüalarının təsirindən bina və qurğular həddən artıq qızmağa məruz qalır. Bununla əlaqədar olaraq otaqların daxilində diskomfor istilik şəraiti yaranır və insan orqanizminin istilik tənzimlənmə sisteminin həddən çox yüksəlməsi baş verir. Qeyd etmək lazımdır ki, bina və qurğuların otaqlarını günəş şüalarının intensivliyindən və xarici qızmış havadan xarici qoruyucu konstruksiyalar qoruyur. İlin yay dövründə xarici qoruyucu konstruksiyalar vasitəsilə daxil olan istilik zamanı günəş radiasiyası əsas amildir. Bu zaman günəş radiasiyasının sutkalıq dövrü qeyri-stasionar istilik mübadiləsi prosesinə getirib çıxarır.

İlin yay dövründə bina və qurğuların otaqlarının istilik rejimləri müəyyən tələbatlara cavab verməlidir. Bu tələbatları yerinə yetirmək üçün müxtəlif şəkildə olan istilik və günəşdən mühafizə vasitələrindən istifadə edilir. Otaqları təbii təşkil olunmuş və ümumi mübadiləli ventilyasiya sistemlərinin, həmçinin kondisioner sistemlərinin köməkliyi ilə soyutmaq olar. Kondisioner sistemlərinin tətbiqi bina və qurğuların ümumi dəyərinin kifayət qədər artmasına səbəb olur. Ona görə də bina və qurğuları günəş şüalarının qızmasından mühafizə etmək üçün planlaşdırılmış konstruktiv elementlərdən və təşkil olunmuş ventilyasiya sistemlərindən istifadə etmək lazımdır. Əksər hallarda daxili şəraitin tələb olunan təminatını ödəmək üçün bu üsullar kifayət edir. Yüksək komfort şərait tələb olunan binalarda isə tənzimlənən kondisioner sistemləri tətbiq olunur. Otaqların istilik rejimnin analizi kondisioner sistemlərinin məhsuldarlığını, istilik və soyuqluq gücünü, həmçinin onun işinin tənzimlənmə rejimini təyin etməyə imkan verir. İlin yay dövründə bina və qurğuların daxili şəraitinin hesabatı zamanı aşağıdakı amilləri nəzərə almaq lazımdır:

- 1) otaqların və binaların təyinatı;
- 2) tikiniti rayonun iqlimi;
- 3) yay şəraitinin qeyri-stasionarlığı;
- 4) tələbatın səviyyəsi və verilmiş şəratın təmin olunma üsulları
- 5) insanların gördüyü fiziki işlər və onların gərginlik dərəcəsi
- 6) böyük qızmış və ya soyumuş səthlərin miqdarı

- 7) insanların gəlmə müddəti  
 8) hesabat şəraitinin təmin olunmasına olan tələbat

### §5.1. Günəş şüaları nəzərə alınmaqla qeyri-stasionar istilikötürmə

Yuxarıda qeyd edildiyi kimi bina və qurğuların daxili şəraitinin hesabatı zamanı yay şəraitinin qeyri-stasionarlığını nəzərə almaq lazımdır. Odur ki, xarici havanın infiltrasiyاسını və Buquer qanunu ilə udulan şüalanma enerjisini nəzərə almaqla istilikkeçirmə prosesinin diferensial tənliyi aşağıdakı şəkildə yazılı bilər.

$$c\rho \frac{\partial t}{\partial \tau} = \lambda \frac{\partial^2 t}{\partial x^2} - c_h w \frac{\partial t}{\partial x} + \gamma(1-r)E(0)e^{-rx}\sigma(\tau) \quad (5.1)$$


(5.1) tənliyini həll etmək üçün aşağıdakı başlanğıc və sərhəd şərtlərini qəbul edək.

$$\tau = 0; \quad t(x,0) = \varphi(x) \quad (5.2)$$

$$x = 0; \quad -\lambda \frac{\partial t}{\partial x} = \alpha_1(t_d - t) \quad (5.3)$$

$$x = \delta; \quad -\lambda \frac{\partial t}{\partial x} = \alpha_2(t - t_x(\tau))$$

$$\text{burada } \alpha_1 = \alpha_d + c_h w; \quad \alpha_2 = \alpha_x - c_h w$$



Qeyd etmək lazımdır ki, xarici qoruyucu inşaat konstruksiyalarında kəskin soyumanının başlanğıc dövründə qərarlaşmış temperatur sahəsi mövcüd olur. Odur ki, bu hal üçün başlanğıc şərtin təsirini nəzərə almamaq olar.

$$t(x,0) = 0 \quad (5.4)$$

Laplas çevirməsinə görə (5.1) tənliyini aşağıdakı şəkil də yazmaq olar.

$$\frac{d^2\bar{t}}{dx^2} - \frac{c_h w}{\lambda} \frac{d\bar{t}}{dx} - \frac{c\rho}{\lambda} s\bar{t} + \frac{\gamma(1-r)E(0)}{s\lambda} e^{-rx} = 0 \quad (5.5)$$

(5.5) tənliyinin ümumi həllini aşağıdakı şəkildə yaza bilərik:

$$\bar{t} = e^{\frac{c_h w}{2\lambda}x} (Ashkx + Bchkx) + \frac{\gamma(1-r)E(0)}{s\lambda \left[ \frac{c\rho}{\lambda}s - \frac{c_h w}{\lambda}\gamma - \gamma^2 \right]} e^{-rx} \quad (5.6)$$

burada  $k = \sqrt{\left(\frac{c_h w}{2\lambda}\right)^2 + \frac{c\rho}{\lambda}s}$

A və B integrallar sabitləridir. Həmin sabitləri sərhəd şərtlərinin köməkliyi ilə tapmaq olar.

(5.6) və (5.3) tənliklərinin birgə həlli aşağıdakı sxem üzrə aparılır. Əvvəlcə həmin tənliklər sistemindən A və B integrallar sabitləri tapılır. Sonra isə tapılmış A və B integrallar sabitləri (5.6) tənliyində nəzərə alınır.

Beləliklə xarici qoruyucu konstruksiyaların daxili və xarici səthlərindəki temperatur sahələri aşağıdakı şəkildə olar:

$$\begin{aligned} \bar{t}(0, s) &= \left[ \bar{t}_d(s) - \frac{(1-r)E(0)}{s} \frac{1 + \frac{\alpha_1}{\lambda\gamma}}{\left( \frac{s}{\alpha\gamma^2} - \frac{1}{b\gamma} - 1 \right)\alpha_1} e^{\frac{\delta}{2b}} \right] \frac{\bar{\psi}_1(s)}{\bar{\psi}(s)} + \\ &+ \left[ \bar{t}_x(s) + \frac{(1-r)E(0)}{s} \frac{1 - \frac{\alpha_2}{\lambda\gamma}}{\left( \frac{s}{\alpha\gamma^2} - \frac{1}{b\gamma} - 1 \right)\alpha_2} e^{\frac{\delta}{2b}} \cdot e^{-r\delta} \right] \frac{\bar{\psi}_2(s)}{\bar{\psi}(s)} + \\ &+ \frac{(1-r)E(0)}{s} \frac{1 - \frac{1}{\lambda\gamma}}{\left( \frac{s}{\alpha\gamma^2} - \frac{1}{b\gamma} - 1 \right)} \end{aligned} \quad (5.7)$$

$$\begin{aligned}
\bar{t}(\delta, s) = & \left[ \bar{t}_d(s) - \frac{(1-r)E(0)}{s} \frac{1 + \frac{\alpha_1}{\lambda\gamma}}{\left( \frac{s}{\alpha\gamma^2} - \frac{1}{b\gamma} - 1 \right) \alpha_1} e^{\frac{\delta}{2b}} \right] \frac{\bar{\psi}_3(s)}{\bar{\psi}(s)} + \\
& + \left[ t_x(s) + \frac{(1-r)E(0)}{s} \frac{1 - \frac{\alpha_2}{\lambda\gamma}}{\left( \frac{s}{\alpha\gamma^2} - \frac{1}{b\gamma} - 1 \right) \alpha_2} e^{\frac{\delta}{2b}} \cdot e^{-r\delta} \right] \frac{\bar{\psi}_4(s)}{\bar{\psi}(s)} + \\
& + \frac{(1-r)E(0)}{s} \frac{1 - \frac{1}{\lambda\gamma}}{\left( \frac{s}{\alpha\gamma^2} - \frac{1}{b\gamma} - 1 \right)} \cdot e^{-r\delta}
\end{aligned} \tag{5.8}$$

burada  $a = \frac{\lambda}{c\rho}$ ;  $b = \frac{\lambda}{c_h w}$

$$\bar{\psi}_1(s) = \alpha_1 \frac{\lambda}{2b} shk\delta + \alpha_1 \lambda k chk\delta + \alpha_1 \alpha_2 shk\delta$$

$$\bar{\psi}_2(s) = \alpha_2 \lambda k e^{-\frac{\delta}{2b}} \tag{5.9}$$

$$\bar{\psi}_3(s) = \alpha_1 \lambda k e^{\frac{\delta}{2b}}$$

$$\bar{\psi}_4(s) = -\alpha_2 \frac{\lambda}{2b} shk\delta + \alpha_2 \lambda k chk\delta + \alpha_1 \alpha_2 shk\delta$$

$$\begin{aligned}
\bar{\psi}(s) = & \lambda^2 \frac{s}{\alpha} shk\delta + \frac{\lambda}{2b} (\alpha_1 - \alpha_2) shk\delta + \\
& + \lambda k (\alpha_1 + \alpha_2) chk\delta + \alpha_1 \alpha_2 shk\delta
\end{aligned}$$

$$k = \sqrt{\frac{1}{4b^2} + \frac{s}{a}}$$

(5.7) və (5.8) tənliklərində asimptotik funksiyaların sıralara ayrılmazı üsulundan istifadə etsək, yazarıq:

$$\begin{aligned}
\bar{t}(0,s) = & \left[ \bar{t}_d(s) - \frac{(1-r)E(0)}{s} \frac{1 + \frac{\alpha_1}{\lambda\gamma}}{\left( \frac{s}{\alpha\gamma^2} - \frac{1}{b\gamma} - 1 \right) \alpha_1} e^{\frac{\delta}{2b}} \right] \frac{\psi_1^{-1}(s)}{\psi_1^{-1}(s)} + \\
& + \left[ t_x(s) + \frac{(1-r)E(0)}{s} \frac{1 - \frac{\alpha_2}{\lambda\gamma}}{\left( \frac{s}{\alpha\gamma^2} - \frac{1}{b\gamma} - 1 \right) \alpha_2} e^{\frac{\delta}{2b}} \cdot e^{-\gamma\delta} \right] \frac{\psi_2^{-1}(s)}{\psi_2^{-1}(s)} + \\
& + \frac{(1-r)E(0)}{s} \frac{\frac{1}{\lambda\gamma}}{\left( \frac{s}{\alpha\gamma^2} - \frac{1}{b\gamma} - 1 \right)} \quad (5.10)
\end{aligned}$$

$$\begin{aligned}
\bar{t}(\delta, s) = & \left[ \bar{t}_d(s) - \frac{(1-r)E(0)}{s} \frac{1 + \frac{\alpha_1}{\lambda\gamma}}{\left( \frac{s}{\alpha\gamma^2} - \frac{1}{b\gamma} - 1 \right) \alpha_1} e^{\frac{\delta}{2b}} \right] \frac{\psi_3^{-1}(s)}{\psi_3^{-1}(s)} + \\
& + \left[ t_x(s) + \frac{(1-r)E(0)}{s} \frac{1 - \frac{\alpha_2}{\lambda\gamma}}{\left( \frac{s}{\alpha\gamma^2} - \frac{1}{b\gamma} - 1 \right) \alpha_2} e^{\frac{\delta}{2b}} \cdot e^{-\gamma\delta} \right] \frac{\psi_4^{-1}(s)}{\psi_4^{-1}(s)} + \\
& + \frac{(1-r)E(0)}{s} \frac{\frac{1}{\lambda\gamma}}{\left( \frac{s}{\alpha\gamma^2} - \frac{1}{b\gamma} - 1 \right)} \cdot e^{-\gamma\delta} \quad (5.11)
\end{aligned}$$

burada

$$\begin{aligned}
\bar{\psi}_1(s) &= -\alpha_1 \frac{\lambda}{2b} \delta + \alpha_1 \lambda \left( 1 + \frac{k^2 \delta^2}{2} \right) + \alpha_1 \alpha_2 \delta \\
\bar{\psi}_2(s) &= \alpha_2 \lambda \left( 1 - \frac{\delta}{2b} \right) \\
\bar{\psi}_3(s) &= \alpha_1 \lambda \left( 1 + \frac{\delta}{2b} \right) \\
\bar{\psi}_4(s) &= -\alpha_2 \frac{\lambda}{2b} \delta + \alpha_2 \lambda \left( 1 + \frac{k^2 \delta^2}{2} \right) + \alpha_1 \alpha_2 \delta \\
\bar{\psi}(s) &= \lambda^2 \frac{s}{\alpha} \delta + \frac{\lambda}{2b} (\alpha_1 - \alpha_2) \delta + \lambda (\alpha_1 + \alpha_2) \left( 1 + \frac{k^2 \delta^2}{2} \right) + \alpha_1 \alpha_2 \delta
\end{aligned} \tag{5.12}$$

(5.10) və (5.12) tənliklərini analiz edək.  $\gamma=0$  olduqda  $(1-r)$   $E(0)$  enerjisi tam olaraq xarici qoruyucu konstruksiyanın en kəsiyi boyunca manəsiz (müqavimətsiz) keçər. Ona görə də həcmi istilik mənbəyinin gücü sıfır bərabər olar:

$$\lim_{\gamma \rightarrow 0} (1-r) E(0) e^{-\gamma x} = 0 \tag{5.13}$$

Belə ki,

$$\begin{aligned}
&\lim_{\gamma \rightarrow 0} \frac{1 + \frac{\alpha_1}{\lambda \gamma}}{\frac{s}{\alpha \gamma^2} - \frac{1}{b \gamma} - 1} = 0 \\
&\lim_{\gamma \rightarrow 0} \frac{1 - \frac{\alpha_2}{\lambda \gamma}}{\frac{s}{\alpha \gamma^2} - \frac{1}{b \gamma} - 1} = 0 \\
&\lim_{\gamma \rightarrow 0} \frac{\frac{1}{\lambda \gamma}}{\frac{s}{\alpha \gamma^2} - \frac{1}{b \gamma} - 1} = 0
\end{aligned} \tag{5.14}$$

Onda şüalanma istiliyi konstruksiyanın materialından udulmadan keçər. Bu halda qoruyucu konstruksiyaların daxili və xarici

səthlərindəki temperatur sahələri aşağıdakı şəkildə ifadə edilə bilər.

$$\begin{aligned}\bar{t}(0,s) &= \bar{t}_d(s) \frac{\psi_1^{-1}(s)}{\psi(s)} + \bar{t}_x(s) \frac{\psi_2^{-1}(s)}{\psi(s)} \\ \bar{t}(\delta, s) &= \bar{t}_d(s) \frac{\psi_3^{-1}(s)}{\psi(s)} + \bar{t}_x(s) \frac{\psi_4^{-1}(s)}{\psi(s)}\end{aligned}\quad (5.15)$$

$\gamma \rightarrow \infty$  olduqda  $(1-r)E(0)$  şüalanma enerjisi konstruksiyanının xarici səthinin yaxınlığında nazik təbəqə tərəfindən udulur. Buna görə də  $\gamma=0$  şərtində olduğu kimi daxili istilik mənbəyinin gücünü nəzərə almamaq olar.

$$\lim_{\gamma \rightarrow \infty} \gamma(1-r)e^{-\gamma x} = 0 \quad (5.16)$$

Lakin

$$\begin{aligned}\lim_{\gamma \rightarrow \infty} \left| \frac{1 + \frac{\alpha_1}{\lambda \gamma}}{\frac{s}{\alpha \gamma^2} - \frac{1}{b \gamma} - 1} \right| &= 1 \\ \lim_{\gamma \rightarrow \infty} \left| \frac{1 - \frac{\alpha_2}{\lambda \gamma}}{\frac{s}{\alpha \gamma^2} - \frac{1}{b \gamma} - 1} \right| &= 1\end{aligned}\quad (5.17)$$

Buna görə də  $\gamma$ -nın qiyməti böyüdükçə həcmi istilik mənbəyinin istiliyi bütün konstruksiyanın en kəsiyi boyunca təsir edir və həmin hissələrin ətrafında xüsusi gücü  $(1-r)E(0)$  olan səthi istilik mənbəyinin istiliyinə çevirilir.  $0 \leq \gamma \leq \infty$  olduqda temperatur sahələrini (5.10) və (5.11) şəklində yazmaq olar. Bu onu göstərir ki, qoruyucu konstruksiyaların daxili və xarici səthlərdəki temperatur sahələri enerjinin necə verilməsindən və udulmasından asılıdır.

Nəzərə almaq lazımdır ki, daxili və xarici mühitin temperaturlarının ölçmə nəticələrinə görə istilik selinin qiymətini təyin edən zaman zəifləmə əmsalının ( $\gamma$ ) böyük qiymətlərində xətaya yol verilə bilər. Ona görə də qoruyucu konstruksiyanın xarici səthinə

daxil olan enerjinin bir hissəsinin udulduğunu nəzərə almaq lazımdır.

(5.10) və (5.11) ifadələrindən aşağıdakı diferensial tənlikləri almaq olar.

$$k_1 \frac{dt(0, \tau)}{d\tau} + t(0, \tau) = k_2 \frac{dt_b(\tau)}{d\tau} + k_3(t_d(\tau) + t_x(\tau))k_4 + \dots \quad (5.18)$$

$$k_1 \frac{dt(0, \tau)}{d\tau} + t(\delta, \tau) = k_b t_d(\tau) + k_7 \frac{dt_H(\tau)}{d\tau} + k_8 t_x(\tau)_4 + \dots \quad (5.19)$$

burada  $k_1, k_2, k_3, k_4, k_5, k_6, k_7, k_8, k_9$  – xarici qoruyucu konstruksiyaların istilik-texniki göstəricilərindən və xarakteristik ölçüsündən asılı olan sabit kəmiyyətlərdir.

(5.18) və (5.19) tənlikləri vasitəsilə bir sıra avtomatik idarəetmə və tənzimləmə məsələlərini həll etmək olar.

## §5.2. Günəş şüalarının xarici qoruyucu konstruksiyalara təsiri. Günəşdən qoruyucu qurğular

Günəş radiasiyasının gətirdiyi istilik tikinti rayonunun yerləşdiyi coğrafi en dairədən və səthin cəhətlərə görə vəziyyətindən asılıdır. Günəş radiasiyası düz, yayılmış və eks edilmiş şəkildə qoruyucu konstruksiyaların səthinə təsir edir. Hər üç növ radiasiyanın cəminə cəmlənmiş (ümumi) radiasiya deyilir və aşağıdakı şəkildə ifadə edilir:

$$J_r = J^{duz} + J^{yayılmış} + J^{eks edilmiş} \quad (5.20)$$

Vertikal səhlərə düşən düz günəş radiasiyası aşağıdakı düsturdan təyin edilə bilər:

$$J_q^b = J_d^h \cdot \cos \beta \quad (5.21)$$

burada  $J_q^b, J_d^h$  – müvafiq olaraq vertikal və horizontal səhər düz günəş radiasiyasının gətirdiyi istilik miqdarıdır.  $\beta$  – günəş şüalarının səhər düşmə bucağıdır.  $\cos \beta$  funksiyasının cəhətlərə görə qiyməti aşağıdakı trigonometrik ifadələrdən təyin edilə bilər.

$$\begin{aligned}
 \cos \beta_c &= \cos \delta \cdot \sin \varphi \cos \gamma - \sin \delta \cdot \cos \varphi \\
 \cos \beta_{simal} &= \sin \delta \cdot \cos \varphi - \cos \delta \cdot \sin \varphi \cos \gamma \\
 \cos \beta_{q-sq} &= \cos \delta \cdot \sin \gamma \\
 \cos \beta_{c-q, c-sq} &= 0.707(\cos \delta \cdot \sin \varphi \cos \gamma - \sin \delta \cdot \cos \varphi + \cos \delta \cdot \sin \gamma) \\
 \cos \beta_{sm-q, sm-sq} &= 0.707(\cos \delta \cdot \sin \gamma + \sin \delta \cdot \cos \varphi - \cos \delta \cdot \sin \varphi \cos \gamma) \\
 \cos \beta_n &= \sin \delta \cdot \sin \gamma + \cos \gamma \cos \delta \cos \varphi
 \end{aligned} \tag{5.22}$$

burada  $\varphi$ -coğrafî en dairə, dərəcə;  $\delta$ -günəşin yerdəyişmə bucağı, dərəcə;  $\gamma$ -günortadan sonra hesabat zamanı günəşin saatlıq bucağı, dərəcə:

$\beta$ -bucağını həmçinin aşağıdakı empirik düsturdan da təyin etmək olar.

$$\operatorname{tg} \beta = \operatorname{ctgh}_0 \cdot \cos \alpha \tag{5.23}$$

burada  $h$ -günəşin dayanma hündürlüyü;  $\alpha$ - binanın fasadının cəhəti ilə günəş azimutu fərqiñə əsasən təyin edilir.

$$\alpha^0 = A^0 - B^0 \tag{5.24}$$

Horizontal səthə düz günəş radiasiyasının getirdiyi istiliyin miqdarı faktiki müşahidələrə əsasən qəbul edilir. Əgər müşahidələrin nəticələri məlum deyilsə, onda onun qiymətini Kastrova-Savinova formulasına əsasən təyin etmək olar:

$$J_d^h = \frac{J_0 \operatorname{sinh}_0}{\operatorname{sinh}_0 + C} \tag{5.25}$$

burada  $J_0$ -atmosferin sərhəddində günəş sabiti olub 1390  $\text{vt/m}^2$  qəbul edilir.

$h_0$ -günəşin dayanma hündürlüyü bucağı, c-empirik əmsal olub atmosferin aydınlığını xarakterizə edir.

Yayılmış radiasiyadan xarici divar konstruksiyasına düşən istilik miqdarı cəhətdən asılı olmayıaraq aşağıdakı ifadəyə görə təyin edilə bilər:

$$J_y^b = 0.5 J_y^h \tag{5.26}$$

Əks edilmiş radiasiyadan divara düşən istilik miqdarı isə

$$J_y^b = 0.47 \rho_i (J_d^h + J_y^h) \tag{5.27}$$

burada  $\rho_i$  – istilik radiasiyasını əks etdirən əmsaldır (cədvəl 5.1).

*Cədvəl 5.1  
Xarici konstruksiyaların xarici səthinin günəş radiasiyasını udma əmsalı ( $\rho$ )*

Nö	Qoruyucu konstruksiyaların xarici səthinin materialı	Günəş radiasiyasını udma əmsalı $\rho$
1	Aliminium	0,5
2	Asbest – sement	0,65
3	Asfalt – beton	0,9
4	Beton	0,7
5	Rənglənməmiş ağac	0,6
6	Açıq rəngli dam örtüyünün	0,65
7	Qırmızı gil kərpic	0,7
8	Silikat kərpic	0,6
9	Ağ rəngli təbii daşdan üzlük	0,45
10	Tünd boz silika boyası	0,7
11	Ağ əhəng boyası	0,3
12	Keramik üzlük tavalar	0,8
13	Göy şüşədən üzlük tavalar	0,6
14	Ağ rəngli üzlük tavalar	0,45
15	Səthinə qum səpilmiş ruberoid	0,9
16	Ağ rənglə rənglənmış polad vərəqlər	0,45
17	Tünd qırmızı rənglə rənglənmış polad vərəqlər	0,8
18	Yaşıl rənglə rənglənmış polad vərəqlər	0,6
19	Sinklənmiş polad vərəqlərdən dam örtüyü	0,65
20	Şüşə üzlükler	0,7
21	Tünd boz rəngli əhəngli suvaq	0,7
22	Açıq mavi rəngli sementli suvaq	0,3
23	Tünd yaşıl rəngli sementli suvaq	0,6
24	Qəhvəyi rəngli sementli suvaq	0,4

Qoruyucu konstruksiyanın səthinin uducu istilik miqdarı həmin günəş radiasiyasının udma əmsalından ( $\rho_s$ ) asılıdır. Hesabatın sadələşməsi üçün çox vaxt günəş radiasiyasının istilik təsirini ekvivalent temperaturla əvəz etmək məqsədə uyğun hesab edilir. Ekvivalent temperatur aşağıdakı düsturdan təyin edilir:

$$t_{ekv} = \frac{\rho_s \cdot J_c}{\alpha_x} \quad (5.28)$$

Hesabat temperaturu ilə ekvivalent temperaturun cəmi xarici mühitin cəm şəklində temperaturunu təşkil edir və bu temperatur aşağıdakı düsturdan təyin edilir.

$$t_c = t_x + = \frac{\rho_s \cdot J_c}{\alpha_x} \quad (5.29)$$


Respublikamız cənub bölgəsində yerləşdiyindən tikilən müasir bina və qurğularda günəşdən qoruyucu qurğuların layihələndirilməsi vacib məsələlərdəndir.

Ümumiyyətlə, günəş şüallarından qoruyucu qurğular horizontal, vertikal, stasionar, qeyri-stasionar, tənzimlənən və tənzimlənməyən qurğular şəklində layihələndirilir.

Horizontal qurğulara karnizləri, verandaları, qalereyaları, eyvanları, balkonları, jalyuzləri, markizləri və müxtəlif horizontal çıxıntıları, vertikal qurğulara isə qabırğaları, həcmli şəbəkələri

perforasiya edilmiş elementləri, lodjiləri və s. misal götirmək olar.

Tikinti rayonunda iyul ayının orta aylıq temperaturu  $21^{\circ}\text{C}$ -dən yüksək olduğda tətbiq edilən günəşdən qoruyucu qurğuların istilik buraxma əmsali binaların təyinatından asılı olaraq IN və Q-da qeyd edilən normativ qiymətlərdən ( $\beta_{g,q}^n$ )



Şəkil 5.1.

Yay dövründə qoruyucu elementlərin ölçülərinin təyini

böyük olmamalıdır. Bununla yanaşı bir sıra günəşdən qoruyucu qurğuların istilikburaxma əmsallarının qiymətləri IN və Q-da verilmişdir. İstilikburaxma əmsalları və onların normativ qiymətlərini bilməklə günəşdən qoruyucu qurğuları seçmək olar. Bu əsas eti-

barı ilə vertikal jalyuzlərə, pərdelərə, markizlərə aiddir. Horizontal və vertikal çıxıntıların layiheləndirilməsində aşağı-dakı hesabdan istifadə edilə biler. Şəkil 5.1-dən göründüyü kimi pəncərənin və onun yay dövründə günəşdən qoruyucu elementlərinin ölçüləri təyin edilməlidir. İlin qış və yay dövrlərində günəş şüasının horizontal xətlə təşkil etdiyi bucaqlarını bilmış olsaq, aşağıdakı ifadələri yazmaq olar.

$$B = Atg\alpha_q, \quad C + B = B = Atg\alpha_y \quad (5.30)$$

$$\text{Burada } C = A(tg\alpha_y - tg\alpha_q) \quad (5.31)$$

Düsturdan göründüyü kimi, iki ölçüdən birini bilmək lazımdır. Çox vaxt binada tətbiq edilən pəncərələrin ölçüləri standart olur. Onda

$$A = \frac{C}{(tg\alpha_y - tg\alpha_q)} \quad (5.32)$$

Çıxıntıının ölçüsünü təyin etdikdən sonra B-ni aşağıdakı düsturdan təyin etmək olar:

$$B = C \cdot \frac{tg\alpha_q}{(tg\alpha_y - tg\alpha_q)} \quad (5.33)$$

Qeyd etmək lazımdır ki, vertikal çıxıntıların da optimal ölçülərini ilin qış və yay dövrlərində günəş şüasının vertikal xətlə təşkil etdiyi bucaqları bilməklə yuxarıdakı kimi təyin etmək olar. Vertikal çıxıntılar əsasən şərq və qərb cəhətlərə, horizontal çıxıntılar isə cənub cəhətə layihələndirilir.

## FƏSİL VI. QORUYUCU KONSTRUKSİYALARDA GEDƏN İSTİLİK PROSESLƏRİNİ NƏZƏRƏ ALMAQLA İSTİLİK TƏCHİZATI SİSTEMLƏRİNİN İŞ REJİMLƏRİNİN RİYAZİ MODELLƏŞDİRİLMƏSİ

Hal-hazırda intensiv şəkildə böyük miqyaslı sənaye və mülki binaların tikintisi mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin gələcək inkişafını tələb edir. Bu onunla əlaqədardır ki, tikinti obyektləri çoxaldıqca istilik şəbəkəsinin uzunluğu və onun təsir radiusu fasiləsiz olaraq artır.

Mərkəzləşdirilmiş istilik təchizatı ilə təmin edilən otaqlarda və binalarda istilik şərtləri aşağıdakı təsirlər nəticəsində yaranır:

- Xarici qoruyucu konstruksiyalar vasitəsilə xarici mühitlə istilik-kütlə mübadiləsi prosesləri;
- istilik təchizatı şərtinə təsir göstərən mikroiqilimi təmin edən sistemlərin rejimləri;
- texnoloji istilik ayırmaları və başqa amillər.


Daxili mühitdə havanın temperaturunun verilmiş həddə saxla-nılması üçün isitmə sistemlərinə verilən istilik enerjisinin rasiyal məsrəflərini nəzərə almaqla otaqlarda istilik şəraiti yaranan idarəedici amillər və proseslərə məqsədyönlü təsir istilik rejimlərinin təmin edilməsinin mahiyyətini təşkil edir. Mərkəzləşdirilmiş istilik təchizatı şəraitində bu cür məsələnin həlli çətinləşir. Ona görə də burada istilik təchizatı sistemlərinin işləmə rejimlərinin xüsusiyyətləri ilə əlaqəli əlavə amilləri nəzərə alınmaq tələb olunur və istilik yüksəklerinin tənzimlənmə üsullarının yeniləşməsinə istiqamətlənmiş müxtəlif cür ölçülər götürülə bilər.

### §6.1. «İstilik generasiyası qurğuları-istilik tələbatçısı» sxemi üzrə istilik təchizatı sistemlərinin riyazi modellərinin qurulması

Elektrik təchizatı sistemlərinin işindəki qüsür və yanacaq təchizatı rejiminin pozulması mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin işləmə səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Bu isə öz növbəsində başqa energetik sistemlərin əlavə

yüklənməsinə gətirib çıxarıır və bütün yanacaq-energetik kompleksin vəziyyətinə mənfi təsir göstərir. Bunun nəticəsində istilik təchizatı sistemlərində iri qəza baş veirir və istilik təchizatı sistemlərinin tənzimlənməsinin pozulması müşahidə edilir. Bu məqsədlə istilik təchizatı sistemləri ilə istilik tələbatçısının onların işləmə rejimlərinə qarşılıqlı təsirinin öyrənilməsi vacibdir.

İstilik generasiyası qurğusundan istilik təchizatı zamanı istilik mənbəyindən çıxan istilik daşıyıcısının temperaturu idarə olunan kəmiyyətdir (şəkil 6.1.). Onun qiyməti xarici havanın temperaturunun dəyişməsindən asılı olaraq temperatur qrafiki şəklində əvvəlcədən verilir. Yerinə yetirilən məsələnin xarakterinə görə bu cür idarəetmə temperatur qrafikinin yerinə yetirilməsi hesabına otağın temperaturuna təsiri əvvəlcədən verilmiş planın yerinə yetirilməsinə yönəlib. Binanın otaqlarında lazım olan istilik şəraitinin saxlanması istilik təchizatının tənzimlənmə rejimləri ilə əlaqəlidir. İstilik tələbatçılarını kəmiyyət və keyfiyyət tənzimləmələri vasitəsilə istiliklə təchiz etmək olar.



**Şəkil 6.1.**  
«İstilik generasiyası-istilik tələbatçısı» sxemi üzrə istilik təchizatı sistemlərinin idarə edilməsinin struktur sxemi

İstilik taşıyıcısının keyfiyyət tənzimlənməsi zamanı, yəni  $t_1 = \text{const}$ ,  $G = \text{const}$ ,  $t_2 \neq \text{const}$  istilik generasiyası qurğularında  $d\tau$  vaxtı ərzində  $\alpha\eta M(\tau)$  istiliyi hasil edilir ki, bu da istilik taşıyıcısının qızdırılmasına sərf edilir. Yəni

$$\alpha\eta M(\tau) = Gc(t_2 - t_1) \quad (6.1)$$

buradan

$$\frac{dt_2}{d\tau} = \frac{\alpha\eta}{cG} M(\tau) \quad (6.2)$$

İstənilən rejimdə binanın isitmə sistemlərinin qızdırıcı cihazlarının istilik gücü aşağıdakı şəkildə yazılı bilər:

$$Q_i = k_c^e F_c^e \left( \frac{t_1 + t_2}{2} - t_d \right) \quad (6.3)$$

burada

$$k_c^e F_c^e = \sum_{i=1}^n k_{ic} F_{ic} \quad (6.4)$$

$n$ -cihazların sayıdır.

(6.3) ifadəsindən yazarıq:

$$t_2(\tau) = \frac{2Q_i}{k_c^e F_c^e} + 2t_d - t_1 \quad (6.5)$$

Buradan

$$\frac{dt_2(\tau)}{d\tau} = \frac{2}{k_c^e F_c^e} \cdot \frac{dQ_i}{d\tau} \quad (6.6)$$

(6.2) və (6.6) ifadələrinin müqayisəsindən yazarıq:

$$M(\tau) = \frac{2cG}{\alpha\eta k_c^e F_c^e} \cdot \frac{dQ_i}{d\tau} \quad (6.7)$$

İstilik itkiləri diferensial şəkildə aşağıdakı kimi ifadə edilə bilərlər:

$$T \frac{dQ_i}{d\tau} + Q_i = k^e F^e (t_d - t_x) \quad (6.8)$$

Burada

$$k^e F^e = \sum_{i=1}^m k_i F_i$$

$m$ -xarici qoruyucu konstruksiyaların sayıdır.

Xarici havanın temperaturunun dəyişməsini

$$t_x = t_{x,i} + A_{tx} \sin(\omega\tau + \varphi) \quad (6.9)$$

şəklində yazmaq olar.

(6.8) ifadəsini (6.7)-də nəzərə alsaq, yazarıq:

$$M(\tau) = \frac{2cGk^e F^e}{\alpha\eta k_c^e F_c^e} (t_d - t_x) - \frac{2cG}{\alpha\eta k_c^e F_c^e T} Q_i \quad (6.10)$$

Binanın istilik itkisini ( $Q_i$ ) təyin etmək üçün (6.8) tənliyinin həllini yazaq:

$$Q_i(\tau) = k^e F^e (t_d - t_{x,i}) - k^e F^e \frac{A_{tx}}{T} \int_0^\tau \sin(\omega\lambda + \varphi) e^{-\frac{\lambda-T}{T}} \quad (6.11)$$

və ya

$$Q_i(\tau) = k^e F^e (t_d - t_{x,i}) + k^e F^e \frac{A_{tx}}{1 + \omega^2 T^2} A \quad (6.12)$$

burada

$$A = \omega T \left[ \cos(\omega\tau + \varphi) - e^{-\frac{\tau}{T}} \cos \varphi \right] - \left[ \sin(\omega\tau + \varphi) - e^{-\frac{\tau}{T}} \sin \varphi \right] \quad (6.13)$$

Bələliklə, (6.12) ifadəsini (6.10) tənliyində nəzərə alsaq yanaçq sərfini aşağıdakı şəkildə yaza bilərik.

$$M(\tau) = \frac{2cGk^e F^e A_{tx}}{\alpha\eta k_c^e F_c^e T} \left[ \sin(\omega\tau + \varphi) + \frac{A_{tx}}{1 + \omega^2 T^2} \right] \quad (6.14)$$

Kəmiyyət tənzimlənməsi zamanı, yəni  $t_1 = \text{const}$ ,  $t_2 = \text{const}$ ,  $G \neq \text{const}$  olduqda istilik generasiyası qurğusunda  $d\tau$  vaxtı ərzində  $\alpha\eta M(\tau)$  istiliyi hasil edilir ki, bu da  $dG$  miqdarda istilik daşıyıcısının qızdırılmasına sərf edilir. Bu halda istilik balansı tənliyini aşağıdakı şəkildə yaza bilərik:

$$\alpha\eta M(\tau) d\tau = c(t_2 - t_1) dG \quad (6.15)$$

buradan

$$\frac{dG}{d\tau} = \frac{\alpha\eta}{c(t_2 - t_1)} M(\tau) \quad (6.16)$$

Bələ ki,

$$Q_i = cG(t_2 - t_1) \quad (6.17)$$

(6.17) ifadəsindən yazarıq:

$$\frac{dG}{d\tau} = \frac{1}{c(t_2 - t_1)} \frac{dQ_i}{d\tau} \quad (6.18)$$

(6.16) və (6.18) ifadələrinin müqayisəsindən, yazarıq:

$$M(\tau) = \frac{1}{\alpha\eta} \frac{dQ_i}{d\tau} \quad (6.19)$$

(6.8) ifadəsini (6.19)-da nəzərə alsaq, yazarıq:

$$M(\tau) = \frac{k^e F^e}{\alpha\eta T} (t_d - t_x) - \frac{Q_u}{\alpha\eta T} \quad (6.20)$$

Bələliklə, (6.9) və (6.14) ifadələrini (6.20) tənliyində nəzərə alsaq yanacaq sərfini aşağıdakı şəkildə yazarıq:

$$M(\tau) = \frac{k^e F^e A_{tx}}{\alpha\eta T} \left[ \sin(\omega\tau + \varphi) + \frac{A}{1 + \omega^2 T^2} \right] \quad (6.21)$$

(6.17) ifadəsindən istilik daşıyıcısının sərfini təyin edək

$$G(\tau) = \frac{Q_i}{c(t_2 - t_1)} \quad (6.22)$$

(6.22) tənliyində (6.12) ifadəsini nəzərə alsaq, yazarıq.

$$G(\tau) = \frac{k^e F^e}{c(t_2 - t_1)} \left[ (t_d - t_x)_i + \frac{A_{tx} A}{1 + \omega^2 T^2} \right] \quad (6.23)$$

Eyni vaxtda kəmiyyət və keyfiyyət tənzimlənməsi zamanı (kəmiyyət-keyfiyyət tənzimlənməsi), yəni  $t_1 = \text{const}$ ,  $t_2 \neq \text{const}$ ,  $G \neq \text{const}$  olduqda istilik generasiyası qurğusunda  $d\tau$  vaxtı ərzində  $\alpha\eta M(\tau)$  istiliyi hasil edilir ki, bu da  $\alpha\eta M(\tau)$  istilik daşıyıcısının qızdırılmasına sərf edilir. Bu halda istilik balansı tənliyini aşağıdakı şəkildə yaza bilərik:

$$c(t_2 - t_1) dG = \alpha\eta M(\tau) d\tau$$

buradan

$$\frac{dG}{d\tau} = \frac{\alpha\eta}{c(t_2 - t_1)} M(\tau) \quad (6.24)$$

İstilik istifadə edən obyektlər (istilik tələbatçıları) üçün aşağıdakı ifadəni yazmaq olar.

$$Q_i = k^e F^e \left( \frac{t_1 + t_2}{2} - t_d \right) \quad (6.25)$$

Digər tərəfdən

$$Q_i = cG(t_2 - t_1) \quad (6.26)$$

Onda hesablama sxemi (6.8) ifadəsindən  $Q_i$  istilik itkisinin təyin edilməsi ilə başlayır. Isitmə sistemlərindən qayidan istilik daşıyıcısının temperaturunu təyin etmək üçün (6.25) ifadəsində (6.12) ifadəsini nəzərə almaq lazımdır. Beləliklə,

$$t_2(\tau) = 2t_d + \frac{2k^e F^e}{k_c^e F_c^e} \left[ (t_d - t_{x.i.}) + \frac{A_{tx} A}{1 + \omega^2 T^2} \right] - t_1 \quad (6.27)$$

(6.25) və (6.27) ifadələrini nəzərə almaqla (6.26) ifadəsindən istilik daşıyıcısının dəyişməsini təyin edərik:


$$G(\tau) = \frac{1}{2} \frac{k^e F^e}{c} \cdot \frac{t_d - t_{x.i.} + \frac{A_{tx} A}{1 + \omega^2 T^2}}{t_d + \frac{k^e F^e}{k_c^e F_c^e} \left[ (t_d - t_{x.i.}) + \frac{A_{tx} A}{1 + \omega^2 T^2} \right] - t_1} \quad (6.28)$$

Beləliklə, (6.24) ifadəsində (6.28) tənliyini nəzərə alsaq yanacaq sərfi üçün aşağıdakı ifadəni yaza bilərik:


$$M(\tau) = \frac{1}{2} \left| \frac{(t_1 - t_d) k_c^e F_c^e A_{tx}}{\alpha \eta (1 + \omega^2 T^2)} \right| x \\ \times \frac{\omega^2 T^2 \left( e^{-\frac{t}{T}} \sin \varphi - \sin(\omega \tau + \varphi) \right) + \left( \frac{1}{T} e^{-\frac{t}{T}} \cos \varphi - \omega \cos(\omega \tau + \varphi) \right)}{\left[ t_d + \frac{k^e F^e}{k_c^e F_c^e} \left[ (t_d - t_{x.i.}) + \frac{A_{tx} A}{1 + \omega^2 T^2} \right] - t_1 \right]^2} \quad (6.29)$$

Yuxarıda alınmış ifadələrə əsasən Bakı şəhəri üçün istilik generasiya qurğularına lazımlı olan yanacaq sərfinin qrafiki şəkil 6.2-də, istilik tələbatçısına verilən istilik daşıyıcısının miqdarının dəyişmə qanuna uyğunluğu isə şəkil 6.3-də göstərilmişdir. Şəkil 6.2-dən göründüyü kimi xarici havanın kəskin soyuması şəraitində

İstilik generasiyası qurğusuna keyfiyyət tənzimlənməsi zamanı verilən yanacağın sərfi saat 60-a qədər kiçik temple (sürətlə) artır, tənzimlənməsi zamanı isə yüksək sürətlə artıb azalır. Şəkil 6.3-dən isə göründüyü kimi keyfiyyət tənzimlənməsi zamanı istilik generasiya qurğusundan istilik tələbatçısına verilən istilik daşıyıcısı sabit kəmiyyət olub zamanından asılı deyil. Kəmiyyət tənzimlənməsi zamanı isə istilik daşıyıcısının miqdarı 60 saata qədər smabit sürətlə artır, saat 60-dan saat 120-yə qədər isə kəskin sürətlə azalır.




Şəkil 6.2. Yanacaq sərfinin dəyişmə qanunauyğunluğu



Şəkil 6.3. İstilik daşıyıcısının miqdarının dəyişmə qanuna uyğunluğu

## § 6.2. «İstilik generasiyası qurğusu-istilik mübadiləsi qurğusu-istilik tələbatçısı» sxemi üzrə istilik təchizatı sistemlərinin riyazi modellərinin qurulması

İstilik tələbatçılarının istilik şəbəkəsinə qoşulması üsullarından biri də istilik mübadiləsi qurğusunun tətbiq edilməsidir ki, ondan istilik daşıyıcısı istilik tələbatçısına doğru istiqamətlənir (şəkil 6.4).



**Şəkil 6.4.**

«İstilik generasiyası qurğuları – istilik mübadiləsi qurğusu – istilik tələbatçısı» sxemi üzrə istilik təchizatı sistemlərinin idareedilməsini struktur sxemi

$G_i$  miqdarında istilik daşıyıcısı i entalpiyası ilə istilik generasiyası quruğusundan istilik mübadiləsi qurğusuna daxil olur. Burada istilik daşıyıcısının parametrlərini yerli isitmə sistemlərinin, o cümlədən isitmə sistemlərinin tələbatına uyğunlaşdırmaq lazımdır.

«İstilik generasiyası qurğusu-istilik mübadiləsi qurğusu-istilik tələbatçısı» sxemi üzrə istilik təchizatı sistəmlərinin keyfiyyət tənzimlənməsi məsələsinə baxaq. Bu cür tənzimlənmə üsulunda bina və qurğuların xarici qoruyucu konstruksiyaları istilik yüklerinin sutkalıq qrafikinin qeyri müntəzəmliyini bərabərləşdirən ak-

kumlyator kimi istifadə edilir. Müvafiq temperatur rejimində istilik şebekəsinin verici kəmərindəki hesabat istilik daşıyıcısının sərfi isitmə sistemlərinə verilən hesabat istilik daşıyıcısının sərfi-nə barəbər ola bilər.

Keyfiyyət tənzimləməsində girişdə istilik daşıyıcısının temperaturu dəyişir, sərfi isə sabit qalır, yəni  $i_1=\text{const}$ ,  $i_2\neq\text{const}$ ,  $t_3=\text{const}$ ,  $t_4\neq\text{const}$ ,  $G_1=\text{const}$ ,  $G_2\neq\text{const}$

İstilik generasiyası qurğusuna  $d\tau$  vaxtında  $\alpha\eta M(\tau)$  miqdarda istilik daxil olur ki, bu da istilik daşıyıcısının qızmasına sərf edilir. Bu halda istilik balansı tənliyini aşağıdakı şəkildə yazarıq.

$$\alpha\eta M(\tau)d\tau = G_1 d(i_2 - i_1) \quad (6.30)$$

buradan

$$M(\tau) = \frac{G_1}{\alpha\eta} \frac{di_2}{d\tau} \quad (6.31)$$

İstilik mübadiləsi qurğusunda istilik daşıyıcısının verilmiş parametrlərinə və sərfinə görə istilik balansı tənliyini aşağıdakı şəkildə yazmaq olar.

$$G_1(i_1 - i_2) = G_2 c_2 (t_4 - t_3) \quad (6.32)$$

(6.3) ifadəsini (6.32) tənliyində nəzərə alsaq qızmış istilik daşıyıcısının entalpiyasının dəyişmə qanunauyğunluğunu aşağıdakı şəkildə yazmaq olar:

$$i_2 = i_1 + 2 \frac{G_2 c_2}{G_1} (t_d - 2t_3) + 2 \frac{2G_2 c_2}{G_1 k_c^e F_c^e} Q_i \quad (6.33)$$

(6.31) ifadəsində (6.33)-ü nəzərə alsaq, yazarıq:

$$M(\tau) = 2 \frac{2G_2 c_2}{\alpha\eta k_c^e F_c^e} \frac{dQ_i}{d\tau} \quad (6.34)$$

(6.8) ifadəsini nəzərə almaqla (6.34) tənliyini aşağıdakı şəkildə yazmaq olar.

$$M(\tau) = \frac{2G_2 c_2}{\alpha\eta k_c^e F_c^e T} (t_d - t_x) - \frac{2G_2 c_2}{\alpha\eta k_c^e F_c^e} Q_i \quad (6.35)$$

(6.9) və (6.12) ifadələrini (6.35)-də nəzərə alsaq yazarıq:

$$M(\tau) = 2 \left| \frac{G_2 c_2 k_c^e F_c^e A_{tx}}{\alpha \eta k_c^e F_c^e} \right| \left[ \sin(\omega \tau + \varphi) + \frac{A}{1 + \omega^2 T^2} \right] \quad (6.36)$$

Analoji olaraq «istilik generasiyası qurğusu-istilik mübadiləsi qurğusu-istilik tələbatçısı» sxemi üzrə istilik təchizatı sistemlərinin kəmiyyət tənzimlənməsinə baxaq.

Kəmiyyət tənzimlənməsi zamanı istilik daşıyıcısının sərfi dəyişir, girişdə temperatur isə sabit qalır, yəni  $i_1 = \text{const}$ ,  $i_2 \neq \text{const}$ ,  $t_3 = \text{const}$ ,  $t_4 = \text{const}$ ,  $G_1 \neq \text{const}$ ,  $G_2 \neq \text{const}$

Bu hal üçün istilik generasiyası qurğusunda istilik balansı tənliyini aşağıdakı şəkildə yazmaq olar:

$$\alpha \eta M(\tau) d\tau = G_1 d(i_2 - i_1) \quad (6.37)$$

İstilik mübadiləsi qurğusu üçün isə

$$G_1(i_1 - i_2) = G_2 c_2 (t_4 - t_3) \quad (6.38)$$

İstilik tələbatçısına lazımlı olan istiliyin miqdarı aşağıdakı ifadədən təyin edilir:

$$Q_i = G_2 c_2 (t_4 - t_3) \quad (6.39)$$

(6.38) və (6.39) ifadələrindən yazılıq:

$$i_2 = i_1 + \frac{Q_i}{G_1} \quad (6.40)$$

(6.37) ifadəsindən yanacağın sərfini təyin edək.

$$M(\tau) = \frac{G_1}{\alpha \eta} \frac{di_2}{d\tau} \quad (6.41)$$

(6.40) ifadəsini (6.41)-də nəzərə alsaq yazılıq:

$$M(\tau) = \frac{1}{\alpha \eta} \frac{dQ_i}{dt} \quad (6.42)$$

(6.8) ifadəsini (6.42)-də nəzərə alaq:

$$M(\tau) = \frac{k^e F^e}{\alpha \eta T} (t_d - t_x) \cdot \frac{Q_i}{\alpha \eta T} \quad (6.43)$$

(6.9) və (6.12) ifadələrini (6.43) tənliyində nəzərə alsaq yanacağın sərfinin tənliyini aşağıdakı şəkildə yaza bilərik:

$$M(\tau) = \left| \frac{k^e F^e A_x}{\alpha \eta T} \right| \left[ \sin(\omega \tau + \varphi) + \frac{A}{1 + \omega^2 T^2} \right] \quad (6.44)$$

İndi isə kəmiyyət-keyfiyyət tənzimlənməsinə baxaq:

$i_1 = \text{const}$ ,  $i_2 \neq \text{const}$ ,  $t_3 = \text{const}$ ,  $t_4 \neq \text{const}$ ,  $G_1 = \text{const}$ ,  $G_2 \neq \text{const}$

İstilik generasiyası qurğusu üçün istilik balansı tənliyi (6.30), istilik mübadiləsi qurğusu üçün isə (6.32) tənliyi şəklində yazılır.

İstilik tələbatçısına lazımlı olan istiliyin miqdarı aşağıdakı ifadədən təyin edilir.

$$Q_i = k_c^e F_c^e \left( \frac{t_1 + t_2}{2} - t_d \right) \quad (6.45)$$

ve

$$Q_i = G_2 c_2 (t_4 - t_3) \quad (6.46)$$

(6.45) ifadəsindən  $t_4$ -ü təyin edək

$$t_4 = \frac{Q_i}{k_c^e F_c^e} + 2t_d - t_3 \quad (6.47)$$

(6.47) ifadəsini (6.46) tənliyində nəzərə alıb istilik daşıyıcıının miqdarını təyin edək:

$$G_2 = \frac{Q_i}{c_2 \left[ \frac{Q_i}{k_c^e F_c^e} + 2t_d - t_3 \right]} \quad (6.48)$$

(6.32) ifadəsində (6.47) və (6.48) ifadələrini nəzərə alsaq yazuraq:

$$i_2 = i_1 + \frac{Q_i}{G_1} \frac{\frac{Q_i}{k_c^e F_c^e} + 2t_d - t_3}{\frac{Q_i}{k_c^e F_c^e} + 2t_d - t_3} \quad (6.49)$$

(6.49) ifadəsi aşağıdakı tənliklə birlikdə prosesin parametrlərinin təyin edilməsinə imkan verir:

$$M(\tau) = \frac{G_1}{\alpha \eta} \frac{di_2}{d\tau} \quad (6.50)$$

### §6.3. İstilik təchizatı sistemlərinin sxemlərinin müqayisəli analizi və tənzimlənmə metodları

Hal-hazırda istilik tələbatçılara lazımlı olan enerjinin həcmi get-gedə fasılısız və sürətlə artır. Buna səbəb insanların artımı, təbii ehtiyatların qazılmasına enerji sərfinin artımı və s. ola bilər.

Meteroloji şəraitdən (xaici havanın temperaturu, küləyin sürəti, günəş radiasiyası və s.) asılı olaraq isti su təchizatının su sərfi rejimi, texnoloji avadanlıqların iş rejimi və başqa amillər abonentlərin istilik gücündən asılı olaraq dəyişir. Yüksək keyfiyyətli istilik təchizatının təmin olunması və istilik generasiyası qurğusunda səmərəli istilik hasil olunması rejimi və bunun istilik kəmərələrində nəqli üçün müvafiq tənzimlənmə metodu seçilir.

Keyfiyyət tənzimlənməsi zamanı yanacağın sərfi aşağıdakı diferensial tənlikdən təyin edilir:

$$M_{\Delta/\text{keyf}} = -\frac{2Gc}{\alpha\eta} \frac{k^e F^e}{k_c^e F_c^e} \frac{dt_x}{d\tau} \quad (6.51)$$

Kəmiyyət tənzimlənməsi zamanı isə

$$M_{\Delta/\text{keem}} = -\frac{k^e F^e}{\alpha\eta} \frac{dt_x}{d\tau} \quad (6.52)$$

(6.51)adətən (6.52) ifadələrindən nisbi yanacaq sərfini təyin edək:

$$\overline{M}_\Delta = \frac{M_{\Delta/\text{keyf}}}{M_{\Delta/\text{keem}}} = \frac{2Gc}{k_c^e F_c^e} \quad (6.53)$$

İstilik tələbatçısı üçün istilik balansı tənisi aşağıdakı şəkildə yazmaq olar:

$$k_c^e F_c^e \left( \frac{t_1 + t_2}{2} - t_d \right) = Gc(t_1 - t_2) \quad (6.54)$$

buradan

$$\frac{Gc}{k_c^e F_c^e} = \frac{\frac{t_1 + t_2}{2} - t_d}{t_1 - t_2} \quad (6.55)$$

$t_1=95^\circ\text{C}$ ,  $t_2=70^\circ\text{C}$ ,  $t_d=18^\circ\text{C}$  olduqda (6.55) ifadəsindən alarıq:

$$\frac{Gc}{k_c^e F_c} = \frac{\frac{95+70}{2} - 18}{\frac{95-70}{25}} = \frac{64.5}{25} \approx 2.6$$

Onda (6.53) ifadəsindən alarıq:

$$\overline{M}_\Delta = \frac{Gc}{k_c^e F_c} \approx 2 \cdot 2.6 = 5.2$$

$$\overline{M}_\Delta = 5.2$$

Beləliklə, keyfiyyət və kəmiyyət tənzimlənməsi zamanı yanacağın sərfi üçün aşağıdakı ifadələri yazarıq:

$$M_{\Delta/\text{keyf}} = M^* \quad M_{\Delta/\text{keem}} = 5.2M^* \quad M = M_0 \pm M_\Delta \quad (6.56)$$

(6.56) ifadəsinə görə aşağıdakı nəticəyə gəlmək olar:

1) Xarici havanın temperaturu aşağı düşdükdə lazım olan yanacaq sərfini aşağıdakı ifadəyə əsasən təyin etmək olar.

$$M = M_0 + M_\Delta \quad (\text{keyfiyyət tənzimlənməsi})$$

2) Xarici havanın temperaturu yüksəldikdə isə lazım olan yanacaq sərfini aşağıdakı ifadəyə əsasən təyin etmək olar:

$$M = M_0 - M_\Delta \quad (\text{kəmiyyət tənzimlənməsi})$$

## FƏSİL VII. QORUYUCU KONSTRUKSİYALARDADA İSTİLİK PROSESLƏRİNİN AMPLITUD – FAZA XARAKTERİSTİKASI.

Mikroiqlimi təmin edən sistemlər üçün vacib və əsas enerji tənzimləyici elementlərdən bir də xarici qoruyucu konstruksiyalardır. Xarici və daxili mühitin deyişmə və qeyri stasionar iqlim parametrlərinin təsirindən konstruksiyanın materiallarında mürəkkəb istilik – kütlə mübadiləsi prosesləri baş verir. Qoruyucu konstruksiyaların istilik ötürməni başlanğıc və sərhəd şərtləri ödəyən istilikkeçirmənin diferensial tənliyinin həlli ilə təyin edilir. Lakin bu həll vasitəsilə alınan nəticələr konstruksiyanın daxili və xarici səthlərində, eləcə də qalınlığı boyu istiliyin köçürülməsini analiz etməyə həmişə imkan vermir. Həllin qeyri effektiv istifadə olunmasına səbəb onun mürəkkəb törəmə və integrallı vasitəsilə ifadə olunmasıdır. Odur ki, konstruksiyalarda istilik proseslərinin analiz və hesabatının ənənəvi üsullarla aparılması zamanı istilik proseslərinin məqsədyönlü idarə olunması və istilik texniki xarakteristikalarının təyin olunması müəyyən çətinliklər törədir. Bu çətinlikləri aradan qaldırmaq üçün istilik-kütlə mübadiləsinin tənzimlənməsinin hesabat sxemlərinin və isilik – texniki parametrlərinin təyin edilməsi üçün qoruyucu konstruksiyalarda istilik proseslərinin amplitud – faza xarakteristikasının tədqiq edilməsi vacib məsələlərdən biridir.

Qeyd etmək lazımdır ki, çıxış kəmiyyətinin kvazistasionar reaksiyanın giriş kəmiyyətinin harmonik təsirinə nisbəti amplitud – faza xarakteristikasını ifadə edir. Ayrı-ayrı elementlərin amplitud – faza xarakteristikalarının cəmi dinamik sistemin xüsusiyyətini xarakterizə edir.

Daxili və xarici mühitin temperaturları ölçülən kəmiyyət olduğu üçün qoruyucu konstruksiyalarda istilik proseslərinin amplitud-faza xarakteristikası fiziki məna daşıyır və konstruksiyanın istilik-texniki xarakteristikalarının təyin edilməsində istifadə edilə bilər. Amplitud-faza xarakteristikasını təyin edən zaman ötürücü funksiyada Laplas operatoru ( $S$ )  $\omega$  ilə əvəz edilə bilər. Qeyd etmək lazımdır ki,  $\omega$  dəyişən kəmiyyət olub  $-\infty$  - dan  $+\infty$  - a qədər dəyişir.

## § 7.1 Harmonik təsirlərə dinamik sistemin reaksiyası.

Başlanğıc zaman anında xarici qoruyucu konstruksiyaların daxili səthində temperaturun maksimal qiymətə bərabər olduğunu qəbul etsək, onda daxili sətlərin temperaturasının harmonik rəqs-ləri kimi yazılı bilər

$$t(0, \tau) = A_{t(0)} \cdot e^{i\omega\tau} \quad (7.1)$$

Onda konstruksiyanın qalınlığı boyu temperatur sahəsi aşağıdakı kimi tə'yin edilə bilər:

$$\begin{aligned} t(x, \tau) &= g(x, \tau) * A_{t(0)} e^{i\omega\tau} = A_{t(0)} \int_0^\tau e^{i\omega(\tau-\tau_0)} g(x, \tau_0) d\tau_0 = \\ &= A_{t(0)} e^{i\omega\tau} \int_0^\tau e^{i\omega\tau_0} g(x, \tau_0) d\tau_0 \end{aligned} \quad (7.2)$$

burada  $g(x, \tau)$ - ötürüçü funksiyanın orijinalidir.

Fərz edək ki,  $L\{g(x, \tau)\}$  integrallı var.

Onda

$$\int_0^\infty e^{-i\omega\tau_0} g(x, \tau_0) d\tau_0 = G(x, i\omega) \quad (7.3)$$

(7.3) ifadəsi  $s = i\omega$  olduğu hal üçün Laplas çevirməsinin ifadəsidir.

(7.2) ifadəsini aşağıdakı kimi iki integrallın cəmi şəklində yazaq:

$$\begin{aligned} t(x, \tau) &= A_{t(0)} e^{i\omega\tau} \left\{ \int_0^\infty e^{-i\omega\tau_0} g(x, \tau_0) d\tau_0 \int_\tau^\infty e^{-i\omega\tau_0} g(x, \tau_0) d\tau_0 \right\} = \\ &= G(x, i\omega) e^{i\omega\tau} A_{t(0)} - e^{i\omega\tau} A_{t(0)} \int_\tau^\infty e^{-i\omega\tau_0} g(x, \tau_0) d\tau_0 \end{aligned} \quad (7.4)$$

$\tau \rightarrow \infty$  olduqda (7.4) ifadəsinin sağ tərəfindəki ikinci integral sıfır yaxınlaşır. Buna görə də xarici qoruyucu konstruksiyalarda qərarlaşmış vəziyyət uzun müddətdən sonra baş verir və aşağıdakı kimi yazılı bilər.

$$t_\omega(x, \tau)_{\tau \rightarrow \infty} = G(x, i\omega) A_{t(0)} e^{i\omega\tau} \quad (7.5)$$

buradan

$$G(x, i\omega) = \frac{t_\omega(x, \tau)}{A_{t(0)} e^{i\omega\tau}} \quad (7.6)$$

(7.6) ifadəsi dinamik sistemlə amplitud – faza tezlik xarakteristikası adlanır.

$G(i\omega)$  funksiyanın vektor şəklində də göstərmək olar:

$$G(i\omega) = |G(i\omega)| e^{i\varphi(\omega)} \quad (7.7)$$

burada  $|G(i\omega)|$  sistemin amplitud xarakteristikası,  $\varphi(\omega)$  isə faza xarakteristikası adlanır.

Beləliklə

$$t(x, \tau) = |G(i\omega)| e^{i\varphi(\omega)} A_{t(0)} e^{i\omega\tau} = |G(i\omega)| A_{t(0)} e^{i(\omega\tau + \varphi)} \quad (7.8)$$

$G(i\omega)$  funsiyanı aşağıdakı şəkildə yazaq:

$$G(x, \tau) = u(\omega) + iv(\omega) \quad (7.9)$$

burada  $u(\omega), v(\omega)$  -  $G(i\omega)$  funksiyasının müvafiq olaraq həqiqi və xəyali hissəsidir.

Onda

$$|G(i\omega)| = \sqrt{(u(\omega))^2 + (v(\omega))^2} \quad (7.10)$$

$$\varphi(\omega) = \arg G(i\omega) = \operatorname{arctg} \frac{v(\omega)}{u(\omega)}$$

Beləliklə,

$$t(x, \tau) = t(0, \tau) \sqrt{(u(\omega))^2 + (v(\omega))^2} e^{i(\omega\tau + \operatorname{arctg}[v(\omega)/u(\omega)])} \quad (7.11)$$

(7.11) ifadəsini trigonometrik şəkildə yazaq:

$$t(x, \tau) = t(0, \tau) \sqrt{(u(\omega))^2 + (v(\omega))^2} \left\{ \cos \left[ \omega\tau + \operatorname{arctg} \frac{v(\omega)}{u(\omega)} \right] + \right. \\ \left. + i \sin \left[ \omega\tau + \operatorname{arctg} \frac{v(\omega)}{u(\omega)} \right] \right\} \quad (7.12)$$

Xarici qoruyucu konstruksiyaların daxili səthində temperaturun paylanması.

$$t(0, \tau) = t_0 \sin \omega \tau = Im t_0 e^{i\omega \tau} \quad (7.13)$$

olarsa, onda temperatur rəqsłarı

$$t(x, \tau) = t_0 \sqrt{(u(\omega))^2 + (v(\omega))^2} \sin \left[ \omega \tau + \arctg \frac{v(\omega)}{u(\omega)} \right] \quad (7.14)$$

şəklində təyin edilə bilər.

Əgər

$$t(0, \tau) = t_0 \cos \omega \tau = Re t_0 e^{i\omega \tau} \quad (7.15)$$

olarsa, onda

$$t(x, \tau) = t_0 \sqrt{(u(\omega))^2 + (v(\omega))^2} \cos \left[ \omega \tau + \arctg \frac{v(\omega)}{u(\omega)} \right] \quad (7.16)$$

burada  $\omega$  - dairəvi tezliyin dəyişməsidir.

$$\omega = 2\pi f = \frac{2\pi}{T} \quad (7.17)$$

$f$  - tezlik,  $T$  - temperaturun dəyişmə dövrüdür.

Əgər dinamik sistemin tezlik xarakteristikası məlumdursa, onda həmin tezlik xarakteristikasından istifadə etməklə sistemin istenilən təsirə reaksiyasını təyin etmək olar. Bu onların qarşılıqlı əlaqələrinə əsasən mümkündür. Doğrudan da əgər təsir  $f(\tau)$  funksiyası vasitəsilə verilibsə

$$\Phi\{f(\tau)\} = \int_0^\infty f(\tau) e^{-i\omega \tau} d\tau = f_\phi(i\omega) \quad (7.18)$$

burada  $f_\phi(i\omega) = f(\tau)$  funksiyasının kompleks spektridir.

Qeyd etmək lazımdır ki,  $f(\tau)$  funksiyası Dirixle şərtini ödəməlidir:  $f(\tau)$  funksiyası hər bir sonlu intervalda məhduddur və

$$\int_{-\infty}^{\infty} |f(\tau)| d\tau < 0$$

Fürye çevirməsi Laplas çevirməsinin xüsusi halı olduğu üçün  $s = i\omega$  olar. Ona görə də əgər  $G(s)$ -ötürücü funksiyası məlumdur, onda  $\tilde{t}(s)$  ilə  $\bar{f}(s)$  arasında əlaqə aşağıdakı kimi olar:

$$\tilde{t}(s) = G(s) \bar{f}(s) \quad (7.19)$$

Analoji olaraq

$$t_\phi(i\omega) = G(i\omega)f_\phi(i\omega) \quad (7.20)$$

yazmaq olar.

$G(i\omega) \cdot f_\phi(i\omega)$  - hasili  $t(\tau)$  funksiyasının Fürye çevirməsidir. Tərs Fürye çevirməsinə görə  $t(\tau)$  funksiyasını təyin edək.

$$t(\tau) = \frac{1}{2\pi} \int_{-\infty}^{+\infty} t_\phi(i\omega) e^{i\omega\tau} d\omega \quad (7.21)$$

Adətən düz Fürye çevirməsinə görə funksiya aşağıdakı kimi təyin edilir:

$$\Phi(i\omega) = \frac{1}{2\pi} \int_{-\infty}^{+\infty} f(\tau) e^{-i\omega\tau} d\omega \quad (7.22)$$

Onda tərs Fürye çevirməsi aşağıdakı kimi olar:

$$f(\tau) = \int_{-\infty}^{+\infty} \Phi(i\omega) e^{i\omega\tau} d\omega \quad (7.23)$$

## § 7.2. Ötürüçü funksiyaların amplitud faza xarakteristikası

İstilikkeçirmənin diferensial tənliyini

$$\frac{\partial t}{\partial \tau} = a \frac{\partial^2 t}{\partial x^2} \quad (7.24)$$

həll etmək üçün aşağıdakı başlanğıc və sərhəd şərtlərini qəbul edək.

$$t(x,0) = 0$$

$$t(\infty, \tau) = 0, \quad -\lambda \frac{\partial t(x, \tau)}{\partial x} \Big|_{x=0} = q_0(\tau) \quad (7.25)$$

Laplas çevirməsinin xassələrinə əsasən (7.24) tənliyini və (7.25) başlanğıc və sərhəd şərtlərini aşağıdakı şəkildə yaza bilərik:

$$a \frac{d^2 \bar{t}(x, s)}{dx^2} - s \bar{t}(x, s) = 0 \quad (7.26)$$

$$\bar{t}(\infty, s) = 0, \quad -\lambda \frac{d \bar{t}(0, s)}{dx} = \bar{q}_0(s) \quad (7.27)$$

(7.26) tənliyinin ümumi həlli aşağıdakı şəkildə olar

$$\bar{t}(x,s) = c_1 e^{\sqrt{\frac{s}{a}}x} + c_2 e^{-\sqrt{\frac{s}{a}}x} \quad (7.28)$$

(7.27) və (7.28) tənliklərini birləşdirək, alarıq:

$$\bar{t}(x,s) = \bar{q}_0(s) \frac{1}{\lambda \sqrt{\frac{1}{a} \sqrt{s}}} e^{-\frac{x}{\sqrt{a}} \sqrt{s}} \quad (7.29)$$

burada  $\frac{1}{\sqrt{s}} e^{-\frac{x}{\sqrt{a}} \sqrt{s}}$  - ötürüçü funksiyadır.

$\frac{1}{\lambda \sqrt{\frac{1}{a} \sqrt{s}}}$  operatorunun amplitud – faza xarakteristikası aşağıdakı kimi olar.

$$G(i\omega) = \left[ \frac{1}{\lambda \sqrt{\frac{1}{a} \sqrt{s}}} \right]_{s=i\omega} = \frac{1}{b\sqrt{i\omega}} = -\frac{1}{b\sqrt{\omega}} i\sqrt{i} \quad (7.30)$$

(7.30) ifadəsində aşağıdakılardı nəzərə alsaq

$$i = e^{i\frac{\pi}{2}}, \quad -i = e^{-i\frac{\pi}{2}} \quad \text{və} \quad \sqrt{i} = e^{i(\frac{\pi}{4} + \pi k)}$$

yazarıq:

$$G(i\omega) = \frac{1}{b\sqrt{\omega}} e^{-i\frac{\pi}{2}} e^{i(\frac{\pi}{4} + \pi k)} = \frac{1}{b\sqrt{\omega}} e^{-i(\frac{\pi}{4} + \pi k)} =$$

$$= \begin{cases} \frac{1}{b\sqrt{\omega}} e^{-i\frac{\pi}{4}} = \frac{1}{b\sqrt{\omega}} \left( \cos \frac{\pi}{4} - i \sin \frac{\pi}{4} \right) = \frac{1}{b\sqrt{\omega}} \left( \frac{\sqrt{2}}{2} - i \frac{\sqrt{2}}{2} \right); & k=0 \\ \frac{1}{b\sqrt{\omega}} e^{i\frac{3\pi}{4}} = \frac{1}{b\sqrt{\omega}} \left( \cos \frac{3}{4}\pi - i \sin \frac{3}{4}\pi \right) = \frac{1}{b\sqrt{\omega}} \left( -\frac{\sqrt{2}}{2} + i \frac{\sqrt{2}}{2} \right); & k=1 \end{cases}$$

$$\text{mod } G(i\omega) = \frac{1}{b\sqrt{\omega}}, k=0,1$$

$$\arg G(i\omega) = \varphi = \begin{cases} -\frac{\pi}{4}, & k=0 \\ \frac{3\pi}{4}, & k=1 \end{cases}$$

Bu ifadələr onu göstərir ki, kompleks müstəvidə amplitud faza xarakteristikasının qrafiki düz xətt olub sonsuzluqdan  $\omega$  artımı ilə  $\varphi = -\frac{\pi}{4}$  və  $\varphi = \frac{3\pi}{4}$  bucaq mailliyi ilə həqiqi oxa yaxınlaşır

$G(i\omega)$ -in modulu isə tezliyin artmağı ilə əlaqədar sıfıra yaxınlaşır, faza bucağı isə ondan asılı olmur (şəkil 7.1)

Əgər konstruksiyanın səthinə daxil olan istilik sinusoidal qanunla dəyişərsə, yəni  $q(0,\tau) = q_0 \sin \omega \tau$ , onda həmin səthdəki temperatur uzun müddətdən sonra tezliyin azalması amplitudası ilə rəqs edəcək.

$$t(0,\tau) = q_0 \frac{1}{b\sqrt{\omega}} \sin\left(\omega\tau - \frac{1}{4}\pi\right) \quad (7.31)$$


Tərs amplitud – faza xarakteristikasını təyin edək.

$$\begin{aligned} \frac{1}{G(i\omega)} &= [b\sqrt{s}]_{s=i\omega} = b\sqrt{\omega} \sqrt{i} = b\sqrt{\omega} e^{i\left(\frac{\pi}{4} + \pi k\right)} = \\ &= \begin{cases} b\sqrt{\omega} e^{i\frac{\pi}{4}} = b\sqrt{\omega} \left(\cos \frac{\pi}{4} + i \sin \frac{\pi}{4}\right) = b\sqrt{\omega} \left(\frac{\sqrt{2}}{2} + i \frac{\sqrt{2}}{2}\right); & k=0 \\ b\sqrt{\omega} e^{i\frac{3\pi}{4}} = b\sqrt{\omega} \left(\cos \frac{5\pi}{4} + i \sin \frac{5\pi}{4}\right) = b\sqrt{\omega} \left(-\frac{\sqrt{2}}{2} - i \frac{\sqrt{2}}{2}\right); & -k=1 \end{cases} \end{aligned}$$

$$\text{mod } G(i\omega) = b\sqrt{\omega}; k=0,1$$

$$\arg G(i\omega) = \varphi = \begin{cases} \frac{\pi}{4}; & k=0 \\ \frac{5\pi}{4}; & k=1 \end{cases}$$

Alınmış ifadələr onu göstərir ki, kompleks müstəvidə eks amplitud – faza xarakteristikasının qrafiki düz xətt olub koordinat



**Şekil 7.1.**

Amplitud faza xarakteristikaları amplitudaya malik olması üç dasının rəqsleri  $\sqrt{\omega}$  qanunu

operatorunu yarıminteqrallayıcı,  $\sqrt{s}$ -i isə yarımdiferensiyallayıcı adlandırmaq olar. İnteqrallayıcı operatorun amplitud-faza xarakteristikasını təyin edək:

$$G(i\omega) = \left[ \frac{1}{s} \right]_{s=i\omega} = \frac{1}{i\omega} = -i \frac{1}{\omega} = \frac{1}{\omega} e^{-i\frac{\pi}{2}}$$

$$\text{mod } \frac{1}{i\omega} = \frac{1}{\omega}$$

$$\arg \frac{1}{i\omega} = -\frac{\pi}{2}$$

Beləliklə integrallayıcı operatorun amplitud-faza xarakteristikası xəyali ox adlanır (şəkil 7.2a), mənfi xəyali yarımxoç  $\omega > 0$ , müsbət xəyali yarımxoç isə  $\omega < 0$  uyğun gəlir.

Diferensiallayıcı operatorun amplitud-faza xarakteristikası işe

$$\frac{1}{G(i\omega)} = [S]_{s=i\omega} = i\omega = \omega e^{i\frac{\pi}{2}}$$


$$mod i\omega = \omega$$

$$\arg i\omega = \frac{\pi}{2}$$

başlangıçından  $\omega$  artımı ilə  
 $\varphi = \frac{\pi}{4}$  və  $\varphi = \frac{5\pi}{4}$  müsbət bucaq  
 mailliyi ilə sonsuzluqda, həqiqi  
 oxa yaxınlaşır (şəkil 7.1);  
 $\frac{1}{G(i\omega)}$  vektoru tezliyin artması

ilə əlaqədar qeyri-məhdud artır,  
 $\omega = 0$  olduqda isə sıfır bərabər olur. Odur ki, tezliyin artımı ilə əlaqədar konstruksiyanın səthinə daxil istiliyin prinsipinin böyük səthdəki temperaturunun amplitud  
 rə dəyişən rəqs dəfə artsın  $\frac{1}{\sqrt{s}}$

operatorunu yarıminteqrallayıcı,  $\sqrt{s}$ -i isə yarımdiferensiyallayıcı adlandırmak olar. İnteqrallayıcı operatorun amplitud-faza xarakteristikasını təyin edək:



Şəkil 7.2.

İnteqrallayıcı və diferensiyallayıcı operatorun amplitud-faza xarakteristikaları

Diferensiyallayıcı operatorun amplitud faza xarakteristikası da integrallayıcı operatororda olduğu kimi xəyali oxudur (şəkil 7.2b). İnteqrallayıcı operatordan fərqli olaraq burada müsbət xəyali yarımxox müsbət  $\omega$ -ya, mənfi xəyali yarımxox isə mənfi  $\omega$ -ya uyğun gəlir.  $\omega=0$  olduqda  $i\omega$  vektoru sıfır bərabər olur,  $-i\frac{1}{\omega}$  vektoru isə

$\omega = \infty$  olduqda sıfır bərabər olur.

$e^{-\frac{x}{\sqrt{a}}\sqrt{s}}$  operatorunun amplitud-faza xarakteristikasını təyin edək:

$$G(i\omega) = \left[ e^{-\frac{x}{\sqrt{a}}\sqrt{s}} \right]_{s=i\omega} = e^{-\frac{x}{\sqrt{a}}\sqrt{i\omega}} = e^{-\frac{x}{\sqrt{a}}\sqrt{\omega}\sqrt{i}} =$$

$$= e^{-\frac{x}{\sqrt{a}}\sqrt{\omega} \left[ \cos\left(\frac{\pi}{4} + \pi k\right) + i \sin\left(\frac{\pi}{4} + \pi k\right) \right]} = e^{-\frac{x}{\sqrt{a}}\sqrt{\omega} \cos\left(\frac{\pi}{4} + \pi k\right)}.$$

$$\cdot e^{-i\frac{x}{\sqrt{a}}\sqrt{\omega} \sin\left(\frac{\pi}{4} + \pi k\right)} =$$

$$= \begin{cases} e^{-\frac{x}{\sqrt{a}}\sqrt{\omega} \cos\frac{\pi}{4}} e^{-i\frac{x}{\sqrt{a}}\sqrt{\omega} \sin\frac{\pi}{4}} = e^{-\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}} e^{-i\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}} ; k=0 \\ e^{-\frac{x}{\sqrt{a}}\sqrt{\omega} \cos\frac{5\pi}{4}} e^{-i\frac{x}{\sqrt{a}}\sqrt{\omega} \sin\frac{5\pi}{4}} = e^{-\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}} e^{-i\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}} ; k=1 \end{cases}$$


$$mod G(i\omega) = \begin{cases} e^{-\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}} , k=0 \\ e^{\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}} , k=1 \end{cases}$$

$$\varphi = \arg G(i\omega) = \begin{cases} -\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}, & k=0 \\ \frac{x}{\sqrt{2a}}\sqrt{\omega}, & k=1 \end{cases}$$

beləliklə,  $e^{-\frac{x}{\sqrt{a}}\sqrt{s}}$  operaturunu nəzərə almaqla

$e^{\pm \frac{x}{\sqrt{2a}}\sqrt{\omega}} \left( \cos \frac{x}{\sqrt{2a}} x \pm i \sin \frac{x}{\sqrt{2a}} x \right)$  - amplitud - faza xarakteri-

stikası konstruksiyanın səthindəki temperaturun harmanik rəqsi ilə konstruksiyanın qalınlığı boyu temperaturunun rəqsi arasında əla-qə yaradır. Qeyd etmək lazımdır ki,  $t(0, \tau)$  və  $t(x, \tau)$  - fiziki nəzərət olunan və ölçülən kəmiyyətlərdir. Ona görə də real şəraitdə bu amplitud faza xarakteristikası  $\omega = \infty$  olduqda koordinat başlangıcından keçməlidir. Bu hal üçün amplitud - faza xarakteristikası  $k=0$  üçün doğrudur. Amplitud-faza xarakteristikasının bu qrafiki kompleks müstəvidə əyri olub həqiqi və xəyalı oxlarla çoxlu sayda kəsişir (şəkil 7.3). Belə ki,  $\omega = 0$  olduqda  $\text{mod } G(i\omega) = \pm 1$ ,  $\omega \rightarrow \infty$  olduqda isə  $\text{mod } G(i\omega) \rightarrow \infty$  olar.



**Şekil 7.3.**

Amplitud – faza xarakteristikası xəyali ox ilə kəsişdikdə tezlik ( $\omega$ ) aşağıdakı tənlikdən təyin edilər:

$$\cos \frac{x}{\sqrt{2a}} \sqrt{\omega} = 0$$

buradan

$$\frac{x}{\sqrt{2a}} \sqrt{\omega} = \frac{\pi}{2} + \pi k; \quad k = 0, 1$$

$$\omega = \frac{2a}{x^2} \left( \frac{\pi}{2} + \pi k \right)^2$$

Həqiqi ox ilə kəsişdikdə isə

$$\sin \frac{x}{\sqrt{2a}} \sqrt{\omega} = 0$$

buradan

$$\frac{x}{\sqrt{2a}} \sqrt{\omega} = 2\pi k \quad k = 0, 1$$

$$\omega = \frac{2a}{x} (2\pi k)^2$$

İstənilən zaman anında konstruksiyanın qalınlığı boyu temperaturunun ( $i(x, \tau)$ ) konstruksiyanın səthinin harmonik qanunla dəyişən temperaturuna nisbəti tezlikdən asılı olan amplitud-faza xarakteristikasını ifadə edir. Qeyd etmək lazımdır ki, harmonik qanunla dəyişən konstruksiyanın səthinin temperaturunu aşağıdakı kimi yazmaq olar:

$$i(0, \tau) = A_{i(0)} e^{i\omega\tau}$$

Bu rəqsli proseslərin qərarlaşmış halına uyğundur. Əgər qərarlaşmış prosesi təyin etmək tələb olunarsa, onda aşağıdakı tənliyin həllinə baxmaq lazımdır.

$$\bar{i}(x, s) = \frac{A_{i(0)}}{s - i\omega} e^{-\frac{x}{\sqrt{2a}} \sqrt{s}} \quad (7.32)$$

burada

$$L^{-1} \left\{ \frac{A_{t(0)}}{s - i\omega} \right\} = A_{t(0)} e^{i\omega t}$$

(7.32) tənliyinin həlli aşağıdakı şəkildə yazılı bilər:

$$t(x, \tau) = \frac{A_{t(0)}}{2} e^{i\omega\tau} \left[ e^{\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}} e^{i\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}} eric \left( \frac{x}{2\sqrt{a}} + \sqrt{\frac{\omega\tau}{2}} + i\sqrt{\frac{\omega\tau}{2}} \right) \right] + \\ + \left[ e^{-\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}} e^{-i\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}} eric \left( \sqrt{\frac{x}{2\sqrt{a}}} - \sqrt{\frac{\omega\tau}{2}} - j\sqrt{\frac{\omega\tau}{2}} \right) \right]$$

Nəzərə almaq lazımdır ki,  $eric\infty = 0$  və  $eric -\infty = 2$   
 $\tau \rightarrow \infty$  olduqda

$$t(x, \tau) = A_{t(0)} e^{i\omega\tau} e^{-\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}} e^{-i\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}} \quad (7.33)$$

alınar.

(7.33) tənliyindən alarıq.

$$\frac{t(x, \tau)}{A_{t(0)} e^{i\omega\tau}} = G(i\omega) = e^{-\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}} e^{-i\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}} = \\ = e^{-\frac{x}{2a}\sqrt{\omega}} \left( \cos \frac{x}{\sqrt{2a}}\sqrt{\omega} - i \sin \frac{x}{\sqrt{2a}}\sqrt{\omega} \right) \quad (7.34)$$

$t(x, \tau)$  və  $t(0, \tau)$  arasındakı faza bucağı aşağıdakı kimi təyin edilər.

$$\varphi = arctg \left( -\frac{x}{\sqrt{2a}}\sqrt{\omega} \right) \quad (7.35)$$

İndi isə  $\frac{1}{b\sqrt{s}} e^{-\frac{x}{\sqrt{a}}\sqrt{s}}$  ötürüçü funksiyanın amplitud-faza xarakteristikasına baxaq:

$$G(i\omega) = \begin{bmatrix} 1 \\ b\sqrt{s} e^{-\frac{x}{\sqrt{a}}\sqrt{s}} \end{bmatrix}_{s=i\omega} = \begin{cases} \frac{e^{-\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}}}{b\sqrt{\omega}} e^{-i\left(\frac{\pi}{4} + \frac{x}{\sqrt{2a}}\sqrt{\omega}\right)}; k=0 \\ \frac{e^{-\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}}}{b\sqrt{\omega}} e^{i\left(\frac{\pi}{4} + \frac{x}{\sqrt{2a}}\sqrt{\omega}\right)}; k=1 \end{cases}$$

$$\text{mod } G(i\omega) = \frac{e^{-\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}}}{b\sqrt{\omega}}; k=0,1$$

$$\varphi(\omega) = \arg G(i\omega) = \begin{cases} -\left(\frac{1}{4}\pi - \frac{x}{\sqrt{2a}}\sqrt{\omega}\right) \\ \left(\frac{3}{4}\pi - \frac{x}{\sqrt{2a}}\sqrt{\omega}\right) \end{cases}$$

$\omega$  artıqca  $G(i\omega)$ -in modulu sıfır yaxınlaşır.

Əgər konstruksiyanın səthinə  $q(\tau) = q_0 \sin \omega \tau$  istilik səli daxil olarsa, onda uzun müddətdən sonra konstruksiyanın qalınlığı boyu temperatur rəqsleri qərarlaşar:

$$t(x, \tau) = q_0 \frac{e^{-\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}}}{b\sqrt{\omega}} \sin \left[ \omega \tau - \left( \frac{1}{4}\pi - \frac{x}{\sqrt{2a}}\sqrt{\omega} \right) \right] \quad (7.36)$$

Əgər  $\frac{1}{b\sqrt{s}}$  və  $e^{-\frac{x}{\sqrt{2a}}\sqrt{s}}$  operatorlarının amplitud – faza xarak-

teristikalarının qrafiki qurulubsa, onda  $\frac{1}{b\sqrt{s}} e^{-\frac{x}{\sqrt{2a}}\sqrt{s}}$  operatorunun amplitud-faza xarakteristikasına qrafikini qurmaq olar. Bunun üçün müvafiq vektorların modullarını bir-birinə vurmaq, arqumentlərini isə toplamaq lazımdır.

### § 7.3 Amplitud – faza xarakteristikası vasitəsilə temperatur-keçirmə əmsalının təyini

Əgər konstruksiyanın daxili səthində temperatur  $t(0, \tau) = t_0 \cos \omega \tau$  qanunu ilə dəyişərsə və konstruksiyanın en kəsiyindən istiliyin köçürülməsi istilikkeçirmə tənliyi ilə ifadə olunarsa, onda konstruksiyanın qalınlığı boyu temperatur rəqsələrini aşağıdakı şəkildə yaza bilərik:

$$t(x, \tau) = R e t_0 e^{i \omega \tau} G(i\omega) \quad (7.37)$$

burada  $R$  – həqiqi hissədir

$$G(i\omega) = e^{-\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}} e^{-i\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}} \quad (7.38)$$

Həqiqi hissəni ayırsaq, alarıq:

$$t(x, \tau) = t_0 e^{-\frac{x}{\sqrt{2a}}\sqrt{\omega}} \cos\left(\omega \tau - \frac{x}{\sqrt{2a}}\sqrt{\omega}\right) \quad (7.39)$$

Konstruksiyanın temperatur keçirmə əmsalının təyin etmək üçün  $t(0, \tau)$  temperaturunu və qeyd edilmiş tezlikdə  $x$  kəsiyində  $t(x, \tau)$  temperaturunun amplitud qiymətinə, həmçinin faza bucağını ( $\varphi = \frac{x}{\sqrt{2a}}\sqrt{\omega}$ ) ölçmək lazımdır.

Deməli

$$\alpha = \frac{x^2}{2\varphi^2} \omega = \frac{x^2}{\varphi^2} \pi f = \frac{x^2}{\varphi^2} \frac{\pi}{T} \quad (7.40)$$

burada  $\omega = 2\pi f$ ,  $f = \frac{1}{T}$ ,  $T$  - temperaturun dəyişmə dövrüdür.

$t(0, \tau)$  və  $t(x, \tau)$  kəmiyyətlərini ölçmək üçün termoqramlardan istifadə etmək olar.

## FƏSİL VIII. XARİCİ QORUYUCU KONSTRUKSIYALARDA İSTİLİK KÜTLƏ MÜBADİLƏSİ PROSESLƏRİNİN MƏQSƏDYÖNLÜ İDARƏ OLUNMASI

Mikroiqlimi təmin edən sistemlərdə yanacaq-enerji resurslarına qənaət edilməsi problemləri xarici qoruyucu konstruksiyaların istismarı zamanı xarici havanın təsirini nəzərə almaqla xarici qoruyucu konstruksiyalarda istilik-kütlə mübadiləsi roseslərinin məqsədyönlü idarə olunması məsələlərinin həllini tələb edir.

Bununla əlaqədar olaraq bu fəsildə xarici qoruyucu konstruksiyalarda istilik prosesləri üçün bəzi psevdo tərs məsələlərə baxaq.

### **§8.1. Xarici qoruyucu konstruksiyalarda istilik prosesləri üçün psevdo tərs məsələlər**

Hal-hazırda tikilən bina və qurğuların get-gedə həcmi artıqdan, orada istifadə edilən mikroiqlimi təmin edən sistemlərə sərf edilən enerjinin xüsusi çəkisi artır. Bu isə öz növbəsində ölkənin yanacaq-enerji balansına təsir edir. Bununla əlaqədar olaraq mikroiqlimi təmin edən sistemlərdə enerji xərclərinin azaldılması aktual və perspektiv məsələrdən biridir. Daxili və xarici qeyri-stasionar iqlim parametrlərinin təsirindən istilik-kütlə mübadiləsi proseslərinin baş verdiyi xarici qoruyucu konstruksiyalar mikroiqlimi təmin edən sistemlərin əsas enerji tənzimləyici elementidir.

Xarici qoruyucu inşaat konstruksiyaların istilikötürməsi kənar şərtləri ödəyən istilikkeçirmənin diferensial tənliyinin həlli ilə təyin edilir.

Bu zaman aşağıdakı məsələlri həll etmək olar:

**Düz məsələlər.** Daxili və xarici havanın temperaturundan asılı olaraq temperatur və istilik səli sahələrinin təyini.

**Psevdo tərs məsələlər** konstruksiyanın en kəsiyi boyunca və həmçinin xarici qoruyucu konstruksiyanın daxili səthində lazımlı olan temperaturu təmin edən daxili mühitin temperaturunun dəyişmə qanuna uyğunluğunun təyini.

**Tərs məsələlər.** İstilik proseslərini xarakterizə edən istilikkeçirmə, istilik mübadilə əmsallarının və s. təyini.

Xarici qoruyucu konstruksiyalarda psevdo tərs məsələləri həll etməklə enerji sərfərini xeyli azaltdıraq olar.

## §8.2. Daxili mühit temperatunun təyin edilməsi

Yuxarıda qeyd edildiyi kimi xarici qoruyucu konstruksiyaların daxili səthində lazım olan temperaturu təmin etməklə daxili mühitin təyin edilmiş temperaturu ilə yanacaq-enerji sərfərini azaltmaq olar. Qoruyucu konstruksiyaların daxili səthində lazım olan temperaturu mikroiqlimi təmin edən sistemlərlə, xüsusən də isitmə sistemləri vasitəsilə əldə etmək olar.

(4.78) tənliyindən psevdo tərs məsələ üçün lazım olan  $\bar{t}_d(s)$  təyin edək.

$$\begin{aligned} \bar{t}_d(s) &= \left( \frac{\lambda^2 \frac{s}{a} \delta - \alpha_2 \frac{\lambda}{2b} \delta + \alpha_2 \lambda \left( 1 + \frac{k^2 \delta^2}{2} \right)}{1 + \frac{\lambda}{2b} \delta + \alpha_1 \lambda \left( 1 + \frac{k^2 \delta^2}{2} \right) + \alpha_1 \alpha_2 \delta} \right) t(0, s) - \\ &\quad - \bar{t}_x(s) \frac{\alpha_2 \lambda \left( 1 - \frac{\delta}{2b} \right)}{\alpha_1 \frac{\lambda}{2b} \delta + \alpha_1 \lambda \left( 1 + \frac{k^2 \delta^2}{2} \right) + \alpha_1 \alpha_2 \delta} - \\ &\quad - 2 p_x q_x \frac{\lambda \left( 1 - \frac{\delta}{2b} \right) \begin{cases} -\frac{\beta}{s} + \frac{s}{s^2 + \omega^2}, & s_1 \leq S \leq s_2 \\ 0 & s < s_1, \quad s > s_2 \end{cases}}{\alpha_1 \frac{\lambda}{2b} \delta + \alpha_1 \lambda \left( 1 + \frac{k^2 \delta^2}{2} \right) + \alpha_1 \alpha_2 \delta} \end{aligned} \quad (8.1)$$

Psevdo tərs məsələsinin şərtinə görə

$$t(0, \tau) = t_0 = \text{const} \quad (8.2)$$

olmalıdır.

Onda

$$\bar{t}(0, s) = t_0 \cdot \frac{1}{s} \quad (8.3)$$

(8.3) ifadəsini (8.1) tənliyində nəzərə alsaq yazarıq:

$$\begin{aligned} \bar{t}(s) &= t_0 \left( \frac{1}{s} + \frac{\left( \lambda^2 \frac{\delta}{a} + \alpha_2 \lambda \frac{\delta^2}{2a} \right) s + \alpha_2 \lambda \left( 1 + \frac{k^2 \delta^2}{2} \right) - \alpha_2 \lambda \frac{\delta}{2b}}{\left( \alpha_1 \lambda \frac{\delta^2}{2a} s + \alpha_1 \frac{\lambda}{2b} \delta + \alpha_1 \lambda \left( 1 + \frac{k^2 \delta^2}{2} \right) + \alpha_1 \alpha_2 \delta \right) s} \right) - \\ &- \bar{t}_x(s) \frac{\alpha_2 \lambda \left( 1 - \frac{\delta}{2b} \right)}{\alpha_1 \lambda \frac{\delta^2}{2a} s + \alpha_1 \frac{\lambda}{2b} \delta + \alpha_1 \lambda \left( 1 + \frac{k^2 \delta^2}{2} \right) + \alpha_1 \alpha_2 \delta} - \\ &- 2 p_x q_x \frac{\lambda \left( 1 - \frac{\delta}{2b} \right) \begin{cases} -\frac{\beta}{s} + \frac{s}{s^2 + \omega^2}, & s_1 \leq S \leq s_2 \\ 0 & s < s_1, \quad s > s_2 \end{cases}}{\alpha_1 \lambda \frac{\delta^2}{2a} s + \alpha_1 \frac{\lambda}{2b} \delta + \alpha_1 \lambda \left( 1 + \frac{k^2 \delta^2}{2} \right) + \alpha_1 \alpha_2 \delta} \end{aligned} \quad (8.4)$$

$$t_x(\tau) = t_x^{or} + A_{t_x} \sin \omega \tau \quad \text{olduqda}$$

$$\bar{t}_x(s) = \frac{t_x^{or}}{s} + \frac{A_{t_x} \omega}{\omega^2 + s^2} \quad (8.5)$$

olar.


(8.5) ifadəsini (8.4) tənliyində nəzərə alıb, orijinala keçsək, alarıq:

$$\begin{aligned} t_d(\tau) &= \left[ t_d(0) - \frac{B}{A} - \frac{AC - k\omega}{A^2 + \omega^2} \right] e^{-A\tau} + \\ &+ \frac{B}{A} + \frac{AC - k\omega}{A^2 + \omega^2} \cos \omega \tau + \frac{\omega c + AK}{A^2 + \omega^2} \sin \omega \tau \end{aligned} \quad (8.6)$$

burada

$$\begin{aligned}
 A &= \left( 1 + \frac{\delta}{2a} + \frac{\delta^2}{8b^2} + \alpha_2 \frac{\delta}{\lambda} \right) \frac{2a}{\delta^2} \\
 B &= \frac{\lambda(\alpha_1 + \alpha_2) \left( 1 + \frac{\delta^2}{8b^2} \right) + \lambda(\alpha_1 - \alpha_2) \frac{\delta}{2a} + \alpha_1 \alpha_2 \delta}{\alpha_1 \lambda \frac{\delta^2}{2a}} t_0 - \\
 &\quad - \frac{\alpha_2 \left( 1 - \frac{\delta}{2b} \right) t_x^{or} + 2 p_x q_x \frac{\beta \left( 1 - \frac{\delta}{2a} \right)}{\alpha_1 \frac{\delta^2}{2a}}}{\alpha_1 \frac{\delta^2}{2a}} \\
 C &= - \frac{2 \rho_H q_H \left( 1 - \frac{\delta}{2a} \right)}{\alpha_1 \frac{\delta^2}{2a}} \\
 K &= - \frac{\alpha_2 \left( 1 - \frac{\delta}{2a} \right)}{\alpha_1 \frac{\delta^2}{2a}} A_{t_H}
 \end{aligned} \tag{8.7}$$

(8.6) tənliyinə əsasən daxili havanın temperaturunun dəyişmə qanuna uyğunluğunu şəkil 8.1-də verək. Şəkil 8.1-dən göründüyü kimi, alınmış nəticə-nin analizi göstərir ki, daxili havanın temperaturu  $\tau=0$ -dan  $\tau=60$  saatə qədər yavaş sürətlə qızır,  $\tau=60$  saatdan  $\tau=120$  saatə qədər isə əksinə soyuyur. Daxili havanın temperaturu  $W=1,0 \text{ kq/m}^2$  saat olduqda  $18^\circ\text{C}$ -dən  $19,5^\circ\text{C}$ -ə qədər,  $W=3,0 \text{ kq/m}^2$  saat olduqda  $18,5^\circ\text{C}$ -dən  $20^\circ\text{C}$ -ə qədər,  $W=5,0 \text{ kq/m}^2$  saat olduqda isə  $19,5^\circ\text{C}$ -dən  $21^\circ\text{C}$ -ə qədər dəyişir. Bu zaman otağın temperaturun sutkalıq rəqsi 1,5-dən çox olmur. Daxili mühitin temperaturu ilə konstruksiyanın daxili səthinin temperaturları arasındaki fərq minimum olub  $2^\circ\text{C}$ -dən çox olmur.



Şəkil 8.1.

Kəskin soyuma zamanı xarici havanın infiltrasiyasını nəzərə almaqla daxili havanın temperaturunun dəyişmə qanuna uyğunluğu

Xarici soyuq havanın infiltrasiyası arttıkca qoruyucu konstruksiyanın daxili səthində temperatur aşağı düşür, xarici səthində isə əksinə yüksəlir. Alınmış nəticənin analizi göstərir ki,  $w > 3 \text{ kq/m}^2\text{saat}$  olduqda normativ temperatur düşgüsü pozulur.

### §8.3. Birtərəfli qızma və ya soyumada istilik itkilərinin təyin edilməsi

Mikroiqlimi təmin edən sistemlərin hesabatı zamanı xarici qoruyucu konstruksiyalarda birtərəfli qızma və ya soyumada istilik itkilərinin təyini mühüm əhəmiyyət kəsb edir.

(4.98) tənliyində  $\zeta = 0$  qəbul edib psevdo tərs məsələ üçün ləzim olan  $\frac{\psi_0}{s} - i$  təyin edək

$$\frac{\psi_0}{s} = \bar{\varphi}(0, s) \frac{\beta + \left(1 + \frac{\beta}{2}\right)s}{1 + \beta + \frac{1}{2}s} - \bar{\varphi}_x(s) \frac{\beta}{1 + \beta + \frac{1}{2}s} \quad (8.8)$$

Psevdo tərs məsələsinin şərtinə görə

$$\varphi(0, F_0) = \varphi_0 = \text{const} \quad (8.9)$$

olmalıdır.

Onda

$$\bar{\varphi}(0, s) = \varphi_0 \cdot \frac{1}{s} \quad (8.10)$$

(8.10) ifadəsini (8.8) tənliyində nəzərə alaq

$$\frac{\psi_0}{s} = \varphi_0(0, s) \frac{\beta + \left(1 + \frac{\beta}{2}\right)s}{s \left(1 + \beta + \frac{1}{2}s\right)} - \bar{\varphi}_x(s) \frac{\beta}{1 + \beta + \frac{1}{2}s} \quad (8.11)$$

$$\varphi_x(F_0) = \varphi_{x,i} + \varphi_{A_{ix}} \sin \frac{2\pi}{F_0^1} \cdot F_0 \quad \text{olduqda}$$

$$\bar{\varphi}_x(S) = \frac{\varphi_{x,i}}{s} + \varphi_{A_{ix}} \frac{\frac{F_0^1}{s}}{\left(\frac{2\pi}{F_0^1}\right)^2 + s^2} \quad (8.12)$$

olar.


(8.12) ifadəsini (8.11) tənliyində nəzərə alsaq kəskin soyuma dövrün dəxarici divar konstruksiyasının daxili səthindən istiliyin miqdarını təyin etmək olar. Alınmış nəticələr şəkil 8.2-də verilmişdir. Həmin nəticəyə görə mehəllədə yerləşən hər-hansı bir binanın isitmə sistemlərində qəza baş verdiğdə istilik mərkəzində istilik daşıyıcısının verilməsinin hansı müddətə dayandırılmasını təyin etmək olar. (8.12) ifadəsini (8.11) tənliyində nəzərə alaqlı orijinala keçək.

$$\psi_0 = \varphi_0 \left[ \frac{\beta}{1 + \beta} - \left( \frac{\beta}{\beta + 1} - \beta - 2 \right) e^{-2(1+\beta)F_0} \right] -$$

$$\begin{aligned}
& -\varphi_{x,i} \left[ \frac{\beta}{1+\beta} - \frac{1}{2(1+\beta)} e^{-2(1+\beta)F_0} \right] - \varphi_{A_i} \left[ \frac{\frac{4\pi}{F_0} \beta}{\left(\frac{2\pi}{F_0}\right)^2 + (1+\beta)^2} + \right. \\
& \left. + 4 \frac{(1+\beta) \sin \frac{2\pi}{F_0} \cdot F_0 - \frac{1}{2} \frac{2\pi}{F_0} \cos \frac{2\pi}{F_0} \cdot F_0}{\left(\frac{2\pi}{F_0}\right)^2 + 4(1+\beta)^2} \right] \quad (8.13)
\end{aligned}$$

(8.13) ifadəsi kəskin soyuma dövründə xarici divan konstruksiyasının daxili səthindən itən istiliyin miqdarnı təyin etməyə imkan verir.

Bakı şəhərində kəskin soyuma dövründə keramzit betonundan ibarət olan xarici divar konstruksiyasının daxili səthindən itən istiliyin miqdarı (8.13) ifadəsi ilə hesablanmış və nəticələri şəkil 8.2-də verilmişdir.



Şəkil 8.2.

Kəskin soyuma zamanı istilik itkilerinin dəyişmə qanuna uyğunluqları

Şəkil 8.2-dən görünen kimi  $F_0 = 0,774$  olduqda konstruksiyanın daxili səthindən itən istiliyin miqdarı maksimal qiymətə malik olur. Zaman keçdikcə konstruksiyanı daxili səthindən itən istiliyin miqdarı əvvəlcə yavaş temple artır və  $F_0 = 0,774$ -dən  $F_0 = 1,548$ -ə qədər həmin istilik azalır.

Alınmış ifadə həmçinin istilik generasiya qurğularına verilən yanacaq sərfinin tənzimlənməsi üçün böyük əhəmiyyət kəsb edir.

## FƏSİL IX. BİNA VƏ QURĞULARIN İSTİLİK EFFEKTİVLİYİNİN OPTİMALLAŞDIRILMASI

XX əsrin 70-ci illərində dünyada baş verən energetika böhranı, bina və qurğularda istiliyin effektiv istifadə olunması üçün təkintidə yeni elmi-eksperimental istiqamətin yaranmasını tələb edirdi. Belə ki, otaqların daxilində istilik komfortunu təmin etmək üçün bina və qurğuların istilik effektivliyini optimallaşdırmaq lazımdır.

Həmçinin, son illər texnoloji təyinatlı müxtəlif tipli binaların tikilməsinin həcmi xeyli artmışdır. Praktika göstərir ki, istismar zamanı bina və qurğularda mikroiqlimi təmin edən sistemlərə sərf olunan istilik gücü layihədə göstərilən istilik gücündən çoxdur. Bunun səbəbləri aşağıdakılardan ibarətdir:

1) Hal-hazırda istifadə olunan «*N* və *Q*»-a görə divar konstruksiyasının hesablanmış istilikötürmə müqaviməti istənilən iqlim zonası üçün eyni xüsusi istilik itkisi ( $52 \text{ vt/m}^2$ ) olmasına səbəb olur.

2) Xarici divar konstruksiyaları kərpicdən, əhəng daşından və s. olan bina və qurğularda inşaat işlərinin aşağı keyfiyyətdə aparılması istilik itkilerinin çoxalmasına səbəb olur.

3) Xarici divar konstruksiyaları beton panellərdən ibarət olan bina və qurğuların faktiki istilik itkisi layihədə göstərilən istilik itkisindən çoxdur. Bu onunla əlaqədardır ki, həmin beton panellər hazırlanarkən materialın lazım olan sixlığı və normativ nəmliyi təmin olunmur. Şlak-betonundan, keramzit betonundan və yüngül məsaməli betonlardan hazırlanmış panellərdə istilikötürmə müqavimətinin faktiki qiyməti azalmış olur. Bu isə həmin konstruksiyalardan ibarət olan xarici divarların ayrı-ayrı hissələrin nəmlənməsinə səbəb olur.

4) Panelin əsas massivinə müqavimətin yüksək olması, qabırğalarının olması və intensiv istilikkeçirən elementlərinin olması effektli üçqat paneldən olan xarici divar konstruksiyasında hesabat istilikötürmə müqavimətinin 1,5 dəfə azalmasına səbəb olur.

5) İstilik izolyasiya materialının panelin en kəsiyinin müxtəlif yerlərində düzgün yerləşdirilməməsi nəticəsində istilikötürmə müqaviməti 35% azala bilər.

6) Xarici panel divar konstruksiyalarının birləşmə yerlərinin düzgün quraşdırılması nəticəsində bina və qurğulara infiltrasiya nəticəsində xarici soyuq hava daxil olur. Bu zaman xarici soyuq havanın qızmasına sərf olunan istilik sərfi artır.

7) Pəncərənin havakeçirməsinin artması binanın istilik itkisinin çoxalmasına səbəb olur.

8) Materialın nəm olması və istismar nəmliyinin yiğilması nəticəsində çardaqsız örtük konstruksiyalarının istilik mühafizə keyfiyyəti nəzərə çarpacaq dərəcədə aşağı düşür.

## §9.1. Təcrübə qurğusu və təcrübənin aparılma üsulu

Otaqlarda mikroiqlim yaradarkən yanacaq resurslarından rational istifadə olunması problemi müasir inşaat tikintisinin əsasını təşkil edir. Bu problemin həlli ümumilikdə isitmə, ventilyasiya, kondisioner sistemlərinin optimal təmzimləmə üsulundan asılıdır. Qeyd etmək lazımdır ki, xarici iqlim göstəriciləri öz təbiətinə görə təsadüfi xarakter daşıyır. Xarici qoruyucu konstruksiyaların layihələşdirilməsi zamanı onun istilik mühafizə xüsusiyyətinin və uzunömürlülüğünün təmin olunması məqsədilə aşağıdakı iqlim göstəricilərinin birge təsirini nəzərə almaq lazımdır.

- Xarici havanın temperaturu, küləyin istiqaməti və sürəti. Bunlar ilin qış dövründə otaqlardan itən istiliyin kəskin artmasına səbəb olur.

Xarici havanın temperaturu, nisbi nəmliyi, küləyin sürəti və istiqaməti, istilik itkisinin miqdarı:

- Atmosfer çöküntüsünün intensivliyi, küləyin istiqaməti və sürəti;

- Xarici havanın temperaturu, günəş radiasiyasının intensivliyi, küləyin istiqaməti və sürəti, atmosfer çöküntüləri;


- Xarici havanın temperaturu, küləyin istiqaməti və sürəti, günəş radiasiyasının maksimal qiyməti.

Xarici qoruyuğun konstruksıların istilik rejimlərinə iqlim parametrlərinin birge təsirini kəmiyyət və keyfiyyətcə qiymətləndirilməsi üçün eksperiment tədqiqatı aparaq. Konduktiv istilik itkisinin iqlim parametrlərindən asılılığını təyin etmək üçün aparılan eksperimental tədqiqata aşağıdakılardaxildir:

1) Hər bir cəhətə görə xarici iqlim parametrlərinin (temperatur, nəmlilik, küləyin sürəti, günəş radiasiyası) təsirini nəzərə almaqla konduktiv istilik itkisinin ( $q$ ) dəyişmə qanuna uyğunluğunu müəyyən etmək;

2) Eksperiment üsulunu müəyyənleşdirmək

Bunun üçün hər bir binada ilin isti və soyuq dövrlərində beş gün ərzində natur ölçmələr aparmaq lazımdır. Bu zaman hər bir saatdan bir otaqların daxilində havanın temperaturunun və nəmliliyinin, konstruksiyanın daxili və xarici səhətlərindəki temperaturlarının, cəhəti nəzərə almaqla qoruyucu konstruksiyadan itən istilik itkisinin, miqdarnın, xarici havanın temperaturunun, nisbi nəmliliyinin, günəş radiasiyasının və küləyin sürətinin ölçülməsini aparmaq lazımdır.



Qoruyucu konstruksiyaların istilik rejimini təmin edən iqlim göstəriciləri.

Cəhətləri nəzərə almaqla binanın bir neçə otaqlarında iqlim parametrlərinin ölçülməsini aparmaq lazımdır. İlin qış və yay dövrlərində cəhətdən asılı olaraq binaların otaqlarının seçilməsi böyük əhəmiyyət kəsb edir. İlin qış dövründə günəş şüalarının təsirini nəzərə aldıqda ölçmələrin qışın axırında aparılması vacibdir. Ölçmələri eyni vaxtda şimal, qərb, cənub və şərq cəhətlərində aparmaq lazımdır.


Həmçinin nəzərə almaq lazımdır ki, bina və qurğuların yuxarı mərtəbələri aşağı mərtəbələrə nisbətən çox qızır. Ölçmə nöqtələrini şaquli xətt üzrə müxtəlif mərtəbələrdə yerləşdirmək lazımdır.

Ölçmələr üçün aşağıdakı cihazlardan istifadə oluna bilər:

- havanın temperatur və nəmliyini ölçmək üçün Assman psixometri; termoqraf, qiqroqraf;
- konstruksiyanın daxili və xarici səthlərindəki temperaturu ölçmək üçün termoelektrik cihazı (pirometr); Pirometr əsasən termocüt və ona birləşdirilmiş elektrik ölçü cihazlarından ibarətdir.
  - küləyin sürətini ölçmək üçün qanadlı anemometr;
  - istilik itkisini ölçmək üçün – istilik ölçüsü cihazı.

Havanın temperaturunu ölçmək üçün uzunluğu 15 m və diametri 0,5 – 0,52 mm olan xromel-kopel termocütü olan vericidən (datçık) istifadə olunur. Termocütlər çeviricilər vasitəsilə avtomatik olmayan ПП-63 tipli potensiometrə birləşdirilir.

Qoruyucu konstruksiyaların səthlərindəki temperaturları ölçmək üçün temperatur vericisini (datçığı) döşəmədən 150 sm hündürlükdə yerləşdirmək lazımdır.



Şəkil 9.1.

Qoruyucu konstruksiyalara təsir edən iqlim parametrlərinin nəzarət olunma sxemi

- B1, B2, B3 B4 – istilikverici cihazı
- 5 – pironometr cihazı
- 6 – termometr
- 7 – Assman psixometri
- 8 – tereoqraf
- 9 – qiqroqraf

Teriocütlər vasitəsilə səthlərdəki temperaturların ölçülməsi prinsipi iki yerində lehim olan və iki müxtəlif metaldan hazırlanmış iki keçiricidən ibarət olan zəncirə əsaslanır. Lehimlər müxtəlif temperaturlara malik olurlar və birinci temperaturu bilməklə ikincisini təyin etmək olar.

İstilik selinin qiymətini təyin etmək üçün istifadə olunan termotranzitomer cihazı gips və plastilin vasitəsilə qoruyucu konstruksiyanın səthlərinə bərkidilir.

Ölçülmə nəticəsində istilik miqdarının alınan ilkin qiymətlərini təhlili etmək üçün aşağıdakı düsturlardan istifadə edilə bilər.

$$R = \frac{\Delta\tau}{Q^1} - (R^1 + R^{11}) \quad m^2 \text{ } ^0C / vt \quad (9.1)$$

burada  $R$ - konstruksiyanın istilikötürməyə qarşı müqavimətin  $Q^1$  - istilik selinin ölçülən qiyməti;  $\Delta\tau = t_b - t_x$  - daxili və xarici havanın temperaturlar fərqi,  $\Delta\tau = \tau_b - \tau_h$  - qoruyucu konstruksiyanın daxili və xarici səthlərdəki temperaturlar fərqi,  $R^1$  - termotranzitomer cihazının istilik müqaviməti,  $R^{11}$  - termotranzitor cihazı ilə qoruyucu konstruksiya arasında qalan hava qatının istilik müqavimət olub  $R^{11}=0,05$ ,  $m^2 \text{ oc/Bt}$  qəbul edilir.

Tədqiq olunan qoruyucu konstruksiyadan keçən istilik selinin qiyməti aşağıdakı düsturla təyin edilə bilər.

$$Q = \frac{\Delta\tau}{R} \quad (9.2)$$

İstilik selinə nəzarət olunan vaxt və müddət temperatur ölçürlərdəki vaxt və müddətdən az olmalıdır.

Havanın nəmliyini ölçmək üçün istifadə olunan Assman psixometrini yerin səthindən 150 sm hündürlükdə yerləşdirmək lazımdır.

Günəş radasiyasının qiymətini ölçmək üçün istifadə olunan pironometr cihazı xarici konstruksiyanın səthində elə yerləşdirilir ki, cihazı qəbul edən səthi qoruyucu konstruksiyanın səthinə parallel olsun. Pironometr çardağın çıxıntısı ilə, karnizlə və yaxınlıqladakı ağaclarla kölgələnməməlidir. Pironometr cihazı öz-özünə yanan potensiometrə birləşdirilir.

Küleyin sürətini ölçmək üçün finçanlı anemometrdən, istiqamətini təyin etməkdən ötrü isə vumpeldən istifadə olunur.

Küləyin sürətini və istiqamətini açıq yerdə və yer səthindən 2m hündürlükdə təyin etmək lazımdır.

### **§9.2. Qoruyucu konstruksiyaların istilik rejimlərinə xarici iqlim parametrlərinin təsirinin optimal nəzərə alınmasının mühəndis metodu.**

Bina və qurğuların ümumi faydalı inşaat sahələrini və mərtəbə hündürlüklərini, eləcə də tikinti rayonunu. Xarici iqlim parametrlərini bilmək istilik texniki nöqtəyi nəzərindən bina və qurğuların optimal ölçülərini təyin etmək olar. Hesabat üçün aşağıdakı başlangıç göstəriciləri bilmək vacibdir:

#### **1. İqlim parametrləri:**

- 1.1. İstitmə və soyutma dövrünün davam etmə müddəti;
- 1.2. Aylar üzrə xarici mühitin orta temperaturu; xarici havanın 0,98 və 0,92 təminatlı orta soyuq sutkalıq temperaturu; xarici havanın 0,92 təminatlı orta soyuq beşgönlük temperaturu;
- 1.3. Daxili havanın temperaturu,  $t_d$ ;
- 1.4. Küləyin sürəti və istiqaməti;
- 1.5. Xarici qoruyucu konstruksiyaların səthlərinə düşən duz ( $J_d$ ) və səpələnmiş ( $J_s$ ) günəş radiasiyasının orta saatlıq qiyməti;

#### **2. Xarici qoruyucu konstruksiyaların istilik texniki göstəriciləri%**

- 2.1. Qoruyucu konstruksiyaların daxili səthlərinin istilikvermə əmsalı ( $\alpha_d$ );
- 2.2. Qoruyucu konstruksiyaların xarici səthlərinin istilikvermə əmsalı ( $\alpha_x$ );
- 2.3. Qoruyucu konstruksiyaların xarici səthlərinin günəş radiasiyasının udma əmsalı, divar üçün  $\beta_1 = \beta_2 = \beta_3 = \beta_4$ , örtük üçün  $\beta_5$ ;
- 2.4. Düz və səpələnmiş günəş radiasiyasının keçirməsi əmsalı ( $K_{1d}, K_{1s}$ ); düz və səpələnmiş günəş radiasiyasının udulma əmsalı ( $K_{2d}, K_{2s}$ ); pəncərələr üçün şüalanma əmsalı ( $r_R$ );

**3. Bina və qurğuların xarakteristikası:**

3.1. Ümumi faydalı sahəsi  $F_{\ddot{u}}$ , m<sup>2</sup>;

3.2. Mərtəbənin hündürlüyü H, m;

3.3. Şüşələnmə əmsali; divar üçün  $P_1, P_2, P_3, P_4$ ; örtük üçün  $P_5$ , arakəsmələr üçün  $P_6$ ;

3.4. Qoruyucu konstruksiyaların istilikötürmə müqaviməti; divar üçün  $R_1, R_2, R_3, R_4$ , örtük üçün  $R_5$ , döşəmə üçün  $R_6$ , pəncərə üçün  $R_w$ : m<sup>2</sup> °C/vt.

3.5. Xarici qoruyucu konstruksiyaların havakeçirməyə qarşı müqaviməti, divar üçün  $R_d^h$ , pəncərə üçün  $R_p^h$ , m<sup>2</sup> saat/kq;

3.6. Xarici qoruyucu konstruksiyalar üçün havakeçirmə, divar üçün  $G_d = \frac{1}{R_d^h}$ , pəncərə üçün  $G_p = \frac{1}{R_p^h}, \frac{kq}{m^2 \text{ saat}}$ ;

Başlangıç göstəriciləri təyin etdikdən sonra hesabatı aşağıdakı ardıcılıqla aparmaq lazımdır:

1. Xüsusi istilik selinin hesabatı (burada divar üçün  $i=1, \dots, 4$ , örtük üçün  $i=5$ , döşəmə üçün  $i=6$  qəbul edilir):

1.1. Hesabat dövrü ərzində istilik selinin orta qiyməti:

$$q = \frac{1}{N} \sum_{j=1}^N q_j \quad (9.3)$$

burada N – hesabat dövründəki ayların sayı;

$q_j$  – istilik selinin orta aylıq qiymətləri, vt/m<sup>2</sup>;

1.2. İlin qış dövründə pəncərədən keçən istilik selinin orta aylıq qiyməti, vt/m<sup>2</sup>.

$$q_n = q_{tw} + q_{fw} + q_{th} - q_{AB} \quad (9.4)$$

İlin yay dövrü üçün isə

$$q_n = q_{tw} + q_{fw} + q_{th} - q_{AB} \quad (9.5)$$

burada  $q_{tw}$  – istilikötürmənin hesabına pəncərədən keçən istilik selinin orta aylıq qiymətidir.

İlin qış dövrü üçün

$$q_{tw} = \frac{t_d - t_x}{R_p} \quad (9.6)$$

İlin yay dövrü üçün

$$q_{tw} = \frac{t_x - t_d}{R_p} \quad (9.7)$$

$q_{tw}$  – havanın filtrasiyasının hesabına pəncərədən keçən istilik selinin orta aylıq qiymətidir.

İlin qış dövrü üçün

$$q_{tw} = 0,28G_w \cdot (t_d - t_x) \quad (9.8)$$

İlin yay dövrü üçün

$$q_{tw} = 0,28G_w \cdot (t_x - t_d) \quad (9.9)$$

$q_{th}$  – cəhətlərə görə günəş şüalarının daxil olmasına görə pəncərədən keçən istilik selinin orta aylıq qiyməti olub aşağıdakı ifadədən təyin edilə bilər.

$$q_{th} = J_{d_i} \cdot r_{R_i} \cdot k_{1d_i} + J_{S_i} \cdot k_{1S_i} \quad (9.10)$$

$q_{AB}$  – cəhətlərə görə günəş radiasiyasının udulmasına görə pəncərədən keçən istilik selinin orta aylıq qiymətidir.

$$q_{AB} = J_{d_i} \cdot r_{R_i} \cdot k_{2d_i} + J_{S_i} \cdot k_{2S_i} \quad (9.11)$$

1.3. İnfiltasiyanı nəzərə almaqla ilin qış dövründə divar və örtük konstruksiyasından keçən istilik selinin orta aylıq qiyməti

$$q^u = (\alpha_d + 0,28G_w) \cdot (t_d - t_{d,si}) \quad (9.12)$$

ilin yay dövrü üçün

$$q^u = (\alpha_d + 0,28G_w) \cdot (t_{d,si} - t_d) \quad (9.13)$$

burada  $t_{d,si}$  – konstruksiyanın daxili səthinin temperaturu olub aşağıdakı düsturla təyin edilə bilər:

$$t_{d,si} = t_x^{sərti} + (t_d - t_x^{sərti}) \cdot \frac{e^{0,28G_d R_i} - 1 + \frac{0,28G_d}{\alpha_2}}{\left(1 + \frac{0,28G_d}{\alpha_1}\right) e^{0,28G_d R_i} - 1 + \frac{0,28G_d}{\alpha_2}} \quad (9.14)$$

$t_x^{sərti}$  – günəş radiasiyasını nəzərə almaqla xarici havanın şərti temperaturudur.

$$t_x^{sərti} = t_x + \frac{\beta_i J_i}{\alpha_2} \quad (9.15)$$

$J_i$  – hesabat dövründə xarici qoruyucu konstruksiyanın orta aylıq qiymətidir.

$$J_i = J_{di} + J_{si} \quad (9.16)$$

1.4. Filtrasiya olmadıqda ilin qış dövründə divar və örtükdən keçən istilik selinin orta aylıq qiyməti

$$q_i = \frac{1}{R_i} (t_d - t_x^{sərti}) \quad (9.17)$$

yay dövrü üçün isə

$$q_i = \frac{1}{R_i} (t_x^{sərti} - t_d) \quad (9.18)$$

1.5. Döşəmədən keçən istilik selinin orta aylıq qiyməti

$$q_6 = \frac{1}{R_6} (t_x - t_d) \quad (9.19)$$

ilin yay dövrü üçün

$$q_6 = \frac{1}{R_6} (t_d - t_x) \quad (9.20)$$

2. Bina və qurğuların optimal ölçüləri.

2.1. Binanın uzunluğu

$$\alpha = \sqrt[3]{\frac{HF_{\bar{u}}}{q_5(1-P_{5j})+q_6}} \cdot \sqrt[3]{\frac{\{q_2(1-P_2)+q_{w2}P_2\}+\{q_4(1-P_4)+q_{w4}P_4\}}{\{q_1(1-P_1)+q_{w1}P_1\}+\{q_3(1-P_3)+q_{w3}P_3\}}}^2 \quad (9.21)$$

2.2. Binanın eni

$$\alpha = \sqrt[3]{\frac{HF_{\bar{u}}}{q_5(1-P_{5j})+q_6}} \cdot \sqrt[3]{\frac{\{q_1(1-P_1)+q_{w1}P_1\}+\{q_3(1-P_3)+q_{w3}P_3\}}{\{q_2(1-P_2)+q_{w2}P_2\}+\{q_4(1-P_4)+q_{w4}P_4\}}}^2 \quad (9.22)$$

3. Bina və qurğuların mərtəbələrinin sayı.

$$Z = \frac{F_{\bar{u}}}{a \cdot b} \quad (9.23)$$

4. Bina və qurğuların minimal xüsusi istilik xarakteristikası.

$$q_{F_{\bar{u}}}^{\min} = 3 \sqrt[3]{\frac{H^2}{F_{\bar{u}}} \cdot [q_5(1 - P_5) + q_{w5}P_5 + q_6] \psi} \quad (9.24)$$

burada

$$\begin{aligned} \psi = & \left\{ [q_1(1 - P_1) + q_{w1}P_1] + [q_3(1 - P_3) + q_{w3}P_3] \right\} \\ & \cdot \left\{ [q_2(1 - P_2) + q_{w2}P_2] + [q_4(1 - P_4) + q_{w4}P_4] \right\} \end{aligned}$$

5. Bina və qurğuların istilik effektivliyi göstəricisi

$$\lambda = \frac{q_{F_{\bar{u}}}^{\min}}{q_{F_{\bar{u}}}} \quad (9.25)$$

burada  $q_{F_{\bar{u}}}$  – bina və qurğuların xüsusi istilik xarakteristikasının layihə qiymətidir.

### § 9.3. Otaqlarda mikroiqlimin yaradılmasına sərf olunan energinin optimallaşdırılması

Bina və qurğularda komfort şəraiti yaradan mikroiqlimi təmin edən sistemlərə sərf olunan yanacaq-enerji resurslarına qənaət olunması üçün istismar dövründə xarici və daxili mühitin iqlim parametrlərini nəzərə almaqla həmin sistemlərin məqsədyyönü idarə olunması metodlarının yaradılmasını tələb edir. Otaqlarda mikroiqlimin yaradılmasına sərf olunan enerjinin minimallaşdırılması məsələsinə optimal idarə olunma məsələsi kimi baxıla bilər.

Məlumdur ki, otaqların istilik rejimlərinin qərarlaşma prosesi daxili havanın istilik balansı və qoruyucu konstruksiyalarda istili-kötürmə tənliyinə əsasən yazılır:

$$\frac{dt_d}{d\tau} = \sum_i \alpha_{k,i} [t_i(0, \tau) - t_d] F_i + C_h \rho \lambda_v V(t_x - t_d) + Q(\tau) \quad (9.26)$$

burada  $\alpha_{k,i}$  – otağın temperaturu ilə konstruksiyanın daxili səthi arasındaki konvektiv istilik mübadilə əmsali,  $C_h$  – havanın xüsusi istilik tutumu,  $\rho$  – havanın sıxlığı,  $\lambda_v$  – havanın dəyişmə misli,  $V$  – otağın həcmidir.

$$\begin{aligned} C\rho \frac{\partial t}{\partial \tau} &= \lambda \frac{\partial^2 t}{\partial x^2} \pm C_h w \frac{\partial t}{\partial x} \\ \tau = 0, \quad t(x,0) &= \varphi(x) \\ x = 0, \quad -\lambda \frac{\partial t}{\partial x} &= \alpha_1(t_d - t) \\ x = \delta, \quad -\lambda \frac{\partial t}{\partial x} &= \alpha_2(t - t_x) \end{aligned} \quad (9.27)$$

Tənliyi aşağıdakı şəkildə yazaq

$$\frac{dt_d}{dt} = f(t_d, t_{d,s}, Q(\tau)) \quad (9.28)$$

Optimal idarə olunma nəzəriyyəsinə və (9.28) tənliyin sağtərəfindəki ifadə kəsilməz funksiya olduğu üçün  $(\tau_0, \tau)$  intervalında həmin funksiyannın  $t_d, t_{d,s}$  və  $\tau$  dəyişmələrinə görə I tərtib törməsi kəsilməz olmalıdır.

Otaqlarda mikroiqlimin yaradılmasına sərf olunan enerjinin optimallaşdırılması üçün aşağıdakı məsələyə baxaq. Otaqların daxili havasının temperaturunun dəyişməsinə sərf olunan enerjinin optimal idarə olunması və başlanğıc şərti ödəyən istilik balansları tənlikləri sisteminin həlli üçün aşağıdakı ifadə ən kiçik qiymətə malik olmalıdır:

$$w = \int_{\tau_0}^{\tau_1} Q(\tau) d\tau \quad (9.29)$$

(9.29) funksiyasını minimallaşdırmaqla otaqlarda mikroiqlimin yaradılmasına sərf olunan enerjinin miqdarını təyin etmək olar.

Otaqların daxilində havanın başlanğıc temperaturundan ( $t_{db}$ ) son temperatura ( $t_{ds}$ ) keçməsinə sərf olunan istiliyin ( $Q(\tau)$ ) idarə

olunması optimal idarə olunma, temperaturun dəyişmə trayektoriyası isə optimal trayektoriya adlanır.

Qoyulmuş məsələni həll etmek üçün Pontryaqinin maksimum prinsipindən istifadə etmək olar. Aşağıdakı köməkçi funksiyani yazaq:

$$\bar{H}(t_d, t_{d.s}, Q(\tau), \tau, \psi_0, \psi_1) = \psi_0 Q(\tau) + \psi_1 f(t_d, t_{d.s}, Q(\tau)) \quad (9.30)$$

burada  $\psi_0, \psi_1$  – yeni dəyişənlər,  $f$  isə (9.28) tənliyinin sağ tərəfindəki ifadədir.

Aşağıdakı xətti diferensial tənliyə baxaq.

$$\frac{d\psi_1}{d\tau} = -\frac{\partial Q}{\partial t_d} \psi_0 - \frac{\partial f}{\partial t_d} \psi_1 \quad (9.31)$$

(9.28) və (9.31) tənliklərini aşağıdakı şəkildə də yazmaq olar:

$$\frac{dt_d}{d\tau} = \frac{\partial \bar{H}}{\partial \psi_1}, \quad \frac{d\psi_1}{d\tau} = -\frac{\partial \bar{H}}{\partial t_d} \quad (9.32)$$

$\tau_0 < \tau < \tau_1$  intervalında  $Q(\tau)$  və  $t_d(\tau)$  funksiyalarının optimal prosesi təyin etməsi üçün Pontryaqinin maksimum prinsipinə əsasən hər bir  $\tau$  nöqtəsində  $Q = Q(\tau)$  və  $t_d = t_d(\tau)$  funksiyalarına ödəyən hökmən elə bir sabit kəmiyyət olmalıdır ki  $\psi_0 < 0$  olsun və (9.31) tənliyinin həlli  $\psi_1(\tau)$  ( $\psi_0 = 0$  olduqda trivial olmayan həll) olmalıdır.

$Q = Q(\tau)$  nöqtəsində ( $Q \leq Q_0$ )  $H(t_d, t_{d.s}, Q, \tau, \psi_0, \psi_1)$  kəsilez funksiyası maksimum qiymət alır.

$$H(t_d, t_{d.s}, Q, \tau, \psi_0, \psi_1) = M(t_d, t_{d.s}, Q, \tau, \psi_0, \psi_1) \quad 9.33$$

Bina və qurğuların daxilində komfort şərait yaratmaq üçün mikroiqlimi təmin edən sistemləri işə salmaq lazımdır. Bu zaman xarici qoruyucu konstruksiyanın daxili səthinin temperaturu sabit qiymətə malik ola bilər. Variasiya nəzəriyyəsində isbat edilmişdir ki, (9.29) funksiyasının qeyri-şərtsiz ekstremumu həmin əyridə yerləşir.

$$W^* = \int_{\tau_0}^{\tau_1} [Q(\tau) - \beta(\tau)\varphi(\tau)] d\tau \quad (9.34)$$

burada

$$\begin{aligned}\varphi(\tau) = & C_h \rho V \frac{dt_d}{d\tau} - \\ & - \sum_i \alpha_{k,i} [t_i(0, \tau) - t_d] F_i - C_h \rho \lambda v V (t_x - t_d) - Q(\tau)\end{aligned}\quad (9.35)$$

Eyler tənlikləri vasitəsilə (9.34) funksiyasını tədqiq edək:

$$\left\{ \begin{array}{l} \frac{\partial F}{\partial Q} - \frac{d}{d\tau} \left[ \frac{\partial F}{\partial \left( \frac{\partial Q}{\partial \tau} \right)} \right] = 0 \\ \frac{\partial F}{\partial t_d} - \frac{d}{d\tau} \left[ \frac{\partial F}{\partial \left( \frac{\partial t_d}{d\tau} \right)} \right] = 0 \end{array} \right. \quad (9.36)$$

burada

$$F = Q(\tau) + \beta(\tau) \varphi(\tau) \quad (9.37)$$

(9.26) və (9.36) tənliklərini həll etməklə  $t_d(\tau)$ ,  $Q(\tau)$  və  $\beta(\tau)$  funksiyalarını təyin etmək olar.

(9.36) tənliklər sisteminin birinci tənliyində müvafiq qiymətləri nəzərə alsaq, yazarıq:

$$1 - \beta(\tau) = 0 \text{ və ya } \beta(\tau) = 0, \quad \beta(\tau) = \text{const.} \quad (9.38)$$

(9.26) tənliyində müvafiq qiymətləri nəzərə alsaq, yazarıq:

$$\beta \sum_{i=1} \alpha_{k,i} F_i + \beta C_h \rho \lambda v \cdot V = 0$$

$1 - \beta(\tau) \neq 0$  olduğu üçün

$$\sum_{i=1} \alpha_{k,i} F_i = -C_h \rho \lambda v \cdot V = A = \text{const} \quad (9.39)$$

burada  $A$  – sabit kəmiyyətdir.

(9.38) və (9.39) ifadələrini (9.34) tənliyində nəzərə alsaq, aşağıdakı şəklə düşər:

$$W^* = \int_{\tau_0}^{\tau_1} \left[ C_h \rho V \frac{dt_d}{d\tau} - \sum_{i=1} \alpha_{k,i} F_i t_i(0, \tau) - C_h \rho \lambda v V t_x \right] d\tau \quad (9.40)$$

Onda (9.26) tənliyini aşağıdakı kimi yaza bilərik

$$C_h \rho V \frac{dt_d}{d\tau} = \sum_{i=1} \alpha_{k,i} F_{t_i}(0, \tau) + C_h \rho \lambda_v t_x + Q(\tau) \quad (9.41)$$

Bu halda Eyler tənliyi aşağıdakı şəklə alar:

$$F'_{t_d t'_d} \cdot t''_d = 0$$

$$\text{buradan } t''_d = 0 \text{ və ya } F'_{t_d t'_d} = 0$$

Əgər  $t''_d = 0$  olarsa, onda  $t_d = C_1 \tau + C_2$  olar. Bu düzxəttin iki parametrlili ailəsinə aiddir.

Əgər  $F'_{t_d t'_d} = 0$  tənliyinin bir və ya bir neçə həqiqi həlli varsa,

yəni  $t''_d = k$ . Onda

$$t_d = k\tau + C$$

Bu halda düzxəttin birparametrlili ailəsini alırıq. Beləliklə,  $\frac{dt_d}{d\tau} = C_2 = \text{const}$  ifadəsini (9.41) tənliyində nəzərə alsaq və istilik mənbəyinin işləmə müddətində  $t_{d,s} = \text{const}$ ,  $t_x = \text{const}$  qəbul etsək

$$Q(\tau) = \text{const} = Q^*$$

alırıq.

Bu halda (9.29) funksiyası  $W = Q^* \tau_{son}$  şəklini alar. Onda istilik miqdarının ( $Q(\tau)$ ) optimal olunması daxili mühitin temperaturunun  $t_{d,st}$ -dan  $t_{d,son}$ -yə keçməsi minimal vaxt müddətində baş verir. Bu halda optimal idarə olunma teztəsirli optimal məsələ adlanır.

İndi isə daxili havanın temperatur rəqsinin təsirindən konstruksiyanın daxili səthinin temperaturunun dəyişməsi halına baxaq. Bu halda (9.34) funksiyası aşağıdakı şəkildə yazıla bilər:

$$W^* = \int_0^t \left[ Q(\tau) + \varphi(\tau) \beta(\tau) + \sum_{i=1} \varphi_i(\tau) \beta_i(\tau) \right] d\tau \quad (9.42)$$

$Q_i$  - aşağıdakı kimi təyin edilir:

$$\varphi_i(\tau) = C\rho \frac{\partial t_i}{\partial \tau} - \frac{\partial}{\partial x} \left( \lambda \frac{\partial t_i}{\partial x} \right) \quad (9.43)$$

Eyler tənlikləri vasitəsilə (9.26) və (9.27) tənliklərini nəzəre almaqla (9.42) funksiyasını tədqiq edən

$$\begin{cases} \frac{\partial F}{\partial Q} - \frac{d}{dt} \left[ \frac{\partial F}{\partial \left( \frac{\partial Q}{\partial \tau} \right)} \right] = 0 \\ \frac{\partial F}{\partial t_d} - \frac{d}{dt} \left[ \frac{\partial F}{\partial \left( \frac{\partial t_d}{\partial \tau} \right)} \right] = 0 \\ \frac{\partial F}{\partial t_{d.s}} - \frac{d}{dt} \left[ \frac{\partial F}{\partial \left( \frac{\partial t_{d.s}}{\partial \tau} \right)} \right] = 0 \end{cases} \quad (9.44)$$

burada

$$F = Q(\tau) + \beta(\tau)\varphi(\tau) + \sum_{i=1}^n \beta_i(\tau)\varphi_i(\tau) \quad (9.45)$$

Qoyulmuş məsələnin mühəndis üçün yararlı olan həllinə baxaq. Bunun üçün nəzərə alaqlı ki, daxili havanın temperaturunun rəqsi ilə qoruyucu konstruksiyanın daxili səthinin temperaturunun rəqsi arasındaki əlaqə ümumiləşdirilmiş dəyişənlərə ayırma üsuluna əsasən aşağıdakı şəkildə yazılı bilər:

$$\frac{t(0, \tau)}{t_d(\tau)} = F * \left\{ B_i, F_0, \frac{\sqrt{\lambda_j \cdot C_j \cdot \rho_j}}{\sqrt{\lambda_{j+1} \cdot C_{j+1} \cdot \rho_{j+1}}}, \frac{\delta_j}{\delta_{j+1}} \right\} \quad (9.46)$$

burada  $B_i$ ,  $F_0$  – müvafiq olaraq Bio və Fürye kriteriyalarıdır.

(9.46) tənliyindən yazılıq:

$$t(0, \tau) = t_d(\tau) \cdot F * \{B_i, F_0, \dots\} \quad (9.47)$$

(9.46) tənliyində  $t(0, \tau) = t / x = 0$  qiymətini nəzərə alsaq, yazılıq

$$C_h \rho V \frac{dt_d}{d\tau} = \sum_{i=1} \alpha_{k,i} (F^* - 1) t_d F_i + C_h \rho \lambda_v V (t_x - t_d) + Q(\tau)$$

(9.48)

Bu halda (9.42) funksionalı dəyişmir.  $\varphi(\tau)$  funksiyası isə aşağıdakı şəkli alır:

$$\varphi(\tau) = C_h \rho V \frac{dt_d}{d\tau} - \sum \alpha_{k,i} (F^* - 1) - C_h \rho \lambda_v V (t_x - t_d) + Q(\tau) \quad (9.49)$$

(9.44) tənliklər sisteminin I tənliyindən alarıq:

$$\beta(\tau) = \text{const}, \beta = \text{const} \quad (9.50)$$

(9.44) tənliklər sisteminin II tənliyin alarıq:

$\beta \neq 0$  olduqda

$$\beta \left[ \sum_{i=1} \alpha_{k,i} (F^* - 1) t_d F_i + C_h \rho \lambda_v V \right] (t_x - t_d) = 0$$

buradan

$$\sum_{i=1} \alpha_{k,i} (F^* - 1) t_d F_i = -C_h \rho \lambda_v V (t_x - t_d) = A_1 = \text{const} \quad (9.51)$$

burada  $A_1$  – sabit kəmiyyətdir.

(9.50) və (9.51) ifadələrini (9.42) tənliyinə nəzərə alsaq, ya-  
zarıq:

$$W^* = \int_0^\tau \left[ C_h \rho V \frac{dt_d}{d\tau} - C_h \rho \lambda_v V t_x \right] d\tau \quad (9.52)$$

(9.26) tənliyində (9.50) və (9.51) ifadələrini nəzərə aldıqda  
aşağıdakı şəklinə düşər:

$$C_h \rho V \frac{dt_d}{d\tau} = C_h \rho \lambda_v V t_x + Q(\tau) \quad (9.53)$$

Əgər  $t_x = \text{const}$  olarsa, onda bundan əvvəlki halda olduğu  
kimi  $t_d = C_1 \tau + C_2$  olar.

Əgər  $t_x = t_x(\tau) \neq \text{const}$  olarsa, onda  $t_x(\tau)$  temperatur sahəsi-  
nin azalma dövrünə müvafiq olaraq  $Q(\tau)$  funksiyası mütənasib  
şəkildə artacaq. Əgər temperatur sahəsinin azalma dövrünü kiçik  
zaman intervalına bölsək, onda hər bir kiçik zaman intervalında  
 $t_H(\tau) = \text{const}$  qəbul edilə bilər.

Teztəsirli optimal məsələlərinin həlli Pontryaqinin maksimum prinsipinə əsasən həll edilir. Teztəsirli məsələlərdə  $Q(\tau)$  və  $t_d(\tau)$  funksiyalarının ( $\tau_0 \leq \tau \leq \tau_1$ ) optimal prosesləri təyin etməsi üçün  $\psi(\tau)$  aşağıdakı tənliyin trivial olmayan həlli olmalıdır.

$$\frac{d\psi}{d\tau} = -\frac{\partial f}{\partial t_d}\psi \quad (9.54)$$

$\tau_0 \leq \tau \leq \tau_1$  intervalında  $Q(\tau)$  və  $t_d(\tau)$  funksiyaları (9.54) tənliyinin həllinə cavab verir və  $Q(\tau)$  funksiyası kəsilməzdir.  $H(t_d, Q, \tau, \psi)$  funksiyası öz maksimum qiymətini  $Q = Q(\tau)$  olan halda alır.

$$H(t_d, Q, \tau, \psi) = M(t_d, Q, \tau, \psi) \quad (9.55)$$

və

$$M[t_d(\tau_1), \tau_1, \psi(\tau_1)] \geq 0 \text{ M} \quad (9.56)$$

Teztəsirli məsələlərdə  $Q(\tau)$  və  $t_d(\tau)$  ( $\tau_0 \leq \tau \leq \tau_1$ ) funksiyalarının optimal prosesləri təyin etməsi üçün  $Q(\tau)$  funksiyası Qamilton funksiyasının maksimumuna çatdırılmalıdır. Yəni

$$M(t_d, \tau, \psi) = \sup H(t_d, Q, \tau, \psi) \quad (9.57)$$

$Q \leq Q_{max}$

burada

$$H(t_d, Q, \tau, \psi) = \psi \cdot \frac{1}{C_n \rho v} \cdot \left[ \sum_{i=1}^n \alpha_{k,i}(t_i(0, \tau) - t_d) + C_n \rho v V(t_x - t_d) + Q(\tau) \right] \quad (9.58)$$

$\psi(\tau)$  funksiyası aşağıdakı ifadədən təyin edilir.

$$\frac{d\psi}{d\tau} = -\frac{\partial H}{\partial t_d} \quad (9.59)$$

Buradan

$$\psi = C \cdot e^{-\left( \sum_{i=1}^n \alpha_{k,i} F_i + C_n \rho \lambda v V \right) \tau} \quad (9.60)$$

Məlumdur ki,  $Q = Q_{max}$  olduqda ( $H(t_d, Q, \tau, \psi)$ ) funksiyası maksimum  $M(t_d, Q, \tau, \psi)$  qiymətini alır.

Enerji sərfini minimallaşdırın və mikroiqlimi təmin edən sistemlərə sərf olunan istilik sərfinin idarə olunması üçün alınmış  $Q = Q_{max}$  şərti qoruyucu konstruksiyanın qızması hali üçün də doğrudur. Xüsusi halda aşağıdakı qoyulmuş məsələyə baxaq

$$C\rho \frac{\partial t}{\partial \tau} = \lambda \frac{\partial^2 t}{\partial x^2} \quad (9.61)$$

(9.61) tənliyini həll etmək üçün aşağıdakı başlangıç və sərhəd şərtlərini yazaq

$$t(x,0) = t_d - \frac{t_d - t_x}{R_{um}} \cdot (R_d + R(x)) \quad (9.62)$$

$$x=0 \quad -\lambda \frac{\partial t}{\partial x} = \alpha_d (t_d - t) \quad (9.63)$$

$$x=\delta \quad -\lambda \frac{dt}{dx} = \alpha_x (t - t_x) - Q$$

(9.61) tənliyinin integrallayıb (9.62) və (9.63) kənar şərtlərini nəzərə alsaq, konstruksiyanın qalınlığı boyu temperatur sahəsinin dəyişmə qanuna uyğunluğunu alarıq:

$$C\rho \delta \frac{dt_{op}}{d\tau} = d_d (t_{op} - t_d) + d_x (t_{op} - t_x) - Q \quad (9.64)$$

burada

$$t_{op} = \frac{1}{\delta} \int_0^\delta t dx$$

Göründüyü kimi (9.64) tənliyi (9.26) tənliyi ilə eynidir.

Kiçik zamanda temperaturun  $t_b$ -dan  $t_{son}$ -a çatması üçün sərf olunan istilik miqdarnın ( $Q = Q(\tau)$ ) optimal idarə olunma məsələsinin həlli aşağıda göstərilən iki halda mümkündür:

1) Daxili havanın temperaturunun və qoruyucu konstruksiyanın qızmasına sərf edilən istiliyin minimallaşdırılması.

2) Qoruyucu konstruksiyanın qalınlığı boyu temperatur qədviyyətinin sürətinin artması;

Hər iki hal aşağı istilik akkumiliyasiyalı qoruyucu konstruktivlardan istifadə zamanı mümkündür.

Bəzi inşaat materiallarının istilik xarakteristikalarının onun qızma sürətinə təsiri cədvəl 9.1-də öz əksini tapmışdır.

Cədvəl 9.1

Materialın adı	$\frac{\lambda}{vt}$	$\delta, \frac{m}{m^2 \cdot ^\circ C}$	$R, \frac{m^2 \cdot ^\circ C}{vt}$	$\frac{C\rho}{m^3 \cdot ^\circ C}$	$Q, \frac{koul}{koul}$	$\frac{\Delta t}{\Delta \tau}, \frac{oc}{dəq}$
Əhəng daşı	0,93	0,4	0,43	1584	12672	6
Kərpic	0,7	0,38	0,54	1584	12038	7
Keramzit betonu	0,56	0,3	0,54	1176	7056	10
Taxma	0,14	0,1	0,71	1150	2300	28
Mineral pambıq (istilik izolyasiya qatı)	0,064	0,07	1,09	105	147	48

Cədvəl 9.1-dən göründüyü kimi materialın istilik akkumiliyası göstəricisi az olduqca konstruksiyanın qızma sürəti çox olur. Bunun üçün isə enerji sərfi tələb edilir.

Optimal məsələnin həlli zamanı daxili hava ilə qoruyucu konstruksiyanın daxili səthi arasındakı konventiv istilik mübadiləsi əmsalinin qiymətinin yüksək olması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, sərbəst konveksiya zamanı konvektiv istilik mübadiləsi əmsalinin qiyməti  $4vt/m^2 \cdot ^\circ C$  olur. Onun qiymətinin nəzərə çarpacaq artımı ( $\sim 15vt/m^2 \cdot ^\circ C$ ) qoruyucu konstruksiyanın qızmasının hesabına ola bilər. Mikroiqlii təmin edən sistemlər vasitəsilə otaqların qızdırılmasına istifadə edilən istiliyin hasil olmasına sərf olunan enerji sərfinin minimallaşdırılmasını təmin etmək üçün aşağıdakı üsulları təklif etmək olar:

- otaqların isitmə üsulları
- qızdırıcı cihazlara istiliyin verilməsi üsulları;
- istiliyin paylanmasıın tənzimlənməsi;
- enerjiyə qənaət olunması məqsədilə istiliyin otaqlara verilməsi minimal vaxtda isitmə avadanlıqlarının gücündən maksimal istifadə olunması əsasında yerinə yetirilir.

İsitmə dövründə istiliyin paylanması prosesi qoruyucu konstruksiyanın daxili səthindəki istilik səli hesabına baş verir.

Müəyyən edilmiş vaxtda istiliyin verilməsinə keçid qızma prosesinin avtomatlaşdırılmasını təmin edir. Bu isə otaqlarda normalaşdırılmış istilik mübadiləsini təmin edir.

#### § 9.4. Bina və qurğuların isidilməsinə sərf olunan istiliyin optimallaşdırılması.

Məlumdur ki, ilin qış dövründə daxili havanın qızması və ya otaqların isidilməsi istilik daşıyıcıları ilə təchiz olunan isitmə sistemlərinin (qızdırıcı cihazların) hesabına baş verir. Bu sistemlər vasitəsilə otaqların istilik şəraitinin komfortluğunu təmin etmək olar. Bina və qurğuların istilik sisteminə verilən istilik daşıyıcısı mərkəzləşdirilmiş istilik təchizatı sistemləri ilə yeriənə yetirilir. Buna istilik mənbəyi və ya istilik generasiya qurğusu deyilir. İstilik mənbəyinin maksimal istilik məhsuldarlığını  $Q_{max}$  ilə işarə edək. Başlanğıc zamanında ( $\tau_0$ ) otaqların temperaturu  $t_{sti}$  ( $i = 1, \dots, n, t_{sti} \neq t_{sti+1}$ ) olsun. Otaqların temperaturunu  $t_{li}$  ( $t_{li} \neq t_{i+1}$ ) temperaturuna qədər qızdırmaq tələb olunur. Bu zaman enerji sərinin elə bir idarə olunmasını tapmaq lazımdır ki,

$$W = \int_{\tau_0}^{t_l} \sum_{i=1}^n Q_i(i) d\tau \quad (9.65)$$

funksiyası mümkün olan ən kiçik qiyməti alır. Burada  $Q_i(\tau)$  -  $i$ -ci otağın isidilməsinə verilən istiliyin miqdarı olub aşağıdakı şərtləri ödəməlidir.

$$\begin{cases} \sum_{i=1}^n Q_i(\tau_j) \leq Q_{max}, \\ W \leq Q_{max}(\tau_1 - \tau_0). \end{cases} \quad (9.66)$$

Bina və qurğuların işlədilməsinə sərf olunan istiliyin qənaət olunmasını təmin etmək məqsədilə yuxarıda aldığımız nəticələrlə yanaşı, həm də bir neçə otağın isidilməsi üçün istilik mənbəyinin maksimal gücündən istifadə edilməlidir. Bina və qurğular isidilər-

kən otaqların  $t_{sti}$  temperaturundan  $t_{l,i}$  temperaturuna qədər qisidilməsi eyni vaxtda olarsa, onda hər bir otağa  $Q_i$  miqdarda istilik daxil olur. Bu zaman aşağıdakı şərt ödənilməlidir.

$$\sum_{i=1}^n Q_i(\tau_d) = Q_{max} \quad (9.67)$$

Bina və qurğuların istifadəsinə sərf olunan istiliyin optimallaşdırılması üçün eyni bir vaxtda hər bir otaqda istilik rejimini təmin edən və (9.67) şərtini ödəyən istiliyin miqdarını ( $Q_i$ ) təyin etmək lazımdır.

Qoyulmuş məsələnin mühəndis həllini almaq üçün aşağıdakı sadələşdirməni qəbul edək. İsitmə dövründə daxili havanın temperaturu ilə konstruksiyanın daxili səthinin temperaturu arasındaki asılılıq aşağıdakı ifadə ilə təyin edilir:

$$\frac{t_d(\tau)}{t(0,\tau)} = F^{**}(Bi, Fo, \dots) \quad (9.68)$$

Qızma dövründə I-ci otaqda havanın temperaturunun dəyişmə qanunu uyğunluğu aşağıdakı tənliklə ifadə oluna bilər.

$$C_i \rho_i V_i \frac{dt_{d,i}}{d\tau} = \sum_{k=1} \alpha_{d,k,i}^{wl} F_{k,i}^{wl}(t_{k,i}^{wl} - t_d) + \sum_{p=1} \alpha_{d,p,i}^w F_{p,i}^w(t_{p,i}^w - t_{d,i}) + C_i \rho_i \lambda_{v,i} V_i (t_x^{or} - t_{d,i}) + C_i \rho_i J_{F,i} (t_x - t_{d,i}) + Q_i \quad (9.69)$$

burada  $W_1$  – divar, döşəmə və örtük konstruksiyalarını  $W$  – işə pəncərə, fonaq və s. göstərir.

$F_{ki}$  – konstruksiyanın daxili səthinin sahəsi,  $t_{ki}$  – daxili səthinin temperaturu,  $\alpha_k$  – konvektiv istilik mübadiləsi əmsalıdır.

(9.69) tənliyini həll etmək üçün aşağıdakı şərtləri qəbul edək:

$$\begin{aligned} \tau = 0 & \text{ olduqda } t_{di} = t_{sti} \\ \tau = \tau_1 & \text{ olduqda } t_{di} = t_{l,i} \quad i = 1, \dots, n \end{aligned} \quad (9.70)$$

İsitmə dövründə  $t_x = const$  və  $Q_i = const$  olduqda (9.70) şərtini nəzərə almaqla (9.69) tənliyinin həlli aşağıdakı şəkildə olar.

$$t_{d,i} = \left( t_{st,i} - \frac{K_{2,i}}{K_{1,i}} \right) e^{-K_{1,i}\tau} + \frac{K_{2,i}}{K_{1,i}} \quad (9.71)$$

burada

$$K_{1,i} = \frac{\sum_{k=1}^n \alpha_{d,k,i}^{wl} F_{k,i}^{wl} (1 - F^{**}) + \sum_{p=1}^m \alpha_{d,p,i}^w \cdot F_{d,p,i}^w + C_i \rho_i \lambda_v \cdot V_{r,i} + C_i \rho_i J_{F,i}}{C_i \rho_i V_i} \quad (9.72)$$

$$K_{2,i} = \frac{\sum_{p=1}^m \alpha_{d,p,i} F_{d,p,i}^w t_{p,i}^w + C_i \rho_i \lambda_v V_{r,i} t_x + C_i \rho_i J_{F,i} t_x + Q_i}{C_i \rho_i V_{R,i}}$$

$t_x$  – vurucu havanın temperaturu,  $\lambda_v$  – vurucu ventilyasiya sisteminde hava mübadilesinin dəyişmə mislidir.

Yuxarıdakı tənliklər sisteminin qapalı olması üçün

$$\sum_{i=1}^n Q_i = Q_{max} \quad (9.73)$$

tənliyini həmin tənliklər sistemi ilə birlikdə həll etmək lazımdır. Bu isə qoyulmuş məsələnin həllini verir.

## ӘДӘВІЙАТ

1. Алекссенко О.В., Жук И.П., Селезнев Н.В., Интергальный метод расчета теплоперадачи в строительных ограждающих конструкциях, при переменных тепловых воздействиях. В кн.: Строительная теплофизика. Под ред. Лыкова А.В., Минск, Энергия 1966.
2. Алиев Ф.Г. Микроклимат спортивных сооружений М., Стройиздат, 1986.
3. Ариевич Э.М., Вавула Н.М. Повышение теплотехнических качеств полносборных жилых зданий. М., Стройиздат, 1986.
4. Банхиди Л. Тепловой микроклимат помещений. М., Стройиздат, 1981.
5. Богословский В.Н. Тепловой режим здания. М., Стройиздат, 1982.
6. Богословский В.Н. Строительная теплофизика. М., Высшая школа, 1982.
7. Qənbərov G.M. «Bina və qurğuların qoruyucu konstruksiyalarının daxili və xarici səthlərindəki istilik mübadilə əmsallarını rekonstruksiya olunması» Metodik rəhbərlik. Bakı 2003.
8. Qənbərov G.M. «Mikroiqlimi təmin edən sistemlərdə və ya istilik mənbəyində qəza baş verdikdə qəzanın aradan qaldırılma müddətini və amplitud faza xarakteristikası üsulu ilə qoruyucu konstruksiyaların istilik texniki xarakteristikalarının təyini» Metodik rəhbərlik. Bakı 2003.
9. Гамбург П.Ю. Расчет солнечный радиации в строительстве. М., 1966.
10. Годунов С.К. Уровнения математической физики. М. , Наука, 1974.
11. Гусейнов Н.А., Марданов М.А. Системноструктурный анализ одностороннего нагревания и охлаждения стенки. Баку . Аз НИИНТИ, №1327 – Аз, от 10.07.89, библиографический указатель депожированная рукопись ВНИИНПИ Гостроя СССР строительная и архитектура вып 11 , 1989 г.

12. Ильинский В.М. Строительная теплофизика (ограждающих конструкций и микроклимат зданий). М., 1974.
13. Марданов М.А. Системно – структурный анализ нестационарных тепловых процессов в ограждающих конструкциях. Баку, Аз НИИНТИ, № 1325 – Аз от 10. 07. 89 библиографический указатель депонированная рукопись ВНИИНТИ, Гострая СССР Строительство и архитектура, выл. 11, 1989 г.
14. Марданов М.А. Системно – структурный анализ тепловых процессов в ограждающих конструкциях при периодическом тепловом воздействии. Баку, Аз НИИНТИ, № 1328 – Аз от 10. 07. 89 библиографический указатель депонированная рукопись ВНИИНТИ, Гострая СССР Строительство и архитектура, выл. 11, 1989 г.
15. Марданов М.А., Асадов Н.Ш. Инженерный метод расчета теплоустойчивости ограждающих конструкций с учетом солнечной радиации и инфильтрации воздуха. Баку , Аз НИИНТИ, № 1790 – Аз, 06.04.92, библиографический указатель ВНИИТИ «Депонированные научные работы » № 7(249).
16. Марданов М.А. , Асадов Н.Ш. К теории теплоустойчивости ограждающих конструкций с учетом солнечной радиации и инфильтрации воздуха. Баку , Аз НИИНТИ, № 1791 – Аз, 06.04.92, библиографический указатель ВНИИТИ «Депонированные научные работы» № 7 (249).
17. Марданов М.А., Асадов Н.Ш. К теории теплоустойчивости ограждающих конструкций с учетом солнечной радиации. Баку, Аз НИИНТИ, № 1792 – Аз, 06.04.92, библиографический указатель ВНИИТИ «Депожированные научные работы» № 7 (249)
18. M.A.Mardanov. Economy of fuel and energy resources micro-climate sistem maintenance. Proceeding of the fourth Baku international congress on “Energy, ecology, economy” May 30 – June 3, 2002, Vol. 11, pp 148-151

19. Мехрабов А.О., Курбатов А.М., Зданьский А.К. Перенос тепло в системах сосложной геометрией. Баку, Маариф, 1987.
20. Рустамов К.Э., Гусейнов Н.А., Марданов М.А. и др. Разработка общей теории теплоустойчивости ограждающих конструкций. Отчет по госбюджетной теме № г/р 01.86.00116569 инвертарный № 0289, 0039059, Баку, 1988.
21. Рустамов К.Э., Гусейнов Н.А., Марданов М.А. Системно – структурный анализ тепловых процессов в ограждающих конструкциях с нулевым начальным условием. Баку, АзНИИНТИ, № 1326 – Аз, от 10.07.89 г. , библиографический указатель депонированная рукопись ВНИИНТПИ Гостроя СССР «Строительство и архитектура» вып 11, 1989 г.
22. Рустамов К.Э., Гусейнов Н.А., Марданов М.А., Гусейнов Ф.Н. Наружные климатические показатели и обработка их методом математической статистики. Баку, АзНИИНТИ, № 1396 – Аз, от 14.12.89, библиографический указатель депонированная рукопись ВНИИНТПИ Госстроя СССР «Строительство и архитектура» вып 2, 1990 г.
23. Рустамов К.Э., Гусейнов Н.А., Марданов М.А., Гусейнов Ф.Н. Об одном методе теплофизического расчета наружных ограждающих конструкций. Баку, АзНИИНТИ, № 1399 – Аз, от 114.12.89 г. библиографический указатель депонированная рукопись ВНИИНТПИ Госстроя СССР «Строительство и архитектура» вып 2, 1990 г.
24. Rüstəmov K.Ə., Hüseynov N.Ə., Mərdanov M.Ə., Mirələmov H.F. İnşaat istilik fizikası. Ali texniki məktəblər üçün dərs vəsaiti. Bakı, Maarif, 1991.
25. Рустамов К.Э., Гусейнов Н.А., Марданов М.А., Иссам Аль – Бакуни. Вероятностно – статистические основы проектирования и эксплуатации систем обеспечения микроклимата Труду международного симпозиума по энергии, экологии, экономии. Баку, 1991 г.
26. Рустамов К.Э., Гусейнов Н.А., Марданов М.А. Системно – структурное моделирование тепло – массообменных

- процессов в системах обеспечения микроклимата. Труды международного симпозиума по энергии, экологии, экономии. Баку, 1991 г.
- 27. СНиП 2.01.01 – 82 Строительная климатология и геофизика. М., 1983.
  - 28. СНиП II – 3 – 79\*\* Строительная теплотехника. М. , 1986.
  - 29. Табунчиков Ю.А. Тепловая защита ограждающих конструкций зданий и сооружений М., Стройиздат, 1986.
  - 30. Ушков Ф.В. Теплопередача ограждающих конструкций при фильтрации воздуха. М., Стройиздат, 1969.
  - 31. Фокин К.Ф. Строительная теплотехника ограждающих частей зданий. М., Стройиздат, 1973.

## KİTABDA İSTİFADƏ OLUNAN TERMİNLER

Aerasiya

Aerodinamik əmsal

Aktiv qat

Amplituda

Amplitud – tezlik xarakteristikası

Amplitud – faza xarakteristikası

Assimilyasiya əmsali

Başlanğıc şərtlər

Bircins temperatur sahəsi

Birtərəfli qızma

Birtərəfli soyuma

Birtərəfli qurumada keçid nəmlik prosesi

Birinci növ komfort şərt

Binanın istilik xarakteristikası

Binaların istilik rejimləri

Binaların hava rejimləri

Buxar

Buxar keçirmə

Buxar keçirmə əmsalı

Buxar keçirmə müqaviməti

Buraxılı bilən istilik köçürmə müqaviməti

Buxar tutumu

Buxarlanması

Buqer qanunu

Cəm günəş radiasiyası

Daxili mühitin hesabat təminatı

Daxili mühitin nisbi nəmlik potensialı

Daxili mühitin temperaturu

Dəyişənlərə ayırma üsulu

Ekvivalent qat

Ekonomayzer effekti  
Eksfiltrasiya

Əlavə istilik sistemləri  
Əks olunmuş günəş radiasiyyası

Filtrasiya

Filtrasiya zamanı istilik mübadiləsi

Fürye kriteriyası

Fürye qanunu

Günəş radiasiyyası

Günəş sabiti

Günəş azimutu

Günəşin dayanma hündürlüyü

Günəşdən mühafizə qurğuları

Günəşdən mühafizə qurğularının kölgələnmə əmsalı.

Hava

Havakeçirmə

Havakeçirmə əmsalı

Havakeçirmə müqaviməti

Havanın nəmlik tutumu

Hava mübadiləsi

Hava qatı

Havanın kondisionerləşməsi sistemləri

Havanın təzyiqlər fərqi

Harmotik rəqsler

Xarici mühit

Xarici mühitin nisbi nəmlik potensialı

Xarici mühitin iqlim parametrləri

Xarici mühitin hesabat temperaturu

Xarici havanın temperaturunun amplitudası

İkitərəfli qurmada keçid nəmlik prosesi  
İstilik təhcizatı sistemləri  
İstilik təhcizatının enerji təlabatı  
İsitmə sistemləri  
İşçi zona  
İnsan orqanizminin istilik balansı  
İnsan orqanizminin istilik istehsalı  
İstilik  
İstilik miqdarı  
İstilik seli  
İstilik tutumu  
İstilikkeçirmə  
İstilikkeçirmə əmsali  
İstilikkeçirmə tənliyi  
İstilik şüalanması  
İstilik mübadiləsi  
İstilik dayanıqlığı  
İstilik nəmlik vəziyyəti  
İnsan orqanizminin istilik tənzimləmə sistemləri  
İstismar nəmliyi  
İstilik aktivliyi əmsali  
İstilik daşıyıcısının orta temperaturu  
İstilik şəraitinin komforluluğu  
İzafî təzyiq  
İzafî təzyiq epyürləri  
İzafî dinamiki (külək) təzyiq  
İzafî qravitasiya təzyiqi  
İkiölçülü temperatur sahəsi  
İkinci komfort şərt  
İkinci növ sərhəd şərti  
İstilik aktivliyi əmsali  
İstilik udma əmsalı  
İnsolyasiya əmsalı  
İnfiltrasiya  
İnfiltasiyaya görə istilik itkisi

Küləyin yaratdığı təzyiq  
Küləyin sürəti  
Konvektiv istilik mübüadiləsi  
Konvektiv istilik mübadiləsi əmsalı  
Konvektiv istilik mübadiləsi göstəricisi  
Keçid istilik prosesləri  
Keçid nəmlik prosesləri  
Küləyin dinamiki təzyiqi  
Kirxhof qanunu  
Keçid rejim zonası  
Konstruksiyanın havakeçirmə əmsali  
Konstruksiyanın səthinin istiliklənmənişmə əmsali  
Kriteriya  
Kondratyev kriteriyası

Qoruyucu konstruksiyanın əsas qatları  
Qoruyucu konstruksiyanın istilik – izolyasiya qatı  
Qoruyucu konstruksiyanın gətirilmiş istilikköçürmə müqaviməti  
Qoruyucu konstruksiyanın temperaturun paylanması  
Qoruyucu konstruksiyanın istilik ətaləti  
Qoruyucu konstruksiyanın materialının qatları  
Qoruyucu konstruksiyanın daxili səthinin temperaturu  
Qoruyucu konstruksiyanın daxili səthinin temperaturunun amplitudası  
Qoruyucu konstruksiyanın daxili səthinin termiki müqaviməti  
Qoruyucu konstruksiyanın daxili səthinin istilik mübadiləsi əmsali  
Qoruyucu konstruksiyanın ümumi istilik ötürmə əmsali  
Qoruyucu konstruksiyanın tələb edilən ümumi istilikötürmə müqaviməti  
Qoruyucu konstruksiyalarda stasionar istilikötürmə  
Qoruyucu konstruksiyalarda qeyri-stasionar istilikötürmə  
Qravamasiya təzyiqi  
Qeyri – stasionar istilikkeçirmə

## Qeyri- stasionar nəmlikötürmə Qarışq konveksiya

Laminar rejim  
Laminar rejim zonası  
Lambert qanunu  
Laplas çevirmələri üsulu

Mikroiqlim  
Mikroiqlim tənzimlənməsi  
Mikroiqlimi təmin edən sistemlər  
Materialın istilik mənimsəmə əmsali  
Müqavimət  
Müqavimət miqyası

Məcburi konveksiya  
Mütləq qara cisim  
Mütləq qara səth  
Mütləq qara səthlər arasında şüalanma

Nisbi izafî temperatur  
Nisbi nəmlik potensialı  
Nisbi nəmlik  
Nəmlik potensialı  
Nəmlik mübadiləsi  
Nəmlik mübadiləsi əmsali  
Nəmlik tutumu  
Nəmlikötürmə  
Nəmlikkeçirmə  
Nəmlik saxlama  
Nəm tutma qabiliyyəti  
Nüsselt kriteriyası

Otaqların konvektiv istilik mübadiləsi  
Otaqların istilik mübadiləsi

Otağın havasının temperaturu  
Otaqların istilik balansı  
Otaqların nəmlik balansı  
Otaqların hava balansı  
Otaqların istilik rejimləri  
Prandtl kriteriyası

Radiasiya  
Requlyar rejim

Səthin temperaturunun ortalaşdırılması  
Sərhəd təbəqələri  
Stasionar isilikötürmə  
Stasionar nəmlikötürmə  
Stefan - Boltsman qanunu  
Səthin kollektiv istilik mübadiləsi  
Su buxarının elastikliyi  
Su buxarının maksimal elastikliyi  
Su buxarının parsial təzyiqi  
Su buxarının diffuziya əmsalı  
Sərbəst konveksiya  
Səpələnmiş günəş radiasiyası  
Soyuma tempi (sürəti)  
Soyuq sutkalıq temperatur  
Soyuq beş günlük temperatur  
Sərhəd şərtləri  
Sanitar – gigiyena tələbatı

Şirnağın kinematik impulsu  
Şüalanma  
Şüalanma əmsalı  
Şüa istilikkeçirmə əmsalı  
Şeh nöqtəsi  
Şeh nöqtəsinin temperaturu  
Şüalanma istilik mübadiləsi

Temperatur  
Təbii konveksiya  
Turbulent rejim  
Turbulent rejim zonası  
Termiki müqavimət  
Termiki müqavimət miqyası  
Tələb edilən istilikötürmə müqaviməti  
Temperaturkeçirmə əmsali  
Təmin olunma əmsali  
Temperatur rəqsləri  
Temperatur rəqslərinin amplitudası

Udma əmsali

Ventilyasiya olunan hava qatı  
Vin qanunu  
Ventilyasiya sistemləri

**Ölçü kəmiyyətlərinin texniki vahidlər sistemindən (TS)  
beynəlxalq vahidlər sisteminə (BS) keçid cədvəli**

Kəmiyyətlərin adı	Texniki vahidlər sisteminde ölçü vahidi		Beynəlxalq vahid- lər sistemində ölçü vahidi
Çəki	kq.san <sup>2</sup> /m	9,81	Kq
Qüvvə	kq	9,81	H
Təzyiq	kq/sm <sub>2</sub>	10 <sup>4</sup>	Pa
	mm su süt.	9,81	Pa
	mm civə süt.	133,3	Pa
Vaxt	saat, saniyə	1	Saat, saniyə
İş, enerji	kq.m	9,81	coul
İstilik miqdarı	kkal	4186,8	coul
İstilik seli	kkal/saat	1,163	Vt
İstilik selinin sıx- lığı	kkal/(m <sub>2</sub> .saat)	1,163	Vt/m <sup>2</sup>
Xüsusi istilik tu- turu	kkal/(kq. °C)	4186,8	Coul/(kq.K)
İstilikkeçirmə əmsali	kkal/(m.saat °C)	1,163	Vt/(m.K)
İstilikməniməsəmə əmsali	kkal/(m <sup>2</sup> saat °C)	1,163	Vt/(m <sup>2</sup> .K)
İstilikvermə əm- salı	kkal/(m <sup>2</sup> saat °C)	1,163	Vt/(m <sup>2</sup> .K)
Dinamiki özlülük əmsali	(kq-san)/m <sup>2</sup>	9,81 (H.san)/m <sup>2</sup>	(H.san)/m <sup>2</sup>
Buxarkeçirmə əmsali	q/(m.saat mm.c.süt.)	0,75 · 10 <sup>-2</sup>	q/(m.saat Pa)
Havakeçirmə əm- salı	kq/[m <sup>2</sup> .saat (mm su süt)2/3]	0,57	kq/(m <sup>2</sup> saat Pa 2/3)

## İnşaat malzemeleri ve konstrüksiyaların istilik tekniki göstəriciləri.

№	Materialların adı	Quru halda materialların xarakteristikaları	Materialda nəmliyin nisbi kütlə nisbatı (istismar şəraitinə uyğun) w, %	Hesablı əmsallar (istismar şəraitinə uyğun)				Buşxar keçirme məsafəsi Pa m/q/m² səh S, B/m² °C)
				Istilik keçirilməsi λ, Bt/m °C	Istilik keçirilməsi λ, Bt/m °C	A	B	
1	Beton və məhlullar A. Təbii dolduruculu betonlar	Sıxlığı ρ kg/m³	Xüsusi istilik tutma mu C°, K/c/kg °C	Istilik keçirilməsi λ, Bt/m °C	Istilik keçirilməsi λ, Bt/m °C	A	B	A, B
1	Damir - beton	2500	0,84	1,69	2	3	1,92	2,04
2	Təbii daşdan çənqılıq və yaxud qırmızıbeton B. Təbii yingül dolduruculu beton- lar	2400	0,84	1,51	2	3	1,74	1,86
3	Tuf betonu	1800	0,84	0,64	7	10	0,87	0,99
4	Tuf betonu	1600	0,84	0,52	7	10	0,70	0,81
5	Tuf betonu	1400	0,84	0,41	7	10	0,52	0,58
6	Tuf betonu	1200	0,84	0,29	7	10	0,41	0,47

7	Pemza - betonu	1600	0,84	0,52	4	6	0,62	0,68	8,54	9,30	0,075
8	Pemza - betonu	1400	0,84	0,42	4	6	0,49	0,54	7,10	7,76	0,083
9	Pemza – betonu	1200	0,84	0,34	4	6	0,40	0,43	5,94	6,41	0,098
10	Pemza – betonu	1000	0,84	0,26	4	6	0,30	0,34	4,69	5,20	0,11
11	Pemza – betonu	800	0,84	0,19	4	6	0,22	0,26	3,60	4,07	0,12
12	Vulkan posasından hazırlanan beton	1600	0,84	0,52	7	10	0,64	0,70	9,20	10,14	0,075
13	-/-	1400	0,84	0,41	7	10	0,52	0,58	7,76	8,63	0,083
14	-/-	1200	0,84	0,33	7	10	0,41	0,47	6,3	7,20	0,090
15	-/-	1000	0,84	0,24	7	10	0,29	0,35	4,90	5,67	0,098
16	-/-	800	0,84	0,20	7	10	0,23	0,29	3,90	4,61	0,11
17	Keramzit – qum asasında hazırlanan keramzit – beton ve keramzit – köpük beton	1800	0,84	0,66	5	10	0,80	0,92	10,50	12,33	0,090
18	-/-	1600	0,84	0,58	5	10	0,67	0,79	9,06	10,77	0,090
19	-/-	1400	0,84	0,47	5	10	0,56	0,65	7,75	9,14	0,098
20	-/-	1200	0,84	0,36	5	10	0,44	0,52	6,36	7,57	0,11
21	-/-	1000	0,84	0,27	5	10	0,33	0,41	5,03	6,13	0,14
22	-/-	800	0,84	0,21	5	10	0,24	0,31	3,83	4,77	0,19
23	-/-	600	0,84	0,16	5	10	0,20	0,26	3,03	3,78	0,26
24	-/-	500	0,84	0,14	5	10	0,17	0,23	2,55	3,25	0,30
25	Kvars qumundan hazırlanan keramzit beton	1200	0,84	0,41	4	8	0,52	0,58	6,77	7,72	0,075
26	-/-	1000	0,84	0,33	4	8	0,41	0,47	5,49	6,35	0,075
27	-/-	800	0,84	0,23	4	8	0,29	0,35	4,13	4,90	0,075

28	Perlit qundan ha- zırlanmış keramit beton	1000	0,84	0,28	9	13	0,35	0,41	5,57	6,43	0,15
29	-/-	800	0,84	0,22	9	13	0,29	0,35	4,54	5,32	0,17
30	Sungit beton	1400	0,84	0,49	4	7	0,56	0,64	7,59	8,60	0,098
31	-/-	1200	0,84	0,36	4	7	0,44	0,50	6,23	7,04	0,11
32	-/-	1000	0,84	0,27	4	7	0,33	0,38	4,92	5,60	0,14
33	Perlit beton	1200	0,84	0,29	10	15	0,44	0,50	6,96	8,01	0,15
34	-/-	1000	0,84	0,22	10	15	0,33	0,38	5,50	6,38	0,19
35	-/-	800	0,84	0,16	10	15	0,27	0,33	4,45	5,32	0,26
36	-/-	600	0,84	0,12	10	15	0,19	0,23	3,24	3,84	0,30
37	Posa - penza be- tonu	1800	0,84	0,52	5	8	0,63	0,76	9,32	10,83	0,075
38	-/-	1600	0,84	0,41	5	8	0,52	0,63	7,98	9,29	0,090
39	-/-	1400	0,84	0,35	5	8	0,44	0,52	6,87	7,90	0,098
40	-/-	1200	0,84	0,29	5	8	0,37	0,44	5,83	6,73	0,11
41	-/-	1000	0,84	0,23	5	8	0,31	0,37	4,87	5,63	0,11
42	Posa - penza - köpük beton və posa - penza - qaz beton	1600	0,84	0,47	8	11	0,63	0,70	9,29	10,31	0,09
43	-/-	1400	0,84	0,35	8	11	0,52	0,58	7,90	8,78	0,098
44	-/-	1200	0,84	0,29	8	11	0,41	0,47	6,49	7,31	0,11
45	-/-	1000	0,84	0,23	8	11	0,35	0,41	5,48	6,24	0,11
46	-/-	800	0,84	0,17	8	11	0,29	0,35	4,46	5,15	0,13
47	Donna şlakindan hazırlanmış beton	1800	0,58	5	8	0,70	0,81	9,82	11,18	0,083	
48	-/-	1600	0,47	5	8	0,58	0,64	8,43	9,37	0,09	

49	-/-	1400	0,41	5	8	0,52	0,58	7,46	8,34	0,098
50	-/-	1200	0,35	5	8	0,47	0,52	6,57	7,31	0,11
51	Aqloporit beton	1800	0,70	5	8	0,85	0,93	10,82	11,98	0,075
52	-/-	1600	0,58	5	8	0,72	0,78	9,39	10,34	0,083
53	-/-	1400	0,47	5	8	0,59	0,65	7,92	8,83	0,09
54	-/-	1200	0,35	5	8	0,48	0,54	6,64	7,45	0,11
55	-/-	1000	0,29	5	8	0,38	0,44	5,39	6,14	0,14
56	Gilden hazırlılmış beton	1400	0,47	5	8	0,52	0,58	7,46	8,34	0,09
57	-/-	1200	0,35	5	8	0,41	0,47	6,14	6,95	0,11
58	-/-	1000	0,24	5	8	0,30	0,35	4,79	5,48	0,12
59	Vermikülit beton	800	0,21	8	13	0,23	0,26	3,97	4,58	-
60	-/-	600	0,14	8	13	0,16	0,17	2,87	3,21	0,15
61	-/-	400	0,09	8	13	0,11	0,13	1,94	2,29	0,19
62	-/-	300	0,08	8	13	0,09	0,11	1,52	1,83	0,23
63	Q. Məsanəli beton									
63	Qaz – beton , köpük – beton və köpük – silikat	1000	0,29	10	15	0,41	0,47	6,13	7,09	0,11
64	-/-	800	0,21	10	15	0,33	0,37	4,92	5,63	0,14
65	-/-	600	0,14	8	12	0,22	0,26	3,36	3,91	0,17
66	-/-	400	0,11	8	12	0,14	0,15	2,19	2,42	0,23
67	-/-	300	0,08	8	12	0,11	0,13	1,68	1,95	0,26
68	Qaz beton və köpükgilbeton									
69	-/-	1000	0,23	15	22	0,44	0,50	6,86	8,01	0,098
70	-/-	800	0,17	15	22	0,36	0,41	5,48	5,48	0,12



87	Silikat kərpic (DÜİST 379 - 79)	1800	0,88	0,70	2	4	0,76	0,87	9,77	10,90	0,11
88	Trepel kərpic (DÜİST 648 - 73)	1200	0,88	0,35	2	4	0,47	0,52	6,26	6,49	0,19
89	-/-	1000	0,88	0,29	2	4	0,41	0,47	5,35	5,96	0,23
90	Posa kərpic	1500	0,88	0,52	1,5	3	0,64	0,70	8,12	8,76	0,11
	B. Keramik və bosluqlu silikat kərpicdən hörgü										
91	Bosluqlu kera- mik kərpic	1600	0,88	0,47	1	2	0,58	0,64	7,91	8,48	0,14
92	-/-	1400	0,88	0,41	1	2	0,52	0,58	7,01	7,56	0,16
93	-/-	1200	0,88	0,35	1	2	0,47	0,52	6,16	6,62	0,17
94	On bir boşluqlu silikat kərpic	1500	0,88	0,64	2	4	0,70	0,81	8,50	9,63	0,13
95	On dörd boşluq- lu silikat kərpic	1400	0,88	0,52	2	4	0,64	0,76	7,93	8,01	0,14
	B. Təbii türülük daşlar										
96	Qranit , qneys və bazalt	2800	0,88	3,49	0	0	3,49	3,49	25,04	25,04	0,088
97	Mərmər	2800	0,88	2,91	0	0	2,91	2,91	22,86	22,86	0,008
98	Əhəng daşı	2000	0,88	0,93	2	3	1,16	1,28	12,77	13,70	0,06
99	-/-	1800	0,88	0,70	2	3	0,93	1,05	10,85	11,77	0,075
100	-/-	1600	0,88	0,58	2	3	0,73	0,81	9,06	9,75	0,09
101	-/-	1400	0,88	0,49	2	3	0,56	0,58	7,42	7,72	0,11

102	Tuf dası	2000	0,88	0,76	3	5	0,93	1,05	11,68	12,92	0,075
103	-/-	1800	0,88	0,56	3	5	0,70	0,81	9,61	10,76	0,083
104	-/-	1600	0,88	0,41	3	5	0,52	0,64	7,81	9,02	0,09
105	-/-	1400	0,88	0,33	3	5	0,43	0,52	6,64	7,60	0,098
106	-/-	1200	0,88	0,27	3	5	0,35	0,41	5,55	6,25	0,11
107	-/-	1000	0,88	0,21	3	5	0,24	0,29	4,20	4,80	0,11
108	Ş. Ağac, ondan hazırlanan iş mühalleler ve diğer ağac malzemeleri										
109	Enine lifli şam ve küknelar ağacı DÜİST 8486 - 66, DÜİST 9463 - 74	2,30	0,09	15	20	0,14	0,18	3,87	4,54	0,06	
110	Uzunuma lifli şam ve küknelar ağacı Enine lifli palid DÜİST 9462 - 71, DÜİST 2965- 83	2,30	0,18	15	20	0,29	0,35	5,56	6,33	0,32	
111	Uzunuma lifli palid	700	2,30	0,10	10	15	0,18	0,23	5,00	5,86	0,05
112	Yapışkanlı faner (DÜİST 3916-69)	600	2,30	0,12	10	13	0,15	0,18	4,22	4,73	0,02
113	Üzük karton	1000	2,30	0,18	5	10	0,21	0,33	6,20	6,75	0,06

114	Çox qat inşaat kartonu (DÜİST 4408 – 75)	650	2,30	0,13	6	12	0,15	0,18	4,26	4,89	0,083
115	Ağac qırıntılarından tavalar (DÜİST 4598-74)	1000	2,30	0,15	10	12	0,23	0,29	6,75	7,70	0,12
116	-/-	800	2,30	0,13	10	12	0,19	0,23	6,49	5,13	0,12
117	Ağac qırıntılarından tavalar (DÜİST 4590-74, DÜİST 10632-77)	600	2,30	0,11	10	12	0,13	0,16	3,93	4,43	0,13
118	-/-	400	2,30	0,08	10	12	0,11	0,13	2,95	3,26	0,19
119	-/-	200	2,30	0,06	10	12	0,07	0,08	1,67	1,81	0,24
120	Portland sementli fibrolit (DÜİST 8928-81) və arbollit (DÜİST 19222-84) tavaları	800	2,30	0,16	10	15	0,24	0,30	6,17	7,16	0,11
121	-/-	600	2,30	0,12	10	15	0,18	0,23	4,63	5,43	0,11
122	-/-	400	2,30	0,08	10	15	0,13	0,16	3,21	3,70	0,26
123	-/-	300	2,30	0,07	10	15	0,11	0,14	2,56	2,99	0,30
124	Qamışdan hazırlanan tavalar	300	2,30	0,07	10	15	0,09	0,14	2,31	2,99	0,45
125	-/-	200	2,30	0,06	10	15	0,07	0,09	1,67	1,96	0,49
126	İstilik izolyasiya için tort tavalar	300	2,30	0,064	15	20	0,07	0,08	2,12	2,34	0,19

	(DÜİST 4861-74)							
127	-/-	200	2,30	0,052	15	20	0,06	0,064
128	Paklya	150	2,30	0,05	7	12	0,06	0,07
	IV. İstilik izolya- siya materialları							
A. Mineral pam- biq və şüşə pam- biq								
129	Mineral pambiq və (DÜİST 21880-76) və sin- tetik birləşdiricili (DÜİST 9573-82) həsirlər.	125	0,84	0,056	2	5	0,064	0,07
130	-/-	75	0,84	0,052	2	5	0,06	0,064
131	-/-	50	0,84	0,043	2	5	0,052	0,06
132	Sintetik və biti- um birləşdiricili yunsaq, yarım- bərk və bərk mi- neral pambiq (DÜİST 9673-82, DÜİST 10140-80 DÜİST 12394- 66)	350	0,84	0,091	2	5	0,09	0,11
133	-/-	300	0,84	0,081	2	5	0,087	0,09
134	-/-	200	0,84	0,070	2	5	0,076	0,08
135	-/-	100	0,84	0,056	2	5	0,06	0,07

136	-/-	50	0,84	0,048	2	5	0,052	0,06	0,42	0,48	0,60
137	Üzvi fosfatlı bərk mineral pambıq tavalar (TS 21-RSFSSR-3-72-76)	200	0,84	0,064	1	2	0,07	0,076	0,94	1,01	0,45
138	Krazmali birləşdiricili yanimbərk mineral pambıq tavalar (TS 400-1-61-74 Moskva icraiyə komitəsi)	200	0,84	0,07	2	5	0,076	0,08	1,01	1,11	0,38
139	-/-	125	0,84	0,056	2	5	0,06	0,064	0,70	0,78	0,38
140	Sintetik birləşdiricili laylı şüşə pambıq tavalar (DÜİST 1049-78)	50	0,84	0,056	2	5	0,06	0,064	0,44	0,50	0,60
141	Şüşə lüfti, tikanlı hasır ve zolaqlar (TS 21-23-72-75)	150	0,84	0,061	2	5	0,064	0,07	0,80	0,90	0,53
	B. Polimerlar										
142	Köpükli polistrol (TS 6-05-11-78-78)	150	1,34	0,05	1	5	0,052	0,06	0,89	0,99	0,05
143	-/-	100	1,34	0,041	2	10	0,041	0,052	0,65	0,82	0,05
144	Köpükli polistrol (DÜİST 15588-70)	40	1,34	0,038	2	10	0,041	0,05	0,41	0,49	0,05
145	Penoplast PXV-1	125	1,26	0,052	2	10	0,06	0,064	0,86	0,99	0,23



157	-/-	200	1,05	0,064	3	12	0,07	0,09	1,10	1,43	0,23
<b>V. Doldurucular</b>											
158	Keramit çinqılı (DÜİST 9759-83)	800	0,84	0,18	2	3	0,21	0,23	3,36	3,60	0,21
159	-/-	600	0,84	0,14	2	3	0,17	0,20	2,62	2,91	0,23
160	-/-	400	0,84	0,12	2	3	0,13	0,14	1,87	1,99	0,24
161	-/-	300	0,84	0,108	2	3	0,12	0,13	1,56	1,66	0,25
162	-/-	200	0,84	0,099	2	3	0,11	0,12	1,22	1,30	0,26
163	Sungizit çinqılı (DÜİST 9759-83)	800	0,84	0,16	2	4	0,20	0,23	3,28	3,68	0,21
164	-/-	600	0,84	0,13	2	4	0,16	0,20	2,54	2,97	0,22
165	-/-	400	0,84	0,11	2	4	0,13	0,14	1,87	2,03	0,23
166	Domna posası (DÜİST 5578-76)										
	penza posası (DÜİST 9760-75)	800	0,84	0,18	2	3	0,21	0,26	3,36	3,83	0,21
	alqoparit (DÜİST 11991-83)										
167	-/-	600	0,84	0,15	2	3	0,18	0,21	2,70	2,98	0,23
168	-/-	400	0,84	0,122	2	3	0,14	0,16	1,94	2,12	0,24
169	Köpüklənmış perlitdən qum və çinqıl (DÜİST 10832-83)	600	0,84	0,11	1	2	0,111	0,12	2,07	2,20	0,26
170	-/-	400	0,84	0,076	1	2	0,087	0,09	1,59	1,56	0,30
171	-/-	200	0,84	0,064	1	2	0,076	0,08	0,99	1,04	0,34

172	Köpüklənmış vermiculit (DÜİST 12875-67)	200	0,84	0,076	1	3	0,09	0,11	1,08	1,24	0,23
173	-/-	100	0,84	0,064	1	3	0,076	0,08	0,7	0,75	0,30
174	Inşaat işləri üçün qum (DÜİST 8736-77)	1600	0,84	0,35	1	2	0,47	0,58	6,95	7,91	0,17
	Q. Köpüklü və ya qazlı şüşə										
175	Köpüklü və ya qazlı şüşə (TS 21-BSSR -86-73)	400	0,84	0,11	1	2	0,12	0,14	1,76	1,94	0,02
176	-/-	300	0,84	0,09	1	2	0,11	0,12	1,46	1,56	0,02
177	-/-	200	0,84	0,07	1	2	0,08	0,09	1,01	1,10	0,03
	U. çardaq üçün hidroizolyasiya, üzlük və döşəmə üçün rulon örtük materiallar										
	A. Asbestsement										
178	Hamar asbest-sement lövhələr	1800	0,84	0,35	2	3	0,47	0,52	7,55	8,12	0,03
179	-/-	1600	0,84	0,23	2	3	0,35	0,41	6,14	6,80	0,03
	B. Bitum										
180	Tikinti və dam örtükleri üçün nest bitumu	1400	1,68	0,27	0	0	0,27	0,27	6,80	6,80	0,008

181	-/-	1200	1,68	0,22	0	0	0,22	0,22	5,69	5,69	0,008
182	-/-	1000	1,68	0,17	0	0	0,17	0,17	4,56	4,56	0,008
183	Asfalt - beton (DÜİST 9228-74)	2100	1,68	1,05	0	0	1,05	1,05	16,43	16,43	0,0008
184	Bitumla köpük- lenmis perlit memuraları (DÜİST 1613-80)	400	1,68	0,111	1	2	0,12	0,13	2,45	2,59	0,04
185	-/-	300	1,68	0,087	1	2	0,09	0,099	1,84	1,95	0,04
186	Ruberoid (DÜİST 10923- 82)										Cədvəl 2.7-ə baş
	Pergamin (DÜİST 2687-83)	600	1,68	0,17	0	0	0,17	0,17	3,53	3,53	
	Tol (DÜİST 10999-76)										
	B. Linoleum										
187	Coxqat polivinil- klorid linoleum (DÜİST 14632- 79)	1800	1,47	0,38	0	0	0,38	0,38	8,56	8,56	0,002
188	-/-	1600	1,47	0,33	0	0	0,33	0,33	7,52	7,52	0,002
189	Parça üzərində polivinilklorid linolum (DÜİST 7251-77)	1800	1,47	0,35	0	0	0,35	0,35	8,22	8,22	0,002
190	-/-	1600	1,47	0,29	0	0	0,29	0,29	7,05	7,05	0,002
191	-/-	1400	1,47	0,23	0	0	0,23	0,23	5,87	5,87	0,002

192	Metal və süsə Polad çubuq armaturular (DÜİST 10884- 81)	7850	0,482	58	0	0	58	58	126,5	126,5	0
193	Cuqun	7200	0,482	50	0	0	50	50	112,5	112,5	0
194	Aluminum (DÜİST 22233- 83)	2600	0,84	221	0	0	221	221	187,6	187,6	0
195	Mis (DÜİST 859-78)	8500	0,42	407	0	0	407	407	326	326	0
196	Pancarə süsəsi (DÜİST 111-78)	2500	0,84	0,76	0	0	0,76	0,76	10,79	10,79	0

**Qeyd:** 1. Konstruksiyanın materiallarının hesabı istilik mənimcəmə emsallarının (24 saat müddətində) qiyməti  $S = 0.27 \sqrt{\lambda Y_n (C_0 + 0.0419\sigma)}$  düsturu ilə hesablanır; burada  $\lambda$ ,  $Y_0$ ,  $C_0$ ,  $\sigma$  əlavə №1 – dan müvafiq qrafalar-dan qəbul edilir.

2. Materialların quru vəziyyətdə xarakteristikaları materialda nəmliyin kütlə üzrə hissəti 0% olan hal üçün nəzərdə tutulub.

Namlınmə dövründə materiallarda namlıyin yol verilən  
kütləvi nisbi artımı  $\Delta w_{op}$

№	Qoruyucu konstruksiyaların materialları	Materiallarda yol verilən kütləvi nisbi namlıyi, $\Delta w_{op}$ , %	
		Materiallarda yol verilən kütləvi nisbi namlıyi, $\Delta w_{op}$ , %	Materiallarda yol verilən kütləvi nisbi namlıyi, $\Delta w_{op}$ , %
1	Kərpic və keramik bloklardan hörgü	1,5	
2	Silikat kərpicdən hörgü	2,0	
3	Məsamalı dolduruculu yüngül betonlar (keramzit – beton, şunqit – beton və basqlat.)	5,0	
4	Özakları betonlar (qaz – beton, qazosılık və basqları)	6,0	
5	Qazosılık	1,5	
6	Sementli fibrolit	7,5	
7	Mineral pambıq tavalar və döşəkçələr	3,0	
8	Köpük polistrel və köpük poliuretan	25,0	
9	Keramzit, şunqit, şakdan hazırlanmış istilik – izolyasiya materialları	3,0	
10	Ağır betonlar	2,0	

## Barometrik təzyiq B = 986,8 qPa oldugda, su buxarının maksimal elasitiylinin qiymati, qPa - la

Nº	0	0,1	0,2	0,3	0,4	0,5	0,6	0,7	0,8	0,9
0	6,11	6,15	6,20	6,24	6,29	6,33	6,39	6,43	6,48	6,52
1	6,57	6,61	6,67	6,71	6,76	6,81	6,85	6,91	6,96	7,01
2	7,05	7,11	7,16	7,21	7,27	7,32	7,37	7,43	7,48	7,53
3	7,59	7,64	7,69	7,75	7,8	7,85	7,91	7,96	8,03	8,08
4	8,13	8,19	8,26	8,31	8,36	8,43	8,48	8,54	8,6	8,69
5	8,72	8,79	8,86	8,91	8,98	9,04	9,1	9,16	9,23	9,3
6	9,35	9,42	9,48	9,56	9,62	9,68	9,75	9,82	9,88	9,95
7	10,02	10,1	10,16	10,23	10,3	10,38	10,44	10,51	10,59	10,66
8	10,74	10,8	10,88	10,95	11,03	11,1	11,18	11,26	11,32	11,40
9	11,48	11,56	11,64	11,72	11,80	11,88	11,96	12,04	12,12	12,2
10	12,28	12,36	12,44	12,54	12,62	12,70	12,79	12,87	12,95	12,04
11	13,12	13,22	13,31	13,39	13,48	13,58	13,66	13,75	13,84	13,94
12	14,03	14,12	14,22	14,31	14,4	14,50	14,59	14,68	14,79	1489
13	14,98	15,08	15,18	15,27	15,38	15,47	15,58	15,68	15,78	15,88
14	15,99	16,09	16,19	16,29	16,40	16,51	16,62	16,72	16,83	16,95
15	17,06	17,1	17,28	17,39	17,49	17,62	17,72	17,84	17,95	18,07
16	18,1	18,29	18,12	18,54	18,66	18,78	18,89	19,02	19,15	19,26
17	19,38	19,49	19,63	19,75	19,87	20,00	20,12	20,26	20,3	20,51
18	20,64	20,78	20,89	21,03	21,16	21,29	21,43	21,56	21,69	21,83
19	21,98	22,11	22,26	22,39	22,52	22,67	22,82	22,95	23,09	23,24
20	23,39	23,48	23,67	23,82	23,96	24,12	24,27	24,42	24,57	24,73
21	24,67	25,03	25,19	25,34	25,49	25,65	25,82	25,97	26,13	26,29
22	26,45	26,61	26,77	26,93	27,09	27,29	27,43	27,59	27,77	27,93
23	28,1	28,27	28,43	28,61	28,78	28,95	29,14	29,31	29,49	29,6
24	29,85	30,02	30,21	30,29	30,57	30,75	30,94	31,13	31,31	31,5

t, °C	E	t, °C	E	t, °C	E	t, °C	E
0	6,12	-6,6	3,51	-13,2	1,95	19,8	1,05
-0,2	6,01	-6,8	3,44	-13,4	1,91	20	1,03
-0,4	5,92	-7	3,37	-13,6	1,88	20,5	0,99
-0,6	5,31	-7,2	3,32	-13,8	1,84	21	0,93
-0,8	5,73	-7,4	3,27	-14	1,81	21,5	0,89
-1	5,63	-7,6	3,21	-14,2	1,79	22	0,85
-1,2	5,53	-7,8	3,15	-14,4	1,75	22,5	0,81
-1,4	5,44	-8	3,09	-14,6	1,72	23	0,77
-1,6	5,35	-8,2	3,04	-14,8	1,68	23,5	0,73
-1,8	5,27	-8,4	2,99	-15	1,65	24	0,69
-2	5,17	-8,6	2,93	-15,2	1,63	24,5	0,65
-2,2	5,09	-8,8	2,89	-15,4	1,59	25	0,63
-2,4	5,00	-9	2,84	-15,6	1,56	25,5	0,6
-2,6	4,92	-9,2	2,79	-15,8	1,53	26	0,56
-2,8	4,88	-9,5	2,73	-16	1,51	26,5	0,53
-3	4,76	-9,6	2,68	-16,2	1,48	27	0,51
-3,2	4,68	-9,8	2,64	-16,4	1,45	27,5	0,48
-3,4	4,6	-10	2,6	-16,6	1,43	28	0,45
-3,6	4,52	-10,2	2,55	-16,8	1,4	28,5	0,44
-3,8	4,45	-10,4	2,51	-17	1,37	29	0,41
-4	4,37	-10,6	2,45	-17,2	1,35	29,5	0,39
-4,2	4,29	-10,8	2,41	-17,4	1,32	30	0,37
-4,4	4,23	-11	2,37	-17,6	1,29	31	0,34
-4,6	4,15	-11,2	2,33	-17,8	1,28	32	0,3
-4,8	4,08	-11,4	2,29	-18	1,25	33	0,27
-5	4,01	-11,6	2,25	-18,2	1,23	34	0,25

-5,2	3,95	-11,8	2,21	-18,4	1,2	35	0,22
-5,4	3,38	-12	2,17	-18,6	1,17	36	0,2
-5,6	3,81	-12,2	2,13	-18,8	1,16	37	0,18
-5,8	3,75	-12,4	2,09	-19	1,13	38	0,16
-6	3,68	-12,6	2,07	-19,2	1,11	39	0,14
-6,2	3,63	-12,8	2,03	-19,4	1,09	40	0,12
-6,4	3,56	-13	1,99	-19,6	1,07	41	0,11

### Əlavə № 5

Nisbi nəmlik və daxili mühitin temperaturundan asılı olaraq  
bina və quişgaların daxilində nəmlilik rejimi.

Rejim	Temperaturundan asılı olaraq daxili mühitin nəmliliyi %	21 °C - yə qədər	24 °C - dan çox
Quru	$\Phi \leq 60\%$	$\Phi \leq 50\%$	$\Phi \leq 49\%$
Normal	$60 < \Phi \leq 75$	$50 < \Phi \leq 60$	$40 < \Phi \leq 50$
Nəm	$\Phi > 75$	$60 < \Phi \leq 75$	$50 < \Phi \leq 60$
Yaş	-	$\Phi > 75$	$\Phi > 60$

### Əlavə № 6

Otaqların nəmlik rejimindən və zonasından asılı olaraq  
qoruyucu konstruksiyaların istismar şəraitü.

Otaqların nəmlik rejimi	Quru	Normal	Nəm
Quru	A	A	B
Normal	A	B	B
Nəm və ya yaş	B	B	B

# MÜNDƏRİCAT

Ön söz.....	3
Şərti işarələr və onların əsas ölçü vahidləri.....	5
Giriş.....	7
<b>Fəsil I. Bina və qurğuların daxilində istilik rejimləri.....</b>	<b>9</b>
§1.1. Otaqlarda istilik mübadiləsi.....	9
§1.2. Şüalanma yolu ilə istilik mübadiləsi.....	11
§1.3. Konvektiv istilik mübadiləsi.....	15
§1.4. Bina və qurğuların qoruyucu konstruksiyalarının istilikkeçirməsi.....	21
§1.5. Bina və qurğuların daxilində istilik balansı.....	25
§1.6. İnsanlarla ətraf mühit arasında istilik balansı.....	25
§1.7. Daxili mühitdə komfort şərtlər.....	28
<b>Fəsil II. Qoruyucu konstruksiyalarda stasionar istilikötürmə və nəmlik rejimləri.....</b>	<b>31</b>
§2.1. Qoruyucu konstruksiyalarda stasionar istilikötürmə.....	32
§2.2. Xarici qoruyucu konstruksiyaların termiki müqavimətlərinin təyini.....	33
§2.3. Xarici qoruyucu konstruksiyalarda stasionar istilikötürmənin xüsusi halları.....	45
§2.4. Daxili mühitdə nəmlik rejimi. Qoruyucu konstruksiyalarda buxarkeçirməyə qarşı müqavimətlər.....	47
§2.5. Qoruyucu konstruksiyaların nəmlik halının hesabatı. Temperatur və nəmlik sahələrinin təsviri. Su buxarının kondensasiya əmələ gətirdiyi hissənin aradan qaldırılması üsulları.....	53
§2.6. İnfiltasiyanı nəzərə almaqla xarici qoruyucu konstruksiyalarda stasionar nəmlikkeçirmə.....	55
§2.7. Konstruksiyalarda maye şəkilli nəmlikkeçirmə.....	57
§2.8. Günəş şüallarının istiliyini nəzərə almaqla qoruyucu konstruksiyalarda istilikötürmə.....	61
§2.9. Xarici qoruyucu konstruksiyaların stasionar istilik – nəmlikkeçirməsi.....	67
§2.10. Xarici qoruyucu konstruksiyalarda daxili istilik mənbəyini nəzərə almaqla istilikötürmə.....	74

<b>Fəsil III. Bina və qurğuların hava rejimləri. Qoruyucu konstruksiyaların istilikötürmə proseslərində havakeçirmənin nəzərə alınması.....</b>	<b>80</b>
§3.1. Bina və qurğuların hava rejimləri. Qoruyucu konstruksiyaların havakeçirmeyə qarşı müqavimətləri.....	80
§3.2. Havakeçirməni nəzərə almaqla qoruyucu konstruksiyaların istilik-ötürməsi.....	86
§3.3. Xarici qoruyucu konstruksiyalarda əlavə istilik itkileri.....	91
<b>Fəsil IV. Xarici qoruyucu konstruksiyalarda qeyri-stasionar istilikötürmə və nəmlik keçirmə.....</b>	<b>93</b>
§4.1. Xarici qoruyucu konstruksiyalarda qeyri-stasionar istilikkeçirmə proseslerinin klassik həll üsulları.....	94
§4.2. Xarici qoruyucu konstruksiyaların istilik dayanıqlığı məsələsinin dəyişenlərə ayırma üsulu ilə analitik həlli.....	97
§4.3. İlin qış dövründə xarici qoruyucu konstruksiyaların və otaqların istilik dayanıqlığı.....	106
§4.4. İlin yay dövründə xarici qoruyucu konstruksiyaların və otaqların istilik dayanıqlığı.....	109
§4.5. Sonsuz integral çevirmələr üsulu (laplas çevirməsi üsulu).....	112
§4.6. Xarici qoruyucu konstruksiyalarda istilik-kütlə mübadiləsi proseslerinin laplas çevirmələri üsulu ilə tətqiqi.....	114
§4.7. Xarici qoruyucu konstruksiyaların birtərəfli qızması və ya soyuması.....	122
§4.8. Qeyri-stasionar şəraitdə qoruyucu konstruksiyalarda havanın infiltrasiyasını nəzərə almaqla nəmlikötürmə.....	126
§4.9. İkitərəfli quruma zamanı nəmlik potensialı əsasında xarici qoruyucu konstruksiyanın qeyri-stasionar nəmlikötürməsi.....	128
<b>Fəsil V. Günəş şüalarının bina və qurğulara təsiri.....</b>	<b>134</b>
§5.1. Günəş şüaları nəzərə alınmaqla qeyri-stasionar istilikötürmə.....	135
§5.2. Günəş şüalarının xarici qoruyucu konstruksiyalara təsiri. Günəşdən qoruyucu qurğular.....	141

<b>Fəsil VI. Qoruyucu konstruksiyalarda gedən istilik proseslərini nəzərə almaqla istilik təchizatı sistemlərinin iş rejimlərinin riyazi modelləşdirilməsi...</b>	146
§6.1. «İstilik generasiyası qurğuları-istilik tələbatçısı» sxemi üzrə istilik təchizatı sistemlərinin riyazi modellərinin qurulması.....	146
§ 6.2. «İstilik generasiyası qurğusu-istilik mübadiləsi qurğusu-istilik tələbatçısı» sxemi üzrə istilik təchizatı sistemlərinin riyazi modellərinin qurulması.....	153
§6.3. İstilik təchizatı sistemlərinin sxemlərinin müqayisəli analizi və tənzimlənmə metodları.....	157
<b>Fəsil VII. Qoruyucu konstruksiyalarda istilik proseslərinin amplitud – faza xarakteristikası.....</b>	159
§ 7.1. Harmonik təsirlərə dinamik sistemin reaksiyası.....	160
§ 7.2. Ötürüçü funksiyaların amplitud faza xarakteristikası.....	163
§ 7.3. Amplitud – faza xarakteristikası vasitəsilə temperatur-keçirmə əmsalının təyini.....	172
<b>Fəsil VIII. Xarici qoruyucu konstruksiyalarda istilikkütə mübadiləsi proseslərinin məqsədönlü idarə olunması.....</b>	173
§8.1. Xarici qoruyucu konstruksiyalarda istilik prosesləri üçün psevdo ters məsələlər.....	173
§8.2. Daxili mühit temperatunun təyin edilməsi.....	174
§8.3. Birterəfli qızma və ya soyumada istilik itkilərinin təyin edilməsi.....	177
<b>Fəsil IX. Bina və qurğuların istilik effektivliyinin optimallaşdırılması.....</b>	180
§9.1. Təcrübə qurğusu və təcrübənin aparılma üsulu .....	181
§9.2. Qoruyucu konstruksiyaların istilik rejimlərinə xarici iqlim parametrlərinin təsirinin optimal nəzərə alınmasının mühəndis metodu.....	182
§ 9.3. Otaqlarda mikroiqlimin yaradılmasına sərf olunan enerjinin optimallaşdırılması.....	189
§ 9.4. Bina və qurğuların isidilməsinə sərf olunan istiliyin optimallaşdırılması.....	199
<b>Ədəbiyyat.....</b>	202
<b>Kitabda istifadə olunan terminlər.....</b>	206
<b>Əlavələr.....</b>	213

**Gülağa Məmi oğlu Qənbərov**

**QORUYUCU KONSTRUKSIYALARIN  
İSTİLİK FİZİKASI**

Nəşrin redaktoru: **R.S. Babayev**

Kompyuter: **İ.K. Əhmədova**

---

Yığılmağa verilmişdir: 14.03.2003

Çapa imzalanmışdır: 20.04.2003

Formatı: 60x84 1/16

Tiraj 1000.

«EL-ALLiance» şirkətinin  
mətbəəsində çap olunmuşdur